


**Gİ DE MOPASSAN**

**HEKAYƏLƏR  
VƏ  
NOVELLALAR**



Bu kitab "Gi de Mopassan. Hekayələr və novellalar" (Bakı, Yaziçi, 1980)  
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Tərcümə edənlər:

İsmayıł Şıxı  
Hamlet Qocayev

843.7-dc22

AZE

Gi de Mopassan. Hekayələr və novellalar, Bakı, "Şorq-Qorb", 2006,  
176 soh.

Gi de Mopassan XIX əsrin möşhur hekayo ustalarındandır. O, yeddi roman  
və üç yüzdən çox hekayənin müəllifidir. "Tonhalıq", "Soadət", "Daş-qası",  
"Boynubaşı", "Ehtiras", "Atılmış uşaq", "İvetta", "Qadının etirafı" və s.  
hekayə və novellalarında comiyeytin eýbacırılıqları, dəbdəbəli zadəgan  
həyatının boşluğu, çürükliyü, insanların əxlaqındaki naqışlıq – ikiüzlülük,  
tamahkarlıq, yalanlılıq, əxlaqsızlıq, pul horisliyi, var-dövlət ehtirası, meşşənləq  
və s. iyrincə sifotlər böyük ustalıqla ifşa olunur.

Ümumiyyətə, Gi de Mopassan yaradıcılığına xas olan koskin tonqid, öldürücü satira və şirin humor hekayələrini xarakterizə edən osas möziyyətlərdəndir.

Bu kitabın görkəmli fransız yazıçısının mahz həmin qəbilden olan hekayə  
və novellaları daxil edilmişdir.

ISBN10 9952-34-032-X  
ISBN13 978-9952-34-032-7

© "ŞORQ-QORB", 2006

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latin qrafikası

ilə kütləvi nəşrlərin həyata

keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir

## ÖN SÖZ

Fransanın məşhur realist yazıçısı Gi de Mopassan XIX əsrin sekəninci illerində yaradıcılığa başlamışdır. O, Fransa tənqidi realizminin görkəmli nümayəndələrindən biri kimi tanınmışdır.

Gi de Mopassan (Anri Rene Alber) 5 avqust 1850-ci ildə Donizsahili Sena departamenti, Turvilyasüz – Ark yaxınlığında Miromenil qəsrində, kasıblamış zadəgan ailəsində doğulmuşdur. Onun uşaqlıq illəri Normandiyanın menzəROLİ bir guşəsində, məşələr arasında, doniz sahilində keçmişdir. Təbietə, doniz gəzintisində, baliq ovuna olan həvəsi, sade adamlarla ünsiyəti, onların adətləri, kobud, lakin duzlu zarafatları sonralar yazıçının yaradıcılığında öz bədii eksini tapmışdır.

Mopassanın həyat və yaradıcılığına iri hecmli tədqiqat əsərləri hesr edilib, lakin qələm dostu, məşhur fransız yazıçısı Emil Zolyanın 1893-cü il iyulun 7-də onun dəfn mərasimindəki ürek yanığı və səmimiyyətə dolu çıxışı da Mopassan haqqında geniş məlumat almağa imkan verir:

"Mopassanı ilk dəfə on səkkiz-iyirmi il əvvəl Qustav Floberin evində görmüşəm. O vaxtkı Mopassan hələ də gözümün qabağındadır... Səmimi, həmişə gülümseyən, ustادın qarşısında təvazökarlıqla susan bir gənc idi. O, bütün axşamı bizi dinleyir, təsadüfi hallarda kəlmə kəsirdi. Amma bu ürəyiaçıq, mərd və sağlam görkəmli oğlunda həmişə şənlik və həyat eşqi duyulurdu. Moclisimizə gətirdiyi tərəvət üçün onu sevirdik.

Mopassan macəranı sevirdi. Onun macəraları və igitliyi barədə maraqlı söhbətlər yayılmışdı. Heç birimizin ağlına gəlmirdi ki, bir gün o, öz yaradıcılığı ile də bizi heyran qoyacaq.

"Gonbul" hekayəsi meydana çıxdı. Bu, onun əsil şah əseri idi, satira, məhəbbət və həyatla dolu bir əsərdi. Mopassan elə ilk dəfədən dəyerli əserlər çıxış edib, ustadlar sırasına keçdi. Bütün əsərlərindən xobərsiz olduğumuz, gözlərimiz qarşısında böyümüş bu gənc bizə qardaş oldu. Həmin vaxtdan o, ara vermədən yaradıcılıqla məşğul olur, bizi heyran qoyan bir həvəslə, inamlı, qüvvə ilə yazır. Mopassan bir neçə qəzetlə əməkdaşlığı edir və müxtəlif məzmunlu, hamısı da maraqlı nağıllar, hekayələr çap etdirirdi. Onların həresi kiçik hecmli yeni bir komediya, məzmunca dolğun, hecmə kiçik bir pyes, həyata geniş pəncərə açan əsərlər idi. Onları

oxuyarkən adam gülür, ağlayır və düşünür. Mopassanın xırda hecmli əsərləri var ki, oradakı mövzunu başqa yazıçılar qalın cildli bir kitabə zorla siğdırıa bilərdi. Misal getirmək istəsək, gerek bütün əsərlərin adını çokok. Məgər bu əsərlərin beziləri Fontenin tomsili, yaxud Volterin nağılı kimi klassik əsərlər sayılmırı?

Onu yalnız hekayə ustası kimi tanıyanlara cavab vermək üçün Mopassan yaradıcılıq sahəsini genişləndirdi. Özünəməxsus enerji və dönməz iradə ilə işləyib gözəl romanlar yazdı. Bu əsərlərdə onun yazıçılıq qabiliyyəti daha qabarlıq və həyat eşqi ilə cəlallanmış şəkildə özünü göstərdi. Ona ilham golmişdi, gözəl və canlı əsərlər yaratmağa sövq edən yazıçı ilhamı.

"Heyat"dan başlanan "Bizim qəlbimiz" o qədər yazdığı romanlarda – "Mont-Orie", "Gözəl dost", "Ölüm kimi güclü", "Parisli burjuvanın bazar günləri" romanlarının hamisində həyat heqiqəti güclü və adı gözəl görünəndir. Bu romanlarda hadisələr inandırıcı şəkilde təhlil edilir, fikir sadə dillə söylənilir. Yazıçı loyqəti və mordliyi adəmi heyran edir. "Pyer və Jan" romanını xüsusi qeyd etmək istəyirəm. Mençə, bu, bir gözəllik nümunəsi, bədii naxış, həyat heqiqəti ilə dolu, tayı-berabəri olmayan bir əsərdir. Bizi – Mopassanı sevə-sevə izleyenleri tövəccibləndirən mesolo onun ürok-ları belə tez fəth etməsi idi. O, hər yeni yazı ilə oxucu kütlosunu özüne celb edirdi. Mən belə bir xoşbəxt başlangıç, belə tez və yekdil qazanılmış ikinci bir müvəffəqiyət təmirəm. O nə yazırısa, alqışlanırdı. Başqasının qələmində həmin yazılar ancaq təbəssüm doğura bilərdi.

O, müxtəlif düşüncəli adamları qanə edir, hər cür hissəyyata toxuna bilirdi. Birəcə çıxışla adamları heyran edən, tanınmış sonotkarların şöhrət-lənməsinə xəsisliklə imkan verən ziyalıları da, adı kütlənin də roğbotini qazanmış mərd və iradəli bir dəhənin ucalmasını qeyri-adı bir tamaşa kimi izloyırdı.

Mopassanın dəhililiyi onun qeyri-adiliyindən irəli golirdi. Mopassan ona görə ilk addımdan sevilmiş və tamimmişdi ki, ədəbiyyata dəyeri və keyfiyyətinə görə millətin foxri sayılan fransız üveyi getirmişdi. Onu hamı başa düşürdü, cünki o, aydınlıq, sadelik və güclülük kimi xüsusiyyətləri özündə toplamışdı... Onu sevirdilər, cünki o, gözəlliyo, böyük məharetə yumşaldılmış dərin satiraya və göz yaşları altında gizlənmiş zərif yumra malik idi. O, dilimizin yeni taşəkkillə dövründə indiyo qədərkəli ərisin nümayəndəsidir. Onun babaları ədəbiyyatımızın baniləri və işişi olan Rable, Monten, Molyer, La Fonten kimi güclüler və çitraqbənlər idi. Oxucular, perəstişkarlar yanılmırdılar, onlar ruhi ehtiyaclarının izi ilə golib bu şəffaf və serin çeşməyə, bu gözəllik və üslub bolluğu müraciət edirdi-

ler. Oxular osorlarının aydınlığı ilə onlara müvazinət və inam bağışlamış badbin yazıçıya minnetdar idilər.

Aydınlıq! Bu elə bir çəşmədir ki, istordim bütün nesillər öz ürok yanğılarını onun sorin suyu ilə söndürsünlər. Men Mopassanı çox sevirdim, çünki onun damalarında ulu babalarımızın qanı axırdı, hem də o, böyük edəbiyyatın nümayəndəsi idi. İncəsənətə hədd qoymaq olmaz: qarşıq, zoif, qaranlıq osorları də qəbul etmək lazımdır. Zənnime, onlar müəyyən bir dövrda, qarşıq, hay-küylü bir dövrde yaşaya bilərlər... Hər halda, insanların əsas yeməyi olan, bizi heç vaxt zara gətirməyən cörəyə müraciət etdiyimiz kimi edəbiyyatda da adı, anlaşılan osorlara müraciət etməli olurraq. Elə gözəllik də, sağlamlıq da, sadolik də hamının sevdiyi şəffaflıqdadır. Yəqin bizim sevə-sevə oxuduğumuz osorları yazarkən Mopassan çox emək serf edib, yorulub. Əger bu yorğunluq oxuda duyulmursa, esərdən qəlbimizə gözəllik axırsa, ondan qüvvə alırıqsa, deməli, serf edilən emək özünü doğrudub. Mopassanın oserini oxuyub başa vuranda adam təmiz havada gezintidən qayıdılmış kimi özünü şən və gümrəh hiss edir".

Gü de Mopassan 6 iyul 1893-cü ildə Paris şəhərində vəfat etmişdir.

## GONBUL

Bir neçə gün idi ki, əzilmiş ordunum qalıqları arasıkəsilmədər şəhərin içindən keçib gedirdi. Bu, ordu yox, başıpozuq bir dəstə idi. Əsgərlərin üzünü tük basmışdı. Uzanmış saç-saqalları kir-pas içindəydi. Paltarları cirilmişdi. Bayraqsız, nizamsız şəkildə, yorğun-arğın halda irəliləyirdilər. Açıq-aşkar görünürdü ki, əziliblər, əldən düşüb'lər, nə fikirləşməyə təqətləri qalıb, nə də bir iş görməye. Ayaq üstə güclə dayanırlar, özləri də bilmir ki, hara gedirlər. Bir balaca dayansalar, yorğunluqdan yerə sərilecəklər.

Nizami qoşun hissələrindən daha çox dünənə qədər sakit dolanan, indi isə tūfəngin ağırlığından bəlli əyilmiş, qaçmağa da, hücumu keçməyə də eyni dərəcədə hazır olan, gah qorxub, gah da ruhlanan silahlı camaat daha çox gözə dəyirdi. Böyük döyüslərdə əzilmiş diviziyanın qahqları: qırmızı şalvarlı əsgərlər, müxtəlif polklardan qalan piyadalar, qaşqabaqlı topçular, özlerini piyadalarla güclə çatdırıran süvarilərin-draqunların parıldayan dəbilqələri bu qarma-qarışılıq içinde gözə dəyirdi.

"Məglubiyyötin intiqamını alanlar", "Ölüm köməkçiləri", "Məzar vətəndaşları" kimi qəribə qəhrəmanlıq adı daşıyan, lakin görkəmlərindən eməlli-başlı quldura oxşayan könüllü nişançılar dəstəsi də gəlib keçirdi.

Onların dünənə qədər mahud, yaxud taxıl alveri edən, piy və sabun satan, indi təsadüfən, ya pulla, ya da uzun biglərinə görə zabit rütbəsi alıb zər baftalı paltar geyinmiş, yaraqlı-yasaqlı rəisləri haykük salıb planlar müzakirə edir, özlərindən razı halda söyləyirdilər ki, məhv olmaqdə olan Fransanın yegənə dayağdırlar. Əslində isə çox vaxt ipe-sapa yatmayan canilərdən, ogrulardan və pozğunlardan ibarət olan öz əsgərlərindən qorxurdular.

Söz yayılmışdı ki, prussiyalılar Ruana çathaçatdır.

Son iki ayda yaxındakı meşədə qorxa-qorxa kəşfiyyat aparan: çox vaxt da öz keşikçilərinə atəş açan və kolluqda bir dovşan tərəpənib sıqqılıt salan kimi hücumu keçməyə hazırlaşan milli qvardiya

indi evlerine dağılmıştı. Onların bir az əvvəl adamları üç verstlikdən qorxuya salan tüfəngləri, mundirləri, dəhşətli od saçan silahları birdən-birə yoxa çıxmışdı.

Sen-Sever və Bur-Aşardan adlayıb Pont-Odemərə doğru irəli-leyən axırıncı fransız əsgərləri, nəhayət, Sena çayını keçdilər, hamidən axırdı isə general, özünün iki yaveri ilə birlikdə, qoşunun arxası ilə payı-piyada sürüñürdü. O tamamilə ruhdan düşmüdü və pəren-pərən olmuş bu adamlarla nə edecəyini bilmirdi. Həmişə qələbə çalmağa vərdiş edən və indi özünün əfsanəvi qoçaqlığına baxma-yaraq, birdən-birə dəhşətli məglubiyyətə uğrayan xalqın vəziyyəti generalı sarsılmışdı.

Sonra şəhərə sükut çökdü, hamı dinməz-söyləməz, qorxu içində yaxınlaşan düşməni gözledi. Dükanda, daxıl dalında oturmaqdən piylənmiş və hər cür cəsarəti itirmiş burjular, ət qızardıqları şişləri və iri mətbəx biçaqlarını prussiyalıların silah hesab edib, onlara cəza verəcəklərindən qorxa-qorxa qaliblərin gəlməsini həyəcanla gözlədilər.

Elə bil şəherdə həyat ölmüşdü, dükanlar bağlanmışdı, küçələrdən səs-səmir gəlmirdi. Bu meşum sükudan qorxuya düşən və divar dibi ilə kölgə kimi sürünen tək-tük adamdan başqa göze heç nə dəymirdi.

Gözləməkdən cana gəlmİŞİLƏR, isteyirdilər ki, düşmən təz gəlib çıxsın və intizardan canları qurtarsın.

Fransız qoşunlarının geri çəkilməsindən bir gün sonra axşam-üstü, hardansa çapıb gələn bir neçə atlı-ulan şəhərdə göründü. Bir azdan sonra isə Sen Katrinin döşü ilə qara bir sel axını irəliləməyə başladı. Darnetal və Buaqiyom yolları tərəfdə də iki sel axını göründü. Üç korpusun avanqardi cyni zamanda şəhər bələdiyyə idarəsinin karşısındaki meydançaya gəldi. Bunların ardınca alman nizami qoşunlarının əsgərləri qonşu küçələrə doluşdular. Əsgərlərin ahəngdar ayaq tappılıtlarından küçələr uguldamağa başladı.

Şəhər ölü sükutuna qərq olmuş və sakinsız kimi görünürdü, əslində isə qapalı pəncərə taxtalarının arxasından, müharibə qanunlarına görə şəhərin, burada yaşayan insanların və bütün var-dövlətin sahibi hesab olunan fatehləri qorxa-qorxa gizlice süzürdülər. Küçələrdə, həmin evlərin divarları boyunca isə hərəket edən alman əsgərlərinə, yerlilərə tanış olmayan “gigiliyi” səslə komandalar

verilirdi. Yarımqaranlıq otaqlarda gizlənən obivatellər<sup>1</sup> insan müdrikliyini və qüdretini aciz qoyan kortəbii fəlakətlər, hər şeyi mehv edən böyük geoloji dağıntılar qarşısında aciz qalan adamlar kimi dəhşətə gəlmİŞİLƏR. Belə hissələr hər dəfə yaradılmış qayda-qanunlar devrildikdə, təhlükəsizlik duyğuları itirildikdə, təbietin və insanların qanunları ilə qorunan hər şeyin mənasız və qəzəbli qüvvələr qarşısında qaldığı zaman baş qaldırır. Şəhərliləri uçub dağılan evlərin altında dəfn edən zəlzələlər, kəndliləri ölmüş öküzleri və evinin damının çatması ilə birlikdə aparan, yatağından oynayıb daşan çaylar, ya da təslim olmaq istəməyenlərin hamisini qırın, qalanlarını isə əsir alan, qılıncının şöhrəti naminə hər şeyi talayan, top gurultuları altında hansı bir ilahi qüvvəyəsə iltifat göstərmək istəyən qalib ordu – bütün bu dəhşətli fəlakətlər, göyərin ədaletinə və insan zəkasının qüdrətinə uşaqlıqdan bize təlqin edilən bütün qədim etiqadları və ümidi və bùsbütün yox edir.

Artıq qapıları bir-bir döyürdülər. Kiçik dəstələrlə içəri doluştular. Hückumdan sonra zəbtetmə başlayırdı. Məglub olanların boynuna yeni vezifə düşürdü: onlar qaliblərə mehribanlıq göstərməli idilər.

Aradan xeyli keçdi. Qorxu canlardan çıxdı və hər şey evvelki qaydasına düşdü. Prus zabitləri ailələrdə ev sahibləri ilə birlikdə süfrə arxasında oturub, rahatca nahar eleməyə başladılar. Bu zabitlərin bəziləri ədəbli çıxır, nəzakət xatirinə Fransanın məglubiyyətinə acıyrı və belə bir müharibədə iştirak etdiyinə görə ezab çəkdiyini söyləyirdi. Fransızlar almanın bu cür alicənablıqlarına görə minnətdarlıqlarını bildirirdilər, bu bir də ona görə edildirdi ki, almanın himayəsinə sığınmaq hər an lazım ola bilərdi.

Zabitlərin qılığına girmeklə evə doluşan əsgərlərin sayını da azaltmaq olardı. Bir də asılı olduğun adama toxunmağın nə mənasi vardır? Belə hərəkət etmək qoçaqlıq yox, ağılsızlıq olardı. Ruan burjuları keçmiş zamanlarda, şəhərə şöhrət gətirən müdafiə illərində olduğu kimi, ehtiyatla hərəkət edirdilər. Onlar fransız nəzakət qaydalarına qəti riayət edərək, belə bir qərara gəlmİŞİLƏR ki, evin içində xarici qəsbkarlara mehribanlıq göstərmək olar. Ancaq elə etmək lazımdır ki, bu yaxılıqdan başqaları xəber tutmasın. Küçədə

<sup>1</sup> Ancaq öz mənafeyini düşünən adamlar

almanlara üz göstermirdiler. Amma axşamlar, evde onlarla şirin-şirin səhbət edirdilər. Bu mehribanlıq alyşan almanlar isə axşamlar özlərini buxarının istisine verərək oturur, gecəyarısına qədər yerlərindən qalxmak istəmirdilər.

Şəhər yavaş-yavaş əvvəlki adı görkəmini alırdı. Fransızlar hələ evdən çıxmaga chtiyat edirdilər, amma küçələrdə prus əsgərlərinin əlindən terpenmək olmurdu. Bununla belə öz uzun qılınclarını küçələrdə lovğa-lovğa sürüyən mavi paltarlı qusarlar<sup>1</sup> bir il bundan əvvəl həmin qəhvəxanalarda kef süren fransız yeger<sup>2</sup> zabitləri kimi, yoxsul, adı şəhərlilərə həqarətə baxırdılar.

Bununla belə havada sezilməsi çətin olan ağır, xoşagəlməz, yad bir əhvali-tuhiyyə hiss edilirdi. Elə bil her yere hückum, basqın qoxusu hopmuşdu. Bu qoxu evlərə, ictimai yerbərə dolmuşdu. Yeməklərə xüsusi dad-tam vermiş, insanlarda ele bir hiss əmələ gətirmişdi ki, guya sən uzaq-uzaq ölkələrdə, qan herisi olan vəhşi qəbilələr arasında dolaşırsan.

Qaliblər pul, həm də çoxlu pul tələb edirdilər. Obivatclər varlı idilər və onlara dinməz-söyleməz istədikleri qədər pul verirdilər. Amma varlı norman tacirləri buna dözmürdülər. Onların xasiyyəti idi, balaca bir ziyana düşəndə, gəlirlərinin kiçik bir daması başqaşının əlinə keçdiyini hiss edəndə daha çox əzab çekirdilər.

Bütün bunlarla yanaşı, şəhərdən iki-üç lye aralıda, çayın aşağılarında, Kruasse, Dyepdal və Byessarın yaxınlığında, qayıqçılar və baliqçılardan başla başı əzilmiş, ya yumruqla öldürülülmüş, biçaqla doğranmış, ya da sadəcə körpüdən başısağı çaya atılmış alman paltarlı köpinmiş meyitləri dəfələrlə suyun dibindən təpib çıxarırdılar. Gündün günortağı aparan açıq döyüşlərdən daha təhlükəli olan bu hayharaysız, səssiz-küysüz, gizli, vəhşicəsinə, lakin qanuni intiqam hissindən doğan, sırlı qəhrəmanlıqla edilən döyüşlərin qurbanı olan meyitlər çox vaxt çayda lillənib qalırdı.

Çünki yadellilərə nifret hissi ta qədimlərdən başlayaraq məslək yolunda ölümə hazır olan və cəmiyyətin cüzi hissəsini təşkil edən cəsurları hemişə ayağa qaldırırdı.

Qəsbkarlar öz deyişməz qayda-qanunları ilə şəhəri özlərinə tabe etsələr də, heç bir dəhşətli hadisə törətmədilər. Halbuki onların

qələbə ilə irelilədikləri yerlərdə çox amansızlıqlar etdikləri haqqındaki şayieler şəhərə yayılmışdı. Bunu gören yerli əhalii axırdı cəsarətləndi və tacirlər ticarətə başlamaq ehtiyacı duyular. Onların bəzilərinin fransız qoşunlarının tutduğu Qavr limanı ilə böyük pul alverləri vardı. İndi onlar bu əlaqəni bərpa etmək məqsədilə Dyeppaya qədər piyada getmek, orada gəmiyə minmek və sonra özlərini Qavr limanına salmaq təşəbbüsündə bulundular. Bu məqsədə çatmaq üçün tanış alman zabitlərinin təsirindən də istifadə etdilər və şəhər komendantı onların getməsinə icazə verdi.

On nəfərin yazılılığı bu sefərə çıxmak üçün dörd at qoşulmuş karet ayırdılar və camaatın gözündə yayınmaq məqsədi ilə həftənin ikinci günü, şəhər tezdən, işçiləşməmişdən yola düşmək qərara alındı.

Axır günlər şaxta yeri dondurmuşdu. Bazar ertəsi isə saat üç radələrində Şimaldan qara buludlar axıb gəldi, qar yağdı və bu qar axşamdan başlayıb şəhərə qədər ara vermedi.

Şəhər tezdən, saat beşin yarısında müsafirler karet ilə yola düşmək üçün "Normand mehmanxanası"nın həyətine toplaşdırılar. Onlar yuxulu idilər. Böyük yun şala bürünmüdürlər. Soyuqdan titir titir əsirdilər. Qaranlıqda bir-birlərini güclə seçirdilər. Əyinlərdəki qalın qış paltarları onları uzun əbali kök keşlərə oxşadırdı. Nəhayət, kişilərin ikisi bir-birini tanıdı, üçüncü də onların yanına gəldi.

— Mən arvadımı da özümlə aparıram, — deyə kişilərdən biri dilləndi.

— Mən də.

Birinci kişi əlavə etdi:

— Biz daha Ruana qayıda bilmərik, əgər prussiyalılar Qavra gəsələr, oradan da İngiltərəyə gedərik.

Bu adamlar eyni ictimai təbəqədən olduqlarına görə fikirləri də bir-biri ilə düz gəldirdi.

Kareti nədənsə qoşmurdular. Mehtərin əlindəki çıraq qaranlıqda qapıların birində işildayır, dərhal da yox olur, sonra o biri tərəfdə görünürdü. İçinə peyin səpilib, saman döşənmiş tövlədən at ayağının tappiltisi və mehtərin söyüşü eşidilirdi. Zinqirovların cingiltisindən başa düşmək olurdu ki, atları qoşurlar. Bu cingiltələr azacıq sonra gücləndi, atların hərəkətinə uyğun olaraq aydınca seslənməye

<sup>1</sup> Macar geyimli süvari əsgər

<sup>2</sup> Nişançı polku əsgəri

başladı. Bu zinqirov səsləri bəzən eşidilməz olur, sonra birdən, nallı at ayağının tappiltisi ilə bərabər güclənirdi.

Birdən qapı açıldı. Hamı səsini içine saldı. Üşümüş yolcular soyuqdan donduqları üçün ycrlerindən tərpənməyib susdular.

Ara vermədən lopa-lopa yağan qar adamın gözünü qamaşdırıldı. Bu soyuq, yumşaq qar pambıq kimi ətrafa səpələnir, evləri, çölləri bürüyür və hər şeyi bir-birinə qatıb, ağ örtük altında görünməz edirdi. Qış yuxusuna dəlib derin səssizlik və sükut içinde mürgüləyən bu şəhərin sakinliyini ancaq kainatı bürüyən sonsuz ənginliklərdən axıb gələn ağ zərrəciklərin – səssiz-səmirsiz yağan qarın piçılıya bənzər qarışq xişəltisindən başqa heç nə pozmurdu.

Əli çıraqlı faytonçu başını aşağı salıb dartınan və tövlədən çıxməq istəmeyən atın yüyənindən çəkib heyətə geldi. Atı karetin yanına gətirdi, yan qayışını bağladı, xamutu boynuna keçirdi, bir əlinde çıraq olduğunu, tək əli ilə xeyli əlleşdi, sonra ikinci atı gətirməyə gedərkən dönüb soyuqdan bütüşən və qarın altında qaldıqlarından ağappaq olmuş sərnişinlərə baxdı:

– Niyə karetə minmirsiniz? – dedi, – heç olmasa, üstünüzə qar yağmaz.

Bu heç onların ağlına gəlmirdi. Faytonçunun sözünü eşidən kimi dərhal, tələsik, karetə doluşdular. Kişilərdən üçü əvvəlcə arvadlarını karete mindirdi, sonra da özləri çıxdılar. Onların arxasında alaqqaranlıqda güclə görünən qaraltılar içəri keçib boş yerleri tutdular.

Karetin içində ot döşənmişdi. Adam ayağını qoyanda topuğa qədər batırı. Karetin dərinliyində oturan xanımlar özləri ilə kimyəvi kömürlə yanmış qızdırıcılar götürmüştülər. Onlar dərhal qızdırıcıları yandırdılar və uzun müddət bir-birinə bu cihazın çoxdan hamiya məlum olan üstünlüklerindən piçilti ilə danışmağa başladılar.

Nəhayət, yolların xarab olduğunu nəzərə alaraq karetə dörd at əvəzinə altı at qoşduqdan sonra bayırdan kimse soruşdu:

– Hamı yerindədirmi?

İçəridən cavab verdilər:

– Beli.

Yola düşdülər.

Karet ağır-ağır, elə bil addım-addım irəliləyirdi. Təkerlər topuna qədər qara batır, karet ləngərlənib cirildiyir, atlar finxırıb dartın-

dıqca ayaqları sürüşür, onların bədənlərindən, burun pərələrindən buğ qalxırırdı. Faytonçunun qamçısı havada oynayır, ilan kimi qırılıb açılır və atlardan birinin titrəyən sağısına dəyən kimi onlar gücünü toplayıb irəliləyirdilər.

Yavaş-yavaş işıqlaşırdı. Xalis ruanlı olan sərnişinlərdən birinin dediyi kimi, “pambıq yağışına oxşayan yüngül qar yağımı” azalıb ara verirdi. Alatoranlığın işığı qirov bağlamış uca ağacların və yastı yapalaq daxmaların hərdən göze dəydiyi sonsuz qarlı çöllərin üzərinə qatı kölge salan iri, qara, ağır buludlara hopurdu.

Səhərin bu üreksixan hüznülü işığında sərnişinlər bir-birlərini maraqla süzməyə başladılar. Qran-Pon küçəsindən olan məşhur şərab alverçisi Luazo soyadlı er-arvad karetin baş tərəfində, ən yaxşı yerdə, qabaq-qabağa oturub mürgüleyirdilər. Keçmiş nökər Luazo iflasa uğramış ağasının var-dövlətini ələ keçirmiş və bununla da çoxlu qazanc toplaya bilmədi. O, ən zibil şərəbi eyalət tacirlərinə lap ucuz qiymətə sırimaqda ad çıxartmış və beləliklə də, dost-tanışların arasında ən usta kələkbaz kimi, əsil mənada bic və kefcil normandiyalı kimi məşhurlaşmışdı.

Onun kələkbazlığı haqqında söhbət o qədər geniş yayılmışdı ki, bir dəfə prefektura idarəsində, axşam qonaqlığında, öz təmsil və şeirləri ilə, həmçinin hazırlıq ilə lovğalanan, bir sözə, əyalətin məşhur şairi kimi tanınmış cənab Turnel, dərixdilərindən mürgüleyən xanımlara təklif etmişdi ki, gəlin, “Quş uçdu”<sup>1</sup> oyunu oynayaq. Bu zarafat ildirim sürəti ilə prefektin qonaq otağına, oradan da şəhərə, bütün evlərə yayıldı və düz bir ay, bütün əyalət sakinləri gülməkdən qırıldılar.

Bundan başqa Luazo cürbəcür məzəli əhvalatları ilə, həmçinin bəzən yerinə düşən, bəzən də mənasız görünən zarafatları ilə də şöhrət qazanmışdı. Onun haqqında kim söhbət eləsə axırdı:

– Nə deyirsiniz deyin, Luazo her halda tayı-bərabəri olmayan misilsiz adamdır, – deyərdi.

O gödəkboylu idi. Adama elə gəldirdi ki, onun bədəni iri, deyirmi qarından və bir də onun üstünə yapışdırılmış gicgahlarına dən düşən qırmızı sıfətdən ibarətdir.

<sup>1</sup> Fransızca “L'oïsedu voie” (“quş uçur”) “L'oïsedu voie” (“Luazo uğurlayır”) kimi de seslənir.

Luazo özlerinin ticaret evlerini məzeli hərəketləri ilə şənləndirirdi, onun ucaboy, cüssəli, yoğun səslə, sərt təbiəti və qətiyyətli arvadı evin bütün səliqə-sahmanını öz əline almışdı.

Onların yanında özünün cəmiyyətdəki yüksək mövqeyindən və şəxsi ləyaqətinin üstünlüyündən lovğalanan fabrikant cənab Karre-Lamadon oturmuşdu. Onun üç iplik fabriki vardi və pambıq-parça istehsal edən sənaye sahəsində xüsusi mövqə tutmuşdu. Həm də fəxri legionun zabiti və Baş şuranın üzvü idi. İmperiya dövründə, özünün dediyi kimi, ədəb və nəzakət qaydalarını gözləyə-gözлəyə, xeyirxahlıq naminə, müxalifətə başçılıq edirdi ki, sonradan mübarizə apardığı quruluşa tərəfdar çıxsın və bununla da çoxlu menfəət əldə etsin. Bu, onun yeganə məqsədi idi.

Öz ərindən xeyli kiçik olan xanım Karre-Lamadon Ruan hərbi qarnizonuna işləməyə göndərilən, mərifətli ailələrdən çıxmış cavan zabitlərin yeganə təsəllisi olan bir qadın idi.

Bu balacaboy, zərif, qəşəng qadın xəz paltosuna bürünərək əri ilə üzbez oturmuşdu və məyus baxışlarla kəretin yoxsul görkəməne tamaşa edirdi.

Onlarla yanaşı Normandiyanın en məşhur və qədim kübar nəsilinə mənsub olan qraf Yuber de Brevil öz zövcesi ilə oturmuşdu. Yaşa dolmuş, boylu-buxunlu bu qraf cürbəcür paltarlar geyinərək, özünün təbiətən kral IV Henrixə oxşadığını daha da nəzərə çarpdırmağa çalışırdı, çünki dədə-babalarının iftixarla söylədiklərinə görə de Brevil soyadlı bir xanım kral IV Henrixden uşaqa qalmış, bundan sonra onun əri qraf rütbesi və qubernator vəzifəsi almışdı.

Baş şurada Cənab Karre-Lamadonun həmkarı olan qraf Yuber departamentdə orleançılar partiyasını təmsil edirdi. Onun birdən-bire miyanə dolanan nantsalı gəmi sahibinin qızı ilə evlənməsi indi də sərr olaraq qalır. Ancaq qrafinya özünü yüqarla aparmağı, hamidan yaxşı qonaq qəbul etməyi bacardığına görə və vaxtile Lui-Filippin oğlanlarından birinin aşnası kimi məshurlaşdıığı üçün əsizlədələr ona hörmət edirdilər və onun evi bütün departamentdə qədim nəzakət və ədəb qaydalarını saxlayan yeganə ev hesab olunurdu, oraya düşmək isə çox çətin idi. Deyilənə görə, Brevillərin ancaq yatardan ibarət olan var-dövləti onlara ildə beş yüz min livr gelir gətirirdi.

Bu altı nefər özlerinin cəmiyyətdə yüksək mövqə tutduqlarından, dinə sadıq, namuslu, hörmətli, nüfuzlu və varlı-hallı adamlar olmalarından razı halda, kəretin yuxarı başında əyləşmişdilər.

Qəribə təsadüf nəticəsində qadınlar bir tərəfdə cərgə ilə oturmışdalar və qrafının yanında uzun təsbehələrini çevirən və tez-tez “Pater”, “Ave”<sup>1</sup> deyə dodaqaltı dua oxuyan iki rahibə oturmuşdu. Onların biri yaşılı və çopur idi. Elə bil tūfəngi düz üzüne tuşlayıb saçma doldurmuşdular. Üz-gözündən üzgünlük yağan o biri rahibənin sıfəti gözəl olsa da, vərəmə oxşayırdı. Hər şeyi udan, fanatiklər və əzabkeşlər yetirən din, görünür, bu qızı da əzab verib iztirablar çəkdirirdi.

İçeridəkilərin hamısının diqqəti rahibərlə qabaq-qənşər oturan kişi ilə arvadda idi.

Kişi hamının yaxşı tanıldığı və hörmətli adamların canına qorxu salan demokrat Kornyude idi. Düz iyirmi ildən artıq idi ki, bütün demokratik qəhvəxanaları dolaşır və özünün uzun, kürən saqqalını içdiyi pivələrlə isladırdı. O vaxtılı şirniyyat satan atasından qalan külli var-dövləti öz dostları və tanışları ilə çoxdan göyə sovrmuşdu, indi isə böyük səbirsizliklə respublika quruluşunun yaranmasını gözləyirdi ki, inqilab yolunda düzəltdiyi içki meclislerinin və verdiyi şərab nəzirlərinin evezində layiq olduğu yerlərdən birini tutsun. Sentyabrın dördündə<sup>2</sup> kiminse zarafatına inanaraq özünü prefekt vəzifəsinə təyin olunmuş hesab etdi və istədi ki, öz vəzifəsinə yerinə yetirməyə başlasın, prefektura əməkdaşlarından işdə qalan yeganə adam – katib, ona tabe olmaqdan imtina etdi və Kornyude məcbur oldu ki, dinməz-söyləməz çıxıb getsin. Ümumən sakit, heç kəsə zərəri dəyməyən, lütfkar adam olan Kornyude var qüvvəsini sərf edib şəherin müdafiəsini təşkil etmək istədi. Onun başçılığı ilə çöllerde xəndeklər qazdlar, qonşu meşədəki körpə ağacları doğradılar, yollarda pusquya durdular və bütün gördüyü bu işlərdən razı qalan Kornyude düşmən yaxınlaşan kimi tələsik şəhərə qayıtdı. İndi o belə zənn edirdi ki, Qavrda da xəndeklər qazmaqla ölkəyə daha çox xeyir verəcəkdir.

Qadın isə “yüngül, əxlaqsız arvadlardan” biri idi və vaxtından əvvəl kökəlib yumurlandığı üçün ona “Gonbul” deyirdilər. O, balacaboy, yumpyumru, piy içinde batmış cavan bir qadın idi. Ağ, yumşaq, totuq barmaqları ortasından iplə boğulmuş sosiska kimi bugumlar-

<sup>1</sup> Katolik dini duaları: “Ya Həzəret Məryem”, “Ilahi ata”

<sup>2</sup> 4 sentyabr 1870-ci il – İkinci imperiyanın devrilməsi və Üçüncü respublikanın elan edilməsi günü

dan nazılırdı. Dərisi şeffaf və tarım idi. Yumpyumru döşləri sinesini qabardır və palṭarlarının altından dikelirdi. O qədər təravetli və gözəgəlimli idi ki, ehtirasları coşdururdu və kişiler ondan gözlerini çəkə bilmirdilər, az qalırdılar ki, gözləri ilə ycsinlər. Yanaqları alma kimi qıpırımızı idi, sıfəti açılmaqdə olan qırmızı pion çiçeyinin qonçəsinə benzəyirdi. İri, qara, məftunedici, canalan gözleri vardi. Bu gözleri uzun, six, qara kirpiklər çəpərləmişdi və haşıyədən gözleri daha tünd görünürdü. Balaca ağızı, nəm dodaqları, inci kimi parlaq dişləri vardi. Elə bil Allah dodaqlarını yalnız öpüş üçün yaratmışdı.

Deyilənlərə görə, onun bunlardan başqa da çoxlu əvəzsiz, qiyamətli məziyyətləri vardi.

Onu tanıyan kimi karetde oturan abırlı, ismətli qadınlar dərhal “biabır olduq”, “küçə qızı” – deyə piçıldışmağa başladılar, həm də bu sözləri elə tərzdə dedilər ki, Gonbul eşitdi və başını yuxarı qaldırdı. Qız yol yoldaşlarını elə sərt, qəzəbli və bu saat döyüşə çağırmağa hazır olan amansız baxışları süzdü ki, biclik tökülen gözlərini ondan çəkməyen Luazodan başqa, hamı başını aşağı saldı və ortalığa dərin bir süküt çökdü.

Azaciq sonra xanımların üçü yenidən söhbətə başladı. Belə bir pozğun küçə qızının onlarla bir yerdə getməsi bu qadınları dərhal bir-birinə yaxınlaşdırıb dostlaşdırıldı. Ləyaqətli xanımlar bu cür ayağı sürüşken, pozğun küçə qızı qarşı birleşmək zəruriyyətini duyurdular, çünki kebinli arvadlar bu cür qadınlara həmişə həqarətlə baxırlar.

Xanımlar birləşdiyi kimi, kişilərdən üçü Korniyudcenin burada olduğunu gördən qeyri-ixtiyari bir mühafizəkarlıq duyğusu ilə birləşdilər və dərhal puldan söhbət saldılar, onların danışq tərzindən hiss olurdu ki, kasıblara həqarətlə baxırlar. Qraf Yuber prüssiyalıların ona vurduğu ziyandan, heyvanlarının oğurlanması və məhsulun mehv olması nəticəsində çekdiyi zərərdən danışsa da, belə ziyanların onun kimi varlı adama uzaqbaşı bir il təsir edəcəyini söyləyirdi. Pambıq-toxuculuq səhayesinin işlərində əməlli-başlı xəberi olan Karre-Lamadon qara gün üçün saxladığı altı yüz min franklıq ehtiyat pulunu sayıqlıq göstərərək, vaxtında İngiltərə banklarına keçirmişdi. O ki qaldı Luazoya, zirzəmisində saxladığı ucuz sərabların hamısını Fransa intendantlığına<sup>1</sup> nisvə satmışdı və

indi Qavrda, hökumətin ona borclu olduğu külli miqdarda pulun hamısını almaq ümidində idi.

İndi onların üçü də bir-birini ötəri mehribanlıqla süzürdülər. İctimai mövqeləri müxtəlif olsa da, var-dövlət onları bir-birinə yaxınlaşdırırırdı. Onlar özlerini ciblərində qızıl cingildəyən bütün xüsusi mülkiyyətçiləri etrafında birləşdirən böyük frankmason<sup>1</sup> təşkilatının üzvləri hesab edirdilər.

Karet o qədər yavaş hərəkət edirdi ki, saat ona qədər heç dörd lye də yol getməmişdilər. Karet yoxusu çıxanda kişilər üç dəfə yere düşüb dikdiri piyada getməli olmuşdular. Sənişinlər belə hesab etmişdilər ki, Totqa səhər yeməyini yeyərlər, ancaq belə getsə, oraya heç axşam saat onda da çata bilməyəcəkdilər. Ona görə də sənişinlər narahat olmağa başlamışlar. Onlar yol üstündə bir aşxana görmək ümidi ilə tez-tez etrafə boyanırdılar, amma tərs kimi, gözlənilmədən, karet qara batı və düz iki saat əlləşdikdən sonra onu güclə çıxarda bildilər.

Açıq öz işini görür, içəridəkilərin başı hərlənirdi. Yollarda isə tərs kimi nə bir aşxana, nə də bir meyxana gözə dəyirdi. Ona görə ki, prüssiyalıların əqlişisi və geri çekilən ac fransız qoşunları alverçilərin hamısını qorxuya salmışdı.

Yol üstündə balaca kəndlərdə rast gələn kimi kişilər karedən tökülüşüb yemək dəlinca getsələr də, əlibəş geri qayıtmışdilar, hətta quru çörək də tapınmışdilar, çünki ehtiyatlı kəndlilər əllerinə keçəni talayan ac əsgərlərin qorxusundan, neləri vardısa, hamısını gizləmişdilər.

Günorta, saat bire yaxın, Luazo acımdan qarnının qurulduğunu söylədi. O biriləri də ac idilər və acliqdan dilləri söz tutmurdu.

Sənişinlər asta-asta əsnəmeyə başladılar. Əsnək əsnək getirdi və hər kəs öz xasiyyətinə, aldığı tərbiyəyə, ictimai mövqeyinə uyğun şəkilde: kimisi alçaqdan, kimisi ağızını açaraq bərkdən əsnədi və dərhal da içindən bug qalxan yarığı əlləri ilə örtdülər.

Gonbul bir neçə dəfə aşağı əyilib elə bil ətəyinin altında nə isə axtarırdı. Amma cəsarət eləmədi, qoşularına baxıb yenidən yerində sakitən oturdu.

<sup>1</sup> Orduda əsərrüfat işlərinə baxan adamlar

Hamının sıfeti ağarmıştı ve üzlerinde gerginlik vardı. Luazo dedi ki, bir parça çörəye ləp min frank verməyə hazırlıdır. Onun arvadı qaşqabağını töküb, ərinə etiraz etmək istədi, lakin az keçməmiş sakitləşdi. Havayı pul xərclənməsindən səhbət belə düşəndə bu xanım doğrudan da narahat olurdu, hətta bu barədə edilən zarafatı belə xoşlamırdı.

— Heç özümün özümdən başım çıxmır, — deyə qraf söyləndi, — necə olub ki, yola azuqə götürməyi yaddan çıxarımişam?

Hamı cələ buna görə üreyində özünü danlayırdı.

Kornyudenin, sən demə, bir flyaqa romu varmış. O, romu çıxartdı, ətrafdakılara teklif etdi, lakin hamı rom içməkdən boyun qaçırtdı. Təkcə Luazo bircə qurtum içmək istədiyini bildirdi və qabı geri qaytarıb sahibinə təşəkkür edərək:

— Pis deyil, — dedi, — həm achiğın qabağını alır, həm də bədəni isidir.

İçki onun kefini açdı və təklif etdi ki, matros mahnilarında oxunduğu kimi, gəlin, gəmidəki ən yağı, kök sərnişini yeyək. Abir-həyalı sərnişinlər açıq-ashkar Gonbulu edilən bu eyhamdan özlərini itirdilər. Cənab Luazonun zarafatına heç kəs cavab vermədi, bircə Kornyude qırmışdı. Rahiblər dualarına ara verib əllərini əbalarının gen qoluna saldılar, gözlərini yere dikib yerlərindən tərəpənmedilər, göylərdən göndərilmiş əzaba, iztiraba dözüb, sınaqdan çıxırlamış kimi, sakitcə oturdular.

Nəhayət, saat üçdə, karete kəndsiz-kəsəksiz, ucu-bucağı görünməyən düzənliliklə gedəndə, Gonbul cəld əyilib skamyanın altından üstü ağ örtüklə örtülmüş iri bir səbət çıxartdı.

Əvvəlcə, səbətdən saxsı boşqabla gümüş stekan, sonra içi doğranmış iki cüçə əti ilə dolu olan iri bir cam çıxartdı. Səbətdə kağıza bükülmüş başqa dadlı yemeklər də vardi. Səbətin içi qoğal, meyvə, cürbəcür şirniyyat və bu kimi başqa ləziz yemeklərlə dolu idi. Bir sözə, bu yemekləri hazırlayan adam nəzərdə tutmuşdu ki, yemek-xanaya getmədən üç gün dolana bilsin. Bükülmüş yemeklərin arasından, səbətin içində dörd şüşə boğazı da görünürdü, Gonbul cücenin qanadını götürdü, Normandiyada “rejans” adlanan çörəkdən dişləyə-dişləyə yeməyə başladı.

Gözlər ona dikildi. Azaciq sonra karete adamı iştaha gətirən yemeklərin iyi doldu. Burunlar pərələndi, ağızların suyu axdı, çənə-

ləri sıxıb güclə dayandılar. Xanımların bu küçə qızına üreklerində bəslədikləri haqqarət hissi qəzəbə çevrildi və onlar bu qızı bu saat boğub öldürmək, ya da səbəti, stekanı və yeməyi ilə birlikdə götürüb birbaş karetən qarın içine atmağı arzuladılar.

Ancaq Luazo gözləri ilə camdakı cüceləri yeyirdi. Axırda özünü saxlaya bilmədi:

— Hə, bu ağıllı işdir, görünür, xanım bizdən uzaqgörənmiş. Ele adamlar var ki, hər şeyin ehtiyatını əvvəlcədən görürələr.

Gonbul onun üzünə baxdı:

— Buyurun, cənab, bütün günü ac qalmaq asan iş deyil.

Luazo baş əydi:

— Sözün düzü, boyun qaçırmaram. Çünkü oldun dəyirmançı... elə deyilmə, xanım? — Yol yoldaşlarına ötəri nezər salıb əlavə etdi.

— Belə dəqiqələrdə ehtiyatlı adamlara rast gəlmək çox xoşdur.

O, şalvarını bulamamaq üçün dizinin üstünə qəzet sərdi, həmisə cibində gezdirdiyi qatlama bıçağı çıxartdı, ağızını açdı, toyuq budun birinə sancdı, götürüb dişinə çəkib elə iştahla yedi ki, karetə hamı köksünü ötürüb udqundu.

Bunu görən Gonbul sakitcə, asta səsle, rahibələrə təklif etdi ki, onunla çörək yesinlər. Onların ikisi də dərhal razi oldular, dodaqaltı mızıldayıb təşəkkür etdilər və gözlərini qaldırmadan tələsə-tələsə yeməyə başladılar. Kornyude də yanaşı oturduğu qızın təklifini qəbul etdi və rahibələrlə birlikdə dizinin üstünə qəzet sərdi və beləliklə, stola bənzər bir şey düzəltdi.

Ağızlar açılıb örtüldü, tikələr çeynənildi, udqunulub içəri ötürüldü, Luazo kündə oturub arvadını dile tutur və piçilti ilə ona deyirdi ki, sən də mənim kimi elə. O xeyli razılıq vermedi, ancaq mədəsindən sancı qalxdığını hiss edəndə əlacı kəsildi. Luazo dərhal nəzakətə, şirin sözlər seçərək, “qəşəng qızdan” soruşdu ki, “o et parçasından birini xanım Luazoya təklif etməyə lütfən razılıq verəmi?” Gonbul dərhal cavab verdi:

— Bu nə sözdür, cənab, məmənniyyatla.

Və mehribanlıqla gülümşəyərək, camı ireli uzatdı.

Birinci çaxır şüşəsini açında bir az özlərini itirdilər, çünkü cəmi birçə stekan vardi. Ancaq azaciq sonra stekanı silib bir-birlərinə ötürdüler. Təkcə Kornyude nəzakətli kişi kimi hərəket etdi: stekanı qonşu qadının dodaqlarının yeri getməyən tərəfindən ağızına aparıb çaxır içdi.

Açgözlükle yemek yeyen adamların arasında oturan ve xörəyin etrindən boğulan qraf və qrafinya de Brevil, eləcə də Karre-Lamadon öz zövcəsi ilə dəhşətli “tantal əzabı” çəkməyə başladılar. Birdən fabrikantın cavan arvadı ele dərindən köks ötürdü ki, hamı dönüb baxdı. Onun rəngi çöldəki qar kimi dumräg ağardı, boynu çıynına düşdü, gözləri qapandı və xanım huşunu itirdi. Əri qorxuya düşdü və etrafındakılara yalvardı ki, kömək eləsinlər. Hamı özünü itirdi. Ancaq xanımın başını dizinin üstə qoyan yaşılı rahibə Gonbulun stəkanını onun dodaqlarına yaxınlaşdırıldı və bir neçə damcı şərab içməyə məcbur etdi. Gözəl xanım dərhal terpəndi, gözünü açdı, gülünsündü və zəif səslə dedi ki, indi hali lap yaxşıdır. Lakin ürek- getməsinin təkrar olunmaması üçün rahibə onu dile tutdu və yenidən düz bir stəkan şərab içirdi.

— Bu, achığın qabağını almaq üçündür, — dedi.

İşlə belə görəndə Gonbul qızardı, özünü itirdi və dönüb üzünü hələ də yerlərində donub qalan dörd nəfərə tutdu:

— Ağalar, siz allah, buyurun, mənim sizə yemek təklif etməyə sadəcə cəsarətim çatmadı.

Gonbul təhqirəmiz rədd cavabı alacağından qorxub susdu. Luazo söz aldı:

— E, əslində, belə hallarda bütün insanlar qardaşdırılar və birilərinə kömək etməlidirlər. Siz allah, xanımlar, utanmayın razı olun, qalan şeylər qoyun cəhənnəm olsun! Ola bilsin ki, biz heç gecələməyə do yer tapınadıq. Bu gedişlə sabah günorta Tota çata bilsek, böyük işdir.

Ancaq tərəddüd davam edirdi. Heç kəs razılıq vermək məsuliyyətini boynuna götürmək istəmirdi. Qabağa düşməyə cəsarətləri çatmadı.

Nəhayət, qraf məsələni həll etdi. O, özünü özünü itirmiş Gonbula tutdu və ağıyanalıqla dedi:

— Xanım, biz sizin təklifinizi minnetdarlıqla qəbul edirik.

Çətinli ilk addım atanacaq idi. Elə ki ara açıldı, ondan sonra heç kəs utanmadı. Səbət boşaldı. Səbətdə yuxarıda adlarını çəkdiyimiz yemeklərdən başqa ciyər qiyməsi, hisə verilmiş dil parçası, krasson armudu, ponlevək pendiri, qalet və ağızınacan turşuya qoyulmuş

xiyar və sarımsaqla dolu olan iri bir şüə qab vardı. Görünür, Gonbul da bütün qadınlar kimi turşuya qoyulmuş yeməkləri sevirdi.

Bu qızın yola götürdüyü bütün azuqəsini yeyib onunla danışma-maq olmazdı. Ona görə də səhbət qızıçıdı. Əvvəlcə təmkinlə səhbətə başladılar, sonra Gonbulun özünü çox ədəbli apardığını gördüler və tam sərbəst şəkildə səhbət getdi. Yüksək cəmiyyətin qaydalarını çox gözəl bilən qrafinya de Brevil və xanım Karre-Lamadon çox ince bir mehribanlığa başladılar. Xüsusən qrafinya kiminlə səhbət edir etsin, öz ləyaqətini itirmeyəcəyinə əmin olan bir zadəgan xanımı kimi özünü çox füzunkarcasına aparıb iltifat göstərməyə başladı. Amma jandarma kimi amansız qəlbi olan xanım Luazo inadından dönmədi, səhbətə o qədər də qarışmadı, lakin yeməyindən qalmadı.

Səhbət, heç şübhəsiz, müharibədən gedirdi. Prussiyahıların qəddarlığından, fransızların qoçaqlığından danışıldır. Baş götürüb qaçmaqla düşmənin əlindən yaxalarını qurtaran bu cənablar əsgərlərin cəsarətinə lazımi qiymət verirdiler. Sonra mövzunu dəyişdirib öz şəxsi vəziyyətlərindən səhbət açıdılar. Gonbul derhal pozğun qadınlara xas olan həqiqi həyəcan və hərərətə başına gələn işlərdən, keçirdiyi sarsıntılardan danışdı və Ruandanə üçün qəçdiğinin səbəbini izah etdi.

— Əvvəlcə, heç yerə getmək istəmədim. Evimdə yemək-icmək vardı, hər şey bol idi. Baş götürüb qaçmaqdansa evdə qalar, iki-üç əsgəri də saxlayar, onları yedirdib-icirdə bilərdim. Amma onları, bu prusları görəndə özümü ələ ala bilmədim, hirsindən dişlərim bağırısaqlarını kesdi və mən bütün günü axşamacan evdə oturub açığımızdan, heyadan ağladım. Allahın altında kişi olaydım, onda onların başına bir oyun açardım ki! Mən onlara — şiş uclu dəbilqə geyinmiş bu axtalanmış donuzlara pencerədən baxırdım. Qulluqçu əllərimdən yapışmışdı. Qorxurdu ki, evdə ne varsa, hamısı götürüb onların başına tökerəm. Sonra onlar mənim evimə gəldilər, içəri girən kimi qabağıma çıxanın boğazından yapışdım. Almanın boğmaq başqaşını boğmaqdan çox asandır. Mən onu boğub öldürəcəkdir, amma saçımızdan dartırdı. Bundan sonra qaçıb gizləndim və fursət tapan kimi aradan çıxdım. İndi də gördünüz kimi, sizinlə bir yerdəyəm.

Onu terifləmeye başladılar. Gonbul o qədər də qoçaqlıq göstərməyən yol yoldaşlarının gözündə böyüdü və Korniyude, dindar bir adamın Allaha minnetdarlıqla dolu olan duasına qulaq asan ruhani

<sup>1</sup> Hesreti çekilen bir şeyin alda edile bilməsindən duyulan ağır əzab

kimi, apostol iltifatı ve təqdiri ilə dodaqlarında təbəssüm qızı qulaq asmağa başladı. Ona görə ki, uzun saqqallı demokratlar, dini məsələləri öz əlinə alan əbəli ruhanilər kimi, vətənpərvərlik məsələlərini, göz dəyməsin, tam inhisarda saxlayırdılar. Konyude danışmağa başladı, özü də nəsihətamız tərzdə, hər gün divarlara yapışdırılan bəyannamələrdən götürülən təmtəraqlı cümlələrlə danışdı və öz monoloqunu “əclaf Badenqə”<sup>1</sup> divan tutmağa çəgirişlərlə qurtardı.

Amma Gonbul Bonapart tərəfdarı olduğu üçün dərhal özündən çıxdı. Gilənar kimi qıpqrımızı oldu. Hirsindən dili topuq çala-çala sözləri yağıdılmaya başladı:

– Mən sizin kimi ağaları onun yerində görmək istərdim. Bə nə, göz dəyməsin, sizin hamımız çox yaxşı adamlarsınız! Axi onu siz satdırınız! Əger ölkəyə sizin kimi araqarışdırınlar başçılıq etse, ağacliğü öz əllərinə alsa, Fransadan baş götürüb qaçmaqdan başqa çıxış yolu qalmaz.

Konyude təmkinini pozmadı. Təkebbür və nifretlə gülümsündü. Bir az da keçsəydi, səhbətin axırı söyüşə çevrilecəkdi. Qraf bunu hiss edib işə qarışdı, özündən çıxmış qızı güc-bəla ilə sakitləşdirdi və amiranə tərzdə dədi ki, hər hansı bir səmimi fikrə hörmət etmək lazımdır. Amma qrafını ilə fabrikantın arvadı respublika quruluşuna qeyri-iradi nifret bəsləyən bütün yüksək mənsubiyyətli adamlar kimi, elecə də qadınlara məxsus bir məftunluqla, kortəbi şəkildə, müstəbid quruluşlu hökumətə pərəstiş etdiklərinə görə, iştir-istemez özünü bù cür ləyaqətlə aparan və təxminən onların üreyində kcənənləri deyən bu qızı rəğbət bəsləməyə başladılar.

Səbət boşaldı. On nəfər asanlıqla onun içindeki yemekləri aşırıdalar və səhbətin balaca olmasına təəssüf etdilər. Yemek qurtarandan sonra əvvəlki kimi maraqla olmasa da, xeyli səhbət etdilər.

Axşam düşür, şər qarışındı. Yeyilənlərin həzm olunması zamanı daha çox hiss edilən soyuq, köklüyüne baxmayaraq Gonbula təsir etdi və titrəməyə başladı. Xanım de Brevil bayaqdan bəri bir neçə dəfə kömür qoyduğu qızdırıcı cihazı Gonbula təklif etdi. Gonbulun ayaqları donmuşdu, ona görə də xanımın təklifini dərhal qəbul etdi. Xanım Karre-Lamadon və Luazo öz qızdırıcılarını rahibələrə verdilər.

<sup>1</sup> III Napoleonun gülünç ləqəbi. O, növbəti siyasi firıldاقlarından sonra bu soyadı altında gizlənmişdir.

Faytonçu fənəri yandırdı. Ortadakı atların sağrısından qalxan bug, yolların kənarındaki qarın işığında aydınca göründü. Çöllerin üzərinə sərilmüş ağ örtük – karet irəlilədikcə elə bil titrəşən işqda bükülüb açılmağa başladı.

Karetin içində göz-gözü görmürdü. Birdən Gonbul ilə Konyude tərpəndilər və qaranlıqda onlara göz qoyan cənab Luazoya elə geldi ki, uzunsaqqal Konyude böyrünə səssiz, lakin ağır dürtmə deymiş adam kimi, dik atılıb qızdan aralandı.

İrəlidə, yolda işıq göründü. Bu Tot kəndinin işıqları idi. On bir saat idı ki, yolda idilər. Əgər buraya, yolda, atların yemlemek və dincəlmək üçün dörd dəfə dayandıqlarına sərf edilən iki saatı da əlavə etsək, düz on üç saat idı ki, yol gəlirdilər. Karet kəndə daxil oldu və “Ticaret mehmanxanası”nın önündə dayandı.

Qapı açıldı. Birdən sərmişinlər onlara yaxşı tanış olan: yerlə süründüyündə cingildəyən uzun qılınç səsini eşidib dik atıldılar, dərhal da almanca danışan adamin sərt səsini cıtdılar.

Karet dayanmışdı, amma heç kəs qorxusundan yerindən tərpənmirdi. Hamiya elə gəlirdi ki, içəridən çıxan kimi, dərhal onları tutub güllələyəcəklər. Faytonçu əlinde fəner gəldi və karetin içinə işıq düşdü. Bu işqda qorxudan və dəhşətdən bərelmiş gözlər, açılmış ağızlar və yerlərində tir-tir əsən iki cərgə adam göründü.

İşıq zolağında, faytonçunun yanında, uzun, sarı, həddindən artıq ariq, cavan bir alman zabiti dayanmışdı. Korset bağlayan qızlar kimi, kəmərlə mundirinin belini boğmuşdu, çəpəki qoyduğu günlüyü düz, laklı furajkası onu ingilis mehmanxanalarındaki buyruqçu uşaq-lara oxşadırdı. Hədsiz dərəcədə uzun olan bişərinin ucu getdikcə nazılır və gözlə güclə görünən napnazik, ağımtıl tükə qurtarırdı. Bu bişələr elə bil zabitin ağızının büküleceklerini basıb sıxır, yanaqlarını, dodaqlarının küncünü basıb aşağı dartırdı.

O, fransızca və aşkar hiss edilən Elzas ləhcəsində, qətiyyətə emr etdi ki, karetden düşsünlər.

– Cənablar, düşməniz münasib deyilmi?

Hamidan əvvəl, həmişə itaət etməyə öyrənmiş rahibələr səssiz-səmirsiz karedən düşdülər. Sonra qrafla qrafını göründü, onların arkasında fabrikantla arvadı, daha sonra öz qəmətli arvadını ireli itələyən Luazo düşdü. Düşən kimi də nəzakətli olduğu üçün yox, qorxusundan zabitə salam verdi:

— Axşamınız xeyir, cənab.

Zabit bir qesbkar həyasiqliği ilə ona baxdı və heç nə demədi.

Gonbul ilə Konyude qapının ağzında otursalar da hamidan sonra çıxdılar və düşmənin önündə özlərini sax tutdular. Gonbul özünü elə almağa və sakit aparmağa çalışırı. Demokrat xəfifcə titrəyen barmaqları ilə uzun, sarımtıl saqqalını faciəli şəkildə didişdirirdi. Gonbul ilə öz ləyaqətini saxlamaq isteyirdi və başa düşürdülər ki, bclə şəraitdə, burada qismən də olsa vətəni təmsil edirdilər, elə ona görə də yol yoldaşlarının üzüyolahğı onları qəzəbləndirirdi. Həm Gonbul özünü nəcabətli xanımlardan daha məğrur aparırdı. Konyude isə yolları qazdırmağa başladığı vaxtdan boynuna müqavimət hərəkətinin başçılığını götürdüyüünü nəzərə çarpdırmak və başqalarına nümunə göstərmək məqsədi ilə özünü çəkir və bütün görkəmi ilə sax qalmaq isteyirdi.

Həm karvansaranın gəniş mətbəxinə gəldi, ałman zabiti sərninşinlərin adı, soyadı, peşəsi, əlamətləri qeyd olunan Ruan komendantının verdiyi icazo kağızını aldı, kağızda yazılın nişanələri adamların həqiqi əlamətlərini yoxlamaq məqsədi ilə bir-bir, uzun-uzadı, diqqətələ onların üzünə baxdı.

Sonra qətiyyətlə "yaxşı" — dedi və bayırə çıxdı.

Sərninşinlər nəfəslərini dərdilər. Acmışdlar, ycmək sıfariş etdilər. Xörəyin hazırlanması yarım saat çəkdi. İki qulluqçu qız ciddi-cəhdə biş-düşlə məşğul olduqları vaxt, sərninşinler binaya baxmağa getdi-lər. Otaqlar, — sonu qəribə və müəmmalı bir otağın şüşə qapısında qurtaran uzun dehliz boyu cərgələnmişdi.

Nəhayət, yemək hazır olub, adamlar süfrə arxasına əyləşəndə, vaxtilə at alvcri edən karvansara sahibinin özü də göründü. Bu, astma xəstəliyinə tutulmuş kök bir kişi idi. Sinəsi daim xışıldayı, bəlgəm boğazında poqquldayırdı. Atasının soyadını götürmüştü: Folanvi<sup>1</sup>.

— Madmazel Elizabeth Russe kimdir? — deyə soruşdu.

Gonbul diksində və qanrılib baxdı:

- Mənem.
- Madmazel, prus zabiti dərhal sizinlə danışmaq istəyir.
- Mənimlə?
- Madam ki madmazel Elizabeth Russe sizsiniz, demək sizinlə.

<sup>1</sup> Fransızca "Follenvi Falle envil" (çılğın arzu) kimi səslənir.

Qız özünü itirdi, ani olaraq nəsə düşündü və qətiyyətle dilləndi.

— Bir bu çatmırıldı!.. Getmirəm!

Ətrafdakılar həyəcanlandılar. Belə bir təklifin səbəbini bilməyə çalışıdilar. Mübahisə başladı. Qraf qızə yaxınlaşdı:

— Düz elemirsiniz, xanım, ona görə ki, sizin rədd cavabınız tekce özünüzü yox, yol yoldaşlarınıza da zərər vura bilər. Heç vaxt sizdən güclü olan adama müqavimət göstərməyin. Şübhəsiz, bu çağrıışda elə bir qorxulu şey yoxdur, yəqin clə-bele rəsmiyət üçündür.

Həm qrafın səsinə səs verdi. Qızı dile tutdular, yalvarıb-yaxardılar, öyünd-nəsihət verdilər və nəhayət, inandırdılar. Axı həm belə bir axmaq hərəkətdən sonra vəziyyətin mürəkkəbliyə biləcəyinə qorxurdu.

Nəhayət, Gonbul dilləndi:

— Yaxşı, raziyam, ancaq yadınızda saxlayın, yalnız sizə görə razılıq verirem.

Qrafinya onun əlini sıxıdı:

— Bilirsinizmi, sizə nə qədər minnətdarıq!

Gonbul getdi. Həm yenidən süfrə arxasına əyləşmək üçün onun otaqdan çıxmamasını gözlədi.

Həm zabitin onu yox, məhz bu hırslı, kəmhövsələ qızı çağırmasından dilxor olmuşdu və əger, işdir onları çağırımlı olsa, xəyal-larında cavab vermək üçün şit-şit cavablar hazırlayırdılar.

Nəhayət, on dəqiqədən sonra Gonbul qayıtdı. Onun sıfəti qıpqrı-mızı idи, həyəcandan güclə nəfəs alırdı, özündən çıxmışdı və öz-özünə söylənirdi:

— Əclafın biri əclaf, bir bunun iştahından keçənə bax!

Nə baş verdiyini bilmək üçün həm qızın üstünə atıldı. Amma o bir kəlmə də demədi, nəhayət, qraf təkid etdikdə böyük bir ləyaqətə:

— Bunun sizə dəxli yoxdur, — deyə cavab verdi, — mən onun sözlərini sizə dəyə bilmərəm.

Belə olduqda həm, içindən etrafa kələm qoxusu yayılan iri kasa-nın ətrafinə cəmləşdi. Belə bir həyəcanlı hadisenin baş vermesinə baxmayaraq, iştahla çörək yedilər. Alma şərabı ləzzətli idi və Luazo ilə arvadı, hemçinin rahibələr bu ləzzətdən tez məhrum olmamış üçün şərabı qurtum-qurtum içirdilər. Qalanları başqa sıfariş etdilər, Konyude isə pivə istədi. O, özünəməxsus xüsusi bir əda ilə şüşənin tixancını açar, pivəni köpükləndirər, stekanı əvvəlcə əyər,

sonra yukarı qaldırıb içkinin rengini daha yaxşı görmek üçün çirağın ışığına tutardı. O içki içəndə şeraba, ya da pivəyə bulaşıb rəngini dəyişen uzun saqqalı xəfifcə titrəyər, gözünü qiyib krujkaya zilləyər və bu an elə bil dünyaya ancaq yeganə bir iş üçün: şerab içmək üçün gəldiyini dərk edib, vəzifəsini böyük bir ləzzətə yerinə yetirərdi. O, həyatını dolduran iki böyük ehtirası: şəffaf el<sup>1</sup> içməyi və inqilabi fəaliyyəti xəyalən birləşdirir və birinin dadına baxanda o birini yaddan çıxartmırıd.

Cənab Folanvi arvadı ilə birlikdə stolun lap qurtaracağında oturub şam edirdi. Kişi köhnə parovoz kimi fisıldayırdı. Sineşi elə xışıldayırdı ki, yemək zamanı ağızını açıb bir söz deyə bilmirdi, amma arvadı bircə an danışığına ara vermirdi. O, prussiyalılara rast gələndən sonra gördüyü bütün məsələlərdən: onların nə ctdiklərindən, nə söylədiklərindən danışır və iki oğlu orduda olduğuna görə, həm də prussiyalılar onu böyük xərcə saldıqları üçün onlara nifrət edirdi. Damışanda ən çox da qrafınıyaya müraciət edirdi, çünki belə bir nəcəbətlı qadınla söhbət etməkdən xoşu gəlirdi.

O, gülməli bir şey danışanda səsini alçaldırdı, əri isə tez-tez onun sözünü kəsirdi.

– Madam Folanvi, danışmasan yaxşı olar.

Ancaq o, ərine ehəmiyyət vermədən sözünə davam edirdi.

– Bəli, xanım, bunlar ancaq donuzu kartofla, kartofu da donuzla yeməkdən başqa bir şey bilmirlər. Onları təmiz, mədəni insanlar olması haqqında deyilənlərə inanmamın. Qətiyyən elə deyil, ayıb olmasın, hər yeri murdarlayırlar. Siz onların bütün günü, səhərdən axşama qədər necə təlim keçdiklərini bircə görəydiniz: hamısı düzənliyə yığışır, sonra irəli-geri gedirlər, o yana dönürlər, bu yana gəlirlər. Bundansa yaxşı oları ki, evlərində oturaydalar, yer şumlayaydalar, yol salaydalar. Eh xanım, hələ dünyada bu hərbçilərdən heç kəs xeyir görməyib. Bilmirəm, bu bədbəxt camaat, əlindən adam öldürməkdən başqa heç bir iş gəlmeyən bu adamlara niyə müftə yerə çörək verirlər? Mən savadsız qoca arvadam, mən heç, amma səhərdən axşama qədər onların əldən düşərək, ayaq döydüklerini görəndə öz-özümə fikirleşirəm: “Bax, elə adamlar var ki, camaata xeyir verməkdən örtü cürbəcür kəşflər edirlər, bəs belələri – xalqa ziyan vurmaqdən ötrü

dəridən-qabıqdan çıxanlar kime və nəyə lazımdır?” Məgər kim olur olsun: istər prus, istər ingilis, istər polyak, istərsə də fransız olsun, adam öldürmək mənfurluq deyilmə! Əgər səni bir adam təhqir etdiyinə görə ondan intiqam alıb öldürürsənə, sənə cəza verirlər, demək adam öldürmək pis şeydir, amma bizim övladlarımızı quş kimi qırıb tökürlər, buna heç kəs, heç nə demir, əksinə, çoxlu adam öldürənlərə orden verirlər. Demək, onlar yaxşı iş görürler? Yox, elə deyil, bilirsinizmi, mən bu işlərdən heç nə başa düşə bilmirəm.

Kornyude ucadan dilləndi:

– Dinc dolanan qonşuya hücum edib müharibə başlamaq vəhşilikdir, amma vətəni müdafiə etmək müqəddəs borcdur.

Qarı başını aşağı saldı.

– Dündür, vətəni müdafiə etmək lazımdır, amma öz xeyri üçün müharibə törəden kralların hamısını qırmaqdən yaxşı şey yoxdur.

Kornyudenin gözləri oynadı:

– Aferin, xanım! – deyə qışkırdı.

Cənab Karre-Lamadon çəşib qalmışdı. O, məşhur sərkərdəleri ilahiləşdirib pərəstiş etsə də, bu qoca kəndlə arvadının sözlerindəki ağıllı fikirləri dirlədikdən sonra düşünməyə məcbur olurdu ki, doğrudan da, bu saat mənasız yerə çəkilən zəhmətlər gerekli bir işe sərf edilsə, qurub-yaratmaq əvəzinə vurub dağıdan əllər xeyirli bir işdən yapışsa, boş yerə çəkilən zəhmətlərin hamısı həyata keçirilməsi yüz illərlə vaxt lazım olan böyük işlərə sərf edilsə, insanlara nə qədər firavanlıq götürərdi.

Luazo yerindən qalxdı, aşxana sahibinin yanında oturdu və piçilti ilə danışmağa başladı. Yekəqarin aşxana sahibi qonşusunun zarafatından qəss etdi, boğulub öskürdü, güldükə piyli qarmı atılıb düşməyə başladı. Aşxana sahibi ilə Luazo dərhal sövdələşdilər. Aşxana sahibi ondan altı çöllək bord şərabı aldı və qərara gəldi ki, yazda götürür. O, emin idi ki, prussiyalılar yaza qədər çıxıb gedəcəklər.

Yemek qurtaran kimi sərnişinler dağılışib yatmağa getdilər.

Bəzi şeylərə göz qoyan və ürəyinə şübhə daman Luazo arvadını yorğan-döşəyə uzandırıldıqdan sonra astaca qapıya yaxınlaşdı, gah ağar yerindən bayırı baxdı, gah qulağını deşiyə yaxınlaşdırıb dinledi və özünün dediyi kimi “dəhlizin sırrını” öyrənməyə çalışdı.

Təxminən bir saatdan sonra şıqqılıt eşitdi, tez ağar yerindən baxdı, mavi kişmisi parçadan ağ krujevalı xəlet geymiş və bu paltarda

<sup>1</sup> El – içki növüdür

daha yaraşıqlı görünən Gonbulu gördü. Onun əlində şam vardi və dehlizin sonundakı müəmmalı otağa doğru gedirdi. Elə bu vaxt lap yaxındakı qapılardan biri açıldı və azaciq sonra Gonbul geri qayıdanda aşırmalı şalvar geyinmiş Konyude qızın dalınca düşdü. Onlar piçıldışdır və dayandılar. Belə başa düşmək olardı ki, Gonbul öz qapısını leyaqətlə qoruyur və heç kəsi içəri buraxmaq istəmir. Çox təəssüf ki, Luazo onların nə danişdığını ayırd edə bilmirdi. Amma azaciq sonra onların səsi ucaldı və Luazo bəzi sözləri aydın eşitdi. Konyude qızı dilə tuturdu, onu yola gətirməyə çalışırdı:

– Bura bax, axmaqlıq elemə, burada nə var ki?

Onun bu hərəkətinə Gonbul açıq-açıqına hirslenmişdi:

– Yox, mənim əzizim, elə anlar olur ki, belə şeylərə yol vermək olmur. İndiki halda, belə vəziyyətdə belə şeyə yol vermək ən azı rüsvayçılıqdır.

O, deyəsən qızın dediklərini başa düşmədi və “axı niyə?” deyə soruşdu. Gonbul onun sözlərini eşidəndə açıq-aşkar hirslenib səsini qaldırdı:

– Niyə? Başa düşmürsünüz, niyə? Bolke, binada, elə lap qonşu otaqda prussiyalı var?

Konyude susdu. Fahişə qızın vətenpərvərlikdən doğan bir həya hissi ilə düşmən olan yerdə kişini özünə yaxın qoymamağı görünür, onda zəifləməkdə olan şəxsi leyaqət hissini oyatdı, elə buna görə də qızı öpməklə kifayətləndi və səssizcə çıxb öz otağına gətdi.

Bu sehnəyə tamaşadan bədəni istiləşən Luazo açar yerindən uzaqlaşdı, havada ayaqlarını bir-birinə vuraraq hoppandı, gecə papağını geyindi, arvadının yorğanını qaldırıb yanına girdi, onu öpüşlərlə oyatdı və ehtirasdan titrəyən səsle piçıldı:

– Canım-ciyerim, sən məni sevirsənmi?

Bundan sonra binaya dərin bir sükut çökdü. Amma azaciq sonra ya çardaqla, ya da zirzəmidə, haradasa şiddətli, yeknəsəq, ahəngdar bir xorultu başladı. Elə bil poqquldayan buxar qazanından boğuq, uzun bir uğultu qopdu. Bu cənab Folanvinin xorultusu idi.

Səhər saat səkkizdə yola düşmək qərara alındıqından, düz vaxtında hamı mətbəxə toplaşdı. Lakin üstünə qar yağmış karet həyətin ortasında dayanmışdı. Nə at qoşulmuşdu, nə də faytonçu göze dəyirdi. Onu tövlədə, samanlıqda, ot tayalarının arasında axtardılar, tapa bilmədilər. Belə olduqda kişilər ətrafi yoxlamağı qorarlaşdırı-

ve karvansaradan çıxdılar. Gəzə-gəzə gəlib bir meydançaya çatdılar. Meydançanın sonunda kilsə, yanlarında isə iki cərgə alçaq evlər vardı. Evlərdə prus əsgərləri görünürdü. Onlar gördülər ki, əsgərlərdən biri kartof soyur, o biri bir az aralıda dəllək dükəninin döşəməsini yuyur, üz-gözünü saqqal basmış bir başqası isə ağlayan bir uşaqın üzündən öpür, dizinin üstünə alaraq onu sakitleşməyə çalışırdı. Ərləri “döyüşən orduda” olan kök kəndli arvadları tez-tez işarələr edib, özlərini müti qaliblərinə nə iş görmək lazımlı geldiyini: odun yarmaq, qəhvə əzmək, şorba bişirmək – göstərirdilər. Əsgərlərdən biri hətta qocalıb əldən-ayaqdan düşmüş bir qarının paltarlarını yuyurdu.

Təəccübənmiş qraf keşisin evindən çıxan bir ruhanidən bunun nə iş olduğunu soruşdu. Kilsənin köhne qurdı cavab verdi:

– Bu əsgərlər o birilərinə oxşamırlar, sakitdirlər, özləri deyilənə görə heç prussiyalı da deyillər. Düzünü bilmirəm hardandırlar, ancaq onu bilirom ki, uzaqdandırlar, bir az o tərəflərdəndirlər. Onların özlerinin də evdə arvad-uşaqları qalıb, həm də müharibədən bir şey qazanmırlar. Yəqin ki, bunların arvadları da orada ərlərindən ötrü göz yaşları axıdırlar. Burada olduğu kimi oralar da qarmaqarışılıqdır. Hələlik bizim bu əsgərlərdən şikayətlənməyə əsasımız yoxdur. Bizo bir pislikləri keçməyib, başlarını aşağı salıb, öz evlərindəki kimi işleyirlər. Necə olursa olsun, ağa, gərək kasıblar bir-birinin əlindən tutsun... Özünüz yaxşı bilirsiniz ki, müharibəni kasıblar yox, varlılar törədir.

Konyude qaliblərlə möglublar arasında yaranan bu cür səmimi ünsiyyətdən hirsəndi, burada faytonçunu axtarmaqdansa qayıdıp aşxanada oturmağı lazımlı bildi və getməzdən əvvəl zarafatla ürəyindəkini dedi:

– Onlar doğub törəyənlərə kömək edirlər.

Cənab Karre-Lamadon ciddi tərzdə etirazını bildirdi:

– Onlar kainatın boş qalmaması üçün əlləşirlər.

Faytonçu görünmürdü. Nəhayət, onu kənd meyxanasında, bir zabit nökəri ilə oturub qardaşcasına yeyib-içən yerdə tapdırı.

Qraf:

– Məgər, sizə saat səkkizdə atları qoşmağı emr etmeyiblər? – deyə soruşdu.

– Bəli, ancaq sonra əmri deyişdirdilər.

– Nə dedin?

- Dedilər ki, atları heç qoşmayacaqsan.
- Bunu kim əmr edib?
- Necə yəni kim? Prus komendantı.
- Niye?
- Mən haradan bilim? Gedin, özündən soruşun, icazə vermirler, mən də atları qoşmuram, vəssalam!
- O bunu sənə özü dedi?
- Yox, cənab, əmri onun adından aşxana sahibi dedi.
- Nə vaxt?
- Dünən axşam, yatmadan əvvəl.

Sərnişinlərin üçü də böyük həyəcanla geri qayıdı.

Cənab Folanvini çağırmağı qərara aldılar, ancaq qulluqçu qız dedi ki, astması olduğundan o saat ondan tez yuxudan durmur. Dönə-döndə tapşırıb ki, bircə yanğından başqa, qalan vaxtlarda onu tez oyatmasınlar.

İstədilər zabitlə görüşsünlər, amma o burada, karvansarada yaşasa da, onunla görüşmək müskül iş idi, çünki belə məsələlər barədə zabitlə danışmaq ixtiyarı yalnız cənab Folanviə verilmişdi.

Gözləməyi qərara aldılar. Arvadlar öz otaqlarına çəkilib xırda-xuruş işlər görməyə başladılar.

Korniude mətbəxdə, alovlanan ocağın yanında yerini rahatladi. O əmr etdi ki, yemek otağından bir stol və bir şüşə pivə gətirsinlər, dərhal da demokratlar arasında sahibi qədər hörmət qazanmış qəlyanını çıxardı. Ele bil bu qəlyan sahibinə xidmət göstərəndə birbaş vətenin özüne də xidmet gösterirdi. Oda davamlı ağaçdan qayrılmış bu qəlyan çoxdan çəkildiyindən sahibinin dişi kimi qaralmışda, amma eyri müşküklü bu qəlyan indi parıldayırdı, etrafə etir saçındı, sahibinin elində yaraşıqlı görünürdü, qəlyan ona, o da qəlyana yaraşındı və onu qəlyansız təsəvvür etmek çətin idi. Gözünü gah ocağın alovuna, gah da pivənin rənginə zilləyib dayanırdı. Hər dəfə pivədən bir qurtum içəndən sonra sümüyü çıxmış uzun barmaqlarını yağılmış, pırpız saqqalının tükləri arasına salır və dili ilə biğina bulaşmış pivə köpüyünü yalayırdı.

Luazo ayaqlarının üyüşüyünü almaq bəhanəsi ilə karvansaradan çıxdı. Əslində, onun məqsədi yerli alverçilərlə görüşmek və onlarla sövdələşib çaxır satmaq idi. Qrafla fabrikant siyasetdən söhbət etməyə başladılar. Fransanın gələcək taleyi haqqında öz mülahizələ-

rini söylədiler. Biri orleanlara ümid bəsləyirdi, o biri isə ən ağır dəqiqlirlərdə peyda olacaq xilaskara. Kim bilir, bəlkə, yeni bir dü Qeklen, Janna d'Ark və ya I Napoleon meydana çıxacaqdı? Kaş, imperatorun oğlu balaca olmayıyadı. Korniude onlara qulaq asaraq taleyin işini əvvəlcədən bilən bir adam kimi gülümsünürdü. Onun qəlyanının iyi mətbəxə dolmuşdu.

Saat onda cənab Folanvi gəldi. Dərhal onu sorğu-suala tutdular. O, eyni sözleri, bir kelmə də dəyişmədən, bir neçə dəfə təkrar etdi:

- Zabit mənə belə dedi: "Cənab Folanvi, bu sərnişinləri aparan faytonçuya atları qoşmağa icazə verməyin. Mənim xüsusi sərəncamım olmadan onların getməsini istəmirəm, başa düşdünüz? Vəssalam".

İş belə olanda zabitin yanına getməyi qərarlaşdırıldılar. Qraf ona vizit kağızını gönderdi, cənab Karre-Lamadon da həmin kağıza öz adını, soyadını və bütün rütbelərini yazdı. Prus zabitini cavab göndərdi ki, onları yalnız səher yemeyindən sonra yeni saat birdən sonra qəbul edə bilər.

Xanımlar da gəldilər. Qanları qara olsa da sərnişinlər yüngülə yemək yedilər. Gonbul deyəsən xəstələnmışdı və çox həyəcanlı idi.

Qəhvə içəndən sonra zabitin nökəri qrafla fabrikantın dalınca geldi.

Luazo onlara qoşuldular və zabitin yanına gedən dəstənin daha əzəmetli görünməsi üçün Korniudenin da özləri ilə aparmaq istədilər. Ancaq o, almanlarla heç bir danışığa girmək niyyətində olmadığını qürurla elan etdi və bir şüşə də pivə sıfariş edib, ocağın kənarında əyləşdi.

Üç kişi ikinci mərtəbəyə qalxdı. Zabit onları ən yaxşı otaqda, heç şübhəsiz, evini qoyub qaçmış və o qədər də ince zövqə malik olmayan bir burjuua mənzilindən oğurladığı par-par parıldayan xələtə bürünmüş halda, uzun saxsı qəlyanını tüstüleddə-tüstüleddə, ayağını baxarıya direyib kresloya yayxanmış vəziyyətdə qəbul etdi. O yerindən tərənnümədi, salamı almadi və heç onların üzünə də baxmadı. O öz hərəkətləri ilə qalib pruslara mexsus böyük bir ədəbsiz olduğunu nümayiş etdirirdi və nəhayət, dilləndi:

- Siz nə istəyirsiniz?

Qraf cavab verdi:

- Cənab, biz getmək istəyirik.
- Olmaz.

– Cesaret edirəm, bunun səbəbini bilmək olar?

– Kefim belə isteyir.

– Cənab, cəsaret edirəm, ehtiramla nəzərinizə çatdırmaq istəyirəm ki, sizin komendant bizə Dyeppaya qədər gətməyə icazə vermişdir və biz, zənnimcə, sizi bu qədər qəzəbləndirən, belə bir ciddi qərar vermənizə səbəb olan, elə bir pis iş görməmişik.

– Kefim belə isteyir, vəssalam, gedə bilərsiniz.

Hər üçü baş əyib çıxdı.

Gün dərixdirci keçdi. Almanın şiltaqlığı anlaşılmaz idi. Hərənin ağlına bir fikir gelirdi. Mətbəxde oturub vəziyyətlərini hey müzakirə edir və arayıb cürbəcür səbəblər tapırdılar. Bəlkə, onları girov saxlamaq isteyirlər? Ancaq nəyə görə, nə səbəbə? Nə məqsədlə? Bəlkə, onları əsir eləmək isteyirlər? Bəlkə də, azad olmaq üçün onlardan çoxluca pul istəyəcəklər? Bu fikirdən dəhşətə gəldilər. Ən çox qorxanlar varlılar oldular. Onlar canlarını qurtarmaq üçün bu həyasız, kobud zabitə qızıl dolu kisələri neçə verecəklərini təsəvvürlərinə getirdikcə, halları xarab olurdu. Onlar varlı olduğunu gizlətmək, kasib, həm də lap kasib adamlar olduqlarını sübut etmək üçün ağlabatan yalanlar uydurmağa çalışırdılar. Luazo saatının zencirini çıxardıb cibində gizlətdi. Hava qaraldıqca, onların qorxusunu daha da çoxalırdı. Çırağı yandırdılar. Nahar vaxtuna hələ iki saat qaldığından xanım Luazo “otuz bir” oynamağı təklif etdi. Bu, bir az onların başını qata bilərdi. Hamı razı oldu. Hətta Kornyude də ədəb və nəzakət namine qəlyanını söndürüb onlara qoşuldu.

Qraf kartları qarışdırıb payladı, Gonbul dərhal otuz bir xal yiğdi. Oyunu başları qarışdı, qorxu yadlarından çıxdı. Ancaq Kornyude gördü ki, Luazo ilə arvadı bir-birinə qaş-göz eləyir və oyunda kələk işlədirdilər.

Nahar eleməyə yığışanda cənab Folanvi yenidən göründü. Onun xırıltılı səsi eşidildi:

– Prus zabiti mənə dedi ki, öyrənim, madmazel Elizabeth Russe hələ də öz fikrindən dönməyiib?

Gonbul yerindəce donub qaldı, rəngi ağappaq oldu və sonra qıpkırmızı qızardı. Hirsindən nəfəsi daraldı və dili söz tutmadı. Axırda dözə bilməyiib partladı:

– Gedin o murdara, o həyasız prus köpəkoğluna deyin ki, mən onun dediyinə heç vaxt razı ola bilmərəm, eşitdinmi, heç vaxt, heç vaxt, heç vaxt!

Yekəqarın, kök mehmanxana sahibi getdi. Dərhal Gonbulun başına toplaşdılar, hərə bir tərəfdən sual verdi və qızı dilə tutdular ki, zabitə aralarında olan səhbəti, bu sırrı açıb desin. Əvvəlcə Gonbul inad etdi, heç demek istəmədi, amma əsəbləri dözmədi:

– Nə isteyir?.. Nə istəyəcək, mənimlə bir yorğan-döşəkdə yataq isteyir, bildinizmi, onun iştahından keçen budur!

Bu sözdən heç kəs pərt olmadı, çünki həddindən artıq hiddətli idilər. Kornyude qəzəbindən krujkani stola elə hirsə çırpdı ki, krujka çilik-çilik oldu. Bu əclaf zabitin hərəketləri hamını qeyzləndirdi. Onların qəzəbdən ağızlarından od tökülməyə başladı. Ona, bu həyasız zabitə cavab vermək üçün birləşdilər, elə bil Gonbuldan tələb olunan məsələdə iştirak etmək və hərə öz payını vermək üçün hazır olduqlarını bildirdilər. Qraf ikrah hissi ilə dedi ki, bunlar özlərini qədim vəhşilərdən də pis aparırlar. Xüsusi qadınlar Gonbulun halına yanıb dərdinə şərik oldular. Öz otaqlarından ancaq yemekdən-yeməyə çıxan rahibələr başlarını aşağı salıb susdular.

Aradan bir az keçidkən və əsəbləri bir qədər sakitləşdikdən sonra nahar eləməyə başladılar. Nə qədər çalışıdlarsa da, bir sözün ucundan tutub səhbət edə bilmədilər. Hamı düşüncəyə dalmışdı.

Xanımlar nahardan sonra tələsik öz otaqlarına getdilər. Papiros çəkməyə qalan kişi isə qumar oynamağa başladılar, zabiti inadından döndərmək üçün məsləhət almaq məqsədilə cənab Folanvin də oyuna devət etdilər. Amma mehmanxana sahibindən heç nə öyrənə bilmədilər. O, heç nə cəitmir, heç kəsə cavab vermır, oyuna girişərək tez-tez:

– Cənablar, oynayın, oyununuzu oynayın! – deyirdi.

O cə qızışmışdı ki, hayxıraqını tüpfürməyi belə unutmuşdu. Ona görə də dolmuş sinəsi körük kimi xışıldayırdı. Onun sinəsindən cürbəcür səsler çıxırdı. Gah yoğun xırıltı, gah da yenicə banlamaq istəyən xoruz-beçə səsi kimi cır səsler çıxırdı.

Yorğunluqdan ayaq üstə güclə dayanan arvadı dalmca gəlib onu yatmağa çağıranda da Folanvi getmədi. Arvadın əlacı kəsilib özü təkcə yatmağa yollandı, çünki o, budaqda yatan quş kimi səhər tez-dən, gün doğmamış yuxudan durardı. Əri isə gec yatar, dostları ilə lap səhərə qədər oturmağı sevərdi. Folanvi arvadının arxasında: “Mənə qoqlu-moqlu çal və sobanın üstünə qoy”, deyə qışqırı və yene də oynamağa başladı. Sərnişinlər ondan söz qoparmağın müm-

kün olmadığını gördükde yatmağın vaxtı çatdığını qərara aldılar və dağılışib hər kəs öz otağına getdi.

Bu iyrənc karvansarada bir gün də ləngiyə biləcəklərindən qorxuya düşən və ona görə də getmək arzusu daha da şiddətlənən sərnişinlər ertəsi günü, ümidi az olsa da, səhər tezden oyandılar. Əfsus ki, atlar yene tövlədə idi və faytonçu gözə dəymirdi. Əlacsız qalıb karetin etrafında xeyli dolanıllar.

İştahsız və könülsüz halda səhər çörəyini yedilər. Hiss olunurdu ki, Gonbul münasibət bir az soyumuşdu, deyəsən, gecə götür-qoy etmişdiler və fikirlər dəyişmişdi. İndi, demək olar ki, onların hamısı qızın neçə xəlvətcə prus zabiti ilə görüşüb yoldaşlarının oyanmasına qədər xoş bir sürpriz hazırlamadığına görə hirslenmişdilər. Burada çətin nə vardı ki? Bir də bu işdən axı kim xəbər tutacaqdı? O, prus zabitine el gözünə deyə bilerdi ki, bu işe meyuslaşmış yol yoldaşlarının xatirinə razılıq verir. Bu Gonbuldan ötrü çox asan və mənasız işdir. Ancaq hələ heç kəs ağlından belə şeylər keçdiyini boynuna almaq istəmirdi.

Günortadan sonra darixib əldən düşdüklərinə görə, qraf bir az çıxıb dolanmayı təklif etdi. Buxarının qırığında oturmağı hər şəyden üstün tutan Konyude və bütün günü kilsədə, ya da keşisin yanında keçirən rahiibələrdən başqa qalanları möhkəməcə bürünərək yola düşdülər.

Gündən-günə şiddətlənən şaxta qulaqları, burunları kəsirdi. Ayaqları donduğundan addım ata bilmirdilər. Onlar düzənlilikə çatan daağ örtük altına sərilmiş çöller elə məşum göründü ki, dərhal onları qüssə bürüdü, ürəkləri sıxlıdı və geri döndülər. Xanımlar qabağa düşdülər, üç kişi isə onların dalınca addımladı. Vəziyyəti gözət başa düşən Luazo birdən:

— Bu fahisənin ucbatından biz bu viranxanada çoxmu qalacayıq? — deyə soruşdu.

Həmişə ədəb-ərkan gözləyən qraf:

— Belə bir təhqiramız işə qadını məcbur etmək olmaz, — dedi. — Bu iş gerək xoşluqla olsun, onun öz razılığı ilə.

Ancaq cənab Korre-Lamadon qeyd etdi ki, əgər deyilən kimi olsa, yəni fransızlar Dyepadan keçib eks hücumu başlasalar, vuruşma mütləq Totda olacaq. Bu fikir onun müsahiblərini qorxuya saldı.

— Piyada qaçıb getsək, neçə olar? — deyə Luazo dilləndi.

Qraf çiyinlərini çekdi:

— Nə damışırsınız, belə qarlı havada, özü də arvadlarla? Bundan başqa dərhal dalımızca adam göndərər, onca dəqiqədən sonra tutub əsir alıllar və bizi əsgərlərin ixtiyarına verərlər.

Bu söz ağlabatan idi. Hamı susdu.

Xanımlar geyim-kecimdən söhbət edirdilər. Amma deyəsən aralarında pərtlik vardi.

Birdən küçələrin qurtaracağında bir zabit göründü. Üfüqə qədər uzanan qarlı çöllerin işığında, onun eşşekarısına oxşayan uzun bədəni aydınca seçilirdi. O, silinib təmizlenmiş uzunboğaz çəkmələrinin palçığa bulanmasından ehtiyat edən bir hərbçi vərdişi ilə dizlerini qatlaya-qatlaya irəliliyirdi.

Zabit xanımlara yaxınlaşanda təzim etdi və kişilərə şübhə ilə baxdı. Onlar isə şəxsi ləyaqətlərini saxlayıb şlyapalarını çıxartmadılar. Təkcə Luazo az qalmışdı ki, əlini papagına uzatsın.

Gonbul qulağının dibinəcən qızardı. Onunla yanaşı gedən ərli üç xanım isə kobud zabitin onları, bir yataqda yatmaq istədiyi küçə qızı ilə bir yerdə görməsindən özlərini təhqir olunmuş sayırdılar.

Dərhal zabitin görkəmi, onun sir-sifəti, boy-buxunu haqqında söhbətə başladılar. Həyatı boyu çox zabitlər görüb yola salan və onların yaxşı-pisindən başı çıxan xanım Karre-Lamadon dedi ki, bu prus zabiti o qədər də pis kişi deyil, hətta təessüfləndi ki, əger o fransız olsaydı, arvadların ağlını yerindən oynadan gözəl bir qasar ola bilərdi.

Gəzintidən qayıtdıqdan sonra bilmədilər nə iş görsünlər. Hətta hər balaca, mənasız məsələdən ötrü bir-birlərini açılamağa başladılar. Sakitcə və teləsik nahar etdilər və dərhal da otaqlara dağılışib yatmağa getdilər ki, vaxtı öldürsünlər.

Ertəsi gün səhər tezden, sərnişinlər yuxudan durub yemek otağına toplaşanda yorğun və qəzəbli görkəmləri vardi. Xanımlar Gonbulun üzünə baxıb onunla kəlmə belə kəsmək istəmədilər.

Kilsə zəngi çalındı. Deyəsən, uşaqları xaç suyuna çəkmək mərasimi olacaqdı. Gonbulun bir uşağı vardı. İvetoda bir kendli qadınınə saxlamağa vermişdi. Onun üzünü ilde birçə dəfə ancaq görürdü və çalışırdı ki, balasını yadına salmasın. Amma indi kilsədə zəng sədaları altında kiminse körpə uşağının xaç suyuna çəkilecəyini bildikdə, birdən-birə Gonbulun qəlbində doğma balasına qarşı mehriban

analıq duyğusu baş qaldırdı və kilsədə keçirilən ayində mütləq iştirak etmək fikrinə düşdü.

Gonbul gedən kimi otaqdakılar bir-birinin üzüne baxdilar və dərhal qərara gəlmək vaxtının çatdığını hiss edərək, baş-başa verdilər. Luazonun beyninə belə bir fikir gəldi: prus zabitinə demək lazımdır ki, təkcə Gonbulu tutub saxlaşın, qalanlarına isə getməyə icazə versin.

Cənab Folanvi onların sözünü zabite çatdırmağa razı olub yuxarı çıxdı və dərhal da geri qayıtdı. İnsanların təbiətinə yaxşı beled olan prussiyalı mehmanxana sahibini qapıdan qovmuş ve demişdi ki, onun arzusu yerinə yetirilməyince, sərnişinlərin heç birini buraxan deyil.

Bu sözü eşidən kimi xanım Luazomun mərifəti bütün çılpaqlığı ile meydana çıxdı:

– Biz burada qocalana qədər oturub gözləyəsi ha deyilik? Bu qəhbənin sənəti rastına gələn kişilərlə bir yorğan-döşəkdə yatıb durmaq deyilmi, indi niyə özünü çekir, niyə zabitin təklifini rədd edir, buna onun nə ixtiyarı var? Sən bir buna bax, Ruanda yorğanın altına salmadığı kişi qalmayıb, üzü üzlər görüb, hətta faytonçularla yatıb durub, indi buna nə olub? Bəli, xanımlar, mən onun dabbadığa gönüne bələdəm, onu lap yaxşı tamıymışam, həmişə bizim dükandan çaxır alır, öz gözümüzə görmüşəm onun faytonçularla mazaqlaşdığını! Amma indi, bizi bu vəziyyətdən çıxartmaq lazım olanda bu heyasız özünü xam qız kimi aparır. Zabit çox mərifətli adamdır. Hər şey onun əlindədir. İstəsə, elə lap bizim üçümzdən birini seçə bilərdi, amma o, bütün kişilərin altına yixılmağa hazır olan bu təriyəsizdən yapışib. Kişi qanacaqlı adamdır, ərli qadınlara hörmət eləyir, yoxsa ixtiyar sahibidir, nə istəsə edə bilər. Birçə dəfə “mən bunu isteyirəm”, – desə, bizi əsgərlərin qabağına salıb yanına apartdırıv və zora salıb başımıza istədiyi oyunu aça bilər.

Xanımlar diksindilər. Qəşəng xanım Karre-Lamadonun gözleri parıldadı, rəngi ağardı, ona elə geldi ki, prus zabiti onu bu saat zorlayır.

Kənarda söhbət eləyen kişiler qadınlara yaxınlaşdılar. Luazo özündən çıxmışdı və bu yaramaz qızın əl-ayağını sariyb düşmənə verməyə hazırlıdı. Ancaq üç arxadan dolananları səfir olan və zahiri görkəmindən diplomati xatırladan qraf incə bir yolla hərəkət etməyin tərefdəri idi:

– Qızı yola getirmək lazımdır.

Və onlar sözü bir yerə qoydular.

Arvadlar baş-başa verdilər. Səslerini alçaaltırlar və hər kəs öz fikrini söyleməyə başladı, özü də hər şeyi qaydasında clədilər. Ən pis, nəhayə işlərdən danışanda da çox incə ifadələr tapıb işlədir və ədəblə danışırlar. Onlar sözləri elə ehtiyat və diqqətlə seçirdilər ki, işdən həl olmayan adam onların damışığından heç nə başa düşə bilməzdi. Əslində kübar qadınlarının büründükleri nazik ismet və həya örtüyü ancaq zahiri görkəm və gözdən pərde asmaq üçündür. İndi isə onlar özlərini çox sərbəst hiss edir, prus zabiti ilə Gonbulun əhvalatından əməlli-başlı ləzzət alır, ürəklərində əylənir və baş-qasına yemek hazırlayan aşxana aşpazı ehtirası ilə bu məhəbbət əhvalatını quraşdırırlar.

Bütün bu əhvalatlar o qədər əyləncəli və lezzətli idi ki, sərnişinlərin kefi açılmışdı. Qraf əslində çox şit zarafatlar edirdi. Ancaq bu zarafatlara elə incə don geydirirdi ki, hamı gülümsünürdü. Luazo da bir neçə dəfə açıq, ikibaşlı atmaca atdı. Onun belə bayağı sözlərindən heç kəs incimədi. Hamı xanım Luazonun kobud şəkildə dediyi: “Bu qəhbənin sənəti kişilərlə bir yorğan-döşəkdə yatmaq deyilmi, indi özünü niyə çekir?” sözləri düşünür və bu barədə fikirləşirdi. Qəşəng xanım Karre-Lamadon, hətta deyəsən Gonbulun yerinə mən olsaydım, başqalarını rədd etsəm də, bu prus zabitinin sözünü yerə salmazdım, – deyə xəyalından keçirdi də.

Sui-qəsdçilər elə bil mühasirəyə salınmış bir qalanı alacaqlarlımış kimi, uzun-uzadı tədbirlər tökürdülər. Hərə boynuna bir iş götürürdü və kimin ne vaxt, ne cür hərəket edəcəyi, ne kimi inandırıcı sözlər tapıb söyləyecəyi haqqında əvvəlcədən şərtləşirdilər. Cürbəcür hücumlar düzəltmək, gözlənilməz basqınlar etmək, kelek-lər qurmaq haqqında əməlli-başlı tədbir tökürdülər ki, bu canlı qalanı düşmənə təslim olmağa məcbur etsinlər. Təkcə Konyuude əvvəlki kimi kənarda dayanaraq, bu sui-qəsddə iştirak etmirdi.

Onların başı bu işə o qədər qarışmışdı ki, Gonbulun içəri girməsindən xəbər tutmadılar. Təkcə qraf bunu gördü və “sss” – deyə yoldaşlarını xəberdar etdi. Onlar gözlərini qızı zillədilər. Gonbul onların qarşısında dayanmışdı. Qızın yol yoldaşları özlərini itirib, səslərini keşdilər və bir xeyli ağızlarını açıb ona söz deyə bilmədilər. Kübar saxtakarlığına başqalarından daha çox bəled olan qrafınıya:

– Xaç suyuna çəkilmə mərasimində maraqlı bir şey vardımı? – deyə soruşdu.

Hələ də gördüklerinin təsirindən xilas ola bilmeyən Gonbul hamisini: kilsəni, adamları, onların sir-sifətini, oturuş-duruşunu yoldaşlarına təsvir etdi və axırda: – Bəzən ibadət etmək adama elə ləzzət verir ki, – deyə əlavə etdi.

Xanımlar sehər yeməyinə qədər onun ürəyini almaq, sonra da yola gətirmək ümidi ile qızla çox chtiyatla davrandılar. Ancaq yemək stolunun arxasına keçən kimi hückuma başladılar. Əvvəlcə ümumən fədakarlıqlıdan danışdılar. Qədim dövrlərdən misallar getirdilər, Yudif və Oloferni yada saldılar, sonra heç dəxli olmadığı halda Lukretsi və Sekstin adını çəkdilər, daha sonra isə bütün düşmən serkədələri yatağına salıb öz əsirinə çevirən Kleopatrani xatırladılar, bu təbiiyəsiz milyonerlər hətta Kapuya gedib öz ağuşlarında Hannibalı, onun sərkədələrini və muzdlu əsgərləri oxşayan Roma qadınları haqqında öz təsəvvürlerində canlandırdıqları efsanəvi əhvalatları danışdılar, sonra öz bədənərini qüdrətli silaha, hökmənlilik alətinə, döyüş meydanına çevirən, öz fədakar nəvazişləri ilə eybəcerləri, ya da nifrət etdikləri hökmədarları özünə ram cdən, öz ismət və baki-rəliklərini intiqam hissine qurban veren bütün cəsur qadınlardan söhbət etdiler.

Həmçinin kübar ailəsindən olan bir ingilis xanımının Bonaparti pis xəstəliyə salmaq məqsədilə qəsdən özünü xəstələndirməsi və məşum görüş vaxtı, qaribe təsadüfun: Bonapartin birdən-birə hal-dan düşməsi neticəsində, bu bələdan xilas olması haqqında dumənli bir əhvalat da danışdılar.

Bütün söhbətlər çox ince şəkilde, ədəb dairəsində aparılırdı. Ancaq hər dən bir söhbəti daha da qızışdırmaq məqsədilə qəsdən valehedici, heyranlıq bildirən səsler çıxarıldı.

Deyilənlərdən bele neticəyə gəlmək olurdu ki, qadınlar ancaq arasıkəsilməyən fədakarlıqlar və yer üzündə yalnız murdar əsgərlərə kef vermək üçün yaranıblar.

Rahibələr özlerini elə aparırdılar ki, guya dərin fikrə gedibler və heç nə eşitmirlər. Gonbul susurdu.

Ona düz bir gün fikirləşməyə imkan verdilər. Amma indi ona əvvəlki kimi "madam", – deyə yox, sadəcə "madmazel", – deyə müraciət edirdilər. Amma heç kəs nə üçün belə etdiklərinin səbəbini eməlli-başlı bilmirdi. Çox ehtimal ki, qızın yol yoldaşları arasında əvvəller əldə etdiyi hörmətini bir qədər itirdiyini və peşəsinin biabırçı bir iş olduğunu onun nezərinə çatdırmaq isteyirdilər.

Süfrəyə şorba verilən kimi, cənab Folanvi göründü və əvvəlki suallını tekrar etdi:

– Prus zabiti soruşur ki, madmazel Elizabet Russc öz fikrini hələ dəyişməyib ki?

Gonbul qəti cavab verdi:

– Yox.

Nahar vaxtı təşkil olunmuş ittifaq zeifləməyə başladı. Luazo bir neçə yersiz söz işlətdi. Dəridən-qabıqdan çıxaraq, hərə yeni bir yol axtarır, yeni bir şey fikirləşib tapmağa çalışır və qızın iradəsini qırmaq üçün yeni ibrətamız bir nümunə tapmağa çalışırı, lakin heç nə fikirləşə bilmirdilər. Elə bu vaxt qrafinya təsadüfenmi, yoxsa dumənli şəkildə də olsa dinə hörmət etmək niyyəti iləmi, nədənsə, müqəddəslərin ibrətamız həyat tərzlərinə toxunaraq, yaşılı rahibəye müraciət etdi. Axı müqəddəslərin çoxu elə işlər görübər ki, bu işlər bizim gözümüzə cinayət hesab edilə bilerdi, amma bu işlər Allah yolunda və ən yaxın adamlarına kömək məqsədi ilə edilibsə, kilsə onların günahından dərhal keçib. Bu çox güclü dəlil idi, qrafinya bundan istifadə etdi. Bax, bunun ruhaniliyə xas olan üstüortülü razılıq hissindənmi, yoxsa xoşbəxt bir axmaqlı üzündənmi, yoxsa səfəhəcisinə baş verən xilaskarlıq duyğusundanmı, nedənsə qoca rahibə qızə qarşı edilmiş incəlik və tədbirlə düzəlmüş sui-qəsdi şiddətə müdafie etdi. Rahibəni utancaq hesab edirdilər. Son demə, o çənədən yaman saz, amansız və fikrindən dönməz imiş. Danışılan hadisələr arasındakı ince, eyhamlı əlaqə onu narahat etmirdi. Onun iradəsi dəmir kimi idi. Əqidəsi möhkəm, vicdanı şübhədən uzaq idi. O, İbrahimin verdiyi qurbəni çox təbii hesab edirdi. Çünkü hətta göylərdən əmr olsayı o öz əlləri ilə ata-anasını da öldürərdi. Onun fikrincə, xeyirxah bir niyyətlə edilən cinayətin heç biri Allahın qəzəbinə səbəb ola bilməz. Qrafinya gözlənilmədən onu müdafiə edən bu dini müttəfiqinin dediklərindən çox istifadə etmək məqsədi ilə rahibəni daha çox "Məqsəd vasitəyə beraət qazandırır" kimi adı, oxlaqi aksiomadan ibrətamız izahat və neticə çıxartmağa doğru yönəldir və tez-tez belə suallar verirdi:

– Müqəddəs ana, demək, siz bu fikirdəsiniz ki, əgər günah xeyirxahlıq məqsədi ilə işlənibsə, Allah onu bağışlayır, eləmi?

– Buna heç şübhə eləmek olarmı, xanım? Əslində məzəmmətə layiq olan bir sıra hərəketlər xoş niyyətlə edildiyinə görə teriflənir.

Və onlar elə bu cür: Allahın iradesini əvvəlcədən duymağa, onun verəcəyi qərarı qabaqcadan bilməyə və Allahın ona heç bir dəxli olmayan işlərə qarışacağını yəqin etməyə çalışa-çalışa səhbətlərinə davam etdilər.

Bütün bunlar üstüortülü şəkildə, ustalıqla, ədəb dairəsində edildi. Ancaq rahibə libaslı bu mömin qadının dediyi hər söz Gonbulun iradesini sarsıdır, inadını sindirirdi. Sonra səhbətin mövzusu bir qədər dəyişdi, rahibə təsbchini asta-asta çevirərək mənsub olduğu ordenin monastırlarından, baş rahiblərindən, özündən müqəddəs Nikifor cəmiyyətinin sevimli bacısı – rahibəsi olan yanındakı cavan rahibədən danışdı. Onları Qavra hərbi xəstəxanalarında yatan çiçək xəstəliyinə tutulmuş əsgərlərə yardım etməyə, qulluq etməyə çağırmışdır. Rahibə xəstəlik haqqında dəqiq səhbət açıb, bədbəxt əsgərlərdən danışındı. Bir prus zabitinin şıltəqlığına görə onlar burada qalıblar. Amma vaxtında çatsayırlar, bəlkə də bu rahibələr neçə fransız şəfa verir, onları ölümündən qurtardılar. Hərbçiləri müalicə etmək onların sənəti idi. O, Kırımda, İtaliyada, Avstriyada olmuşdu. O öz işlərində danışa-danışa sübut edirdi ki, qoşun arxasınca gedən, qızığın döyüş zamanı yaralıları xilas edən, ipə-sapa yatma-yan əsgərləri bircə sözlə, onların öz komandirlərindən də yaxşı sakitləşdirməyi bacaran casur, qorxmaz rahibələrdən biridir. Sübut edirdi ki, o əsil şəfqət bacısıdır. Onun eybəcerleşmiş çopur-çopur sıfəti elə bil mühəribənin dəhşətlərinin nəticəsini sübut edən bir nümunə idi.

Onun dədikleri elə bir təsir göstərmışdı ki, heç kəs dinib-danışmırı.

Yeməkdən sonra tələm-tələsik dağılışib öz otaqlarına çəkildilər və ancaq ertəsi günü, gün xeyli qalxandan sonra bayır çıxdılar.

Səhər yeməyi çox sakit keçdi. Hamı dünən səpdikləri toxumun cücməsini və meyvəsini gözleyirdi.

Günorta qrafını gəzməyə çıxmağı təklif etdi. Qraf, əvvəlcədən şərtləşdikləri kimi, Gonbulun qoluna girdi, camaatdan bir az aralayıb dala qaldı.

O, yenilməz ləyaqətindən, yüksək ictimai vəziyyətdən tənzizlül edərək, küçə qızları ile səhbət edən, onlara "mənim əziz balam" deyən təmkinli kişiler kimi, Gonbul ilə açıq, saymazyana, atasayağı səhbət edirdi. O, dərhal məsələnin mahiyyətini izah etdi:

– Demək siz, işdir-şayəd, prus ordusu məğlub olsa, özünüüz də, bizi də hər cür təhqirə, zoraklığa mütləq düşər etmək üçün burada saxlamaq niyyətindəsiniz? Siz bütün bunlara dözməyə hazırlısınız? Ona görə ki, yumşaqlıq, lütfkarlıq eləmək istəmirsiniz, eləmi? Halbuki, ömrünüz boyu kişilərə yumşaqlıq eləmisiniz.

Gonbul heç nə demədi.

Qraf qızə öz dəlilləri, hissiyyati və nəvazişi ilə təsir göstəirdi. O, özünü həm qraf kimi aparmağı bacarır, həm də nəzakətli olmayı, füsunkarcasına təsir göstərməyi, şirin sözler yağırdıraq bacarırdı. Qraf qızın cdə biləcəyi yaxşılığı şııldır, özlərinin minnətdarlığını əvvəlcədən bildirirdi.

Qraf birdən qızə "sən" deyə müraciət etməyə başladı.

– Bilirsənmi, əzizim, prus zabiti səninlə yaxınlıq etdikdən sonra ilk dəfə lovğalanacaq ki, ömründə belə bir qız görməyib. Onun vətənində belə qızə çox az təsadüf etmək olar.

Gonbul heç nə demədi, dərhal sürətini artırıb qabaqda gedən yoldaşlarına çatdı.

Geri qayıdan kimi o, öz otağına çəkildi və bir daha gözə görünmədi. Hamı bərk narahat oldu. Görəsən nə qərara gələcək?

Əgər inadından dönməsə, cvimiz yixıldı.

Nahar vaxtı çatdı, hamı intizarla qızı gözlədi. Nəhayət, cənab Folanvi geldi və xəber verdi ki, madmazel Russe özünü pis hiss edir, onu gözləməyib nahara başlamaq olar. Hamı ehtiyat eləməyə başladı. Axırda qraf mehmanxana sahibinə yaxınlaşdı və piçilti ilə soruşdu:

– Razi oldu?

– Hə.

Nəzakət naminə yoldaşlarına heç nə demədi, yüngülce başını tərpətməkdə kifayətləndi. Dərhal nəfəslərini dərib yüngülləşdilər və sir-sifətləri açıldı.

Luazo bağıldı:

– Tra-lya-lya! Əgər bu aşxanada şampan şərabı varsa gətirin, pulunu özüm verəcəyəm.

Mehmanxana sahibi əlində dörd şüše şərab gələndə xanım Luazonun ürəyi sixıldı. Amma başqlarının qaşqabağı açıldı, deyib-gülməyə, zarafata başladılar. Ürəklərdə sevinc coşub daşdı. Elə bil qraf, xanım Karre-Lamadonun qəşəng arvadı olduğunun fərqiə indicə vardi, fabrikant qrafını yaya qulluq etməyə başladı. Səhbət

qızışdı, getdikcə daha canlı şəkil aldı, mənalı, yerine düşən zarafatlar başladı.

Birdən Luazo sıfətinə dəhşətli bir ifadə verdi, əllərini yuxarı qaldırıb fəryad etdi:

— Sakit olun!

Hamı qorxub təəccüb içində susdu. C isə əllərini oynadıb sakitliyə çağırıb, gözlerini tavana zillədi, yenidən qulaq asdı və sonra sakitcə dilləndi.

— Rahat ola bilərsiniz, hər şey öz qaydasındadır.

Heç kəs söhbətin nədən getdiyini üzə vurmaq istəmədi, amma dodaqlarda təbəssüm göründü.

On beş dəqiqədən sonra Luazo həmin zarafatı yenidən təkrar etdi və bütün axşamı bu zarafata döñə-döñə qayıtdı. O, guya üst mərtəbədə kiməsə müraciət edir, alverçilərin işlətdiyi sözlərdən, ikibaşlı, eyhamlı ifadələrdən istifadə edərək elə bil kiməsə məsləhət verirdi. Bəzən sir-sıfətinə yazıq, məzlmənənə görkəm verir, "yazıq qız", — deyə köksünü ötürür, bəzən də qəzəbli hal albıñ dislərini qıcıyrıv və "ax, eclaf prussiyalı", — deyə hırsını bildirirdi. Adamlar bu hadisəni yadlarından çıxardanda da Luazo yenidən bir neçə dəfə titrək səsle fəryad qoparıb "bəsdir, bəsdir!" — deyə qışqırdı və sonra öz-özüne danışmış kimi əlavə etdi:

— Kaç, onu bir də görmək səadəti bize nesib olaydı, kaç, o yaramaz ıızı əldən salıb öldürməyeydi!

Zarafatlar şit və pis niyyətə edilsə də, heç kəsə toxunmur, əksinə hamının xoşuna gəlirdi. Hər şey hiddət də, zarafat da adamların münasibətindən asılıdır. Mehmanxanada isə tədricən sırtlıqliq əmələ gəlmişdi və açıq-saçıq sözlərdən heç kəs incimirdi.

Yeməkdən sonra çərez veriləndə arvadlar eyhamlı, ikibaşlı sözlər danışmağa başladılar. Çox içdiklərdən gözləri alışış yanırıldı. Hətta belə hallarda öz təmkinini saxlayan qraf özüne bir qədər sərbəstlik verib indiki vəziyyətlərini polyusda qışlayanların vaxtının qurtarması ilə müqayisə etdi və keçirdikləri hali gəmi qəzasına uğrayan, nəhayət, Cənuba doğru uzanan yolların üzərinə açılığını görən insanların sevincinə bənzətdi. Qrafın zarafatı hamının xoşuna gəldi.

Özündən çıxmış Luazo qədəh əlində ayağa qalxdı:

— Bizim xilas olmayıüzün şərefinə içirəm!

Hamı ayağa durdu və onun dediyinə şərik oldu, hətta rahibələr də xanımların şirin dilinə uyub, ömürlərində dadını bilmədikləri köpüklü şərabdan bir-iki qurtum içdilər və dedilər ki, bu şərab köpüklü limonada oxşayır, ancaq ondan dadlıdır.

Luazo deyilənləri yekunlaşdırıb:

— Heyif ki, fortepiano yoxdur, olsayıdı, çalış oynayardıq!

Kornyude bir kelmə də danışmadı, yerindən də terpənmedi. O, ağır düşüncələrə dalmışdı və hərdənbir uzun saqqalını dartsıdırı, elə bil onu bir az da uzatmaq istəyirdi. Nəhayət, gecə yarıya yaxın dağlışmağa başlayanda ayaq üstə güclə dayanan Luazo gözlənilmedən onun qarnına bir dürtmə vurdu və dili dolaşa-dolaşa:

— Niyə bu gün sizin kefiniz yoxdur? — dedi. — Niyə dinib danışmırınız, vətəndaş?

Kornyude birdən başını qaldırdı, hamını qəzəblə və kəskin baxışlarla süzdü:

— Bilirsizmi, sizin hamınız əclaflıq elədiniz!

O, ayağa durdu, qapıya doğru addımladı, dönüb:

— Bəli, əclaflıq elədiniz! — deyə bir də təkrar etdi və yox oldu.

Əvvəlcə hamı pərt oldu. Karıxmış Luazo ağzını açıb yerindəcə dondu, sonra özüne gəldi və qəhqəhə çəkdi:

— Gözü görür, ürəyi istəyir, ancaq əli çatmır!

Heç kəs heç nə başa düşmədiyinə görə "dəhliz ehvalatını" danışdı. Yenidən hamı şaqquşlu çəkdi. Xanımlar dəlicəsinə şadlanıdalar. Qrafla cənab Karre-Lamadon gözleri yaşarincaya qədər güldülər. Bu hadisəyə inana bilmədilər.

— Necə, yeqin bilirsən ki, o Gonbulu...

— Bəli. Sizə deyirəm ki, öz gözlərimlə gördüm.

— Gonbul onun dediyinə razı olmadı?

— Bəli, ona görə ki, prussiyalı qonşu otaqdaydı.

— Ola bilməz!

— And içirəm!

Qrafın nefesi tengidi. Fabrikant iki əli ilə qarnını tutdu. Luazo sözünə davam etdi:

— Aydın məsələdir, bu axşam onun gülməyə heç hali yoxdur.

Üçü də yenidən sancılanana, nəfəsleri tutulana və gözləri yaşarana qədər güldülər.

Bundan sonra dağılışdilar. Ancaq hiyelər və məkrli Luazo xanım yatmağa hazırlaşanda ərinə dedi ki, "bu koramal" – yəni xanım Karre-Lamadon, bütün gecəni canderdi gülürdü.

– Bilirsənmi, qadın hərbi geyim vurğunu olanda, bu paltarı geyinənin alman, ya fransız olmasının fərqiñə varmir. Şerəfsiz nacinslərə nə deyəsən!.. Allah, keç günahimdan! – dycə əri ona cavab verdi.

Bütün gecə, səhərə qədər, qaranlıqda, dəhlizdən astaca xışılıtlar, piçiltilar, dərindən nəfəs alıb köksötürmələr, yalnız ayaqların döşəmə üzərindəki şappiltiları və güclə eşidilən cirili səsləri gəldi. Müsafirlər deyəsən, çox gec yatdılar. Qapıların aşağısında yarıqdan süzülən işiq zolaqları uzun müddət sönmədi. Şampan şərabını içəndən sonra bclə şcylərin olması təbiidir. Deyirlər, bu şərab adamın yuxusunu yaman qaçırdır.

Ertesi gün hava aydın idi və şəffaf qış günəşinin şəfəqlərindən parıldayan qar adəmin gözünü qamaşdırıldı. Şükür, axır ki, altı at qoşulmuş karet qapının ağızında gözleyirdi. Yumşaq tüklərini qabar-dan qırmızıgözlü, bəbəkləri qara xala oxşayan ağ göyərçinlər atlaların ayaqları arasında özlərini dərtaraq dolaşır, buglanan peyinləri caynaqları ilə dağıdıb yem axtarırdılar.

Qoyun dərisindən tikilmiş kürkünə bürünən faytonçu qozlada oturub qelyanını tüstüldəirdi. Sevincək olmuş sərnişinlər isə yol azaqşorlarını tələsik qablaşdırırdılar.

Birçə Gonbul yox idi. Nəhayət, o da gəlib çıxdı.

Qız hə yəcanlı idi, utanırdı, qisla-qisla yol yoldaşlarına yaxınlaşdı, aicaq onların hamısı qızdan üz döndərdilər və özlərini elə apardılar ki, guya onu görmürlər. Qraf böyük ləyaqətlə arvadının qolurdan yapışı kənara çekdi ki, bu murdar şeyə toxunmaqdan onu qorusun.

Gonbul tövəcüb içində dayandı, sonra özünü ələ alıb fabrikantın arvadına yaxınlaşdı və sakitcə salam verdi.

– Salam, xanım!

Xanım ehmalca təkebbürlə başını tərpətdi və ləyaqəti təhqir olunmuş bir adam baxışı ilə onu süzdü. Hami özünü məşğul kimi göstərirdi və çalışırdı ki, mümkün qədər ondan uzaq olsun, clə bil bu qız donunun altında yoluxucu xəstəlik gətirmişdi. Karetə doluşdular. Gonbul hamidan sonra mindi, sakitcə əvvəlki yerində oturdu.

Ele bil daha onu görmürdülər, tanımadılar. Yalnız xanım Luazo uzaqdan-azağa hiddətlə baxaraq ərinin qulağına piçildədi:

– Nə yaxşı ki, men ondan uzaqda oturmuşam.

Ağır karet yerindən tərpəndi və yola düşdü.

Əvvəlcə hamı susdu. Gonbulun gözünü qaldırmaya cəsarəti çatmadı. Qız öz yol yoldaşlarına həm hiddətlənirdi, həm də hiss edirdi ki, onların sözünə baxıb prus zabitinin öpüşlərini qəbul etdiyinə və onun qoynuna girdiyinə görə, mənliyi tapdalaniib. Halbuki onu bu işə həmin bu eclaflar məcbur etmişdilər!

Azacıq sonra qrafinya – xanım Karre-Lamadona müraciət edərək ortaya çökən cansixici sükütu pozdu:

– Siz deyəsən xanım dc Estreli tanıyırsınız?

– Bəli. Biz dostuq.

– Nə gözəl qadındır!

– Gözəl yox, füsunkardır! Allah gözəllik yaradanda qələmi birinci ona çəkib. Həm də tərbiyəli, təhsilli qadındır. Üstəlik təpədən dirnağa qədər istedadlıdır. Ele gözəl oxuyur, clə qəşəng şəkillər çəkir!

Qrafla fabrikant da söhbət edirdilər. Kartin kiçik pəncərəsindən içəri dolan gurultu onların səsini batırsa da, hərdənbir "kuponu ödəmək", "vaxtında gelir götürmək" kimi sözlər qulağa dəyirdi.

Luazo mehmanxanadan çırpışdırıcı, düz bes il çirkli stol üstündə oynanıldıqından ləkə-ləkə olmuş kartı çıxartdı və arvadı ilə oynamaga başladı.

Rahibələr kəmərlərindən sallanan uzun təsbehləri götürüb asta-asta çevirdilər. Xaç çəkdilər və bir-birləri ilə bəhse giriblərmiş kimi, dodaqlarının altında fasileşiz piçıldayaraq dua etdilər. Onların dodaqları sürətlə açılıb örtüldü, vaxtaşırı xaçı öpürdülər və sonra yenidən, arası kəsilmədən dodaqlarının altında nə isə deməyə başlayırdılar.

Konyude fikrə gedib sakitcə oturmuşdu.

Üç saatdan sonra Luazo qumarı yığışdırıldı və:

– Bir az çörək yesək, pis olmaz, – dedi.

Bunu eşidən kimi arvadı kendirlə sarınmış bağlamani açdı və oradan bir parça dana əti çıxartdı. Nazik-nazik doğradı və ər-arvad yeməyə başladılar.

– Gəlsənə, biz də onlar kimi bir şey yeyək – dycə qrafinya ərin-dən soruşdu.

Qrafın razılığını alandan sonra özləri üçün yola hazırladığı yemek bağlamasını açdı. Yemeklərin içində üstünə dovşan şəkli çəkilmiş

və qabda dovşan eti olduğuna işaret edilen dərin çini qabda hisə verilmiş yağılı et vardı. Ağ piy zolağı xırda-xırda doğranmış müxtəlif et parçalarının arasından scilən şabalıdı rəngli yumşaq quş etinin üstündə donmuşdu. Büklülü qəzətdən çıxarılan lezzətli İsveçrə pendirinin yağı qabığının üstündə yazılmış "hadisə" sözü oxunurdu.

Rahibələr sarımsaqlı kolbasa çıxartdılardı. Kormyude isə hər iki əlini torbaya oxşayan paltosunun cibinə salıb, dörd soyutma yumurta və bir parça çörək çıxartdı. O, yumurtaları sindirdi, qabığını ayağının altına, otun içine tökdü və dişləməyə başladı. Yumurta sarısının qırıntıları onun saqqalına səpələnib ulduzlar kimi sayrıydı.

Səhərki qaçaqaçdan və başına gələn əhvalatdan özünü itirdiyinə görə heç bir yol tədarükü görə bilməyen Gonbul indi qəzəb və hirsindən dişi bağırsaqlarını kəsə-kəsə sakitcə oturub gövşəyənlərə baxındı. Əvvəlcə hirs onun beyninə vurdur və istədi ürəyinə yiğilan və bu saat xırtdayindən çıxmaga hazır olan sözlərin hamısını, söyüş-qarşıq, düz onların gözünün içində desin, ağızından çıxanı söyləsin, amma o qədər hirsli idi ki, açığından ağızını açıb birçə kəlmə də deyə bilmədi.

Heç kəs ona əhəmiyyət vermir, heç kəs onu yada salmırı. O başa düşürdü ki, əvvəlcə onu qurban verən, sonra isə gərəksiz çirkli əski kimi kənara atan bu namuslu əclaflar indi baxışlarındakı həqarətlə onu qırmanclayırdılar.

Qız içi ağızınacan cürbəcür lezzətli yemeklərə dolu olan və bu əclafların acgözlükle aşırıb boşaltdıqları iri səbətinə yadına saldı. Yağ içinde üzən iki cücəni, ciyer döyməsini, armudları və dörd şüşə bord şərabını xatırladı. Həddindən artıq tarıma çəkilmiş sim kimi birdən-birə onun qəzəbi sindi və qız hiss etdi ki, bir azca da keçsə, hönkürtü ilə ağlayacaq. O, bütün gücünü verib hönkürtüsünü içəri salıb ağlamığını böğməq istədi. Uşaq kimi göz yaşlarını uddu, amma olmadı, yaş əvvəlcə göz bəbeklərini örtdü, sonra kirpikləri parladi, azacıq sonra isə iki damla iri gözyaşı gilələnib yanaqlarına yuvarlandı, onun dalınca qayalardan sızan su kimi gözyaşı şoralanıb töküldü və Gonbulun irəli çıxmış sinəsi üstünə damçılamaga başladı. Gonbul ona heç kəsin əhəmiyyət vermədiyinə əmin halda, gözünü bir nöqtəyə zilləyərək, dinməz-söyləməz oturmuşdu. Onun rəngi ağappaq idi.

Təkcə qrafinya onun göz yaşlarını gördü və işaret ilə qızı ərinə gösterdi. Qraf isə ciyinini çekdi və bununla da: "Nə etmək olar, –

demek istədi, – bu işdə mənim bir günahım yoxdur". Xanım Luazo isə içün-için, ancaq şadıyanalıqla güldü və:

– O, təhqir olunduğuna görə ağlayır, – deye piçildədi.

Rahibələr artıq qalan kolbasaları kağıza büküb, yenidən dua oxumağa başladılar.

Elə bu vaxt Kormyude yediyi yumurtaları həzm edə-edə, uzun ayaqlarını qarşısındaki skamyanın altına qədər uzadıb yerində yayxandı, qollarını sinəsində çarpmazdı, birdən lap yerinə düşəcək bir zərafatı xatırlayıb gülümsündü və "Marselyoza"nı fitle çalmağa başladı.

Hami qışqabağıni salladı. Görünür bu xalq mahnısı qonşuların heç birinin ürəyinə yatmırı. Onlar əsəbileşdilər və hirslenməyə başladılar, elə bil, şarmankanın səsini eşidən it kimi ulaşmağa hazır oldular. Kormyude bunu başa düşdü, nəinki fit çalmağına ara verdi, əksinə, mahnının özünü oxumağa başladı:

Vətənə sevgimiz müqəddəs, ulu,  
Doldursun qəlbəri intiqam hissi.  
Ey əziz azadlıq, nişan ver yolu –  
Qəti döyüşlərə sən apar bizi!<sup>1</sup>

Yolların qarı tapdalandığından indi daha sürətlə irəliləyirdilər. Onlar Dyeppaya qədər çala-çuxur yollarda silkələnə-silkələnə, əvvəlcə axşamın alatoranında, sonra isə gecənin zil qaranlığında, saatlarla, uzun, cansızıcı yol getdiłər və bütün yolboyu Kormyude amansız bir inadkarlıqla, yeknəseq şəkildə hayif alılmış kimi, fit çalmağında davam etdi, hirslenmiş, yorulmuş sərnişinləri mahniya əvvəldən axıra qədər qulaq asmağa, onun sözlərini başdan-ayağa yada salmağa və hətta ürəklərində oxumağa məcbur etdi.

Gonbul isə elə hey ağlayırdı. Hərdən bir qız özünü saxlaya bilmirdi, oxunan mahnının beytləri arasında qaranlıqdan onun hıçkırıqları eşidilirdi.

<sup>1</sup> Tərcüməsi Ağacavad Əlizadənindir.

## SİMONUN ATASI

Saat on ikini vurdu. Məktəbin qapısı açıldı, uşaqlar tez çıxmış üçün bir-birini itələyə-itələyə çöle teleşdilər. Amma həmişəki kimi müxtəlif səmtlərə və nahar üçün evə dağlışmaq əvəzinə bir neçə addımlıqda dayandılar, bir yerdə toplaşıp piçildamağa başladılar.

Məsələ onda idi ki, bu gün səhər Blanşotun oğlu Simon birinci dəfə dərsə gəlmışdı.

Uşaqlar valideynlərindən Blanşot haqqında eşitmışdılər. Anaların onu səmimi qarşılamalarına baxmayaraq, öz aralarında ağız bütərək həqarətlə damışmaları uşaqlarda da həmin qadına qarşı anlaşılmaz bir nifret oyatmışdı.

Simonu uşaqlar yaxşı tanımadılar, çünki o evdən çıxmırıdı. Uşaqlarla qəsəbenin küçələrində, çay qırığında ora-bura qaçmırıdı. Buna görə de uşaqlar onu xoşlamırdılar. İndi isə təzə xəbər onlarda qəribə bir sevinc doğurmuşdu. Bu barədə çox şey bilen on dörd-on beş yaşlı bir oğlanın dediklərini bir-birinə söyləyirdilər. Oğlan bic-bic göz vurub deyirdi:

— Bilirsinizmi... Simonun... Hə, onun atası yoxdur.

Blanşotun oğlu qapıda göründü. Onun yeddi-səkkiz yaşı olardı. Solğun çöhrəli, üst-başı tərtəmiz, utancaq bir uşaq idi.

O, evlərinə getmək istəyirdi. Amma təzə bir əyləncə qurmağa hazırlaşan yoldaşları, hiyləgər gözlerini ona zilləyib, piçıldاشapçıldışa başına yüksədlər və nəhayət, onu tamam araya aldılar. Uşaq onların arasında, onunla nə edəcəklərini bilməden donub qalmışdı. Xəbər gətirmiş oğlan lovğa-lovğa soruşdu:

— Bura bax, adın nədir?

— Simon.

— Bəs sonra?

Özünü itirmiş uşaq təkrar etdi:

— Simon.

Oğlan onun üstünə qışkırdı:

— Deyirlər ki, Simon filankes... Təkcə Simon ad deyil.

Kövrəlmış uşaq üçünə dəfə təkrar etdi:

— Mənim adım Simondur.

Uşaqlar gülüşməyə başladılar. Qələbə çalmış oğlan səsini ucaldı:

— Gördünüz, onun atası yoxdur.

Araya süküt çökdü. Uşaqlar görünməmiş, qeyri-adi əhvalata mat qalmışdılər — oğlanın atası yoxdur!

Uşaqlar görünməmiş bir varlığa, qeyri-təbii bir canhyə baxırıb kimi, ona tamaşa edirdilər. Anaların Blanşota nifrəti uşaqlarda daha ciddi əks tapmışdı.

Simon yixılmamaq üçün ağaca söykəndi. O, başını itirmişdi, özünü temizə çıxarmaq istəyirdi. Amma bu dəhşətli böhtəni, atasız olduğunu inkar etmək üçün onlara deməyə bir söz tapmirdi.

Nəhayət, rəngi ağarmış Simon ürəklənib qışkırdı:

— Var, mənim atam var!

— Bəs hanı? — deyə oğlan soruşdu.

Simon susdu.

Uşaqlar gülürdülər; bir heyətin toyuqlarının yaralı bir toyuğu didməyə həvəsləndirən kimi, heyvana daha çox oxşayan, çöllərdə böyümüş bu uşaqlar Simonu sıxışdırmaqdən həzz alırdılar. Birdən Simon onun kimi atasız, balaca qonşusunu gördü.

— Heç sənin də, sənin də atan yoxdur, — dedi.

— Xeyr, mənim atam var! — deyə oğlan cavab verdi.

— Bəs hardadır?

Uşaq lovğalandı:

— Ölüb mənim atam, qəbiristanlıqdadır.

Cüvellağilar, atasız Simonu sıxışdırmaq üçün atası ölmüş yoldaşlarını terifləyirmiş kimi mənalı-mənalı piçıldışdılər. Əksəriyyətinin atası qəddar, içki düşkünü, oğru, arvadlarına zülm edən olan bu decəllər itələşə-itələşə sıxlışdırıldılar; cələ bil onlar — atalı uşaqlar, atasız uşağı məngənəyə salıb boğmaq isteyirdilər.

Birdən onunla üz-üzə durmuş bir uşaq dilini çıxardıb kinayə ilə qışkırdı:

— Atasız! Atasız!

Simon ikiəlli onun saçlarından yapıdı. Uşaq onun yanağını bərk dişlədi. Simon isə ayağı ilə onun qıçlarına döyəcləməyə başladı. Çaxnaşma düşdü. Vuruşanları ayırdılar. Simon döyülmüş, paftarı cirilmiş, toz-torpağa bulaşmışdı. Ətrafına toplaşmış el çalan dəcəllərin arasında yerə sərilib qalmışdı.

O ayağa qalxıb toza bulaşmış köynəyini tələsik çırpanda kim isə qışqırdı:

– Get, atana xeber ver!

Simona ele geldi ki, ürəyi partlayır. Onlar güclü idilər, onu döymüşdülər. Uşaq deməyə söz tapmırı, özü də yaxşı bilirdi ki, atası yoxdur. Göz yaşlarını bir anlıq ləngitməyə çalışdı. Nəfəsi tutuldular, sonra səsini çıxarmadan için-için ağlamağa başladı.

Simonun düşmənləri sevindilər. Vehsi adamlar öz qorxunc şənlikləri zamanı etdikləri kimi, əl-ələ verib onun ətrafında dövrə vurdular.

– “Atasız, atasız!” – deyib oxuya-oxuya oynamayağa başladılar.

Simon daha ağlamırdı, qəfildən dayanmışdı. Hirsindən pörümüzdü. Ayağının altındaki daşları yiğib var gücü ilə düşmənlərinə tərəf fırlatdı. Daş dəymiş iki-üç uşaq qışqırıb qaçıdlar. Simon ele qəribə görkəm almışdı ki, qalan uşaqların arasına da vəlvələ düşdü. Camaat həmişə özündən çıxmış adamdan qorxur, uşaqlar da hərəsi bir yana qaçıdlar.

Tək qalmış atasız uşaq çay kənarına tərəf qaçmağa başladı. Yadına düşmüş bir əhvalat onu qəti qərara gətirmişdi. Uşaq özünü çayda boğmaq isteyirdi.

Yadına düşməndü ki, həmişə dilənməklə dolanan bir nəfer daha puf tapa bilmədiyi üçün səkkiz gün əvvəl özünü suda boğmuşdu. Onu sudan çıxararken Simon orada idi. Həmişə çirkin və eybəcər görünən bu qocanın görkəmi, saralılmış sıfəti, uzun saqqalı, donuq, açıq gözləri uşağı ağır təsir bağışlamışdı. Yanındakılardan biri demişdi:

– O ölüb.

Başqa biri isə əlavə etmişdi:

– O, indi özü istədiyi kimi xoşbəxtidir.

Simon da özünü çayda boğmaq isteyirdi. Çünkü həmin zavalının pulu olmadığı üçün onun da atası yoxdur.

O, çayın qırığına gəlib suya baxdı. Bir neçə balıq suda üzür, hərdən sıçrayıb suyun üzü ilə ucan milçekləri udurdu. Balıqlara başı qarışmış Simon daha ağlamırdı. Onların üzəmələri Simonu əyləndirdi. Ancaq arabir tufanın sakitləşdiyi anda ağacları şaqqıldıdib keçən güclü külek dalğalarına benzər bir fikir tez-tez yadına düşüb ona əzab verirdi: “Mən özümü suda boğmalıyam, çünkü atam yoxdur”.

Hava isti olsa da xoş idi. Günəş çəmənliyi qızdırır, su güzgü kimi parıldayırdı. Simon arabir dərdini unudurdu. Ağlamaqdan yorulmuşdu, oradaca, otun üstündə, günəş altında uzanıb yatmaq istəyirdi.

Balaca, yaşıl bir qurbağa onun ayaqları altında hoppamıb qaçıdı. Simon onu tutmaq istədi. Qurbağa yene hoppandı. Simon üç dəfə onu tutmaq üçün əyildi, amma tutma bilmedi. Nəhayət, qurbağanın dal ayaqlarından tutdu və balaca heyvanın qaçmaq üçün etdiyi səylərə baxıb gülməyə başladı. Qurbağa dal qıçlarını yığır, sonra onları qoşa tir kimi açıb irəli atılır, qızıl haşiyəli sarı gözlerini bərəldir, qabaq pəncəfəri ilə havamı yarırırdı. Bu, Simona bir oyuncası: çarpez enli taxta parçalarından asılan ağac əsgərciklərin oyununu xatırladırdı.

O, evlərini yadına saldı. Sonra anasını xatırladı. Yenidən dərdli-dərdli ağlamağa başladı. Uşaq dizləri üstə çöküb yuxudan əvvəl deyilən duanı oxumağa başladı. Duanı bitirə bilmədi. Elə bərk hicqirdi ki, dua yarımcıq qaldı. O, fikirləşə bilmir, heç nə görmür, hey ağlayırdı.

Birdən ağır bir əl uşağın ciyininə toxundu, kimsə yoğun səslə soruşdu:

– Balaca kişi, de görüm səni kim incidib?

Simon geri döndü. Qara-qırırm, qarasaqqal bir fəhlə mehriban-mehriban ona baxırdı.

Boğazı qəherlənmiş, gözləri yaşılı uşaq dedi:

– Onlar məni döydülər... cünki... mənim... mənim... atam.. atam yoxdur.

– Necə yəni, – deyə kişi gülümseyərək soruşdu, – atasız da adam olar?

Uşaq boğula-boğula dedi:

– Mənim... mənim yoxumdur.

Fəhlə ciddiləşdi. O, Blanşotun oğlunu tanımadı. Buralara təzə gəlmış olsa da, Blanşot haqda azacıq məlumatı vardi.

– Qəm çəkmə, bala, – gedək, gedək ananın yanına. Sənə də bir ata tapılar.

Onlar evə yollandılar. Fəhlə uşağın əlindən tutmuşdu. O gülümseyirdi, cünki bu yerlərin ən gözəl qadınlarından sayılan Blanşotu ilk dəfə görəndə xoşu gəlməşdi. Bəlkə də, fikirləşirdi ki, bir dəfə aldamanlış qadın yenə də aldana biler.

Balaca, ağ, səliqəli bir evin qarşısına çatdılar.

Uşaq:

– Buradır, – dedi və qışkırdı: – Ana!

Bir qadın çıxdı. Fəhlənin dodağındakı təbəssüm qəflətən çəkildi. O, həmin saat başa düşdü ki, solğun bəñizli, artıq hər şeyi anlayan bu qadınla zarafat etmək olmaz. O, qapının ağızunda elə ciddiyətələ durmuşdu ki, elə bil bir dəfə aldandığı bu evin qapısını bütün kişilərdən qoruyurdu. Fəhle papağını əlində əzişdirərək, çəkinə-çəkinə dedi:

– Buyurun xanım, sizin balacanı getirmişəm, çayın kənarında azmışdı.

Simon isə özünü anasının boynuna atdı və yenidən ağlaya-ağlaya dedi:

– Yox, ana, mən özümü çaya atıb ölmək istəyirdim, çünki uşaqlar məni döymüşdülər... atam olmadığına görə... məni döymüşdülər.

Gənc qadının yanaqları qıpçırmızı pörtədü. Üreyi parçalanmış yaziq ana uşağını berk-berk bağrına basdı. Gözünün yaşı sısqı bulaq kimi yanağından süzüldü.

Bu vəziyyətdən karixmiş fəhle bilmədi necə uzaqlaşın, fikirləşə-fikirləşə cəl yerindəcə durdu. Birdən Simon onun yanına qaçıb dedi:

– Mənim atam olmaq istəyirsinizmi?

Araya sükut çökdü. Xəcalətdən dili tutulmuş Blanşot əlləri qonundan divara söyklənib qalmışdı. Cavab verilmədiyini görən uşaq yenə dilləndi:

– Əgər istəmirsinizsə, onda mən gedirəm özümü çaya atım.

Fəhle zarafata salıb gülə-gülə dedi:

– Əlbəttə, mən raziyam.

– Sənin adın nədir, uşaqlar adını soruşanda nə deyim?

– Filip, – deyə fəhle cavab verdi.

Simon bu adı yadında saxlamaq üçün bir qədər susdu. Sonra əllərini ona uzadıb arxayıñ-arxayıñ dedi:

– Cox gözəl! Filip, demək sən mənim atamsan.

Fəhle onu yerdən qaldırıb her iki yanağından öpdü, sonra iri addımlarla uzaqlaşdı.

Ertesi gün uşaq məktəbə gələndə onu kinayəli gülüşlə qarşıladılar. Dörsdən çıxanda həmin dünənki oğlan yaxınlaşıb yenidən başlamaq istəyirdi ki, Simon əzbərdən dua oxuyurmuş kimi dedi:

– Mənim atamın adı Filippdir.

Uşaqlar şən-şən hırıldışlırlar:

– Hansı Filip?.. Nəci Filip?.. Filip nə deməkdir?.. Bu Filipi haradan tapıb çıxardın?

Simon cavab vermirdi. Amma belələrinin qabağından qaçmaqdansa əzişdirilməyi üstün tutub onlara gözləri ilə meydan oxuyurdu. Müəllimin gəlməsi onu xilas etdi. Simon anasının yanına qaçıdı.

Üç ay idi ki, enlikürək Filip Blanşotun evinin yanından tez-tez keçirdi. Hərdən onu pəncərə qabağında tikişlə meşğul gördükdə cəsarətini toplayıb damşırdı da. Blanşot həmişə ağıllı cavab verər, həmişə ciddi olar, heç vaxt onun üzünə gülməz və evə buraxmazdı. Bütün başqa kişiler kimi bir az özündən razi olan Filip hərdən fikirləşərdi ki Blanşot onunla danışarkən tez-tez qızarır.

Adı təmizə çıxarmaq çətindir, adamı ləkələməyə nə var ki.

Blanşot nə qədər özünü qorusa, ehtiyatlı olsa da, ətrafdə dedi-qodu gəzirdi.

Simon isə öz yeni atasını çox sevirdi. Hər axşam Filip işini qurtarandan sonra onu gəzməyə çıxarırdı. O, hər gün məktəbə gedir, saymazyana yoldaşlarının arasından keçir və onların atmacalarına cavab vermirdi.

Bir gün ona ilk hücum etmiş oğlan dedi:

– Yalan danışmışan, sənin Filip adlı atan yoxdur.

– Necə yəni yoxdur? – deyə Simon narahatlıqla soruşdu.

Oğlan əllərini ovuştura-ovuştura dedi:

– Çünki əger sənin atan varsa, ananın əri olardı.

Simon bu sözlərin qarşısında aciz qaldı. Lakin yenə cavab verdi:

– Necə olur olsun, o mənim atamdır.

Oğlan bic-bic hırıldayıb dedi:

– Ola bilər, çox şey ola bilər, amma o, əslində, sənin atan deyil.

Blanşotun oğlu başını aşağı salıb fikirli-fikirli Luazan əminin dəmirçixanasına – Filipin işlədiyi yere gəldi.

Dəmirçixana elə bil qəsdən ağacların altında gizlədilmişdi. İçəri qaranlıq idı. Büyük bir manqalın qırmızı alovu dil-dil qalxıb qolu çırmaklı beş dəmirçini işıqlandırırdı. Onların dalbadal endirdikləri zərbələr qorxulu gurultuya çevrilirdi. Onlar ayaq üstə alovə bürünmüs divlərə bənzəyirdilər. Gözlerini döyəclədikləri inadkar dəmire zilləmişdilər.

Simon gözə çarpmadan içəri girdi və astaca dostuna yaxınlaşıb etəyindən çəkdi. Filip geri döndü. Birdən iş dayandı. Kişiərin hamısı

uşağı baxmağa başladılar. Adot elemodiklori sakitliyi Simonun zoif sosi pozdu:

– Bura bax, Filip, Mişodun oğlu indicə mənə dedi ki, son mənim atam deyilsən.

– Niye ki? deyə fohlo soruşdu.

Oğlan uşaq avamlığı ilə cavab verdi:

– Çünkü son mənim anamın ori deyilsən.

Heç kim gülmədi. Filip alını zindanın üstündə dik saxladığı çökicin sapından yapışmış ollarının üstüne söykoyib dayanmışdı. O fikirloşıldı. İş yoldaşlarının dördü da ona baxırdı. Bu nohonglorin arasında cirdana oxşayan Simon isə həyəcanla cavab gözləyirdi. Birdən domırçılardan biri yoldaşlarının da avazından Filipa dedi:

– Doğrudan da, bədəbxıhyino baxımayaraq, Blanşot gözəl, ağıllı, çalışsan, həm de heyəli qadındır. Onunla ailə qurmaq olar.

– Doğrudan belədir, – deyə qalan üç nəfər dilləndi.

Fohlo sözünü davam etdi:

O yazığın heç bir taqsırı yoxdur. Ona evlənmək vəd edib aldadıblar. Mən bir qadın tamıymıram ki, bu gün hörməti yero-göyo siğmir, övvoller isə günahları aləmi bürümüşdü.

– Doğrudur! – deyə qalan üç nəfər bir ağızdan səsləndi.

Övvəlki fohlo yənə dilləndi:

– Zavallı arvadın oğlunu min ozabla böyütməsinə, daha kilsədən başqa heç yero getmədiyinə, o vaxtdan bori nə qədər ağlayıb ozab çəkdiyinə bir Allah şahiddir.

– Bu da doğrudur, – deyə yoldaşları bir də təsdiq etdilər.

İndi körünün fişiltisindən başqa heç nə eşidilmirdi. Birdən Filip Simona tərəf oyıldı.

– Get, anana de ki, bu axşam onunla danışmağa golocoyəm.

Sonra isə uşaqın ciyinindən tutub çölo çıxardı.

O qayıtdı və çəkicilərin beşi də bir zərbo ilə zindanların üstüne endi. Beləliklə, gecə düşənə qədər dəmir döydülər. Hamısı güclü, qıvrıq və şən idilər. Bayram günlərində bir kilsə zənginin səsi başqa zonglorin səsini batırığı kimi, Filipin da çəkici başqa çəkicilərin səsini batırır, hər saniya qidaqbatriçi bir səsənən ibarət qalxırırdı. O, qığlıcımlar içerisinde, ayaq üstə, gözləri odlu, həvəslə işləyirdi.

Filip Blanşotun qapısını döyəndə göy ulduzla dolu idi. Bazar günləri geydiyi tamiz köynöyini geymişdi. Saqqalını da qırxmışdı. Gənc qadın qapının ağızında göründü və tutula-tutula dedi:

– Belə gecə vaxtı golməyiniz yaxşı deyil, cənab Filip.

O cavab vermək istədi, mızıldadı, qadının qarşısında özünü itirdi.

Blanşot yənə dilləndi:

Özünüz başa düşürsünüz ki, bir daha mənim haqqında danışılsısa yaxşı düşməz.

O birdən dil açdı:

– Əgər arvadım olmaq istəsonuz, gəlişim eyib sayılmaz!

Cavab eşidiləndi. Amma ona elo gəldi ki, otağın qaranlığında Blanşot həyəcandan tövşüyür. Filip cəld içəri girdi. Çarpayışında uzanmış Simon öplüs səsi və anasının piçildadığı bir neçə sözü eşitdi. Sonra isə birdən-birə dostunun ollarında özünün yuxarı qalxdığını hiss etdi. Filip uşağı güclü olları üstə qaldırıb ucadan dedi:

– Onlara, öz yoldaşlarına deyərsən ki, sənin atan domırçı Filip Remidir və sənin incidentlərin qulağını buracaq.

Ertəsi gün uşaqların hamısı məktəbdə idi. Dörsin başlanmasına ləp az qalmışdı, rongi qaçmış balaca Simon ayağa qalxdı və dodaqları asə-asə aydın səsənə dədi:

– Mənim atan domırçı Filip Remidir, o söz verib ki, məni incidentlərin qulağını buracaq.

Bu dəfə heç kim gülmədi, çünkü domırçı Filip Remini hamı yaxşı tamıydırdı. Belə ata ilə hər kəs foxr edərdi.

## PYERO

Anri Rujona

Dul Löfevr xanım başına büzməli papaq qoyan, paltarına büzməli lent vuran kəndli qadınlardandır. Belə arvadlar danışanda iki sözü bir-birinə calaya bilmir, el içində çıxanda isə ədaləti aləmi bürüyür. Qırmızı, kobud əllərini cod ipak elcəyin içində gizlətdikləri kimi, gülünc, zövqsüz paltarları da iddialı, tələbkar ürəklərini örtbasdır edir.

Roza adlı sadəlövh bir kəndli arvadı onun xidmətçisi idi.

Onlar Normandiyanın Ko vilayətinin mərkəzində, kiçik bir küçədə, pəncərələri yaşıl çərçivəli balaca bir evdə yaşayırdılar.

Evin qarşısında ensiz, balaca bir bağ vardı, orada xirdaca bir dörrük salmışdılar.

Gecələrin birində onların bir lək soğanını oğurladılar.

Oğurluqdan xəbər tutan Roza, xanımının yanına qaçıdı. Xanım ipak gecə paltarında özünü həyətə saldı. Canına qorxu düşdü. Oğurluq olub, Löfevr xanımın malı oğurlanıb. Deməli, buralarda oğru var, o yene gələ bilər.

Hər ikisi əlləri əsə-əsə ayaq izlərini ölçür, çənə döyür, nəticə çıxarırdılar: "Bax, buradan keçmişlər, ayaqlarını divarın üstünə qoymuşlar, çıçəkliyə tullanmışlar".

Onlar işin gerisindən qorxurdular. Daha gecələr rahat yatmaq olmazdı!

Oğurluğun sorağı otrafa yayıldı. Qonşular da gəlib ölçüb-biçdi-lər, xeyli mübahisə etdilər. Xanımla qulluqçusu hər təzə gələnə bir-bir öz tədqiqatlarını və fikirlərini söyləyirdilər.

Qonşulardan biri məsləhət verdi:

— Gerek it saxlayasınız.

Bax, bu doğru idi, onlar it saxlamalı idilər, adamı yuxudan oyada biləcek bir it.

Allah ələməsin ki, böyük bir it olsun! Beləsi nəyə gərekdir! Evdə yemək qoymaz, sahibini müflis edər. Balaca bir it (Norman-

diyada belələrinə "gən" deyirlər), hürməyi bacaran, balaca, lap balaca bir "gən" lazımdır.

Həmçinin çıxıb gedəndən sonra xanım Löfevr it saxlamaq məsələ-sini çox götür-qoy etdi. Bir dəfə razi olub, min dəfə inkar etdi. İtə verəcəyi qab dolu yeməyi gözünün qabağına getirəndə lap dəli olurdu. O, tanışlara özünü göstərmek üçün küçə dilənciləri və bazar günü ianələrinə qəpik-quruş paylayan xəsis kəndli arvadlardan biri idi.

Roza cürbəcür bəhanələr getirdi və onları hıyləgərliliklə müdafiə etdi. Nehayət, qərara alındı ki, it saxlayacaqlar, özü də lap balacasından.

Axtarmağa başladılar. Amma tapdıqları hamısı qazan-qazan şorba içən, adamı qorxuya salan böyük itlər idi.

Rozagilin xirdavatçısında bapbalaca bir it vardı. Amma o, iti inidi-yə qədər böyüdüb saxladığı üçün iki frank isteyirdi. Xanım Löfevr dedi ki, iti saxlayıb yedirdə biler, amma satın almayıcaq.

Bir səhər, əhvalatdan xəbərdar olan çörəkçi, arabasında balaca, sapsarı, qəribə bir heyvan getirdi. Bu, it idi. Onun qızları görünümürdü, bədəni timsah bədəninə, başı isə tülübü başına oxşayırırdı. Şələ quyuğu pırtlaşış kəkilə oxşayırırdı — elo bütün bədəni boyda var idi. Sahibi onu başından eləmək isteyirdi. Pulsuz verilən bu murdar heyvan, xanım Löfcvrin xoşuna gəldi. Roza onu bağırına basdı və adını soruşdu. Çörəkçi cavab verdi:

— Pyero.

İtə köhnə sabun yoşiyində yer clədilər. Əvvəlcə su verdilər. İcdi. Sonra bir parça çörək verdilər. Yedi. İtin iştahası Löfevr xanımı narahat elədi, sonra fikirləşib çarə tapdı: "Evə yaxşı öyrənəndən sonra, açıb buraxmaq lazımdır. Yan-yörədə veyllənib özünə yemək tapar".

Doğrudan da, iti açıb buraxdilar. Amma nə fayda, o yahmız yeməyinin vaxtı çatanda hüründü, özü də elə qəzəblə mirildənirdi ki.

Kim istəsəydi, bağa gire bilərdi. Pyero hər kəsin qarşısına çıxıb quyuq bulayır, ayağını yalayır, səs-səmir çıxarmırdı.

Amma xanım Löfevr itə öyrəşmişdi.

Bəzən həcyvana mehribanlıq da edirdi, bir loğma çörəyi ət suyuna batırıb ona verirdi.

Xanım vergi baredə fikirləşməmişdi. Bir dəfə də olsun ağızını açıb əsil it kimi hürməmiş bu yönəldən ötrü ondan səkkiz frank istədikdə, — səkkiz frank, xanım, — deyə tələb etdikdə, az qaldı ürəyi getsin.

Fikirləşdilər ki, Pyerodan yaxa qurtarmaq lazımdır. Heç kəs itə yaxın durmadı. On lyö uzaqda yaşayan qonşular da boyun qaçırdılar. Axırda elacsız qalıb belə qərara geldilər ki heyvanı "əksinlər".

"Əkmək" – azdırmaq demək idi. Başdan edilən itlərin hamisini ekirdilər.

Düzenliyin ortasında daxmaya oxşayan balaca, küleşli bir dam vardi. Bura Mergel mədəninin girecəyi idi. Düməndüz qazılmış quyu, yirmi metr dərinlikde idi. Quyunun dibində bir neçə mədən yolu birləşirdi. Bu karxanaya ildə bir dəfə, torpaq gübərlənen vaxt düşürdülər.

Bütün qalan vaxtı quyu ölüme mehkum edilmiş itlərin qəbri olurdu. Onun yanından keçəndə şikayətli hürüşlər, qəzəbli, ümidiyili mırıltılar, ürək ağrından çığırtılar eşidilirdi.

Ov və çoban itləri bu iniltili quyudan yan qaçırdılar. Aşağı eyilib içəri baxanda adamı üfünətli bir iy vururdu.

Quyunun dibində dəhşətli səhnələr baş verirdi. On-on iki gün orda qalmış heyvan, özündən evvel atılmış yoldaşının sümüklerini gemirir. Lakin qəflətən quyuya daha böyük, daha güclü başqa bir it atırlar. Itlər tək qalır, ac və parlayan gözlərini bir-birlerinə zilləyib durur. Bir-birini gözden qoymur, fürsət axtarır, tərəddüb edir və həyəcan keçirirlər. Aclıq güc gelir, bir-birinə hücum edirlər. Uzun müddət didişir, qanlarına qəltən olurlar. Hansı daha güclüdürse, zeif rəqibinə üstün gelir, onu diri-diriyeyir.

Pyeronu başdan eləməyi qərara alıb, onu azdırası adam axtardılar. Belə işlərin ustası olan yol nəzarətçisi, iti azdırmaq üçün on su pul istədi. Xanım Löfevrə elə geldi ki, çox bahadır. Qonşudakı bir maymaq beş suya razı idi. Amma bu da çox idi. Roza dedi ki, iti özləri aparsalar yaxşı olar. Onda Pyero yolda bədlik etməz, azdırılmağa aparıldığına başa düşməz. Beləliklə, razılışdılar ki, gecə düşəndə Pyeronu ikisi aparacaq.

Hemin axşam itə, üzündə bir barmaq yağ olan dadlı şorba verdi. O, qabın dibini de yaladı. Heyvan razılıqla quyuğunu bulayanda Roza onu önlüyüne bükdü.

Xanımla qulluqçu oğru kimi iri addımlarla barmaqlarının ucunda gedirdilər. Az sonra quyuya çatdılar. Xanım Löfevr içəridən heyvan iniltisi gelib-gelmədiyinə qulaq asdı. Yox, səs-səmir yox idi. Pyero tək qalacaqdı. Roza ağlaya-ağlaya iti bağrına basdı, sonra quyuya atdı. Hər ikisi aşağı eyilib qulaq verdilər.

Əvvəlcə boğuq bir guppultu cəitdilər. Sonra yaralı heyvanın zil, ürkparçalayan şikayəti ucaldı. Onun ardınca kesik-kəsik zingilti-lər, ümidsiz çığırtılar, başını yuxarı qaldırıb yalvaran Pyeronun səsi eşidildi.

Ah, o indi hürürdü! Hürürdü!

Arvadlar əzab çəkirdilər. Birdən canlarına qorxu düşdü. Nədən qorxduqlarını özləri də bilmədən qaçıb uzaqlaşdırılar. Roza bərk qaçırdı. Xanım Löfevr qışqırıb onu səsləyirdi:

– Məni də gözlə, Roza! Dayan!

Onlar gecəni qorxulu, qarmaqarışq yuxular içərisində keçirdilər.

Xanım Löfevr yuxuda şorba yemək üçün stola əyleşdi. Qabın ağını açanda gördü ki Pyero ordadır. İt atılıb onun burnunu dişlədi.

Xanım oyandı. Elə bildi ki, hələ də itin hürdüyünü eşidir. Diq-qətlə qulaq asdı, başa düşdü ki, səhv edir.

Xanım yenidən yuxuladı, bu dəfə özünü böyük, sonsuz bir yolda gördü. Yolun ortasında bir səbət vardi, iri, ağır kendli səbəti. Xanım qorxuya düşdü. Sonra ürəklenib səbetin qapağını qaldırdı. Pyero səbetin içində idi. O, xanımın elindən yapışdı, heç təhərlə buraxmadı. Özünü itirmiş xanım qaçıb, bərk-bərk elindən yapışmış iti də özü ilə aparırdı.

Şəhər açılar-açılmaz, xanım dəli kimi yerində qalxdı, birbaş quyunun yanına yürüdü.

İt hələ də hürürdü, görünür bütün gecəni hürmüdü. Arvad hönkürüb ağladı və onu min cür şirin sözə oxşadı. Pyero isə yazılıq-yazıq zingildəyirdi.

Xanım, iti quyudan çıxarmaq fikrinə düşdü və özünə söz verdi ki, ölenə qədər onu sığallaya-sığallaya saxlayacaq.

O, həmişə quyuya düşən adamın yanına qaçıb, əhvalatı ona danışdı. Kişi dinməzcə axıra kimi qulaq asdı. Xanım danışb qurtardıqda isə dedi:

– Siz öz itinizi isteyirsiniz, eləmi? Dörd frank verəcəksiniz.

Xanım dik atıldı.

– Dörd frank! Gözlə, boğazında qalar sənin o dörd frank!

Kişi dedi:

– Yoxsa ele bilirsınız sizə xoş getsin deyə, kəndirləri, nərdivanı dalıma şəlleyib oğlumla çöle gedəcəyəm? Hələ üstəlik sizin o murdar "gen" əl-ayağımı dişləyəcək. Gərək heç tullamayaydınız.

Xanım qəmli-qəmli çıxb getdi:

– Dörd frank!

Evə qayıdan kimi o, Rozanı çağırdı və quyuya düşən kişinin cavabını söylədi. Həmişə güzəştə gedən Roza indi:

– Dörd frank! Bu az pul deyil, xanım, – deyə təkrar etdi. Sonra elavə etdi: – Belkə aparıb zavalı “kən”ə yemək ataq ölməsin?

Xanım Löfevr sevindi, tez bir parça yağ yaxmacı götürüb yola düzəldiler.

Onlar çörəyi loğma-loğma kəsib bir-birinin ardınca quyuya atır, növbə ilə Pyero ya dil-ağız edirdilər. İt isə hər loğmanı ududuq-dan sonra hürüb sonrakını tələb edirdi.

Axşam evə gəldilər, ertəsi gün də, o biri günlər də getdilər.

Bir saher, elə birinci loğmanı tullamaq isteyirdilər ki, quyudan yoğun bir səs gəldi. Pyero tək deyildi. Oraya başqa, yekə bir it də atmışdlar!

Roza qışqırdı:

– Pyero! Pyero!

Pyero bir-iki dəfə zingildədi. Tez yemək atmağa başladılar. Amma hər dəfə quyunun dibinə çaxnaşma düşür, Pyeronun şikayətli zingiltisi eşidilirdi.

Arvadlar pay böldürlər:

– Pyero, bax, bu sənin üçündür!

Pyero heç yaxın da düşə bilmirdi.

Ağilları çəmiş arvadlar, bir-birinə baxa-baxa qalmışdilar. Axırda Löfevr xanım dilləndi:

– Bura atılan bütün itləri yedirdəsi deyiləm ki? Bu işi qurtarmaq lazımdır.

O, quyudakı itləri və onlara çəkəcəyi xərcləri xeyalına gətirdi, dəhşətə gəldi. Sonra yola düzəldi. Çörəyin qalanını da yol gedə-gedə yeməyə başladı.

Roza göy önlüyünün ətəyi ilə gözünü sile-sile arxada gəlirdi.

## AY İŞİĞİ

Abbat Marinyanın<sup>1</sup> soyadı təbiətinə çox yaraşırıdı. Bu arıq, uca-boy keşiş fanatik adam idı; chtiraslı, həm də sərt təbiəti vardı. Öz inamında möhkəm idı, qəlbində heç bir təreddüde yol verməzdı. Keşiş inanırdı ki, Allahın dərgahına yol tapmış, artıq onun hikmətinə bələddir.

Kənd kilsəsinin həyətindəki kiçik bağçasında iri addımlarla gəzisdiyi vaxt keşiş hərdən öz-özünü sorğu-suala tuturdu: “Filan şeyi ilahi nə üçün yaradıb?” Sonra Allahın yerinə özü fikirləşir, demək olar ki, həmişə cavab tapırdı. O, mütililiklə: “Şükür keramətinə, ilahi!” deyə mizildayanlardan deyildi. Başqa cür düşünürdü: “Mən Allahın xidmətçisiyəm, onun nə etdiyini bilməliyəm, bilmirəmsə, öyrənməyə can atmaliyam”.

Ona elə gəlirdi ki, təbiətdə nə varsa, hamısı dəqiq, gözəl bir ardıcılıqla yaradılıb. “Nə üçünler” və “çünkilər” sarsılmaz tarazlığı tabedir. Səhərin şəfəqləri yuxudan ayılanları şənləndirmək üçündür, günün istisi – məhsulu yetişdirmək, yağış isə onu sulamaq üçündür, axşam – yuxu getirmək, qaranlıq gecə isə yatmaq üçündür.

Fəsillərin dördü də təsərrüfatın ehtiyaclarına uyğun gəlir. Keşişin heç ağlına da gəlməzdi ki, təbiətdə düşünülməmiş, məqsədsiz bir şey ola bilər, bütün canlılar dövrlərin, iqlimlərin və materianın ağır şərtlərinə özleri uyğunlaşmışlar.

Onun qadınlardan zehlesi gedirdi. Heç özü də səbəbini bilmədən onlara nifret edirdi. O, təz-tez İsa peyğəmberin sözlerini təkrar edirdi: “Ey qadın, səninlə mənim nə yaxınlığım!” Sonra isə özü elavə edirdi: “Deyirlər ki, Allahın özü də bu yaratdıından narazı imis”. Qadın onun üçün, şairin dediyi kimi, en natəmiz məxluqdur.

O, ilk kişini yoldan çıxarmış və özünün layıqsız herəkətlərini hələ də tərgitməyib. Bu zəif məxluq qorxuludur və adamı sehrləyir, heyecanlandırır. Keşiş onların başgicəllədən zahiri görkəmlərindən də çox, sevən ürəklərinə nifret edirdi.

<sup>1</sup> Marinyan – İtaliyanın Melanyano şəhərinin fransızca adıdır. Fransızlar (1815 və 1859-cu illərdə) buradakı döyüslərdə qeləbə qazanmışlar.

Hərdən qadınların ona meyil etdiyini duyurdu. Özünün iradəsinə inansa da, qadınlarda daim baş qaldıran sevmək ehtiyacı onu da narahat edirdi.

Onun fikrincə tanrı qadını, kişiləri sınaqdan keçirmək və yoxlamaq üçün yaradıb. Ona, tələyə yanaşıldığı kimi yalnız ehtiyatla və qorxa-qorxa yaxınlaşmaq olar. Doğrudan da qadın kişiye tərəf açılmış qolları və öpüş gözləyən dodaqları ilə tələyə çox oxşayır.

Keşiş dua oxumaqdan süstləşmiş rahibələrindən ehtiyat etmirdi. Amma rahibələrlə də sərt dolanırdı. Çünkü qadın ehtirasının rahibələrin də zəncirlənmiş, müti ürəklərinin dərinliyində kök saldığını və bu hissin onun özüne qarşı çevrildiyini duyurdu.

Keşiş, onların ehtiramlı, nəmli baxışlarında, cinsiyetlərinə uyğun coşqunluqlarında, İsaya qarşı qızığın məhəbbətlərində də nə isə duyur və iyrenirdi. Qadın məhəbbəti – ehtiraslı məhəbbətdir. Keşiş bu lənətə gəlmış hissi onların mütiliyində, onunla danışarkən səslərindəki mülayimlikdə, yerə dikilmiş gözlərində, onlarla sərt danışdıqda isə sakit-sakit axıtdıqları göz yaşlarında da hiss edirdi. Keşiş kilsə qapısından çıxarkən əsasını fırladı, təhlükədən yaxasını qurtarıbmış kimi, iri addımlarla uzaqlaşırıdı.

Onun bir bacısı qızı vardi. O, anası ilə qonşu evdə yaşayırıdı. Keşiş istəyirdi ki, qızı kilsəyə gətirib rahibə etsin.

Qız qəşəng, dəcəl və şən idi. Keşiş moize oxuyanda o gülürdü; qoca açıqlandıqda isə qız onu bərk-bərk qucaqlayıb öpürdü. Qoca özünü qızın qolları arasından xilas etməyə çalışırdı. Amma bu qollar ona şirin bir sevinc gətirir, bütün kişilərə tanış olan atalıq hissi ürəyini döyündürürdü.

Keşiş kənd ətrafında bacısı qızı ilə gəzə-gəzə Allahdan – öz Allahindən danışındı. Qız isə heç nə eşitmır, gözlərində həyat sevinci, göyə, otlara və çiçəklərə tamaşa edirdi. Hərdən kəpənək dalınca qaçıır, tutanda isə qışdırırdı:

– Bir bax, dayican, gör nə qəşəngdir! Adam onu lap öpmək isteyir.

Qızın cüçüləri, yasəmən ləçəklərini öpmək həvəsi keşisi narahat edir, qəzəbləndirirdi. O fikirləşirdi ki, qadınların ürəyində məskən salmış ehtirasın kökü kəsilen deyil.

Bir gün keşisin ov işlərinə baxan kilsə xidmətçisinin arvadı ona ehtiyatla xəber verdi ki, bacısı qızı eşqə düşüb.

Keşisin boğazı qurudu, yerindəcə donub qaldı. O, üzünü qırkırdı, üzü sabunlu qaldı.

Nəhayət, özünə gəlib fikirləşməyə, danışmağa imkan tapdıqda qışqırıldı:

– Ola bilməz, siz yalan danışırsınız, Melani!

Kəndlə qadın əlini ürəyinin üstüne qoyub dedi:

– Keşiş ağa, yalan deyirəmse, qoy Allah mənim bələmə versin. Sizi əmin edirem ki, bacınız yatan kimi qız hər axşam sahilə gedir. Onlar çayın qırğındında görüşürler. Saat onla on iki arasında oraya getməyiniz kifayətdir, özünüz görərsiz.

Keşiş çənesini qırxmaqdan el götürüb həmişə qanı qaralandı gəzindiyi kimi cəld addımlarla var-gəl etməye başladı. O, yenidən üzünü qırxmaq istəyəndə burnundan qulağının yanınacan üzünü üç yerdən kəsdi.

O, bütün günü dinib-danışmadı. Əzabdan və hirsindən ikiqat oldu. Keşisin, məhəbbətin yenilməz gücünə qarşı çevrilmiş şiddetli qəzəbinə, hiyləgər qız tərəfindən aldadılmış ruhani atanın, qəyyumun təhqir olunmuş hissi də əlavə olundu. Böyüklərə məsləhət etmədən ər seçdiyini bildirən qızların valideynləri kimi, keşiş bərk hirsənmişdi.

Nahardan sonra o, başını qarışdırmaq üçün bir az kitab oxumaq istədi, amma bacarmadı. Get-geđə daha çox əsəbileşirdi. Saat onu vuranda, keşiş gecələr xəstəyə baş çəkmək istəyəndə, həmişə özü ilə gəzdirdiyi yoğun dəyənəyini elində o yan-bu yana fırladıb, acı bir təbəssümle iri düyünləri hamarlanmamış ağaca baxdı. Qəfildən dişlərini qıçayaraq dəyənəyi stula çırpdı. Stulun söykənəcəyi parça-parça olub döşəməyə sepələndi.

O, qapını açıb çölə çıxməq istədi. Amma ayın parlaq, sehrli ziyanını görəndə astanada quruyub qaldı.

Kilsə ataları xeyalparvər şair kimi kövrek olurlar. Qəflətən o her şeyi unutdu, işıqlı aydın gecənin valehedici gözəlliyinə məftun oldu.

İşığa qərq olmuş kiçik bağçada cərəj ilə ekilmiş meyvə ağacı ensiz xiyabana naxış-naxış kölgə salmışdı. Evin divarına dırmanız iri yarpaqlı sarmaşıqların etri ətrafa yayılmışdı, ətrafdakı müləyim, şəffaf toranlıq şirin yuxuya benzəyirdi.

Keşiş acıgözlükle nefəs almağa başladı. Kişi xumarlanmış, mest olmuşdu, aram-aram yeriyirdi. Bacısı qızını da yaddan çıxarmışdı.

O, bağçadan çıxan kimi, aydın gecənin valehdici gözəlliyyinə qərq olmuş, adamı məftun edən işıqlı çölə tamaşa etmək üçün dayandı. Uzaqdan qurbağaların qurultusu, bülbüllərin insanı xeyala daldıran ahəngdar nəğmələri eşidildi. Onların ruhu oxşayan həzin musiqisi, elə bil ay işığında hərarətli öpüşlər üçün bəstələnmişdi.

Keşiş yoluna davam etdi. Nədənsə ürəyi yumşalmışdı. O zəifləmiş, əldən düşmüşdü, bir yerde oturmaq, uzun müddət tamaşa etmək, Allahın yaratdıqlarına valeh olmaq isteyirdi.

İrelidə dolana-dolana axan kiçik çayın sahili boyunca qovaq ağacları düzülmüşdü. Ayın şüaları çayın üzərindəki dumanı gümüş kimi parıldadır, zərif duman – yüngül, şəffaf pambıq qalağı kimi çayın üstünü örtürdü.

Bu gözəl təəssüratdan cuşa golmiş keşiş yenidən dayandı.

Qəribə bir həyəcan, narahatlıq onu yaxaladı. Hiss etdi ki, tez-tez təkrar olunan daxili sorğu-sual yenidən başlayır.

Axı Allah niyə bunları yaradıb? İndi ki, gecə-yuxu üçün xoş rəhatlıq, istirahət, hər şeyi unutmaq üçün yaradılıb, onda nə üçün onu gündüzdən də valehdici, sübh çağından da, axşamdan da gözəl edib? Nə üçün gecə gündüzdən də şairanə olub! Elə bil ən məlahətli, ən sirlı alemi işıqlandırmaq ona tapşırılıb. Nə üçün bu zəif və cəlbedici işıq qaranlıqları bu qədər gözəlləşdirə bilir? Nə üçün nəğməkar quşların ən məlahətlisi başqaları kimi gecələr yatırı, sehrli kölgədə ceh-ceh vurur?

Dünyanın üstünə çekilmiş bu toran nə üçündür? Bu ürək çırpınuları, bu həyəcan, bu sərməstlik nə üçündür? Bu təmtəraq nədən ötrü imiş? Axı insanlar yatıblar. Onlar heç nə görmürlər. Bu gözəl tamaşa, göylərdən yerə səpilmiş bu şairanə gözəllik nə üçün imiş?

Keşiş suallara cavab tapa bilmirdi.

Birdən, çəmənliyin qurtaracağında, gümüşü dumana bürünmiş ağacların altında, qol-boyun gəzən iki kölgə göründü.

Oğlan ucaboy idi. Qolunu qızın boynuna salmışdı. Hərdən əyilib qızın alnından öpürdü. Onlar bu sakit mənzərəni cana getirmişdilər. Elə bil bütün bu gözəllik yalnız onlar üçün yaranmışdı. Gəzənlər ikisi bir varlığa oxşayırdı. Elə bir varlığa ki, bu gözəl və sakit gecə onun xatirinə işıqlanıb. Onlar keşisin sorğu-sualına ilahinin verdiyi canlı bir cavab kimi keşisə tərəf gəlirdilər.

Keşiş ayaq üstəcə donub qalmışdı. Ürəyi həyəcanla döyüñürdü. Elə bilirdi ki, qeyri-adı bir həyata qovuşub, Ruf ilə Buzun məhəbbətinə tamaşa edir. Müqəddəs kitablarda deyildiyi kimi, görünməmiş gözəllik ələmində Allahın bir arzusu yerinə yetirilir. Onun başında məşhur bir əsərin misraları, vəhşətli qışqırıqlar, ehtiraslı çağrıqlar, alovlu məhəbbət poemasının ehtirasından yanın misraları gurlamağa başladı.

Keşiş öz-özünə dedi:

“Bəlkə də, Allah bu gecələri, insanların məhəbbətini gözəlliye qərq etmək üçün yaradıb”.

O, irəliləyen sevgililərin qarşısında yavaş-yavaş geri çəkilirdi. Qız – onun bacısı qızı idi. Keşiş indi öz-özündən Allaha inamını itirib-itirmeyəcəyini soruşurdu. Əgər Allah məhəbbətə yol vermirse, nə üçün onu belə bir gözəlliklə əhatə edir?

Keşiş qaçıb uzaqlaşdı. O, özünü itirmişdi. Utanırdı. Elə bil icazəsiz özgə bir məbədə soxulmuşdu.

## DAŞ-QAŞ

Cənab Lanten həmin qızı iş yoldaşlarından birinin öz idarə rəisinin müavinigildəki şənlilikdə rast gəlmış və o saat eşqin toruna düşmüşdü.

O, bir neçə il əvvəl ölmüş kənd maliyyə işçisinin qızı idi. Parisə anası ilə gəlmişdi. O, qızını ərə verməkdən ötrü göstərmək məqsədi ilə tez-tez məhəllədəki varlıların evinə qonaq aparardı. Onlar kasib olsalar da, ləyaqətli, sade və xoşxasiyyət adam idilər. Qız, ağıllı gənclərin evlənmək istədikleri namuslu qadınlara oxşayırırdı. Xoşagəlim gözəlliyi onu utancaq bir məlekə bənzəirdi. Dodağın-dan əskik olmayan ince təbəssümü isə elə bil ürəyinin parıltısı idi.

Həmi qızı teriflər oxuyurdu, tanışanlar deyirdilər ki, onunla evlə-nən xoşbəxt olacaq. Bundan yaxşısını tapmaq olmaz.

Xarici işler nazirliyində ildə 3.500 frank maaşla baş məmür işləyən cənab Lanten qızı cəq elan etdi və onlar evləndilər.

Lanten arvadı ilə xoşbəxt ömür süründü. Gelin evi elə bacarıqla, elə qənaatle idarə edirdi ki, sanki cah-calal içərisində yaşıyırdılar. O, ərinə qarşı olduqca diqqətli, şirindil və mehriban idi. Qadın o qədər məlahətli idi ki, görüşdükleri gündən altı il keçməsinə bax-mayaraq, əri onu ilk günlərindəkindən də çox sevirdi.

O, arvadının yalnız teatra və saxta daş-qasa olan həvəsini xoşlamırdı.

Xanımın rəfiqələri (o, bir neçə sadə məmür arvadları ilə dostluq edirdi) onun üçün tez-tez məşhur tamaşalara, hətta ilk tamaşalara da loja saxlayırdılar. Arvad da zor-xoş ərinin özü ilə çəkib aparırdı. Bütün günü işləyəndən sonra zorla tamaşa etdiyi pyeslər Lanteni yorub təngə getirmişdi. Axırdı o, arvadına yalvarıb razı salmağa çalışırdı ki, teatra onu qaytarıb getirə biləcək dostlarından biri ilə getsin. Xanım əvvəlcə bunun yaxşı düşməyəcəyini zənn edib xeyli tərəddüd etdi, nehayət, xeyirxahiqli razı oldu. Lanten güzəştə görə, arvadına çox minnətdar oldu.

Teatr həvəsi tezliklə gənc qadında özünü bəzəmək arzusu doğdurdu. Söz yox ki, geyimi həmişəki kimi sadə idi, amma gözəl zövq

ilə və səliqəli geyinirdi. Şirin ədası, xoş xasiyyəti, təvazökarlığı və həmişə gülümşəyən dodaqları geyiminin sadəliyi ilə yaxşı uyğunlaşırırdı. Lakin o, qulaqlarına bahalı sırgalara oxşayan bir cüt iri Reyn sırgası və boynuna saxta mirvardı boyunbağı taxmağa başladı. Qollarına isə bir cüt bilerzik və saçına bahalı daşları əvəz edən xırda şüşələrlə bəzədilmiş daraq taxdı. Arvadının bəzək-düzəyə bu meylini xoşlamayan əri tez-tez deyirdi:

– Əzizim, adamın həqiqi daş-qası almağa imkanı olmayanda gərək öz gözəlliyi, xoş xasiyyəti ilə öyünsün. Bu, ən gözəl bəzəkdir.

Arvadı sakitcə gülümseyib deyərdi:

– Nə edəsen, əzizim, mən belə xoşlayıram, belə adət etmişəm. Bilirəm ki, sən haqlısan, amma xasiyyətimi dəyişə bilmərəm. Mən daş-qasa vurğunam.

O boyunbağının dənələrini barmaqlarının arasında təsbeh kimi oynadaraq deyirdi:

– Bircə gör, nə gözəl düzəldiblər. Elə bil əsil mirvardır.

Əri isə gülümşəyərək deyirdi:

– Əsil qaraçı zövqün var.

Hərdən bir axşamlar evdə, sobanın yanında ikisi tek qalanda arvad durub mücrüsünü gətirir, əri cənab Lanten demişkən, kör-köhnəsini masanın üstüne tökerdi. Sonra isə sırlı, dərin bir lezzət alırmış kimi, öz yalançı daş-qasalarına diqqətlə yenidən baxırdı. Daha sonra boyunbaşılardan birini zorla ərinin boynuna taxır, ona baxıb ürəkdən gülərək qışqırırdı:

– Nə səfəh görünürsən.

Birdən özünü ərinin qollarının arasına ataraq bərk-bərk qucaqlayırdı.

Qış gecələrində birində operadan qayıdarken xanım titredirdi. Səhəri gün öskürməyə başladı. Səkkiz gün sonra isə sətəlcəmdən öldü.

Lanten arvadının arxasında özünü qəbrə atmaq istəyirdi. Bircə ayın içində qəm-qüssədən saçı ağardı. Səhərdən axşama kimi ağlayırdı. Dərddən ürəyi parçalanırdı. Bütün günü arvadını xatırlayırdı, onun səsini eşidir, gülümşəyən dodağı, gözəl və mehriban sıfəti gözlerinin önündən çəkilmirdi.

Günərötüb keçsə də, Lantenin qüssəsi azalmadı, hərdən iş vaxtı idarədə yoldaşları ordan-burdan söhbət salanda gördülər ki,

onun sıfeti şisir, burun pərələri qalxır, gözləri yaşıla dolur və hönkürmeye başlayırdı.

Lanten arvadının otağını olduğu kimi saxlamışdı. Hər gün otağa girib onu yad edirdi. Bütün mebel, hətta onun paltarları da axırıncı gündə olduğu kimi qalmışdı.

Lantenin güzəranı get-gedə ağırlaşırıldı. Arvadının sağlığında aldığı maaş evin bütün xərcini ödədiyi halda, indi tek özüne belə çatmadı. O, əvvəller arvadının ona əla şərablar içirdiyini, dadlı yeməklər vərə bildiyini yadına salanda heyretlənirdi.

Lanten bir az borc etməli oldu, puldan ötrü səfil kimi ora-bura qaçdı.

Ayın axırına az qalmışdı. Bir heftə idi ki, cibində bir qəpik də olsun pulu yox idi. Fikirləşirdi ki, bəlkə evdən bəzi şeyləri çıxarıb satsın. Hemin saat arvadının "kör-köhnəsi" yadına düşdü. Onsuz da bu "kör-köhnəyə" kin bəsləyir, bu "göz aldadanları" əvvəldən xoşlamırdı. Onların görünüşü hətta sevimli arvadı haqqındaki gözəl xatirələrini bir az korlayırdı da.

Lanten şeyləri çox eşələdi, bir xeyli vardi, arvadı ömrünün axırına kimi alıb yiğmişdi. Demək olar ki, hər axşam təzə bir şey gətiirdi. Nəhayət, arvadının xoşladığı böyük boyunbağını götürdü. O, yaxşı pula gedərdi, bəlkə də altı, yaxud sekkiz frank verərdilər, cünki saxta olsa da, ustalıqla düzəldilmişdi.

O, boyunbağını cibinə qoyub, bulvar boyu bir zərgər dükənini axtara-axtara nazirliyə tərəf yollandı. Nəhayət, bir dükən görüb içəri keçdi. Pis günə düşdüyü və çox ucuz şey satmaq istədiyi üçün bir az utanırdı. O, zərgərdən soruşdu:

– Cənab, mən bilmək istərdim, siz bu boyunbağıya nə verərsiniz?

Kişi boyunbağını aldı, yoxladı, o tərəf-bu tərəfə çevirdi, elində atıb-tutub çekisini yoxladı. Zərrəbin götürdü, köməkçisini çağırıb, ona astadan nə işə dedi. Sonra boyunbağını masanın üstüne qoyub, dəqiq qiymətləndirmək üçün kənardan baxdı.

Bütün bu üzücü "süründürmədən" narahat olan Lanten ağızını açıb: "Mən çox yaxşı bilirəm ki, onun bir deyeri yoxdur" demək istəyirdi ki, zərgər dilləndi:

– Cənab, bunun qiyməti on iki min frankdan on beş min franka qədərdir, lakin onun sizin elinizi necə düşdüğünü bilməmiş ala bilmerəm.

Lantenin gözləri kəlləsinə çıxdı. Heç nə başa düşmürdü. Axırda kekələyə-kekələyə dedi:

– Siz nə deyirsiniz?.. Əminsizmi?

Onun heyrətinə acığ tutan zərgər quru bir tərzdə cavab verdi:

– Başqa dükənlərə gedə bilərsiniz, cənab, bəlkə, artıq verdilər.

Məncə, bunun qiyməti on beş min frankdan artıq deyil. Əger artıq verən olmasa, yanımı gələrsiniz.

Tamam ağlini itirmiş Lanten boyunbağını götürüb, təklikdə fikirləşmək üçün çölə çıxdı.

Küçəyə çıxan kimi onu gülmək tutdu. Öz-özünə fikirləşirdi ki, gic! Lap əsil səfəhdır! Bəlkə, onu elə həmin dəqiqə dilindən tutaydım! Adını da zərgər qoyub, saxta ilə həqiqini bir-birindən ayıra bilmir!

O, Sülh küçəsinin girəcəyindəki başqa bir zərgər dükənini girdi. Zərgər boyunbağını görən kimi qışkırdı:

– Lənət şeytana, bu boyunbağını tanıyıram, onu məndən alıblar.

Özünü itirmiş Lanten qiymətini soruşdu:

– Qiyməti neçədir?

– Cənab, mən onu iyirmi beş min franka satmışdım. Əger əsil sahibi olduğunuz barədə sənəd göstərsəniz, 18 min franka almağa hazırlam.

Bu dəfə Lanten təəccübən qıç oldu. O dedi:

– Lakin... siz onu bir də yoxlasayırdınız, pis olmazdı. Mən indiyədək ele bilirdim ki, o... saxtadır.

– Adınızı mənə deyərsinizmi, cənab?

– Əlbəttə. Adım Lantendir. Xarici işlər nazirliyinin məmuruym, Martır küçəsindəki 16 nömrəli evdə yaşayıram.

Kişi kitabını çıxarıb vərəqlədi və dedi:

– Bu boyunbağı doğrudan da xanım Lantene 1876-cı il iyulun 20-də Martır küçəsi 16 cəvə göndərilib.

Hər ikisi gözlərini bir-birinə zillədi. Məmur təəccübən özünü itirmiş, zərgər isə elə bil oğru izinə düşmüşdü.

Zərgər dilləndi:

– Siz boyunbağını bir sutkalığa mənim yanımıda qoya bilərsinizmi? Sizə qəbz verərem.

Lanten mızıldandı:

– Bəli, əlbəttə.

O, kağızı qatlayaraq cibinə qoyub çölə çıxdı. Küçəni keçib, yuxarı qalxdı, hiss etdi ki, yolu səhv salıb. Yenidən Tüllri sarı döndü. Senanı keçdi, yenə səhv etdiyini anlayıb başında qarmaqarışlıq fikirlər Yeliseyə qayıtdı. Lanten çalışırkı ki, özünü elep alınsın. Bir az fikirləşsin. Arvadı bu qiymətdə bir şey ala bilməzdi. – Yox, ala bilməzdi. Onda, deməli, bu hədiyyə imiş! Hədiyyə! Kimdən? Nədən ötrü?

O dayanmışdı, yolun ortasında dayanmışdı. Şübhe onu boğurdu: "Doğrudanmı arvadı?.. Deməli, qalan daş-qasılar da hədiyyə imiş!" Ona elep gəldi ki, ayağının altında yer tərpənir, qarşidakı ağaç yixılır. O, əllərini qabağa uzadıb huşsuz halda yerə sərildi.

Lanten balaca bir əczaxanada özünə gəldi. Onu buraya yoldan keçənlər gətirmişdilər. Eve aparılmasını xahiş etdi. Otağına girib qapını bağladı. Gecə düşənəcən hönkürüb ağladı. Səsi çıxmasın deyə yaylığını ağızına basırdı. Sonra yorğun, kədərlə və taqətsiz halda çarpayışına uzanıb dərin yuxuya getdi.

Onu günəş şüası yuxudan oyadı. Nazirliyə getmək üçün yavaş-yavaş yerindən qalxdı. Belə ağır zərbedən sonra işləmək ağır olardı. O, fikirləşdi ki, müdirdən icazə ala bilər. Ona məktub yazdı, sonra yadına düşdü ki, zərgərin yanına getməlidir, xəcaletindən qızardı. Dayanıb xeyli fikirləşdi. Boyunbağını zərgərdə qoymaq olmazdı. O geyinib evdən çıxdı.

Hava yaxşı idi, şəhər elə bil mavi səmanın altından gülümseyirdi.

Lanten yol keçənlərə baxıb düşünürdü: "Varlı olmaq xoşbəxtlikdir! Pul ilə dərdi, qəmi qovmaq olar, hara istəsən gedə bilersən, səyahət edərsən, basın qarışar! Ah! Kaş varlı olaydım!"

Hiss etdi ki, acıb, üçüncü gündür ki, heç nə yeməyib. Cibləri boş idi. Yenə boyunbağı yadına düşdü! On səkkiz min frank! Az pul deyil!

O, Sülh küçəsinə çatıb, zərgər dükəni ilə üzbezək səkidi var-gəl etməyə başladı. On səkkiz min frank! Neçə dəfə az qaldı içəri girsin, amma həya edib dayanırdı.

Lanten ac idi, bərk acmışdı. Cibinde isə bir qəpik də pulu yox idi. Birdən cəsarətini toplayıb, daha fikirləşməyə vaxt qalmasın deyə qaça-qaça küçəni keçdi və zərgərin yanına tələsdi.

Lantenin gören kimi, müştərisi el-ayağa düşdü, gülümseyərək nəzakətlə ona yer göstərdi. Köməkçiləri də gəldilər, gözləri güle-güle, şən təbəssümle ona baxmağa başladılar.

Zərgər dilləndi:

– Mən məsləhətləşmişəm, cənab. Əgər fikriniz dəyişməyibse, təklif etdiyim pulu verməyə hazırlam.

– Buyurun! – deyə məmər müzildədi.

Zərgər siyirməni çəkib, oradan on səkkiz böyük bank biletini çıxartdı, saydı və Lantenə verdi. O da satış kağızına qol çəkib, eli əsə-əsə pulu cibinə qoydu.

Çölə çıxməq istəyəndə hələ də gülümseyən müştərisine tərəf döndü, başını aşağı dikib dedi:

– Məndə... yenə daş-qası var. Onlar da... onlar da boyunbağının sahibindən qalıb. Bəlkə alasınız.

Zərgər təzimlə dədi:

– Əlbəttə, cənab.

Köməkçilərdən biri doyunca gülmək üçün çölə çıxdı. O birisi isə özünü güclə saxlamışdı.

Lanten qızarmış və ciddiləşmiş halda:

– Mən bu saat gətirərem. O, bir faytonçu tutub, daş-qası gətirmək üçün getdi.

Bir saatdan sonra müştərisinin yanına qayıdanda səherden beri heç nə yeməmişdi. Onlar hər şeyi döñə-döñə yoxlayıb qiymət qoymağa başladılar. Daş-qasıların hamısı az qala həmin zərgərdən alınmışdı.

Lanten indi qiymət üstündə mübahisə edir, açıqlanır, satış kitabının göstərilmesini tələb edirdi. Məbləğ artıraqca, o da səsini qaldırırdı.

Iri bir briliyant sırgaları iyirmi min franka, qolbaqlar otuz beş min franka, sancaqlar, üzükler və medalyonlar on altı min franka danışıldı. Zümrüddən və sapfirdən düzəldilmiş bir boyunbağını dörd min franka, tek iri briliyantlı, qızıl zəncirli başqa bir boyunbağını isə qırx min franka sövdələşdilər. Hamısı birlikdə yüz doxsan altı min frank elədi.

Zərgər yaxıkinayəli bir xeyirxahlıqla dilləndi:

– Bu, bütün qənaətini daş-qasa vermiş adamın qazancıdır.

Lanten ciddiyyətlə dədi:

– Bunun özü də pul toplamaq üslubudur.

O, müştərisi ilə sabah yenidən yoxlama keçirəcəyini şərtləşib dükəni tərk etdi.

Küçəyə çıxdı. Vandom qülləsinə baxanda bolluğun zirvesinə çıxacaqmiş kimi, xəyalında oraya dırmanmaq keçdi. Özünü quş kimi

yüngül hiss edirdi. Ona elə gelirdi ki, imperatorun buludlara toxunan heykəlinin üstündən də keçə bilər.

Vuazen restoranında səhər yeməyini yedi və şüşəsi iyirmi franklıq şərabdan içdi. Sonra fayton tutub Bulon meşəsində xeyli dolandı.

Məmur başqa faytonlara nifretlə baxır: "Mən də sizin kimi varlıyam, mənim iki yüz min frank pulum var!" deyə qışqırmaq istəyirdi.

Yenə nazirlik yadına düşdü. Faytonu oraya sürdürdü, müdirin kabinetinə saymazvana girib dedi:

- Cənab, gəldim sizə bildirim ki, işdən çıxmak isteyirəm. Mən üç yüz min franklıq miras almışam.

Lanten köhnə iş yoldaşları ilə görüşdü. Onlara da miras barədə məlumat verdi, sonra gedib ingilis kafesində nahar eledi.

Kafedə gözünə abırlı görünən bir kişinin yanında oyləşdi. Cox çalışsa da, sırrını ona açmaq fikrindən daşına bilmədi. Xeyli əzilib qışıldıqdan sonra qonşusuna söylədi ki, bu gün dörd yüz min frank miras alıb.

Ömründə birinci dəfə teatrda darixmadı və gecəni küçədə qadınlarla keçirdi.

Altı ay sonra Lanten yenidən evləndi. İkinci arvadı namuslu olsa da bədxasiyyətliyi ilə Lanteni əməlli-başlı cana gətirmişdi.

Bazar günü idi. Qodervilin ətrafindakı bütün yollar şəhərciyə axışan kəndlilər və onların arvadları ilə dolu idi. Kişiər sakit addımlarla gedir, uzun, əyri qıçlarını hər atanda ağır işlərin eybəcərleşdirdiyi bədənlərini irəli eyirdilər. Kotana güc gelməkdən sol çıyinləri dik qalmış, bədənləri elə bil sorulmuşdu. Onlar biçində hər dərzdən ötrü dizlərini ycre qoyur, kəndin ağır işlərini səbirliyə görürər. Yaxalıqlarına və qollarına ağ sapla naxışlar salılmış kraxmali göy köynəkləri təzəcə ləkələnmiş kimi parıldayırdı. Sahibinin əyri sümüklerinin üstünü örtmiş, hava ilə dolmuş bu köynəklər, yanlarından bir baş, iki qol və iki qıç sallanan hava şarına oxşayırırdı.

Kendlilər kimi inəyin, kimi öküzün ipindən çəkib aparırdı. Arvadları isə heyvanın arxasında gəlir, onu tələsitmək üçün yarpaqları təmizlənməmiş yaşıl çubuqla döyəcəyirdilər. Qollarına keçirdikləri böyük səbətlərin bir tərefindən toyuqlar, başqa tərefindən ördekler boğazlarını uzadıb boylanırdı. Arvadlar ərlərinə nisbətən xırda addımlarla və cəld yeriyirdilər. Hamısı quru və şax bədənlə idi. Büründükleri balaca şalları bərk çəkib uclarını quru sinelerində sancaqlamışdılar. Başlarına ağ örtük sarılmış, üstündən də papaq qoymuşdular.

Yoldan yortma qaçan bir yabının çəkdiyi minik arabası keçdi. Yanaşı oturmuş iki kişi arabanın içindən məzəli-məzəli silkələnirdilər. Dibdə oturmuş bir arvad isə çox yırgalanmasın deye arabanın çağından yapışmışdı.

Qodervil meydanında böyük bir izdiham vardi. Heyvanlar insanlara qarışmışdı. Bu qarışılığın üstündə öküzlerin buynuzları, varlı kendlilərin uzun tüklü, hündür papaqları, kendlili arvadlarının baş örtükleri tərəpişirdi. Burada bağırtı, cingiltili ciyiltili səsler bir-birinə qarışıb, sonsuz və vəhşi bir hay-küy əmələ gətirmişdi. Hərden kefi gəlmüş bir kendlinin sağlam sinəsindən qopan şən qəhəhəsi, evin hasarına bağlanmış inəyin uzun böyürtüsü də eşidilirdi.

Elə bil ki, peyədəsən. Süd, peyin, saman və tər iyi bir-birinə qarışmışdı. Cöl adamlarının adət etdiyi bu insan və heyvan qarışıqlığı, ürəkbulandırıcı, acı bir iy verirdi.

Breotedən olan Hoşökorn kirvə Qodervile yenice gelmişdi. O, meydana tərəf təzəcə üz tutmuşdu ki, yerde gözüne balaca bir ip qırığı sataşdı. Əsil normandiyalı kimi qənaətcil olan Hoşökorn kirvə fikirləşdi ki, gərek ola bilən şeyi yerdə qoymaq olmaz. Yeldən əzab çəksə də, hıqqana-hıqqana aşağı eyilib tapıldığı bir parça davamsız ipi götürdü. İpi səliqə ilə dolamak istəyirdi ki, öz evinin qapısı ağızında dayanıb ona tamaşa edən Malanden kirvəni gördü. Əvvəller onların arasında bir şallaq əhvalatı olmuşdu. Hər ikisi kınılı adam olduğundan küsülü qalmışdılar. Hoşökorn kirvə, düşmənin onu belə bir vəziyyətdə, palçığın içində bir parça ip axtardığı vaxtda gördüyü üçün utanın kimi oldu. O, tapdığını cəld köynəyinin altında, sonra isə şalvarının cibində gizlətdi. Özünü elə göstərdi ki, guya hələ yenə də nə isə axtarır. Sonra çıxıb bazara getdi. O, başını qabağa uzatmışdı, bədəni isə ağrından ikiqat olmuşdu.

Kişi, alış-verişdən cuşa gəlmış, hay-küylü və ləng tərpənən camaatin içində gözdən itdi. Kəndlilər əlleri ilə inekləri yoxlayır, çıxıb gedir, qayıdır gəlir, vurnuxurdular. Həmişə aldanmaqdən qorxur, saticını gözdən qoymur, onun kələyinin üstünü açmağa, heyvanın eybir i tapmağa çalışırlılar.

Arvad'ar böyük səbətlərini ayaqlarının yanına qoyub, içindəki quşları, ıxarıb ayaq-ayağa bağlamışdılar.

Onlar təklifləri dinləyir, laqcydliklə üz-gözərini turşudub dedikleri qiymətin üst ində dururdular. Bezisi də təklif olunmuş qiymətlə razılaşıb, uzaqlaşıb gedən müştərinə səsləyirdi:

— Razıyam, Antim kirvə, gel apar.

Sonra meydan yavaş-yavaş boşaldı. Uzaqda yaşayanlar günorta ibadətinin zəngi çalınanda meyxanalara dağlışdılar.

Jurden kirvənin böyük yeməkhanası müştərilerle dolu idi. Meyxananın həyəti toz-torpaqdan saralılmış, yamaqlı, görkəmsiz, araba, fayton, surqon, minik arabaları ilə dolu idi. Bezilərinin qolları insan kimi göye açılmış, bezilərinin isə burnu yerdə, arxası havada qalmışdı. Sol tərəfdə eylemiş müştəri'lə üzbüüz gur yanınca ocaq sağ sıradə oturanların küreklerini qızdırıldı. Toyuq, göyerçin, qoyun budları keçirilmiş şişlər odun üstündə fırlanırdı. Ocaqdan qızar-

dilmiş ətin və quşların dərisindən süzülən yağıñ lezzətli iyi qalxır, şənliyi artırır, ağızları sulandırırı.

Kənd əhlinin çoxu toqqalarının altını Jurden kirvənin yeməkxanasında bərkidirdi. Jurden pula həris adamdı. Kələklə bir az qəpik-quruş toplaya bilmüşdi.

Boşqablar da sarı sidr dolçaları kimi hey dolub-boşalırdı, hər kəs işindən, öz alib-satlığından danışındı. Məhsul barədə sorğu-sual gedirdi. Yaşlılıq üçün hava yaxşı idi; amma taxılın veziyəti çox da yaxşı deyildi.

Birdən həyətdə, evin qarşısında təbil guruldadı. Hamı cəld ayağa qalxdı. Bezilərinin heç vecinə də gəlmədi. Ağzı dolu camaat əllərini sile-sile qapıya və pəncərələrə yüyürdü.

Təbil çalınib qurtarandan sonra carçı aramla, hər cümlədə fasile verə-verə bağırmağa başladı:

— Qodervil sakinlərinə, xüsusən bazara gəlmış camaata bildirilir ki, bu səhər saat doqquz ilə on arasında Bezevil yolunda qara meşinden pul kisəsi itirilmişdir. İçində beş yüz frank pul və gərəkli kağızlar var. Xahiş olunur ki, onu tapan kimi bələdiyyə idarəsinə, yaxud Manevildən olan cənab Fortuni Ulbrekə verəsiniz. İyirmi frank mükafat təyin olunub.

Carçı çıxıb getdi. Təbilin kar gumbultusu və carçının zəifləmiş səsi bir dəfə də uzaqdan eşidildi.

Təzə əhvalatdan söhbət düşdü. Ulbrek kirvənin öz pul kisəsini tapıb-tapmayacağını müzakire etdi.

Hamı yeyib qurtardı.

Qəhvə təzəcə içilib qurtarmışdı ki, polis idarəsinin briqadırı qapının ağızında göründü.

O soruşdu:

— Breotelci cənab Hoşökorn buradadırmı?

Masanın o başında oturmuş Hoşökorn kirvə dilləndi:

— Mən buradayam.

Briqadır dedi:

— Cənab Hoşökorn, zəhmət çəkib mənimlə bələdiyyə idarəsinə gedərsinizmi? Cənab vali sizinlə danışmaq isteyir.

Təəccübənmiş kəndli, balaca stəkanını başına çəkib narahat-narahat ayağa qalxdı. Beli səhərkindən də əyri idi, cünki hər dəfə istirahət edəndən sonra ilk addım atmaq onun üçün bərk əziyyətli olur. O:

— Mən buradayam, mən buradayam, — deyə-deyə yola düzəldi.  
Kişi briqadirin arxasınca getdi.

Vali kresloda əyləşib onu gözləyirdi. Ətraf mahalın notariusu  
kök ciddi və ağır səslə danışan bir kişi idi.

O dilləndi:

— Cənab Hoşökorn, bu səhər sizi Bezçvil yolunda manevilli cənab  
Ulbrekin itirdiyi pul kisəsini götürəndə görübələr.

Üstüne atılmış şərdən qorxuya düşdü. Özü də nə üçün qorxdu-  
ğunu anlamayaraq, bələdiyyə rəisinə baxdı.

— Mən, mən onun pul kisəsini götürmüştəm?

— Bəli, siz özünüz.

— Vicdanıma and olsun, heç üzünü görməmişəm.

— Sizi görübələr.

— Kim görüb?

— Cənab Malanden.

Qoca indi başa düşdü, əhvalatı yadına salıb hirsindən qızardı:

— Deməli, məni o eclaf görüb! O məni bax, bu ipi götürəndə  
görüb, buyurun, cənab reis.

Kişi cibinin küncünü eşələyib, oradan ip parçasını çıxartdı.

Vali inamsızlıqla başını yırtılayırdı:

— Cənab Hoşökorn, siz məni inandıra bilməzsınız ki, cənab  
Malanden bu ipi pul kisəsi zənn edib. O, ədalətli adamdır.

— Cənab vali, Allah şahiddir ki, mən həqiqəti deyirəm, Allahın  
həqiqətin. Mən Allahın yanında üzüqara deyiləm.

Vali davam etdi:

— Pul kisəsi ii tapandan sonra siz hələ uzun müddət palçığın  
içini axtarmısınız ki, bəlkə pul tökülmüş ola.

Zavallı qoca xəcaletindən və qorxudan tövşüyürdü.

— Şər atmaqdən ötrü!.. Namuslu bir adama qara yaxmaqdən ötrü  
belə yalan danışarları? Heç danışarları?

Kişi çox andaman elədi, amma ona inanmadılar.

Cənab Malanden çağırıb onunla üzləşdirdilər. Şahid dediyini  
tekrar edib, sözünün üstündə durdu. Onlar bir saat söyüsdülər. Şahid  
din xahişlə Hoşökorn kirvenin ciblərini axtardılar. Heç nə tapa bil-  
mədilər.

Nehayət, qanı qaralmış vali onu buraxdı və xəbərdar etdi ki,  
indicə prokurorun yanına gedib qerar verməsini xahiş edəcək.

Təzə xəber tez şəhərə yayılmışdı. Qoca bələdiyyə idarəesindən  
çıxanda onu araya aldılar. Bəziləri açıqlı-acıqlı, bəziləri ise kinayə  
ilə kişini sorğu-suala tutdular, lakin heç kes onu təhqir etmədi. Qoca  
ip əhvalatını danışmağa başladı. İnanan olmadı. Hamı gülüşdü.

Yolboyu hamı onu sorğu-suala tuturdu. Kişi tanışlarını saxlayır,  
əhvalatı, öz narazılığını uzun-uzadı danışırı. O tez-tez ciblərini  
çevirib göstərir, heç nəyi olmadığını sübut etmək istəyirdi.

Ona deyirdilər:

— Keç get, qoca firildaqçı!

Qoca hırslanır, özündən çıxır, yanındı. Nə edəcəyini bilmirdi.  
Elə hey ip əhvalatını təkrar edirdi.

Axşam düşdü. Çixıb getmək lazımdı. Hoşökorn üç nəfər qon-  
şusu ilə yola düzəldi. Gedərkən onlara ip parçasını tapdığı yeri gös-  
tərdi. Bütün yol uzunu qonşularına öz macerasından danışırı.

Axşam o, olub-keçəni hamiya danışmaq üçün kəndi dolaşdı.  
Bircə nəfər də onun səsinə səs verib inandığını bildirmədi.

Zavallı bütün gecəni xəstə yatdı.

Ertəsi gün gündüz saat birdə İmmovilli Breton kirvenin xidmet-  
çisi Marius Pomel pul kisəsini içindəkilərlə birlikdə manevilli Ulbrek  
kirveyə qaytarmışdı.

Bu adam deyirmiş ki, pul kisəsini doğrudan da yoldan tapıbmış,  
lakin savadı olmadığından oxuya bilməyib, onu evə gətirib ağasına  
vermişdi.

Təzə xəber etrafə yayıldı. Hoşökorn kirvə də məsələdən xəber  
tutdu.

O tez küçəyə çıxıb, əhvalatı tamam əvvəldən axıra kimi danışa-  
danışa kəndi dolaşmağa başladı. Kişi lap özündən çıxmışdı. O  
deyirdi:

— Başqa heç nə vecimə deyildi. Başa düşürsünümü, məni yan-  
dırıran böhtan idı. Heç bir şey adamı böhtan kimi yandıra bilməz.

Sonrakı bazar kişi bütün günü başına gəlmış maceradan danışırı.  
O, əhvalatı yoldan keçənlərə, mcyxanada içənlərə, kilsədən  
çıxanlara söyləyirdi. Lap yoldan keçən tanımadığı adamları sax-  
layıb, onlara da danışırı.

Qoca indi sakit idi. Lakin nə isə onu hełə də narahat edirdi. Heç  
özü də bilmirdi ki, bu narahatlığı nədəndir. Qulaq asanlar cəl bil  
onu ələ salmaq istəyirdilər. Təslim olana oxşamırdılar. Kişiye elə  
gelirdi ki, onun arxasınca nə isə danışırdılar.

Sonrakı həftənin çərşənbə axşamı, o özünü Qodervil bazarına yetirdi. Kişi yalnız başına gələnləri söyləməkdən ötrü bazara gəlmışdı.

Qapısının ağızında dayanmış Malanden onu görəndə gülmeye başladı. Niyə axı?

Qoca, Kriketolu bir fermaçını yanladı, lakin müsahibi onu səhbetini başa vurmağa imkan vermədi. Qarnının çökəyinə bir dürtmə vurub üstünə qışqırdı:

– Çəkil görüm, qoca firıldaqçı! – Sonra isə arxasını ona çevirdi.

Mat qalmış Hoşökorn kirvənin narahatlığı ikiqat artdı. Axı nə üçün ona "qoca firıldaqçı" deyirdilər?

Qoca, Jurdenin məyhanasında masa arxasında əyləşən kimi, əhvalatı izah etməyə başladı.

Montevilli bir alverçi onun üstünə qışqırdı:

– Bəsdir, bəsdir qoca peşəkar, sənin ip məsələndən xəberimiz var!

Hoşökorn mızıldandı:

– İndi ki, onun pul kisəsi tapılıb!

Montevilli alverçi dedi:

– Kəs səsini, kişi, kim tapıb, kim qaytarıb. Görməmişəm, bilmirəm. Heç səni tanımiram da.

Qocanın nəfəsi təngidi. Nəhayət, o başa düşdü ki, camaat elə bilir qoca pul kisəsini bir tanışın, yaxın adamin vasitəsilə qaytarıb.

O, etiraz etmədi. Əyləşənlərin hamısı gülüsməyə başladılar.

Qoca çörəyini yeyə bilmədi. Onu lağə qoyanların arasından keçib çöle çıxdı.

Üz-gözdən salınmış Hoşökorn xəcalətindən evə qayıtdı. Qəzəbdən və həyadan boğazı qurumuşdu. Əgər günahkar olsaydı, heç bu qədər ezab çəkməzdi. Hiyləgər Normand kəndlisisidir. Bəlkə, deyilənləri etmiş olsaydı, bir az lovgalanardı da. Bilirdi ki, hiyləgərliyi məlum olduğuna görə günahsızlığını sübut etmək mümkün deyil. Haqsız şübhə onu əldən salmışdı.

Kişi əhvalatı yenidən nağıl etməye başladı. Söhbətini gündən-günə uzadır, hər dəfə yeni dəliller əlavə edirdi. O, yeni qüvvə ilə özünü təmizə çıxarmaq istəyir, daha təntənəli andlar içirdi. Bütün bunları tək olarkən fikirləşib tapır; həmişə ip əhvalatını götür-qoy edirdi.

Qocaya inam yox idi. Onun müdafiəsi ağlaşılmaz idi, əleyhinə deyilənlər həqiqətə daha çox uyğun gəlirdi. Kişinin arxasında deyir-dilər:

– Hamisi firildaqdı.

O, bunu hiss edir, qanı qaralır, nahaq yerə ora-bura çırpinırırdı. Kişi göz qabağında əriyib gedirdi.

İndi ığlağıcılar əylənmək üçün müharibədən gelmiş əsgərə döyüş xatirələrini danışdırın kimi, ona "ip" əhvalatını danışdırıldılar.

Əldən düşmüş qoca ağlınu itirdi. Dekabrun axırlarına yaxın o yorğan-döşəyə düşdü.

Kişi yanvarın ilk günlərində birində öldü. Can verəkən günahsız olduğunu sübut etmək üçün hey deyirdi:

– Balaca bir ip idi, lap balaca, buyurun, budur, cənab vali!

## BOYUNBAĞI

Bu, taleyin istehzası ile bəzən məmür ailələrində dünyaya gələn ən zərif və gözəl qızlardan biri idi. Onun cehizi yox idi, gelecəyə ümid bəsləyib yaxşı bir şey gözləmirdi, bilirdi ki, yüksək cəmiyyətdən çıxmış varlı bir adamın onu sevib özünə arvad etməsinə heç bir ehtimal yoxdur, ona görə də xalq maarif nazirliyində işləyən kiçik bir məmurlun teklifini qəbul edib ona əra getmişdi.

Bahalı paltara pulu olmadığından sadə geyinirdi, pariya<sup>1</sup> kimi özünü bədbəxt hesab edərdi, çünki qadın üçün hansı zümrədən, hansı nesildən olmağın fərqi yoxdur, gözəllik, zəriflik, suyuşırınlık və füsunkarlıq ona özünü əsil-nəcabətlilərdən və kübar nəslinə məxsus olanlardan üstün tutmağa haqq verir. Yoxsul qızların özlerinə xas olan davranış qaydaları, dərin zəkaya, incə zövqə sahib olmaları – onların ən varlı xanımlarla eyniləşdirən yeganə məssəb dərəcəsidir.

Hiss edirdi ki, Allah onu naz-nəmət içində üzmek, zər-zibaya bürünmək üçün yaratmışdır, amma heç nəyi yox idi, ona görə də əzab çəkirdi. O, evinin bomboş olmasından, divarların çılpaqlığından üstü sürtülmüş nişdəş stillardan, əzilib didik-didik olmuş pəncərə perdələrindən xəcalət çakirdi. Bəlkə də, başqa kasib qadınlar onun evindəki yoxsulluğuñ fərqinə varmazdlar, amma o özü buları aydınca görüb, içəridən qovrulur və hiddətlənirdi.

Elə onların kasib evlərini silib-süpüren bretoniyalı qulluqçu qızın sıfətini görmək kifayet idi ki, qəlbini acı təəssüf və əlcətməz arzular doldursun. Şərqi parçaları ilə bəzənmiş, hündür, qədim bürünç qəndillerin işığına qərq olmuş sakit qonaq otaqları və burada buxarının istisindən xumarlanaraq yumşaq səndəllərdə mürgüleyen ipək corablı əzəmətli nökerler onun tez-tez yuxusuna girirdi. O, yuxusunda qədim və qalın perdələrə bürünmiş geniş salonları görürdü. Görürdü ki, bu salonlarda çox incə və zərif şəkilde işlənmiş stilların üstündə nadir tapılan qiymətli oyuncاقlar düzülmüşdür. Onun gözəl qonaq otaqları var və bu otaqlarda, saat beşdə,

adice bir baxışı ilə qadınlara zövq verən məşhur və şöhrətli adamları, yaxın dostu olan kişiləri çaya qonaq edir. Qonaq otağı işvəkarcasına ətirlənmişdir.

Üstünə üç gündən qalma çirkli süfrə salınmış stol arxasında, əri ilə üzbeüz oturanda və əri şorba qabının qapağını açıb sevincə: "Aha, kələm şorbasıdır! Bundan yaxşı yemək yoxdur!" – deyəndə o, ləziz xörəkləri, panılılı gümüş qabları, üstünə əfsanəvi meşələrin cəngəlliliklərində yaşayan sehrlili quşların və keçmiş qəhremanların şəkili çəkilmiş gəbələrlə bəzənmiş divarları gözünün qabağında canlandırır, zərif çini qablarda gətirilən lezzətli xörəkləri arzulayıb, qızıl balığın çəhrayı tikəsini, yaxud qarabağır quşunun qanadını cəngəlbıçaqla dograya-dograya qonşusunun əyilib qulağına piçılı ilə deyilən sözləri müəmmalı bir təbəssümlə dinləməyin həsrətini çəkirdi.

Onun heç nəyi yoxdu. Nə pal-paltarı vardı, nə də qiymətli daş-qası. Amma belə şeylərdən ötrü üreyi gedirdi və başa düşürdü ki, Allah onu məhz geyinib-keçirmək üçün yaradıb. O elə istəyirdi ki, adamların xoşuna gəlsin, kişilərin gözü onda qalsın, məclisə çıxanda kişilərin ağlını başından alıb və arvadlar paxılılıdan yanıb-yaxılsınlar.

Herdənbir, vaxtı ilə bir monastırda tərbiyə aldıqları varlı rəfiqəsinin yanına gedərdi, hər dəfə də oradan qayıdanda halı xarab olardı və özünə söz verərdi ki, bir daha onlara getməyəcək. Bütün günü axşamaca dərdindən, öz halına acidığından, qüssə və məyusluqdan ağlayırdı.

Bir dəfə axşam əri işdən kefi çox kök qayıtdı və ona iri bir zərf verdi:

– Al, – dədi, – sənə sürpriz hazırlamışam.

Arvad dərhal zərfi açdı, içindən bir kağız çıxartdı, kağızda bu sözler yazılmışdı:

"Xalq maarif naziri və xanım Jorj Ramponno cənab və xanım Luazeldən xahiş edirlər ki, yanvarın 18-də, bazar ertəsi, nazirlikdəki məclisə təşrif getirsinlər".

Ətri gözləyirdi ki, arvadı bu xəbərdən şadlanacaq, ancaq onun gözlədiyinin eksinə arvad məyusluqdan dəvətnaməni stolun üstünə atdı:

– Özün de, bu mənim nəyimə lazımdır?

– Necə yəni nəyimə lazımdır, əzizim, mən elə bilirdim ki, sən çox razı qalacaqsan. Sən heç yana getmirsən, bundan gözəl təsadüf

<sup>1</sup> Pariya – hindlilərdə her hansı içtimai və dini hüquqdan məhrum edilmiş adam

olarmı? Mən bu dəvətnaməni çox çətinliklə əldə etmişəm. Çox adam bu məclisə getmək istəyir, amma hamını ora dəvət etmirlər, kiçik məmurları belə yerlərə az-az çağırırlar. Sən orada böyük adamların hamısını görəcəksən.

O, ərinə qəzəblə baxır və əsəbiliklə deyirdi:

— Mən ora nə ilə gedəcəyəm? Əynimə geyməyə bir şeyim yoxdur!

Bu heç ərinin ağlına gəlməmişdi. Ona görə mızıldandı:

— Elə həmin paltarı, teatra gedəndə geydiyin donu geyinərsən, zənnimcə, çox yaxşı dondur.

O gördü ki, arvadı ağlayır. Özünü itirdi və kədərli halda susdu. İki iri yaş daması arvadın yanaqlarından süzülüb, ağızının yanlarından aşağı yuvarlanırdı. O, kekeleyə-kekeleyə dilləndi:

— Sənə nə oldu? Nə, nə oldu?

Arvad özünü zorlayıb dərdini boğdu və yanaqlarındaki yaşı silərək sakitcə cavab verdi:

— Heç nə. Mənim elə yerlərə getmək üçün geyməyə layiqli paltarım yoxdur, deməli, həmin məclisə gedə bilməyəcəyəm. Apar dəvətnaməni arvadının geyməyə məndən yaxşı paltarı olan iş yoldaşlarından birinə ver.

Kişi ümidsizlik içinde arvadını dilə tutdu:

— Bura bax, Matilda, çox da baba olmayan bir donu neçəyə almaq olar, hə, cələ bir parçadan ki, sonra da geyinmək mümkün olsun?

Matilda bir xeyli susdu, xəyalında haqq-hesab çekdi və qənaəticil erini hürküdüb qorxutmamaq üçün elə bir qiymət fikirləşdi ki, kişi eşidəndə içini çəkib paltar almaq fikrindən təmiz daşınmasın.

Nəhayət, arvad tutula-tutula dilləndi:

Düzünü dcyə bilmərəm, amma mənə elə gəlir ki, dörd yüz frank bəs eleyər.

Kişinin rəngi ağardı. O, yay aylarında, hər bazar günü Nanter ətrafına torağay ovuna gedəndə dostları ilə birlikdə ova çıxməq üçün tüsəng almaqdən ötrü düz arvadının dediyi qədər, yeni dörd yüz frank pul yiğmişdi.

— Yaxşı. Mən sənə dörd yüz frank verərəm. Amma çalış elə don al ki, yaraşıqlı olsun.

Məclisin vaxtı yaxınlaşındı. Xanım Luazel təzə don almış olsa da, özünə yer tapmir, fikirləşir, kədərlənir və narahat olurdu. Necə oldusa, bir axşam əri onun halını başa düşdü:

— Bura bax, sənə nə olub? Axır günlər özünü çox qəribə aparsan?

— Ona görə ki, — deyə xanım Luazel ərinə cavab verdi, — mənim heç nəyim yoxdur, nə bir üzüyüm var, nə də bir muncuğum, onlarsız paltar lap yaraşıqsız görünür. Daş-qəssiz adamin əyninə paltar da yaraşdır. Elə yaxşısı budur ki, mən məclisə getməyim.

Öri etiraz elədi:

— Sən donunun yaxasına gül taxarsan. Qış vaxtı belə şey tapıp yaxaya taxmaq bir az da zəriflik hesab olunur. On franka iki, hətta üç əla qızılıgül almaq olar.

Matilda razılaşmaq istəmədi:

— Yox, istəmirməm. Bu, adəmi alçaltmaqdır. Bər-bezəkli arvadların arasında dilənçi kökündə görünmək ölümündən pisdir.

Birdən kişi çıxış yolu tapdı:

— Sənin heç ağlın yoxdur! Xanım Forestyenin yanına get, ondan xahiş cələ ki, daş-qəşlərindən birini sənə əmanət versin, sözünü yera salmaz, axı siz çox dostsunuz.

Xanım Luazel scvincdən qışkırdı:

— Düz deyirsən, bu heç mənim ağlıma gelməyib.

Ertəsi günü o, xanım Forestyenin yanına getdi və öz dərdini olduğu kimi rəfiqəsinə dəməşdi.

Xanım Forestye aynalı şkafa yaxınlaşdı, oradan böyük bir mücrü çıxartdı, gətirib xanım Luazelə göstərdi, qapağını açıb dedi:

— Hansını isteyirsən seç, ezzizim.

Xanım Luazel əvvəlcə mücrüdəki bilərziyi, sonra mırvarını, daha sonra Venesiya ustalarının düzəltdiyi daş-qəşli qızıl xaçı gördü. Zinet şeylərini götürüb bir-bir boynuna taxdı, güzgünen qabağında dayandı, onları geri qaytarmaq, daş-qəşdən ayrılməq istəmədi. Güzgünen qabağında özünə baxıb tez-tez soruşdu:

— Bunnardan başqa bir şeyin yoxdurmu?

— Niyə yoxdur, axtar tap. Axı mən bilmirəm sənin nə xoşuna gəlir?

Birdən onun əline qara atlas qutudakı əla brilyant boyunbağı keçdi. Bu boyunbağını öz boynunda görməyi ele çılgıncasına arzuladı ki, az qaldı ürəyi dayansın. Əlləri əse-əse boyunbağını götürdü, enli yaxalıqli paltarının üstündən sinəsinə tutdu, özünə heyran oldu və güzgünen qabağında donub qaldı. Sonra qışla-qışla soruşdu:

– Sən mənə bunu verə bilərsənmi, ancaq bunu?

– Əlbəttə, verərəm.

Xanım Luazel rəfiqəsinin boynuna atıldı, hərərətlə onu öpdü və qiyamətli boyunbağını götürüb qaça-qaça otaqdan çıxdı.

Nəhayət, məclisin vaxtı çatdı. Bal günü hamının gözü xanım Luazelə qaldı. O hamidan gözəl idi, zərif, qəşəng, şən görünən bu xanım sevincindən məst olmuşdu. Kişiər ondan gözünü çekmir, onuna maraqlanır, onun kim olduğunu soruşur və çalışırdılar ki, onuna tanış olsunlar. Xüsusi tapşırıq şöbəsinin məmurları yalnız onuna vəs oynamamaq isteyirdilər. Hətta nazirin özü də onunla maraqlandı.

O, böyük bir həvəs və ehtirasla, sevincdən başı gicellənə-gicellənə, her şeyi unudaraq, öz gözəlliyyinin təntənəsindən nəşələnərək, qələbəsindən məst olmuş halda, kişilərin təzim və pərəstişlərindən, onların qəlbində özünə qarşı oyatdığı ehtiras və arzulardan ruhlanaraq, həmişə qadın qəlbini riqqətə getirən tam qələbə çalmaq duyğusu ilə, elə bil xoşbəxtlik dumanına bürünərək rəqs edirdi.

Onlar səher saat dördə meclisden getdilər. Xanım Luazelin əri gecəyarı olanda, arvadları salonda şənlik edən özü kimi üç məmurla birlikdə balaca boş bir otaqda mürgülədi.

O, arvadının çiyninə hər gün geyilən və indi onun əynindəki yarasıqlı paltara heç cür yaraşmayan nimdaş bir büruncək saldı. Xanım Luazel bunu hiss etdi və ciyinlərinə bahalı xəz dəri salan başqa varlı qadınların gözünə görünməmək üçün qaçmaq istədi.

Luazel arvadını saxladı:

– Hara qaçırsan, sənə soyuq dəyər, gözlə, bu saat fayton tapım.

Xanım Luazel ərinə fikir vermədən piləkənlə aşağı qaçıdı. Yaxınlaşqıda fayton tapılmadı. Onlar küçə ilə gedə-gedə yanlarından ötən faytonlara əl qaldırdılar və faytonçuları səslədilər. Axırdı hər şeydən əlleri üzüldü və soyuqdan donmuş halda çayın sahilinə endilər. Nəhayət, sahildə sökük-salxaq bir gecə faytonu tapdilar. Bu cür faytonlar Parisdə ancaq gecələr göze dəyir, elə bil onlar gündüz öz görkəmlərindən xecələt çekirlər, küçəyə çıxmırlar.

Faytona mindilər, Martir küçəsindəki evlərinə gəldilər və dinməz-söyləməz yuxarı qaxdilar. Arvad üçün elə bil daha hər şey sona çatmışdı. Kişi isə saat onda nazirliyə işə gedəcəyi haqda düşündü.

Xanım Luazel güzgü qabağında büruncəyini ciyinindən atdı və istədi ki, öz gözəlliyyinə, ber-bəzəyinə bir də tamaşa əlesin. Birdən qışkırdı. Boyunbağı boynunda yox idi.

Paltarlarının yarısını soyunmuş əri sonuçdu:

– Yenə sənə nə oldu?

– Mənə... mənə nə oldu?.. Xanım Forestyenin boyunbağısı itibdir.

Kişi özünü itirmiş halda yerindən dik atıldı:

– Nə? Nə olub, deyirsən? Ola bilməz!

Onlar paltarların qırçınlarını, büruncəyin büküləcəklərini, cibləri axtardılar və heç nə tapa bilmədilər.

– Yadına sal, gör biz baldan çıxanda boyunbağı boynundaydim? – deyə kişi sonuçdu.

– Bəli. Mən nazirliyin piləkənlərindən enəndə əlimlə yoxladım, boynunda idi.

– Əgər boyunbağını küçədə itirsəydin, onun səsini eşidərdik. Yəqin faytonda düşüb.

– Deyəsən elədir. Sən faytonun nömrəsini yadında saxlamışan?

– Yox. Sən də faytonun nömrəsinə baxmamışan?

– Yox.

Onlar bu hadisədən ölmüş kimi, xeyli bir-birinin üzünə baxabaxa qaldılar. Sonra Luazel paltarını geydi.

– Gedim, – dedi, – piyada gəldiyimiz yerləri axtarım, bəlkə boyunbağını tapdim.

O getdi. Xanım Luazel isə elə beləcə, əynindəki paltarı soyunmadan, işığı yandırmadan, uzanmağa belə taqəti olmadan, ölü kimi yerindəcə donub qaldı.

Əri səher saat yeddidə, əlibos geri qayıtdı.

Sonra polis idarəsinə getdi, redaksiyada oldu, itən şey haqqında clan verdi, faytonların dayanacağı yoxladı, bir sözlə, ümidi gələn yerlərin hamısını yoxladı.

Arvad isə başına gələn gözlənilməz fəlakətdən keyləşmiş halda bütün gün evdə oturub gözlədi.

Luazel axşam, bət-bənizi qaçmış halda, evə qayıtdı. O heç nə öyrənə bilmədi, birçə günün içində arıqlamışdı.

– Rəfiqənə yaz ki, boyunbağının zəncirini qırımişam, vermişəm zərger düzəltsin. Bəlkə bir az vaxt qazana bılək, sonra da görək başımıza nə çare qılırıq.

Ərinin diktəsi ilə arvad məktub yazdı.

Bir həftədən sonra onlar hər şeydən əllərini üzdülər və bu bircə həftənin ərzində düz bəş yaş qocalmış Luazel:

— Boyunbağının əvəzini verməliyik, — dedi.

Ertəsi günü boyunbağının qabını götürdüler, üstündəki yazıya baxıb zərgəri tapdilar, zərgər köhnə dəftərcədəki adları yoxladı və:

— Boyunbağını mən satmamışam, — dedi, — mən ancaq qabı satmışam.

İş bələ olduqda onlar bir-biri ilə məsləhətlişə-məsləhətlişə, boyunbağının əlamətlərini yadlarına salmağa çalışaraq, eyni ilə ona oxşar yeni bir boyunbağı tapmaq ümidi ilə dərd və həyəcandan özlərini itmiş halda zərgər dükanlarını bir-bir gəzməyə başladılar.

Pale-Royal küçəsindəki dükanların birində eyni ilə onların axtardığı boyunbağıya oxşar bir boyunbağı tapdilar. Boyunbağının qiyməti qırx min frank idi. Onlara isə otuz altı min franka satmağa razı oldular.

Onlar zərgərdən xahiş elədilər ki, boyunbağıni üç gün saxlasın və bələ bir şərt kəsdi lər ki, əgər fevralın axırına dək itən boyunbağı tapılsa, bu boyunbagını frankı otuz dörd min franka geri alımlar.

Luazelin atasından qalma on səkkiz min frankı vardi. Qalanını isə borc almağı qərarlaşdırıldı.

Və birindən min frank, o birindən beş yüz frank, burdan yüz, ordan beş yüz frank almaqla, bir-bir hamidən borc pul yıydı. Borc aldığı adamlara qəbz verir, öhdəsinə iflasedici şərtlər götürür, sələmçilərlə, cürbəcür borc verenlərlə tanış olur, onların yanına gedirdi. O, ömrünün axırına qədər qul kimi olacağını başa düşə-düşə, qarşıda onu gözləyən ehtiyacın, qayğıların, geləcəkdə çəkəcəyi maddi çətinliklərin, mənəvi əziyyətlərin ağırılıqları altında indidən eziłerek, aldığı borc pulları qaytara bilib-bilmeyəcəyini fikirləşmədən veksellərə qol çəkdi və topladığı pulları götürərək təze boyunbağının dalınca getdi, otuz altı min frankı zərgərin daxilinin üstünə qoydu.

Xanım Luazel boyunbağını geri qaytaranda rəfiqəsi narazılıqla dilləndi:

— Nə yaman gec qaytardın, bəlkə özümə lazımlı olaydı.

Xanım Luazel qorxurdu ki, rəfiqəsi qabı açıb emanəti yoxlaysaq, amma o boyunbağına heç gözünün ucu ilə də baxmadı. Əgər o görseydi ki, boyunbağını dəyişiblər, görəsən nə düşünərdi, nə fikirleşərdi?

Bəlkə də onu oğru hesab edərdi?

Xanım Luazel yoxsulların dəhşətli həyat keçirdiklərini biliirdi. Ele ona görə də öz taleyi ilə çox mərdanəliklə barışdı. Bu dəhşətli borcu qaytarmaq lazımdı və o bu borcu mütləq qaytaracaqdı. Qulluqunu azad etdilər, evi dəyişdirdilər, lap yuxarıda, taxtапuşun altında balaca bir daxma kirayəledilər.

O, ev işlərinin hamisini özü görməyə başladı. Zəhləsi getsə də, axşama qədər mətbəxdə eşələndi, qab-qacaq yudu, yağılı qazanın dibini təmizləyəndə çəhrayı dırnaqlarını sindirdi. Özü paltar yudu, tuman-köynəyi, dəsmalı yaxalayıb kəndirə sərdi. Hər səhər tezdən həyətə düşüb küçəyə zibil apardı, pillekənlərin başındakı meydancılarda dayanıb nəfəsini dərə-dərə su daşıdı. Bütün yoxsul ailələrdən olan arvadların geydiyi köhnə, nimdaş paltarlardan geydi, əlində zenbil bazara qaçıdı, çörəkçiyə girdi, qəssab düikanına, göy satanların yanına getdi, güc-bəla ilə əldə etdikləri dilənçi payı kimi az olan gəlirlerindən birçə su saldırmaq üçün alverçilərə dalaşdı, çığırbağır saldı, çənə-boğaz elədi, qısdırıb qəpik-qəpik pul yıydı.

Her ay vekselin birini ödəmək, təzəsini almaq, bir başqasının möhlətini uzatmaq lazımdı. Əri bir alverçinin haqq-hesabını qaydaya salmaq üçün gecələr işleyir, bəzən də səhərə qədər yatmayıb səhifəsi beş suya əlyazmalarının üzünü köçürürdü.

Düz on il bu cür yaşadılar. On ildən sonra hər şeyi, hətta insafsızcasına artan sələmləri bələ ödəyib qurtardılar.

Xanım Luazel yaman qocaldı. Özü də yoxsul ailələrin arvadları kimi kobudlaşdı, sərt və esəbi oldu, ariqladı və ele bil ciyin sümük-ləri iriləndi. Fikri dağınıq halda gəzməyə başladı. Donunun bir yanı əyilmişdi, əlləri qıqpırmızı idi, bağırı-bağırı danışındı. Döşəməni isti su ilə özü yuyurdı, amma bəzən, əri işdə olanda, pəncərə qabağında oturub keçən günləri, bala getdiyi həmin axşamı və o gecə hamını heyran qoyduğunu, özünün füsunkarlığını yadına salırdı.

Görəsən, boyunbağını itirməsəydi nə olardı? Eh, kim bilir, nə baş verərdi? Həyat nə qədər qəribə və gözlənilməz işlərlə doludur! İnsanı birçə anda xilas, ya da məhv etmək nə qədər asan imiş!

Bir dəfə, düz bir həftə evdə gecəli-gündüzlü işlədikdən sonra bazar günü; bir azca dincəlib nəfəs almaq məqsədi ilə xanım Luazel Yelisey çölünə getdi və birdən uşağının əlinən yapışış gedən bir xanım gözüne dəydi. Bu, xanım Forestye idi. O, əvvəlki kimi qalmışdı, gözəl və cazibədar idi.

Xanım Luazel bir anlığa özünü itirdi, bilmədi onunla danışın, ya yox? Sonra fikirləşdi ki, niyə danışmasın? İndi hər şeyi açıb demək olar. Borclar qaytarılıb və hər iş öz qaydasındadır, niyə danışmasın?

O, rəfiqesinə yaxınlaşdı:

— Salam, Janna.

— Xanım... bağışlayın... mən bilmirəm... siz məni kiminləsə dolaşıq salmısınız...

— Yox. Mən Matilda Luazcləm.

Rəfiqəsi ah çəkdi:

— Mənim yaziq Matildam, sən nə yaman dəyişibsen?!

— Elədir. Səndən ayrılandan sonra mənim başım çox bələlər çəkdi. Yaman xərcə düşdük, özü də hamısı sənin ucbatından.

— Mənim ucbatımdan? Bu necə ola biler?

— Mən nazırliyə bala gedəndə verdiyin brilyant boyunbağı yadın-dadırmı?

— Yadındadır. Nə əlsün ki?

— Məsələ belədir: mən onu itirmişdim.

— Nccə? Sən ki, onu mənə qaytardın?

— Mən sənə başqasını, lap sən verdiyinə oxşayan boyunbağını qaytardım. Düz on il borclarımızı ödəmeli olduğum. Bilirsənmi, yaman əziyyət çəkdik. Axi bizim heç nəyimiz yox idi. İndi şükür Allaha, borcları qaytarmışaq, elə bil ciyinizdən ağır yük götürülüb.

Xanım Forestye cəl bil yerindəcə mixlanıb qaldı:

— Deyirsən, mənim boyunbağımın evezinə təzəsini aldınız?

— Bəli. Sən heç nə başa düşmədin? Boyunbağular bir-birinə yaman oxşayırı.

Xanım Luazel şadyanalıq və ürəyiaçıqlıqla gülümsündü.

Xanım Forestyc isə həyecanla rəfiqəsinin əlindən yapışdı:

— Ay mənim yaziq Matildam! Mənim sənə verdiyim boyunbağının brilyantları saxta idi! Onun qiyməti ən çoxu beşcə yüz frank olardı.

## QƏBİRBAZLAR

Bəş dost təzəcə nahar edib qurtarmışdır. Beşi də yüksək cəmiyyətə mənsub, varlı adamlardı; üçü evlənmişdi, ikisi hələ subaydı. Dostlar hər ay görüşür, gənclik illerini yada salırdılar. Nahardan sonra gecə saat ikiyə qədər səhbət edirdilər. Onlar əvvəlki kimi səmimi idilər, birləşdə vaxtları xoş keçirdi, bir yerə toplaşdıqları axşamları ömürlərinin ən yaxşı çağı hesab edirdilər. Hər şeydən danışıldılar, parıstıləri maraqlandıran, əyləndirən her şeydən.

Bütün başqa salonların əksəriyyətində olduğu kimi, onlar da səhər qəzetlərindəki yazıldardan başlayıb, səhbəti uzadırdılar.

Aralarındakı ən məzəli adam Jozef de Bardon idi. O subaydı. Sözün əsil mənasında parisli idi, macəranı sevirdi. Jozefə əxlaqsız, pozğun demək olmazdı. Qırx yaşı ancaq olardı.

O, əsil cəmiyyət adamı idi, xeyirxahlıqdə tayı-bərabəri tapılmazdı, dahi olmasa da, ağıllı idi, çox dərin biliyi olmasa da, hər sahədən məlumatı vardi, adam arif olmasa da, çox şeyi duyurdu. O gördüyü, eşitdiyi, şahidi olduğu hadisələri, öz macəralarını məzəli, bəzən də fəlsəfi roman dili ilə danışındı, bütün şəhərdə ağıllı bir adam kimi şöhrət qazanmışdı. Bütün məclislerde masabəyi o idi. Hər dəfə yeni bir əhvalat danışmalı idi, buna hamı öyrəşmişdi. Ətrafindakıların xahişini gözləmədən özü danışmağa başlayırdı.

Harada olsa özünü öz evindəki kimi hiss edirdi. Masaya dırsek-lənir, rahat-rahat papiroş çəkirdi. Boş qabının yanında yarımcıq şampan qədəhi olurdu, papiroş tüstüsü ilə dolu və ətirli qəhvə məclislərində özünü sərbəst aparırı. Bəzi adamlar öz evlərində, dindar minberdə, balıq suda özlərini sərbəst aparırlar, o isə hər yerde sərbəst idi.

Jozef qullablarına ara verib dedi:

— Bir az əvvəl başıma qəribə bir macəra gəlib.

Az qala hamı bir səslə dedi:

— Danışın!

— Məmmənuniyyətlə. Bilirsiniz ki, mən Parisdə çox gəzirəm, bəzək-düzək həveskarları gəzə-gəzə vitrinlərə baxan kimi mən də bütün günü adamlara, yoldan keçənlərə, baş veren hadisələrə baxıram.

Sentyabrin ortalarında hava çox yaxşı idi. Bir gün günortadan sonra evdən çıxdım, heç özüm də bilmirdim ki, hara getmeliyəm. Adam həmişə fikrində saxlayır ki, qəşəng qadınlardan birinə baş çəkmək olar. Fikirləşirsen, xeyalən onları müqayisə edirsən, hansının daha cazibədar, daha yaraşıqlı olduğunu götürür-qoy edirsən, axırda gününün necə keçməsindən asılı olaraq bir qərara gelirsən. Amma günəşli günlərdə, hava isti olanda çox vaxt adam heç kəsə qonaq getmək istəmir.

Gün çıxmışdı, hava çox isti idi. Damağımı bir sıqar qoyub veyl-veyil bulvarda gəzinirdim. Sonra ağlıma gəldi ki, gəzə-gəzə gedim Monmartr qəbiristanlığına, bir az da orada gəzinim.

Qəbiristanlıqdan xoşum gəlir, orada istirahət edirəm. Melanxolik bir əhval-ruhiyyədə oluram – buna ehtiyacım var. Həm də qəbiristanlıqda gözel dostlarımız var, onları daha görə bilmirik, hərdən onlara baş çəkirom.

Monmartr qəbiristanlığında bir məhəbbətim: məni çox incitmiş, çox narahat etmiş bir məşqəm var. Xirdaca, gözel bir qadındı, onun xatirəsi məne əzab verir, çox təəssüf edirəm... ürəkden təəssüflənirəm. Gedib qəbrinin önündə xeyala dalıram. Özü daha yoxdur.

Qəbiristanlıqları həm də ona görə scivrəm ki, onlar ecaib bir həyatla yaşayan, tükürpedən şəhərlərdir. Bircə fikir verin, bu balaca yerdə nə qədər ölü var. Parisin hər neslinin nümayəndələrinə rast galərsən. Hamısı öz kahalarında həmişəlik gizləniblər. Hərəsinin üstünə daş parçası, yaxud xaç qoyulub, daha heç nə istəmirlər. Amma sağ qalmış səfəhlər görün, nə qədər yer tutublar, yene gözleri doymur.

Qəbiristanlıqda muzey əşyaları qədər maraqlı abidələr var. Kavənyakın qəbrini görəndə xeyala dalıram, sözün doğrusu, men hələ Jan Qujonun şah əsəri ilə – Lui de Brezenin Ruan kilsəsinin yeraltı məbədində qoyulmuş “cəsədi” ilə müqayisə etmirəm. İndi modern və realist adlandırdığımız sənət əsərlərinin hamısı onların əsasında yaranır, cənablar, hazırda qəbirlər üzərinə həkk olunan əkslerin en dəhşətlisi – can verən, ölen bir insana daha çox oxşayan Lui de Brezenin abidesidir. Monmartr qəbiristanlığında, Bodenin heykəlinə baxanda adam heyran qalır, çox qəşəng və böyük heykəldir. Qotyenin də, Mürjenin də heykəlleri gözəldir. Keçən dəfə Mürjenin abidəsi önündə ucuz, sarı çiçəklərdən düzəldilmiş bir eklil

vardı, görəsən, onu kim gətiribmiş? Belkə buralarda yaşayan, əldən düşmüş xidmətçi qadılardan biri onu yad edib? Bu gözəl heykəli Milc işleyib. Amma baxımsızlıqdan korlanır, çirk içərisindədir. Gencliyə mahnilər de, Mürje!

Mən Monmartr qəbiristanlığına girdim. Qüssəyə qərq oldum, bu elə bir qüssə idi ki, əzab vermir, əhvalı yaxşı olanda adamda həttə belə bir fikir də oyadır:

“Bura pis yer deyil, amma hələ vaxtım çatmayıb...”

Payızın geldiyini, yarpaqların xəzan olduğunu, güneşin zəiflədiyini, yorğunluğunu, saraldığını xəber verən nəm, iliq hava, tənhalıq hissini, insan ölümünün abidəsi olan bu sükuta şairanə bir boy'a vurur.

Mən yavaş-yavaş qəbiristanlıq xiyabanlarında gəzinirdim. Burada qonşular qonşuluq etmirlər, tek yatırlar, qəzet də oxumurlar. Qəbirlərin üzərindəki yazıları oxumağa başladım. Dünyada bundan maraqlı nə var ki?

Heç vaxt Labış, yaxud Mcyaq məni qəbir yazılarını oxuyarkən güldüyüm qədər güldürməyiiblər. Mərmər lövhəciklərin və xəcların üzərindəki bu yazılar Pol de Kokun əsərlərindən də məzəlidir. Ölənlərin qohumları burada öz qüssələrini, itirdikləri adam üçün xoş niyyətlərini həkk ediblər, həttə ölüb onlara qovuşmayı da arzulayıblar – ay yalançılar!

Bu qəbiristanlığın iri sərv ağacları və unudulmuş köhne hissəsindən daha çox xoşum gəlir. Bura ölülərin köhne məhəlləsidir, az sonra təzə məhəlləyə çevriləcək insan cəsədlərindən şirə çəkib böyümüş ağaclar qırılacaq, yerində üstü mərmər lövhəcikli yeni qəbirlər salınacaq.

Fikrimi dağıtmak üçün gəzindiyim vaxt hiss etdim ki, danışacağım; gərek balaca rəfiqəmin qəbrinə baş çəkəm, ona öz etibarımı bildirəm. Qəbrin yanına çatanda ürəyim bir az sıxlı. Mənim zavallı sevgilim, o cələ gözel, elə mehriban, elə ağ, elə teravətli idi ki... bəs indi... qəbri açsaq görərsən ki...

Dəmir çərçivəyə söyklənib lap astadan ona öz dərdimi söyledim, şübhə yox ki, heç nə eşitmədi. Aralanıb getmək istəyəndə qonşu qəbirin önündə diz çökmüş qara paltarlı, yasa batmış bir qadın gördüm. Onun zərif şalının arasından qara örtüyünün altından

gözəl, ağ sıfeti, günəş şüaları kimi işiq saçan sarışın saçları görünürdü. Mən dayandım.

Yeqin qadının dərdi dözülməz idi. Üzünü əllərilə örtüb, heykəl kimi donub qalmışdı. Gözlərinə çökmüş qaranlıq onu dərd aleminə, xatirələr dünyasına aparmışdı, elə bil ölmüş əzizinin dərdindən özü də ölmüşdü. Sonra duydum ki, o ağlamağa başlayır, çünkü çıyinləri silkelənirdi.


Əvvəlcə astadan ağlayırdı, sonra boynunu və çıyinlərini əsdiren-əsdiren ucadan ağladı. Birdən gözlerini açdı, göz yaşlarının arasından ürkək baxışlarla etrafına nəzer saldı, elə bil qorxulu bir yuxudan ayılmışdı. Mənim ona baxduğumu görüb azacıq utandı, yenidən üzünü əlləri ilə örtdü. Hönkürtülləri azaldı, başı yavaş-yavaş qəbre tərəf eyildi. Alnını qəbre söykədi, şalı qəbrin ağ künclərini örtdü. O inildiyirdi. Sonra taqətsizləşdi, üzünü qəbre söykəyib qaldı, huşunu itirdi.

Mən ona tərəf qaçdım, əllərini əlimə alıb ovdum, göz qapaqlarını üfürdüm ki, ayılsın. Eyni zamanda qəbrin üstündəki yazını oxudum. Yazı çox sadə idi: "Burada dəniz piyada qoşunu kapitanı Lui-Teodor Korrel dəfn edilib. Tonkində düşmən tərəfindən öldürülüb. Ona dua oxuyun".

Mərhum bir neçə il əvvəl ölübmüş. Gözlerim yaşırdı, qadını ayıltmaq üçün ciddi-cəhd göstərdim. Meqsədimə nail oldum, o ayıldı. Mən berk həyəcanlanmışdım, özünüz bilirsınız ki, pis adam deyiləm, özüm də cavanam, heç qurx yaşım yoxdur. Onun ilk baxışından anladım ki, nəzakətli qadındır, mənə təşəkkür edəcək. Belə də oldu. Gözleri yenidən yaşıla doldu, hıçqıra-hıçqıra mənə öz taleyindən və zabitin Tonkində həlak olmasından danişdı. Evləndikləri gündən bircə il keçibmiş, əri onu sevib evlənibmiş, qadın atadan da, anadan da yetim qalıbmış, cehizi çox deyilmiş.

Mən onu ovundurdum, ürək-dirək verdim, qolundan tutub ayağa qaldırdım. Sonra dedim:

- Burada qalmayın, gedək.
- O mızıldandı:
- Getməyə halim qalmayıb.
- Mən sizə kömək edərəm.
- Sağ olun, cənab, xeyirxah adamsınız. Siz də qəbir üstünə gəlmisiniz?



- Bəli, xanım.

- Qadındır?

- Bəli, xanım.

- Arvadınızdır?

- Rəfiqəmdir.

- Adam rəfiqəsini də arvadı qədər sevə biler, ehtirasın hüdudu yoxdur.

- Elədir, xanım.

Biz birlikdə yola düzəldik, o mənə söyklənmişdi. Mən də onu elə tutmuşdum ki, az qala ayaqları yerdən üzülürdü. Qəbiristanlıqdan çıxanda zəif səslə dilləndi:

- Qorxuram ehvalim pisləşə.

- Bəlkə, qəhvəxanalardan birinə girək, bir şey içmək istəyirsinizmi?

- Bəli, cənab.


Yaxınlıqda gözümə bir restoran dəydi, belə restoranlarda mərhumların dostları mərasimlərin sona çatmasını bayram edirdilər. Restorana daxil olduq. Mən ona bir stekan qaynar çay içirdim, deyəsən, ehvalı yaxşılaşdı. Dodaqlarında azacıq sezilən bir təbəssüm parladı. Sonra mənə özü barədə danişmağa başladı. Deyirdi ki, həyatda tənha olmaq, gecə də, gündüz də evdə tek qalmaq, daha heç kəsə məhrəm olmamaq, mehribanlıq görməmək adama əzab verir, adam qüssəden boğulur.

Səmimi söhbətə oxşayırdı. O, gözəl danişirdi. Mən heyran olmuşum. Qadın çox genç idi, iyirmi yaşı ancaq olardı. Mən onu terifləyib xoş sözler dedim, razılıqla təşəkkür elədi. Vaxt keçirdi, təklif edədim ki, onu faytonla evlərinə aparıb. Razi oldu. Faytonda elə mehriban oturmuşduq ki, çıyinlərimiz bir-birinə yapışmışdı, bədənlərimizin herərəti paltarlarımızdan süzülüb qarışındı. Dünyada bundan tesirli nə var ki?

Fayton evə çatanda o zəif səslə dedi:

- Pilləkəni tek qalxmağa halim qalmayıb, özü də dördüncü mətbədə oluram. Siz mənə çox yaxşılıq elemişsiniz, bəlkə mənzilimə qalxınca da kömək edəsiniz?

Mən tələsik razılaşdım. O, yavaş-yavaş qalxırdı, tövşüyürdü. Qapının qabağına çatanda dedi:



— Keçin bir az əyleşin, nəfəsimi dərib sizə təşəkkür eləmək istəyirəm.

Lənet şeytana, keçdim içəri. Onun mənzili yaxşı idi, bir az kasib görünürdü, amma səliqəsinə söz ola bilməzdi.

Biz balaca bir divanın üstündə yanaşı oturduq, o yenə öz tənhalığından danışmağa başladı.

Zəng çalıb xidmətçisini çağırdı ki, mənə içmek üçün bir şey gətirsin. Xidmətçi görünmədi. Mən hiss etdim ki, onun xidmətçisi yalnız səhərlər evdə olur, sevindim. Belə xidmətçilər ancaq evcisiyi yığışdırır, bazarlıq edir, sonra gedirlər.

O şlyapasını çıxartdı. Mavi gözlerini mənə zilləyəndə gördüm ki, doğrudan da, gözəldir. Baxışı da gözəldi — məndə qəribə bir arzu oyatdı, özümü arzuma təslim etdim. Onu qollarım arasına aldım, qəfildən yumulmuş gözlərindən öpməyə başladım... öpdüm... Çox öpdüm... o qədər öpdüm ki...

O müqavimət göstərir, məni itələmək istəyir və tez-tez deyirdi:

— Qurtarın görək... qurtarın... yaxşı, qurtarın.

Görəsen, o nə demək isteyirdi? Belə hallarda “qurtarmaq” sözünün bir neçə mənası olur. Onu susdurmaq üçün gözlərindən el çəkib dodaqlarından öpdüm, beləliklə, “qurtarmaq” sözüne özüüm istədim mənəni verdim. O çox müqavimət göstərmədi. Tonkində öldürülmüş kapitanın xatirəsini təhqir eləyəndən sonra bir-birimizə nəzər salanda onun baxışında yorğunluq, eyni zamanda dözüm və mehribanlıq duydum, narahathlıq yoxa çıxdı.

Mən də alicənab, iltifatlı və mehriban olmağa çalışdım. Bir saatə yaxın səhbət eləyəndən sonra soruşdum:

- Siz harada nahar edirsiniz?
- Yaxınlıqdakı balaca bir restoranda.
- Tek?
- Əlbəttə.
- Belkə mənimlə nahar edəsiniz?
- Harada?
- Bulvardakı yaxşı restoranların birində.

O bir az tərəddüb etdi. Mən el çəkmədim.

Axırda:

— Mən yaman darıxıram... çox darıxıram, — deyə özünə haqq qazandırıb güzəştə getdi. Sonra əlavə etdi. — Gərək clə don geyəm ki tünd qara olmasın.

O yataq otağına keçdi.

Otaqdan çıxanda görkəmi dəyişmişdi, zərifliyi gözə çarpırdı, boz rəngdə sadə paltar geymişdi. Bu paltarla həm qəbiristanlıqda, həm də şəherdə görünmək olardı.

Nahar yaxşı keçdi. O şampan şərabı içdi, qızardı, cana gəldi, sonra birlikdə onun evinə qayıtdıq.

Qəbiristanlıqda yaranmış bu əlaqə üç həftəyə qədər davam etdi. Amma hər şey adamı təngə gətirir, ələlxüsus qadımlar.

Mən səfərə çıxmamı bəhanə gətirib ondan ayrıldım. Alice-nablıqla ayrıldım. Əvəzində mənə çoxlu təşəkkür etdim. Məndən vəd aldı, and içirdi ki, qayıdanda onun yanına gələcəyəm; deyəsən, doğrudan da mənə bir az mehr salmışdı.

Başqa qadınlarla eşqbazlıq etdim, az qala bir ay, qəbiristanlıqda düçər olduğum məhəbbətin səbəbkərini görmədim, görmək həvəsinə düşmədim də. Amma onu unutmurdum da. Onun fikri qəribə bir sırt, psixoloji problem, cavabsız bir tapmaca kimi mən məşğul edirdi.

Günlərin birində, bilmirəm nədənsə fikirləşdim ki, Monmartr qəbiristanlığına getsəm, onu görərəm. Getdim.

Qəbiristanlıqda çox gəzindim, öz ölüleri ilə əlaqələrini hełə tamam kəsməmiş bir neçə adamdan başqa heç kəsə rast gəlmədim. Tonkində öldürülmüş kapitanın qəbri üstündə nə ağlayan vardi, nə çiçək dəstəsi, nə də əklil görünürdü.

Ölülərin bu böyük şəhərinin başqa bir məhəlləsinə gəlib çıxdım, qəfildən gördüm ki, irəlidəki seki ilə başdan-ayağa qara geyinmiş bir cüt adam gəlir: bir kişi, bir qadın. Aman Allah! Onlar yaxınlaşanda mən qadını tanıdım. Bu həmin qadın idi!

O məni gördü, qızardı, yaxından keçəndə yavaşça ona toxundum, o da mənə gözü ilə ötəri bir işarə etdi. Menəni təxminən belə idi: “Məni tanımırıınız”, eyni zamanda ikinci bir mənə da duyulurdu: “Yenə bize gəlin, əzizim”.

Kişi, görkəmli adama oxşayırı. Şax qaməti vardi, Fəxri legionun zabitli idi, əlli yaşı olardı.

Qadın ona söykənmişdi, eynilə qəbiristanlıqdan çıxarkən mənə söykəndiyi kimi.

Gedirdim, amma ağlım başından çıxmışdı, öz-özümdən nələr gördüyümü, bu qəbiristanlıq ovçusunun hansı nəslə mənsub olduğunu soruşdum. Görəsen, adı bir qızdırırmı, yoxsa, arvadının, yaxud məşuqəsinin mehribanlığından məhrum olmuş qəmgin kişiləri qəbir üstündə ovlamağa adət eləmiş bir fahisədirmi? Görəsen, o təkdir? Yoxsa belələri çoxdur? Bəlkə, bu da bir peşədir? Bəlkə, məşhur şəhərlərdə səkili dərəcədə gəzən qadınların qəbiristanlıqda gəzənləri de var? Qəbirbazlar? Bəlkə, qəbir üstündə yada salınan ehtiras qıgilçımlərindən istifadə etmək fikri, bu dərin fəlsəfə tekce onun ağlına gəlib?

Fikirləşirəm ki, görəsen, o həmin gün kimin dul qadını sayılmış?

## BİR YAZ AXŞAMINDA

Janna öz xalası oğlu Jaka ərə gedirdi. Onlar bir-birlərini uşaqlıqdan tanıyırdılar, ona görə də onların məhəbbəti kübar mühitində qəbul olunmuş qaydalardan, zahiri utancaqlıq əlamətlərindən uzaq idi. Onlar bir yerde böyümüş və tərbiyə almışdılar və heç ağillarına gəlmirdi ki, bir-birlərini sevirlər. Bir az nazlı-qəmzəli olan bu cavan qız öz xalası oğlunu həttə hərdən cılndləndirirdi də. Qız onun gözəl-göyçək olduğunu bilir, hər dəfə rastlaşanda ürəkdən onu öpürdü, ancaq bu öpüşdən heç vaxt titrəmirdi, onun bədənini təpədəndirməyə qədər gizli bürümürdü.

Jak isə heç nə ağlına getirmir, "mənim xalam qızı çox məhriban, qəşəng qızdır", – dəyə düşünür və ona kişilərin gözəl qızlara bəslədiyi adı mehribanlıq hissi ilə yanaşırdı. Bundan o yana onun ağlına heç nə gəlmirdi.

Amma bir dəfə Janna təsadüfən anasının xalasına (qarımış xalası Lizonə yox, Albertaya) dediyi bu sözləri eşitdi:

– Səni inandırıram ki, bu uşاقlar bir-birlərini sevəcəklər. Onların hərəkətləri bunu aşkarca göstərir. Mənə elə gelir ki, Jak elə əsil mənim axtardığım kürekəndir.

Bundan sonra Janna öz xalası oğluna pərəstiş eləməyə başladı. Onu görəndə qızardı, Jak əlindən tutanda əlləri əsdi, baxışları çarpanlaşanda gözlerini yerə dikdi, bəzən nazlanaraq özünü öpdürməyə çalışdı və nəhayət, qızın bütün bu hərəkətlərini oğlan başa düşdü. O, hər şeyi anladı və özündən razı halda, hərərətlə qızı qucaqladı və qulağına piçildədi: "Sevirəm, soni sevirəm".

Elə o gündən şirin-şirin söhbət etməyə, öz məhəbbətlərini bildirmək üçün lazım olan bütün incəliklərə el atmağa başladılar. Onlar balacılıqdan bir-birlərinə isinişdikləri üçün indi heç nadən çəkinmədən, sıxılıb utanmadan bir-birlərini oxşayıb nazlandılar. Jak yemək otağında üç qarının, üç bacının, öz anasının, Jannanın anasının və xalası Lizonun gözü qabağında nişanlısını öpməyə başladı. Onlar bütün günü meşədə, kiçik çayın sahilində, çöl çiçəklərinin

sepələndiyi şəhli cəmənlilikdə gəzib-dolaşdırılar. Onlar pak, təmiz nəvazışlardan, mehriban oxşamalardan, bir-birinin əlini sıxmaqdan, ehtiraslı baxışlarını uzun müddət bir-birinin üzünə zilləyib baxmaqdan zövq ala-alə səbirsizliklə toylarını gözləyirdilər. Elə bil onların ruhu birləşmişdi, onlar bir-birlərini hərərətlə qucaqlayanda hələ özlərinə də o qədər aydın olmayan chtiraslı bir arzudan titrəyirdilər, dodaqları heyəcanlı bir çağırış gözləyirdi, elə bil pusquda dayanmışdı, səbir edir, vədlər verirdi.

Onlar bəzən bütün günü öz ehtiraslarını cilovlamaqdan yorulmuş halda, ülvı nəvazışlərə qərq olaraq gəzib dolaşırılar, axşamlar ise anlaşılmaz taqətsizlik onları əldən salırdı, özləri də səbəbinə bilmədən dərindən kökslerini ötürürdülər, bilmirdilər ki, bu köks ötürmələrin, ah çəkmələrin səbəbi – gözləməkdən yorulmalarıdır.

Analar və onların bacısı Lizon xala sevişən bu iki gəncin hərəkətlərini böyük bir riqqətlə izləyirdilər. Xüsusən Lizon xala onları görəndə çox mütəessir olurdu.

Bu balacaboy arvad az danışar, gözə görünməməyə çalışır və səssiz-küysüz dolanardı. O ancaq yemək vaxtı gələr, sonra da həmişə içəridən bağlı olan otağına çəkilərdi. Bu mehriban baxışlı, mehriban xasiyyətli bir qarı idi və evdə onu heç kəs salmazdı.

Yüksək cəmiyyətdə müvəyyən mövqə qazanmış olan iki dul bacı isə Lizona əhemmətsiz bir varlıq kimi baxırdılar. Ona etinasız yanaşır, hörinətsizlik edir və özlərini elə aparırdılar ki, guya bütün bu saymamazlıq qarımış bir qızı hörmətdən irəli gəlirdi. Bu qarımış qız Fransada Beranje öz şeirləri ilə hakim olduğu dövrə anadan olmuş, ona görə də adını Liza qoymuşdular. Elə ki, gördülər bu qız əra getmir və heç vaxt getməyecək, onda adını deyişib Lizon qoydular. İndi o "Lizon xalaya" üstü-başı tərtəmiz, tevazökar, hətta öz qohumlarından belə utanan həyali bir qarıya çevrilmişdi. Bu qarını sevirdilər, ona isinişmişdilər, həm də onu ürekli ağrıya-ağrıya xeyir-xah bir laqeydiliklə sevirdilər.

Cavanlar heç vaxt onunla salamlaşmaq üçün yuxarı, onun yanına çıxmırlılar. Onun yanına ancaq qulluqcu qız çıxırı. Lizon xala lazımlı olanda onu aşağı çağırırdılar. Bu yazaq arvadın yeknəsəq həyatının keçdiyi otağın harada olmasına heç düz-əməlli bilən yox idi. Qarı heç kimə lazımlı deyildi. O olmayanda onu heç yada salıb haqqında danışan da olmurdı.

Lizon bütün ömrü boyu hətta on yaxın adamların diqqətini belə cəlb etməyən, onlara yad olan, hətta ölümdən sonra belə yeri görünmeyən, hər gün gördüyü adamların qolbində özüne yer tutma bilməyən, onlara qaynayıb qarışmağı bacarmayan, onların rəğbotini qazana bilməyən bir varlıq idi.

O, həmişə tələsik, xirdaca addımlarla addımlayır, heç vaxt səs salmaz, heç vaxt heç nəyə toxunmazdı, elə bil toxunduğu şeylərə öyrotmışdı ki, ses salmasınlar, elə bil onun olları yumşaq pambıqdan idi, nəyə toxunurdusa səs çıxmırı. "Lizon xala" sözü "Şəkerqabı", ya da "Qohvadan" sözü kimi işlədilər və cansız bir şey xatırladırdı.

Lut adlı it şübhəsiz daha çox yada düşür, bir canlı kimi diqqət mərkəzində dayanırdı. Onu həmişə əzizləyir, "Oziz Lut, sevimli Lut, balaca Lut", – deyə oxşayırdılar. Əgor onun başına bir iş gəlsə, şübhəsiz, daha çox gözyaşı axıdardılar.

Xalauşaqlarının toyu mayın axırında olmalı idi. Cavanlar əl-əlo verərok, gözlərini bir-birindən çəkmodən, fikren də, ruhən də qaynayıb qarışaraq yaşayırdılar. Bu il gec gələn, gecələr azacıq şaxtalarla keçən, sohərlər iso hor yero qirov səpən, tez-tez döyişib soyulan yaz, birdən-birə özünü bütün gücü ilə göstərirdi.

Dumanlı olsa da, isti keçən bir neçə gündən sonra torpaq dərhal oyandı, ağacların, möcüza olmuş kimi, yarpaqları açıldı, hər yeri tozəcə açılan güllərin, qönçələrin adımı məst edən, zerif etri bürüdü.

Sonra bir dəfə, günortadan sonra göyün üzündəki bütün buludları dağıdaraq, qalib gunoş göründü və çölləri nura qərq etdi. Onun şadlıq gətişen işığı hər yerdə səpələndi, hər şeyə nüfuz etdi, bitkilərə, heyvanlara can verdi, insanların qolbını hayat eşqi ilə doldurdu. Quşlar qanadlarını çırpıb, çonolərini şaqquşlada-şaqquşlada oxumağa, bir-birlərini çağırıb sevişməyə başladılar. Xəşbəxtliyin məstediei təsirindən, meşələrin adımı qıcıqlandıran etrinin oyatdığı, yeni duygulardan həyəcanlanaraq Janna ilə Jak utana-utana, bir-birindən ayrılmaga cəsarət etmədən bütün gün qəsrin darvazası yanındakı skamyada oturub, özlərini itirmiş halda qarşidakı gölö, orada bir-birini qovan iri qu quşlarına baxırdılar.

Axşamlar onlar özlerini daha sərbəst hiss edirdilər. Nahardan sonra onların anaları otaqda oturub, çirağın saldığı deyirmi işığın altında piket oynayırdılar, Lizon xala iso kasıblar üçün corab toxuyardı. Cavanlar qonaq otağının açıq pəncəresi qabağında oturub sakitcə səhbət edirdilər.

Gölün o üzündə böyük bir meşə üfűqə qədər uzanıb gedirdi. Birdən uca ağacların təzə yarpaqları arasından ay boylandı. Ayın çöhrəsini örten və onun yuvarlaq səthinə yapışmış kimi görünən yarpaqların arasından yavaş-yavaş yuxarı qalxdı, ulduzları solğunlaşdırıldı, xəyalpərvər, şairlər və sevgililər üçün əziz olan, insanların qəlbini şirin xeyallar, arzularla doldurulan solğun ziyasını kainatın üstünə səpələdi.

Cavanlar əvvəlcə aya tamaşa etdilər, sonra gecənin füsunkar gözəlliyi, ayın ziyası altında parıldayan koşalar, çıxaklı yaşıllıqlar onları özüne cəlb etdi, onlar sakitcə evdən çıxdılar, gölə qədər uzanan və qaranlıqda parıldayan çəmənliyin yaxası boyu gəzisməyə başladılar.

Bacılar dörd əl piket oynadılar və gördülər ki, yuxuları gəlir, oyunu dayandırıb yatmağa hazırlaşdılar.

— Uşaqları çağırmaq lazımdır, — deyə onlardan biri dilləndi.

O biri isə solğun üfűqə və asta-asta gəzişən iki kölgəyə baxıb etiraz etdi:

— Dəymə, qoy gəzsinlər, hava gözəldir. Lizon onları gözləyər. Elə deyilmə, Lizon?

Qarımış qız gözlərini qaldırıb, ürkək baxışlarla onları süzdü və qorxa-qorxa cavab verdi:

— Əlbəttə, mən onları gözləyərəm.

Və bacılar öz otaqlarına getdilər.

Onlar gedəndən sonra Lizon xala əlindeki işi yarımcıq qoydu, yumağı, iynələri kreslonun üstüne atdı və pəncərənin öz taxtasına söykənərək, gecənin gözəlliyinə tamaşa etdi.

Sevgililər yorulmadan çəmənlilikdən evin püssəkənlərinə və evin yanından çəmənliyə qədər gedib gəlirdilər. Onlar əl-ələ tutaraq hər şeyi unutmuş və onları əhatə edən bu şeriyətə qaynayıb-qarışmışdılar. Birdən Janna dördkünc pəncərənin işığında dayanan qarımış qızı gördü:

— Bir ora bax, — dedi, — görürsənmi, Lizon xala bizə baxır.

Jak başını qaldırdı:

— Eledir, — dedi, — Lizon xala bizə baxır.

Onlar eşqdən məst olmuş halda, asta-asta gəzinmələrində davam etdilər.

Ota şəh düşmüşdü. Cavanlar ayaqlarını vuranda diksindilər.

— Qayıdaq evə, — deyə Janna dilləndi.

Və onlar geri qayıtdılar.

Onlar evə gələndə Lizon xala əvvəlki kimi başını aşağı salıb öz işini gördü, onun arıq barmaqları elə bil yorğunluqdan titrəyirdi. Janna ona yaxınlaşdı.

— Xala, biz getdik yatmağa.

Qarımış qız gözərini qaldırdı. Onun gözleri qızarmışdı. Elə bil ağlamışdı. Jak və nişanlısı buna əhəmiyyət vermədilər. Ancaq cavan oğlan gördü ki, nişanlısının çəkmələri şəhə batıb. Həyəcanlandı və qayğıçəşliklə soruşdu:

— Sənin qəşəng, pənbə ayaqcığazların üşümür ki?

Birdən Lizon xalanın barmaqları titrədi, toxuduğu corab əlindən düşdü, yumaq döşəmənin üstü ilə digirləndi və o əlləri ilə üzünü örtüb hıçkırmaga başladı.

Cavanlar onun yanına qaçıdlar. Bu haldan özünü itirmiş Janna xalasının qabağında diz çökdü, onun əllerini üzündən götürdü və soruşmağa başladı:

— Lizon xala, sənə nə oldu? Sənə nə oldu, Lizon xala?

Yaziq qarı, dərdindən acı alma kimi büzüşərək, hıçqıra-hıçqıra, gözyaşı içində cavab verdi:

— O... O səndən soruşdu ki “sənin qəşəng, pənbə ayaqcığazların üşümədi ki?” Heç kəs, heç vaxt... heç vaxt... mənə bu cür söz deməyi! Heç vaxt! Heç vaxt!

## KƏNDƏ SƏFƏR

Beş aydan bəri Düfurlar ailəsi xanım Düfur Petronilin ad günündə Paris ətrafindakı mənzərəli yerlərdən birində nahar etməyi qərara almışdı. Səfəri çoxdan, səbirsizliklə gözləyirdilər, təyin olunmuş günün səhəri hamı erkən qalxmışdı.

Cənab Düfur süd satanın arabasını kiraya götürmüştü, özü sürürdü. Araba iki tekərli idi, tərtəmizdi. Üst örtüyü dəmir dayağın üzərinə bərkidilmişdi, yanları pərdəli idi, amma pərdələri yiğmişdilər ki, ətraf yaxşı görünüşün. Təkcə arxa tərəfin perdəsi yığılmayışdı. Bayraq kimi yellənirdi.

Arvad ərinin yanında oturmuşdu, qırmızımtıl ipək don geymişdi, gözləri gülürdü. Arxada iki kətilin üstündə qoca nənə və gənc bir qız oturmuşdu. Ortada sarı bir oğlan başı da görünürdü. Kətil olmadığından o, arabanın ortasında qıçlarını qatlayıb oturmuşdu, təkcə başı görünürdü.

Şan-Elize prospekti ilə gedib, Mayyo qapısını keçəndən sonra ətrafa tamaşa eləməyə başladılar.

Nöyi körpüsünə çatanda cənab Düfur dilləndi:

— Axır ki, kənd yerine çatdıq.

Onun bu xəberdarlığından sonra arvadı məmmun-məmmun təbiətə tamaşa eləməyə qurşandı.

Kurbövua meydanında getdikcə genişlənən üfüqü görüb sevindilər. Orada, sağda zeng qüllesi göye ucalan Arjantöy qəsəbesi, yuxarı tərəfdə Sanua təpələri və Mulən d'Orjemon görünürdü. Solda Marli su kəməri səhər günəşinin işığında bərq vururdu. Uzaqdan Sen Jermen təpəsi göze çarğırdı. Qarşidakı şumlanmış torpaqlardan bilinirdi ki, Yeni Korley qalası yaxınlıqdadır. Lap uzaqda, kəndlərin və taraların arxasında dumana bürünmüş bir yaşıllıq, meşə görünürdü.

Günəş yandırmağa başlayırdı, toz qalxıb arabadakıların gözüne dolurdu. Yol çılpaq, çirkli və üfunətlə bir kəndin ortasından keçirdi. Kəndə elə bil cüzam düşmüşdü, evləri də çürüdüb dağıtmışdı. Hər tərəfdə tərk edilmiş, dağıdılmış evlərin qəfəsəsi, yaxud pulsuzluq

üzündən tikilib başa çatdırılmış daxmaların çılpaq, damsız divarları görünürdü.

Hərdən uzaqlarda, çöldə uca fabrik bacaları gözə çarpırdı, elə bil onlar bu çürük torpağın yeganə bitkiləri idi. Burada bahar günləri neftin, müxtəlif sükurların iyini başqa, daha murdar bir iyə qarışdırıb ətrafa yayındı.

Nəhayət, Sena çayını ikinci dəfə keçdilər; körpünün üstündə hamı çayın gözəlliyyinə tamaşa edirdi. Çay günəş şüalarının altında bərq vururdu, sanki su buxarlanıb çayın üzərində seyrək bir duman emələ gətirmişdi. Adam ləzzət alırdı, hava təmiz idi. Havaya nə zavodların tüstüsü, nə də zibilliklərdən gələn üfunət qarışmışdı.

Yol keçənlərin birindən bu yerin adını soruştular, dedi ki, bura Bezondur.

Cənab Düfur arabanı saxladı, yemekxananın üstündəki qarışq yazını oxudu: "Pulen restoranı. Xörəklər balıqdan və etdən hazırlanmışdır. İstirahət otaqları, bağça və yelləncəklər".

— Hə, necədir, Düfur xanım, xoşuna gəlirmi? Bir qərara gələcəksən, ya yox?

Yazını arvad da oxudu: "Pulen restoranı. Xörəklər balıqdan və etdən hazırlanmışdır. İstirahət otaqları, bağça və yelləncəklər". Xanım xeyli dayanıb evə baxdı.

Ev yol kənarında tikilmiş kənd meyxanası idi, yaxşı ağardılmışdı. Açıq qapıdan bufetin tənəkə haşiyəsi görünürdü, bufetin qarşısında iki fəhlə baş-başa verib vaxtlarını keçirirdilər.

Nəhayət, xanım Düfur qərara geldi:

— Hə, bura yaxşıdır, — dedi, — tamaşa eləməli mənzərə de var.

Arabanı meyxananın arasındakı, geniş bağa sürdüler. Bağ, Sena çayına qədər uzanırdı. Hər tərəfi iri ağaclar örtmüşdü.

Arabadan töküldürlər. Ər əvvəlcə düşdü, əllərini irəli uzadıb, arvadını qucağına alıb düşürmək istədi. Amma dəmir qoldan asılmış ayaqlıq çox hündürdə idi, xanım Düfur ərinin qolları arasına düşmək üçün bir qıçını sallamalı oldu, qıçının yuxarıları da göründü, incəlikdən nişanə qalmamışdı, budu köklükdən qat-qat idi.

Kənd havasından bir az cuşa gəlmış cənab Düfur arvadından bir çımdık aldı, sonra onu ağır bir bağlama kimi güc-bəla ilə götürüb yere qoydu.

Arvad ipək donunun tozunu təmizləmək üçün üst-başını çırpdı, sonra yan-yörəyə tamaşa eleməyə başladı.

Xanımın otuz altı yaşı olardı, kök idi, pis deyildi, üzdən xoşa gəlirdi. Korset belini elə möhkəm sıxırdı ki, tengnəfəs olurdu. Sineşinin yumşaq eti sıxılıb yuxarıya ləp buxağına qalxmışdı.

Qız əlini atasının ciyinə qoyub heç kəsin köməyini gözləmədən çevikliklə yere atıldı. Sarısaç oğlan ayaqlarını arabanın təkərinə qoyub yere düşdü. Sonra o, nənəni düşürməkdə cənab Düfurə kömək elədi.

Atı arabadan açıb bir ağaca bağladılar. Arabanın qolları yerə dirəndi, arxası yuxarı qalxdı. Kişi lər pencəkərini çıxarıb əllərini bir vedrə suda yudular, sonra yelləncəklərdə əyləşmiş arvadların yanına qayıtdılar.

Xanım qız Düfur yelləncəkdə tək ayaq üstə durub yellənmək istəyirdi, amma təkan vura bilmirdi. O, on səkkiz, iyirmi yaşlarında gözəl bir qızdı. Belə qadınlara yolda rast geləndə adamın ürəyi çırpınır, gecə yarıya qədər qəribə bir hissə yaşayırsan, unuda bilmirsən. Boyu uca, beli ince, sağısı enli idi. Dərisi çəhrayı, gözləri iri, saçları qara idi. Bədəninin ətli olmasını donu bürüzə verirdi. Hər dəfə yelləncəyə təkan verəndə budları daha çox nəzərə çarpırdı.

O, yelləncəyin ipindən bərk-bərk yapışmışdı, sineşini dik tutmuşdu, təkan vuranda da əsmirdi. Şlyapasını külək qaldırıb arxaya atmışdı; yelləncək yavaş-yavaş işe düşmüdü. Hər dəfə qalxanda yaraşıqlı qıçları dizə qədər görünürdü, paltarının ətri gülə-gülə ona baxan kişilərin burnuna vururdu. Bu onlara şərab iyi kimi ləzzət verirdi.

Xanım Düfur başqa bir yelləncəkdə oturub incik səslə çağırırdı:

– Sipryən, gel məni itələ, gel məni yella Sipryən!

Axır ki, kişi arvadına tərəf getdi, ağır bir işe hazırlaşmış kimi, köynəyinin qolunu çirmelədi, sonra güc-bəla ilə arvadını yelləməyə başladı.

Xanım kendirdən bərk-bərk yapışmışdı, ayaqlarını ireliyə uzatmışdı ki, yerə toxunmasın. Yelləndikcə vəcdə gəlirdi. Hər təkanda bədəni, donmuş baş-ayaq suyu kimi titrəyirdi. Yelləncek yuxarı qaxdıqca xanım həyəcanlanır ve qorxurdu. Hər dəfə enənde bərkdən qışkırırdı. Axırda kəndin uşaqları qaçıb tamaşaşa gəldilər. Xanım aşağıda üz-gözlərini qırışdırın hırıldاشan bir dəstə dəcəl uşaq gördü.

Xidmətçi qadın gəldi, onlar nahar sifariş elədilər.

– Çay balığı, dovşan əti, salat, bir dəstə desert, – deyə xanım əda ilə dilləndi.

– İki litr süfrə şərabı və bir şüşə də Bordo şərabı getirin, – deyə əri içki sifariş elədi.

Qız da əlavə etdi:

– Biz çəmənlilikdə nahar edəcəyik.

Qarı isə heyətin pişiyinə vurulmuşdu, onu cürbəcür şirin sözlərlə oxşayıb yanına çağırırdı. Pişik bu mehribanlıqdan xoşallansa da, çox yaxına gəlmirdi, qarının yan-yörəsində dolanır, ağacların başına fırlanır, quyruğunu dik qaldırır, ağaca sürtünüb qaşınır, ləzzət alır, astaca xoruldayırdı.

Yerdə oturmuş sarısaç oğlan qəfildən qışkırdı:

– Bir ora baxın, görün nə gözəl qayıqlardır!

Qayıqlara baxmağa gətdilər. Balaca çardağın altında iki qəşəng qayıq asılmışdı. Qayıqlar zövqlə düzəldilmişdi, yanaşı durmuş bir cüt ucaboy qızı oxşayırdı: uzun, ensiz və yaraşıqlı idilər. Onlara baxanda gözəl axşamçağında, yaxud yay səhərində suda üzmək, çiçəye qərq olmuş sahil boyu, suya sallanan budaqların arası ilə, mavi ox kimi uçan su quşlarının arxasında üzmək istəyirsən.

Bütün ailə həsədlə qayıqlara baxırdı. Cənab Düfur onları təriflədi:

– Hə, bax, bunlara qayıq deyərəm.

O, qayıqları usta gözü ilə yoxlayırdı. Deyirdi ki, cavanlığında o da qayıq sürürmüş. Avarları göstərib lovgalanırdı ki, avari əlinə aldımı, qurtardı, heç kəs onunla bacarmazmış. Əvvəllər Juanvilde neçə-neçə ingilisi yarı yolda qoyubmuş. Sonra o, avarlar bərkidilən çıxıntıları göstərib, onların "dama" adlandırdığını söylədi; dedi ki, qayıqçilar "dama"ları hər cətimala qarşı özləri ilə gəzdirirdilər. O danışdqca özündən çıxır, yanındakılara merc ələmək istəyirdi ki, belə bir qayıqla tələsmədən saatda altı lyö<sup>1</sup> üzə bilər.

– Yemək hazırlıdır, – deyə xidmətçi çardağın altındakılara xəber elədi.

Onlar heyətə tələsdilər. Xanım Düfurun xoyalən sevdiyi en gözəl yerdə iki nəfər gənc oturub nahar edirdi. Onlar denizçi köynəyi geymişdilər, yəqin qayıqların sahibləri idilər.

<sup>1</sup> Lyö – Fransada təqribən 4,5 km-ə bərabər qədim uzunluq ölçüsüdür.

Oğlanlar alçaq stulların üstünde yayxanmışdilar. Üzleri gündən qaralımsıdı, əyinlərində nazik mayka vardi. Çilpaq qolları demirçi qolu kimi əzələli idi. Onlar canlı idilər. Ancaq hər hərəkətlərində incəlik vardi. Hiss olunurdu ki, idmançıdlar, əzələləri ağır və yeknəseq əməkdən yaranmış fəhlə ezeləsinə oxşamırırdı.

Onlar xanımı görəndə bir-birine baxıb gülümşədilər, qızı görəndə isə biri dedi:

– Gəl, yerimizi onlara verək, tanışlıq üçün imkan yaranar.

O birisi həmin dəqiqliq yarıqırmızı, yarıqara papağını elinə alıb ayağa qalxdı və bağda gün dəymeyən bu yeganə yeri qadınlara təklif elədi. Qadınlar uzun-uzadı təşəkkürden sonra təklifi qəbul elədi-lər, kəndi daha yaxından duymaq üçün çəmənlilikdə oturdular, nə masa istədilər, nə də stul.

Oğlanlar qablarını bir kənara aparıb, naharı başa vurdular. Onların tez-tez gözə çarpdıqları çilpaq qolları gənc qızı bir az narahat edirdi. O, üzünü yana çevirir, özünü görməməzliyə vururdu. Xanım Dürəf isə gözüaçıqlıq eleyirdi, maraqla, bəlkə də həsəndlə tez-tez çevrilib onlara baxırdı: yəqin onların qıvraklığını ərinin gizli eybəcerliklori ilə müqayisə edir, təəssüsflənirdi. Xanım Dürəf qıçlarını qatlayıb, yerdə oturmuşdu, bədəninə qarışqa daraşdığını behanə edərək tez-tez ora-burasını qaşıyırırdı.

Cənab Dürəf bu oğlanların yaxınlıqda olmasına və canfəşanlıq etdiklərin, görə dilkor olmuşdu, hey qurdalanır, yerini rahatlaya bilmirdi. Sarıbaş oğlan isə başını aşağı salıb yeməyə qurşanmışdı.

– Gözəl hava var, cənab, – deyə kök qadın qayıqçılardan birinə müraciət etdi. Öz yclərini verdiklərinə görə, xanım onlara dil-agız eləmək istəyirdi.

– Elədir, xanım, – deyə oğlan cavab verdi. – Siz kəndə tez-tez gəlirsiniz?

– İldə bir, ya da iki dəfə, hava almağa gəlirik, bəs siz necə, cənab?

– Men her gecə burada oluram.

– Ah! Yəqin lezzət alırsınız?

– Bəli, xanım.

Sonra o, şairanə sözlərlə gününü necə keçirdiyindən danışdı. Elə danışındı ki, çəmənlik və tarlalardan mehrum olmuş, təbiət həsrəti ilə yaşayan, bütün ili dükanda oturmaqdən bezikmiş bu meşşanların ürəyi sizildayırırdı.

Gənc qız başını qaldırıb maraqla qayıqçı oğlana baxdı. Cənab Dürəf axır ki, danışdı:

– Bax, buna həyat deyərəm. – Sonra əlavə elədi: – Bir az da dovşan əti istəyirsənmi, gözəlim?

– Yox, sağ ol, ezipim.

Xanım ycnə üzünü oğlanlara çevirdi, onların çilpaq qollarını göstərib dedi:

– Siz belə üşümürsünüz?

Onların ikisi də güldülər. Bütün günü necə çalışdıqlarından, qantərə batdıqlarından, gecənin qaranlığında necə üzdüklərindən danışıb qoşularını heyrətə gətirdilər. Sonra yumruqlarını sinələrinə döyüb necə möhkəm olduqlarını göstərdilər. Xanımın əri daha ingilisləri necə ötüb keçdiyindən danışmırırdı, oğlanlara dedi:

– Sizin sağlam bədəniniz var.

Gənc qız çevrilib onlara baxırdı. Sarıbaş oğlan şərabı birbaş şüşədən içirdi, qəfildən çəçədi, öskürdü, xanımın qırmızımtıl ipək donunu batırdı. Xanım hırslandı, ləkeləri təmizləmək üçün su istədi.

Hava bərk qızmışdı. Güneşin şüalarında bərq vuran çay ele bil istidən qaynayırdı. Şərab Dürəflərin başını gicəlləndirdi.

Cənab Dürəf bərk hicqırırdı, jiletinin yaxasını açmış və şalvarının belini boşaltmışdı. Xanım təngnəfəs olmuşdu, yavaş-yavaş donunun yaxasını açırdı. Sarıbaş oğlan şən-şən saçı pırtlaşmış başını yelləyir, ara vermədən şərab süzüb içirdi. Qarı kefləndiyini duyub özünü şax və təmkinli saxlamağa çalışırdı. Qız isə heç nə bürüzə vermirdi, ancaq gözləri azaciq parıldayırdı, həm də qarabugdayı yanaqları bir az qızarmışdı.

Qehvə içib naharı başa vurdular. Oxumaq istədilər. Hərə öz bildiyi mahnını oxudu, qalanları hərarətlə el çaldılar. Sonra ağır-agır ayağa qalxdılar. Arvadlar keyləşmişdilər, təngnəfəs olmuşdular. Kişiərin ikisi də kefli idi, gimnastika ilə məşğul olmağa başladılar. İki si de kütləşmiş, üzləri səfəh bir ifadə almışdı. Asma həlqələrdən sallandılar, amma heç biri özünü qaldıra bilmədi. Köynəkləri az qala şalvarlarından çıxıb saßlanacaqdı.

Qayıqçılardı qayıqları suya salmışdilar, yaxınlaşıb nəzakətlə xanımları çayda gəzməyə dəvət etdilər.

– Cənab Dürəf, icazə verirsinizmi? Xahiş edirəm! – deyə Dürəfun arvadı həyəcanla soruşdu.

Düfur axan gözlerini arvadına zillədi, heç nə anlamadı. Qayıqçı oğlanlardan biri iki tilov getirdi. Balıq tutmaq həvəsi kişinin dumandanmış gözlerinə işıq getirdi, xırda vatçılara hamısı həvəskar olurlar. O, hər şcylə razılaşdı, gəlib körpünün altında, kölgədə tilov atdı, çıqlarını aşağı sallayıb oturdu.

Sarıbaş oğlan özünü onun yanına verib yuxuya getdi.

Qayıqçılardan biri güzəştə getməli oldu: xanımı öz qayığına götürdü.

– İngilis adasındaki balaca meşəyə gedirik, – deyə dostunu xəbərdar elədi.

O biri qayıq asta-asta üzürdü. Avar çəkən öz sənişinimə elə aludə olmuşdu ki, başqa heç nə fikirləşə bilmirdi. Qəribə bir həyəcan onu gücdən salmışdı.

Gənc qız avarçının kreslosunda oturmuşdu, qayıqdan, sudan ləzzət alırdı. O heç nə fikirləşmirdi, özünü rahat və sərbəst hiss edirdi, məst olmuşdu. Yanaqları qıpçırmazı idi, tez-tez nəfəs alırdı. Şərabın sərməstliyi ətrafi oda qərq cləmiş, günəşin istisnə qarışmışdı. Qız sahildəki ağacların hər birinə dərin məhəbbətlə baxırdı. Havanın hərarəti onun qanını qaynadır, ürəyində qəribə bir arzu baş qaldırırdı. İstinin qorxusundan heç kəsin görünmədiyi bu kimsesiz yerde, suyun üzündə oğlanla tək qalması da qızə qəribə bir həyəcan gətirirdi; özi də oğlan onun gözəlliyyinə heyran olduğunu bürüzə verir, baxışları la onu öpüşə qərq eleyir, ehtirasdan od tutub yanındı.

Onlular cəsaret edib damışa bilmədiklərinə görə daha da həyəcanlanır, yan-yörəyə tamaşa edirdilər. Axırda oğlan iradəsini toplayıb onun adını soru du.

– Anriyet – deyə qız cavab verdi.

– Nə yaxşı mənim adım isə Anridir.

Onlar bir-birini səsini eşidib sakitləşdilər. Sahilə tamaşa cləməyə başladılar. O biri qayıq dayanmışdı, deyəsən, onları gözləyirdi. Qayıqçı oğlan qışqırdı:

– Məşədə görüşərik, biz Robinzona tərəf getməli olduğ, xanım su içmək istəyir.

Sonra o, avarlara güc gəldi, elə təz uzaqlaşdı ki, az sonra gözdən itdilər.

Uzaqdan boğuq bir gurultu eşidilirdi, səs yavaş-yavaş yaxınlaşırırdı. Elə bil çayın suyu titrəyir, gurultu suyun dibindən gəlirdi.

– Bu nə səsdir? – deyə qız soruşdu.

Səs adamın başındakı bənddən gəldirdi. Bənd burada çayın suyunu iki yere böllür. Oğlan uzun-uzadı izah eləməyə başladı. Birdən şələlənin gurultulu səsinə bir bülbül cəh-cəhi qarışdı. Onların hər ikisi bu zəif səsə heyran-heyran qulaq asdı. Oğlan dilləndi:

– İşə bax, bülbül günün günortaçağı oxumağa başlayıb, deməli, dişi bülbül küt yatar.

Bülbül! Qız heç vaxt bülbül cəh-cəhi eşitməmişdi, bu səs onun xəyalında şairanə məhəbbət mənzərələri yaratdı. Bülbül! Bu quş Cülyettanın öz eyvanındaki məhəbbət görüşlərinin gözə Görünməz şahididir; bu musiqi göydən enib kişilərin öpüşlərinə qarışır. Bütün həzin romansların ifaçısı bu quş, gözəllik vurğunu zavallı qızların xirdəcə üreklerini şirin arzularla doldurur.

Qız bülbülü dinləmək istəyirdi.

– Gel səsimizi çıxarmayaq, – deyə oğlan qızı işaretə elədi. – Məşəyə girib bülbülün lap yaxınlığında oturarıq.

Qayıq asta-asta üzürdü. Sahil qayası elə alçaq idi ki, ağaclar və kolların arası görünürdü. Onlar dayandılar, oğlan qayığı sahilə bağladı. Anriyet Anrinin qoluna söykəndi, onlar budaqların arası ilə irəlilədirilər.

Oğlan dedi:

– Öyilin aşağıya.

Qız əyildi, onlar sarmaşık, yarpaq və qamışlarla örtülmüş bir yerdə girdilər, bura lap evə oxşayırdı, tanımayan adam bu yeri tapa bilməz. Oğlan zarafatla dedi ki, bura onun “şexsi kabinet”dir.

Bülbül onların başı üstündəki budaqdə idi, ara vermədən cəh-cəh vururdu. O gah asta, gah titrək səsle oxuyur, gah da elə zəngülə vururdu ki, elə bil səsi üfüqə çatır, çay boyu axır, istidən kimsesiz qalmış tarlalara, bağlara yayılırdı.

Onlar quşu qorxudacaqlarından ehtiyat edib danışmırlılar. Yanaşı oturmuspıldalar. Anrinin qolu yavaş-yavaş Anriyetin gelinə dolandı və onu astaca sıxdı. Qız açıqlanmadı, oğlanın cəsarətli əlini kənar elədi. Sonra bu yüngül mübarizə tez-tez təkrar olundu: cünki əl dinc durmurdu. Qız oğlanın nəvazışından narahat olmurdu, elə bil əlin onu siğallaması da, onun əli kənar etməsi də adı bir iş imiş.

Qız bülbülə qulaq asırdı, şirin bir xəyalə dalmışdı. O sonsuz bir xoşbəxtlik, məhrİban bir nəvazış, ən gözəl şeirlər arzulayırdı. Əsəbləri

süstləşmiş, ürəyi elə kövrelmişdi ki, özündən xəbərsiz ağlayırdı. Öğlan indi onu sinəsini sıxırdı. Qız onu daha itələmirdi.

Birdən büləbə susdu. Uzaqdan bir səs eşidildi:

— Anriyet!

Öğlan astadan dedi:

— Cavab verməyin, yoxsa quş uçar.

Qızın özünü də cavab vermək fikri yox idi.

Onlar bir anlıq beləcə qaldılar. Xanım Dürətər haradasa oturmuşdu. Hərdən qarışq səs eşidilirdi, xanım astadan ufuldayırdı, deyəsən, o biri qayıqçı dəcəllik edirdi.

Qız şirin xəyalalı dalılıb ağlayırdı, bədənini qəribə bir hərarət bürüdü, Anri başını onun çiyininə qoymuşdu, birdən qızın dodaqlarından öpdü. Qız diksindi, ondan yaxa qurtarmaq üçün arxaya dardındı. Öğlan qızın üstüne yixıldı, bədəni ilə onun bədənini örtdü. Ağzı ilə qızın dodaqlarını axtardı, qız imkan vermedi, axır ki, Anri dodaqlarını qızın dodaqlarına sıxdı. Qız ehtirasdan titrədi, öpüşə cavab verdi, oğlanı sinəsinə basdı, onun müqaviməti elə bil ağır bir yük altında qalıb çılichkeit-çılık oldu.

Ətraf sakin idi. Quş yenidən oxumağa başladı. Əvvəlcə üç dəfə ucadan cəh-cəh vurdu, sanki dünyani sevib-sevilməyə çağırırdı. Sonra azacıq ara vərib ince səslə nəğməsinə başlandı.

Müləyim bir meh əsdi, yarpaqlar piçıldı şədi. Budaqların arasına ehtirasdan təngnəfəs olmuş iki nəfərin odlu nəfəsi dolur, orada bülələn nəğməsinə, yarpaqların xışltısına qarışındı.

Büləbə sərməstləşirdi, nəğməsi güclənən yanığının alov dilləri kimi ucalır, insan ehtirası kimi güclənir, elə bil ağacın altından gələn öpüş səslerini müşayiət edirdi. Sonra hey qiy vurur, səsini uzadır, sanki titrek səslə fit çalırırdı.

Hərdən büləbə nəfəsini dərirdi, iki-üç dəfə astadan oxuyub, sonra cir səslə nəğməyə yekun vururdu. Bəzən də coşur, ara vermedən cəh-cəh vurur, özündən çıxır, elə bil alovlu bir eşqə nəğmə deyir, nəğməyə qeləbə sədaları ilə yekun vururdu.

Birdən büləbə susdu, ağacın altında bir inilti çıçıldı, sanki kim isə can verirdi. Səs xeyli davam etdi, sora hönkürtüyə çevrildi.

Onlar ayağa qalxanda hər ikisinin rəngi sapsarı idi. Gözlərində günəş sönmüş, mavi səma tutulmuşdu. Özlərini tənha sanır, susurlular.

Onlar yanaşı gedir, tələsirdilər; nə kelmə kəsir, nə də bir-birinə toxunurdular. Elə bil düşmən kəsilmisdir, bir-birindən iyənir, bir-birinə nifret edirdilər.

Hərdən Anriyet anasını səsleyirdi:

— Ana!

Kolluqların birində çaxnaşma düşdü. Anriyə elə gəldi ki, orada iri, ətli bir qılcanı tələm-tələsik ağ gecə köynəyi ilə örtdülər. Sonra kök qadın göründü, bir az pərt olmuşdu, rəngi daha da qızarmışdı. Xanımın gözleri parıldayırdı, yaxası yaxşı düymələnməmişdi, oğlana çox yaxın oturmuşdu. Deyəsən, oğlan maraqlı şeylər görmüşdü, özü bürüzə vermək istəməsə də, gözləri bic-bic gülürdü.

Xanım Dürətər mehribanlıqla qolunu oğlanın qoluna keçirdi, onlar qayıqların yanına qayıtdılar. Anri irəlidə lal-dinməz, qızla yanaşı gedirdi. Ona clə gəldi ki, arxadan nəfəskəsən, uzun bir öpüş səsi eşidildi.

Axır ki, gəlib Bezona çatdırılar.

Cənab Dürətər ayılmışdı, dərrixirdi, sarıbaş oğlan yola düşməzdən əvvəl yeyirdi. Araba qoşulmuşdu. Qarı yerini tutmuşdu, narahat idи, qorxurdu ki, gecəyə düşsünlər, Parisin ətrafi yaramaz adamlarla doludur.

Ol verib ayrıldılar. Dürətərlər ailəsi yola düşdü. Qayıqlar onların arxasından qışqırıldı: — “Görüşənə qədər!”

Arabadakılardan biri köksünü ötdürdü, başqa birinin isə gözləri doldu.

İki ay sonra Martir küçəsi ilə gcdəndə Anri qapılardan birinin üstündə belə bir yazı gördü: “Dəmir memulatı mağazası, Dürətər”.

O, mağazaya girdi. Kök qadın kassanın arxasında oturmuşdu. Həmin saat bir-birini tanıdlılar. Xeyli şirin səhbət eləyəndən sonra Anri soruşdu:

— Anriyet necədir?

— Cox yaxşıdır, sağ olun: ərə gedib.

— He?

Anri qəribə bir heyəcanla soruşdu:

— Kimə... Kimə gedib?

— Bizimlə gəzintidə olan oğlana, tanıyırsınız, o bizim varisimiz olacaq.

— He, çox gözəl!

Anri qışqabağını tökmüşdü, heç özü də bilmirdi ki, niya pərt olub. Çıxb getmək istəyəndə xanım Düfur arxadan çağırıldı:

- Bəs sizin dostunuz necədir? - deyə utancaq-utancaq soruşdu.
- Lap yaxşıdır.
- Bizdən ona salam söyleyin, yaxşımı, tapşırın ki, bu tərəflərə yolu düşəndə bize baş çəksin...

Xanım qıpçırmızı qızardı, sonra əlavə elədi:

- Ona deyin ki, mən çox məmənun olaram.
- Mütləq deyərəm, xudahafiz!
- Xudahafiz yox... yaxın görüşə qədər!

\* \* \*

Bir il sonra qızmar bazar günlərində meşədeki əhvalat Anrinin yadına düşdü. Əslində, həmin əhvalatı o heç unutmurdu, amma bu dəfə elə aydın, elə ürek yanğısı ilə xatırladı ki, dözo bilməyib tətənha həmin guşəyə getdi.

Ora çatanda mat qaldı. Qız orada idi. Həmin yerdə, otun üstündə oturmuşdu, qərəngin idi. Əri, saribaş oğlan onun yanında yuxuya gedib heyvan kimi xoruldayırdı, keçən il geydiyi uzunqol köynəyi də əynində idi.

Anrini görəndə qızın rəngi elə qaçıdı ki, az qala ürəyi gedəcəkdi. Sonra onlar aralarında heç nə olmayıbmış kimi, səhbət eləməyə başladılar.

Oğlan deyirdi ki, bu yeri çox sevir, hərdən bazar günləri burada istirahət edir, keçmiş gözəl dəqiqələri xatırlayır. Bu sözləri cəsəndən qız gözlərini oğlanın gözlərinə ziştəyib xeyli baxdı, sonra dedi:

- Mən bu yeri hər axşam yadına salıram.
- Gedək, əzizim, - deyə əri oyanıb əsnəyə-əsnəyə səhbəti kosdi.
- Məncə, qayıtməq vaxtıdır.

## EYBƏCƏRLƏR ANASI

Mən bu yaxınlarda, əmərlilikdə, bütün varlıların sevimliyi, kübar mühitində yaxşı tanınan, hamını valeh edib hörmət qazanan cavan, zərif, gözəl-göyçək bir parisli xanımı görəndə o iyrənc, murdar hadisə və o mənfur qadın yadına düşdü.

Söyləmək istədiyim əhvalat çoxdan olmuşdur, amma elə hadisədir ki, onu heç cür unutmaq olmur.

Dostlarımından biri məni öz kiçik eyalet şəhərlərinə qonaq çağrırmışdı. O öz şəhərlərinin bütün görkəmli yerlərini mənə göstərdi. Məni hər yerdə apardı; öz gözəlliyi ilə şöhrət qazanmış bütün mənzərəli yerlərə tamaşa etdik, qədim qəsrlərə, emalatxanalara, xarabaliqlara, kilsəyə getdik, qədimdənqalma şəbəkəli, naxışlı qapılara, abidələrə, nəhəng gövdəli qəribə ağaclarla, müqəddəs Andrey palidinə, rokbuz qaraçöhrəsinə – həmisiçavın ağacına baxdıq.

Mən bütün bu tamaşa edilməli yerlərə, dostumun xatırınə heyranlıq və valehliklə baxandan sonra o, kədərlə dedi ki, daha sənə göstərilməli yer qalmadı. Mən yüksək altından çıxmış kimi nəfəsimi dərib yüngülləşdim və fikirləşdim ki, şükrür, indi ağacların kölgəsində uzanıb dincəlo bilerik. Amma dostum gözlənilmədən qışkırdı:

- Az qala yadımdan çıxmışdı, bizdə bir "eybəcərlər anası" da var, onu mütləq sənə göstərməliyəm.

- "Eybəcərlər anası" nədir? - deyə soruşdum.

- Cox iyrənc arvaddır, əsil iblisdir. Bu murdar arvad, hər il olduqca cybəcər, iyrənc adamı dehşətə gətirən əcaib uşaqlar doğur və onları panoptikumlara – qəribə şeylər saxlayan adamlara satır. Bu əclaflar isə həmin arvadın yeni bir cybəcər dünyaya gətirib-gətirmədiyini bilmək üçün vaxtaşırı ona baş çekir, əgər doğulmuş uşaq xoşlarına gəlse, götürüb aparır və anasına renta verir, hər ay pul göndərirlər.

İndi həmin arvadın düz on bir cybəcər uşağı var, özü də onların hesabına əməlli-başlı varlanıb.

Görürəm, mənə inanmırısan, elə bilirsən zarafat eləyişem və dediklərimin hamısını özümdən uydururam. Qətiyyən yox. Mən

sənə olan şeyi, lap gerçək bir əhvalat danışıram. Gedək o arvadı sənə göstərim öz gözlərinlə gör, sonra onun nə yolla eybəcər uşaq-lar doğduğunu sənə söylərəm.

Dostum məni şəherin kənarına apardı.

Bu arvad lap yolun kənarında gözəl bir evdə yaşayırıdı. Hər şcy göz oxşayırdı, səliqə-sahman vardi, bağça ətirli çiçəklərlə dolu idi. Heç nə demək olmazdı, axı bura mərhüm bir notariusun evi idi.

Qulluqcu qız bizi kiçik bir kənd evindəki qonaq otağına apardı və bu yaramaz arvad bizim görüşümüzə gəldi.

Onun qırx yaşı olardı. İribədənli, irisümüklü, amma yaraşıqlı, möhkəm, güclü, bir sözlə, esil ətli-qanlı, sağlam, ineyə oxşar bir kəndli qadını idi.

O bilirdi ki, hamının ondan zəhləsi gedir, ona görə də yanına gələnlərin hamısını qəzəbli bir hərəkətlə qarşılayırdı.

Bizi görən kimi:

– Sizə nə lazımdır? – deyə soruşdu.

Dostum cavab verdi:

– Deyirlər, sizin kiçik uşağınız çox adı uşaqdır və qardaşlarına qətiyyən oxşamır. Mən bunu qəti bilmək isteyirəm, öz gözlərimlə görmək isteyirəm ki, görüm deyilənlər düzdürmü?

O bizi qaşlarının altından süzdü və cavab verdi:

– Yox, yox, cənab, sizə düz deməyiblər, eksinə, bu uşaq lap eybəcərdir, qabaqçıların hamısından lap dəhşətlidir. Allah məni qarşıyıb, bəxtim gətirmir, neyləyim? Hamısı bir-birinə oxşayır, hamısı elədir, elə bil it nəfəsi dəyib. Bilmirəm, mən bədbəxtə, mən yazıga niyə Allahın qəzəbi keçib, axı niyə?

O tez-tez, hiyləgərliklə gözünü yerə dikərək danışındı və özünü hürkmüş vəhşi heyvan kimi aparırdı.

O, səsinin sərtliyini azaltmağa çalışır və özünü ağlamsınmış kimi göstərirdi, amma adama qəribə gələn də bu idı ki, bu cür yeknəsəq, kişi səsinə oxşar zil səslər elə bil yalnız canavar kimi ulamaq və azığın hərəkətlər üçün yaranmış bu yekepər, heyvərə, irisümüklü, nahamvar arvaddan çıxırdı.

Dostum ona dedi:

– Sizin balacaya baxmaq olmazmı?

Mənə elə gəldi ki, arvad qızardı. Ola bilsin, mən səhv edirəm. Bir az dayandı və çox sərt halda soruşdu:

– Nəyinize lazımdır?

Başını qaldırıb bizi iti və keskin baxışlarla süzdü. Dostum sözünə davam etdi:

– Siz nə üçün uşağı bize göstərmək istəmirsiniz? Axı siz uşağı çox adama göstərisiniz, özünüz bilirsınız ki, kimi deyirəm.

Arvad diksindi və səsinə, hərəkətlərinə, qəzəbinə sərbəstlik verərək üstümüze bağırdı:

– Deyin görüm, buraya nə üçün gəlibsiniz, hə? Məni əla salmaq istəyirsiniz? Mənim uşaqlarım heyvana oxşadığına görə ona baxmaq istəyirsiniz? Siz onu görməyəcəksiniz, qulağınızın dibini görseñiz, onu da görərsiniz! Rədd olun burdan, cəhənnəm olun! Zəli kimi nə yapışbsınız məndən?!

Əlini belinə qoyub üstümüze şığıdı. Onun bağırışını eşidən kimi qonşu otaqdan həm naleyə, həm də moyultuya bənzər bir ses eşidildi. Bu səs səfəh bir varlığın şikayət dolu səsinə oxşayırıdı. Mən sarsıldım və biz dal-dalı geri çəkildik.

Dostum onu hədələdi:

– Yaxşı, iblis, (camaat ona iblis deyirdi) özünü gözlə, bir vaxt bunların əvəzini sendən çıxacaqlar.

Arvad qəzəbindən tir-tir əsdi, özündən çıxdı və yumruğunu hərəyib bağırdı:

– Cəhənnəm olun, yırtıcılar, mən nəyin əvəzini verməliyəm, hə? Rədd olun!

O az qaldı ki, bizim boğazımızdan yapışın, Tələsik ondan aralandıq. Lap pərt olmuşduq.

Dostum qapıdan çıxan kimi soruşdu:

– Gördün? Hə, gördün? Xoşuna gəldi?

Mən:

– İndi danış görüm, bu zibil kimdir? – deyə soruşdum.

Əsən sərin küləyin sakit dəniz kimi dalgalandırıldığı boy atmiş taxıl zəmilerinin arasından keçən geniş, ağımsıv yolla gcdə-gede dostum hemin qadın haqqında bu əhvalatı danişdı.

Bu arvad əvveller fermada qulluqcu işləyirdi, çox ehtiyatlı, təmkinli və işlək bir qız idi. Onu oğlanlarla bir yerde görən olmamışdı, heç kəsin gözünə onun kişiləri görəndə suyu被打的 deyməmişdi.

O da, başqa qulluqcu qızlar kimi biçin vaxtı, dərzlerin arasında, axşamüstü, göyün üzünü qara buludlar bürüyüb saqqıldımağa

hazırlaşan vaxtı, havadan təndirdən qalxan od kimi isti yağıdı və günün altında yanıb qaralmış oğlanlarla qızların bədənidən tər su kimi axlığı vaxtda günah işləmişdi.

Bir azdan hiss etmişdi ki, uşağa qalib, həya və xəcalətdən az qalmışdı yerə girsin.

Bu biabırçılığın üstünü örtmək, başqlarından gizlətmək lazımdı, ona görə qarnına taxta qoydu, kendirlə möhkəm sariyib sıxıdı. Qarnındakı uşaq böyüdükcə kendiri daha möhkəm çekir, taxtaları daha möhkəm sıxır, bütün ağrı və əziyyətlərə mərdanəliklə dözür, həmişə gülümsünür və özünü cələ aparırdı ki, guya heç nə yoxdur, əvvəlki kimi yüngül və cəlddir.

O, qarnını möhkəm sariya-sariya öz uşağıni hələ ana bətnində şikəst etmişdi, onu əzmiş və eybəcərləşdirmişdi. Uşağın başı yastılaşmış, gözləri pırtlayıb ireli çıxmışdı. Qolları və qılçaları üzüm tənəyi kimi uzanıb ayrim-üyrüm olmuşdu, barmaqları hörümçək əlləri kimi idi.

Uşağın qarnı bapbalaca, qoz kimi dəyirmi idi.

Arvad payız günü, səher tezdən, cələ taxilların arasında doğdu. Alaq vuran qızlar onun başına yiğilib kömək eləmək isteyəndə, onun bədənidən çıxan eybəcər və əcaib məxluqu görüb, dehşət içində qışqırıb qaçmışdır. Dərhal hər yerə xəber yayılmışdı ki, bu qız şeytan doğmuşdur. Elə o vaxtdan bu arvadın adını iblis qoydular.

Qızı qovdular başqa yero. O, sədəqə ilə dolanmağa, bəlkə də kim bilir, gizlice kişilərlə görüşməkdən əldə etdiyi qazancla dolanmağa başladı. Bir də şeytandan və cəhənnəmdən qorxmayan o qədər kişi var ki! Qız da ətli-canlı və gözəgəlimli idi.

O özünü və əcaib uşağıni saxlayıb böyüdürdü. Amma hiss olunurdu ki, uşağa nifrat edir, həm də dehşətli dərəcədə nifrat edir, əgər baş vərə bileyək işi əvvəlcədən duyan keşiş ona hədə-qorxu gəlməsəydi və onu məhkəmə ilə qorxutmasaydı, kim bilir, bəlkə də, uşağı çoxdan boğub öldürmüştü.

Ancaq bir dəfə buradan öten oyunbazlar eşitdilər ki, bu yerlərdə çox əcaib bir uşaq böyüyür və qərara alıdalar ki, həmin uşaga baxsınlar, əgər onların istəklərinə uyğun gəlsə, alıb özləri ilə aparınlar. Uşaq xoşlarına gəldi və arvada beş yüz frank nağd pul verib, eybəcəri aldılar.

Arvad əvvəlcə utandı və öz uşağını göstərmək istəmədi, amma sonra başa düşdü ki, uşağın əvezinə pul almaq olar və bu adamlar

doğrudan da müştəridirlər, başladı çənə-boğaz cləməyə, uşağın eybəcərliklərini sadalayıb, bir kəndli inadı ilə hər qəpikdən ötrü höctətəşib malının qiymətini artırmağa.

O qorxurdu ki, onu aldadarlar, ona görə müştəriləri məcbur etdi ki, kağıza qol çəksinlər. Belə şərtləşdilər ki, eybəcər uşağın əvezinə verilən nəğd puldan başqa hər il dörd yüz frank da göndərsinlər. Elə bil eybəcər uşağı satın almırdılar, onu öz yanlarında qulluğa götürürdülər.

Bu gözlənilməz qazanc arvadın ağlını başından aldı və o çox gəlir əldə etmək, varlı burjualar kimi rəntaya sahib olmaq məqsədi ilə yeni eybəcərlər doğmaq həvəsinə düşdü.

Arvad doğub-törəyen olduğuna görə tez-tez uşaq dünyaya gətirməyə başladı, həm də bu uşaqları istədiyi şəklin salmağa, onları hələ ana bətnində olarkən taxtalarla gah yandan, gah ortadan sariyib cybəcərləşdirməyə; bir-birinə oxşamayan, müxtəlif şəkilli əcaiblər yaratmağa başladı.

Onun uşaqlarının bəzisi upuzun doğulub kərtənkəleyə bənzəyirdi, bəzisi isə göpgödək olub xərcəngi xatırladı. Uşaqların ölenləri də olurdu, onda arvad yaman kədərlənirdi.

Məhkəmə işçiləri bu dehşətin qabağını almaq istədilər, amma bir şeyə nail ola bilmeyəcəklərini başa düşüb geri çəkildilər, arvad-dan el çəkildilər və arvad eybəcərlər doğmağında davam etdi.

Hal-hazırda onun bu cür on bir eybəcər uşağı var, onlar ildə analarına nə az, nə çox, düz dörd-beş min frank gəlir gətirirlər. Uşağın birini hələ aparmayıblar. Bu uşaq anasının bizi göstərmək istəmədiyi həmin uşaq idi. Amma bu uşaq onun yanında çox qalmaya-çaq. Oyunbazların hamısı bu arvadı tanır, gec-tez gələcəklər, təzə bir cybəcərin olduğunu öyrənib aparacaqlar.

Arvad uşaq həddindən artıq eybəcər olanda qiymət üstündə çox çənə-boğaz edib, baha qiymətə satmağa çalışır.

Dostum susdu. Bu iyrənclikdən ürəyim bulanırdı, qəzəbimdən titrəyirdim və onu əlimin altında olanda boğub öldürmədiyimin peşmançılığını çekirdim.

– Bəs uşaqların atası kimdir? – deyə soruşdum.

– Məlum deyil. Deyəsən o, ya da onlar bir balaca həya cdirlər. Gizlənlər. Bəlkə də arvad öz gəlirini onlarla bölüşdürürlər.

Bu əhvalat yadimdən çoxdan çıxmışdı. Amma bu yaxınlarda dəbdə olan cimərliklərin birində, gözəl-göyçək, zərif, hamının

hörmət etdiyi, kişilərin qarşısında baş əydiyi nazlı-qəmzəli bir xanım gördüm.

Mən bu kurortun həkimi olan dostumla qol-qola çıxışlıkdə gəzirdim. On dəqiqədən sonra qumun üstündə oynayan üç uşaq gördüm. Dayələri də yanlarında idi.

Qumun üstünə balaca qoltuq ağacları atılmışdı. Mən həyəcanlandım. Gördüm ki, uşaqların üçü də şikəstdir, qozbeldirlər, ayaqları eyrıdır, bir sözlə eybəcərdirlər.

Doktor uşaqları mənə göstərib:

– Bax bunlar, indicə gördüğün qəşəng xanımın uşaqlarıdır, – dedi.

Mənim ürəyim ağrıdı, ona və onun uşaqlarına yazığım gəldi.

– Yaziq arvad, – heyifsiləndim, – bələ dərdi olanın görəsən qəşqabağı açılımı?

Dostum mənə:

– Əzizim, ona yazığın gelməsin, – dedi, – yazıq, bu bədbəxt uşaqlardır. Anaları hamilə olanda axıracan belinin incəliyini saxlamaq istəmiş və uşaqlar bu güne düşmüştür. Arvad hamilə vaxtı həmişə korset bağlamışdır, korset sıxbı bu bədbəxtləri şikəst etmişdir. Bu xanım çox gözəl bilir ki, öz həyatını tehlükəyə atır, ancaq bundan qorxmur. Ona axıracan gözəlliyini itirməmək və kişilərin xoşuna gəlmək lazımdır.

Və mənim yadımı başqa bir qadın, öz eybəcər uşaqlarını satan "İblis" düşdü.

## HƏSİRÇİ QADIN

Markiz de Bertran ov mövsümünün açılışı münasibəti ilə evində süfrə açmışdı. Axıra yaxın idi. On bir ovçu, səkkiz gənc qadın və bu yerlərin həkimi, üstü müxtəlif meyvə və çiçəklərlə dolu böyük masanın arxasında oyləşmişdilər.

Məhəbbətdən söz düşdü. Böyük bir mübahisə başladı. Həqiqətən sevməyin bir, yaxud bir neçə dəfə mümkün olduğunu bilmək üçün həmişə qızışan mübahisə indi də davam edirdi. Ömründə yalnız birçə dəfə ciddi sevmiş adamları misal gətirdilər. Tez-tez və ehtirasla sevmiş adamları da nümunə göstərdilər. Kişi lə inad cdirdilər ki, xəstəlik kimi eşq də bir şəxsi bir neçə dəfə yaxalaya bilər. Əger qarşıya hər hansı bir mancə çıxarsa, ehtiras insanı məhv edə bilər. Bu barədə mübahisə uzanışı olmadı. Qadınlar sözə başladılar. Onların fikri nəticə çıxarmaqdan çox poeziyaya meyil edirdi. Söyləyirdilər ki, məhəbbət, əsil məhəbbət, ilahi məhəbbət öz qurbanına yalnız bir dəfə qismət olur. O, ildirum kimi bir şeydir, toxunduğu ürək boşalır, qovrulur, xarabazara çevrilir. Orada yenidən heç bir güclü hiss, hətta heç bir arzu baş qaldıra bilməz.

Markiz dəfələrlə sevmiş olduğu üçün bu fikirlə ciddi mübarizə aparındı.

– Mən sizə deyirom ki, bir neçə dəfə, həm də ürəkdən sevmək mümkündür. Siz məhəbbət naminə özünü öldürmiş adamları misal gətirirsiniz. Guya ki, ikinci bir məhəbbət mümkün deyilmiş. Mən sizi inandırıram, əger onlar səfəhlik edib özlərini öldürməsəyilər, sağala bilərdilər. Ölüm onların bütün imkanlarını əllərindən alır. Onlar yenidən, həmişəlik, ölenə qəder sevə bilərdilər. Badəpərəstlər kimi sevənlər də var: kim ki, içib – içəcək, kim ki, sevib – sevəcək. Burada məsələ ehtiras məsəlesi idir.

Kəndə gəlmış parisli qoca həkimi münsif seçdilər. Xahiş etdilər ki, öz fikrini desin. Onun elə bir sözü yox idi:

— Markizin dediyi kimi, burada əsas məsələ ehtirasıdır. Mən elə bir məhəbbət tanıyıram ki, əlli beş il sönmöyib. O, bircə gün də cəsa ara verməmiş, yalnız ölümlə sona çatmışdır.

Xanum Markiz el çaldı:

— Gör nə gözəldir! Belə sevmək ən böyük xoşbəxtlikdir! Əlli beş il belə qızğın və güclü məhəbbətə qovuşaraq yaşamaq səadətdir! Bircə görün qadının belə sevə bildiyi kişi nə qədər xoşbəxt və Allah vermiş adam olub!

Həkim gülümsədi:

— Doğrudan da, xanım, siz səhv etmirsiniz. Sevilən şəxs bir kişi idi. Siz onu tanıyırsınız. Qəsəbənin əczaçısı cənab Şukədir. Qadını da tanıyırsınız. O hər il qalaya gelib, kürsülerin həsirini təmir edən həsirçi qarı idi. Mən indi sizə hər şeyi yaxşıca izah edərəm.

Qadınların marağı yoxa çıxdı. Onların bezikmiş sıfətindən bu sözlər oxunurdu: "Boş sözdür! Yalnız alicənab və məşhur adamlar eşqo düşə bilerlər, onlardan başqa heç kəs".

— Üç ay olar, məni həmin qarının yanına çağırılmışdılar. O, ölüm yatağında idi. Bir az əvvəl arıq yabinin çəkdiyi arabasında qayıdışmış. Bu araba həm de onun evi idi. Onun gözetçiləri və dostları — iki böyük qara it həmişə arabanın arxasında gəzərdi.

Kəşş artıq orada idi. Qarı bize öz vərəsələri haqda danışmaq və vəsiyyət etmək istəyirdi. Özünün son arzularının mənasını anlatmaq üçün bütün həyatını bize danışdı. Mən bundan da qoribe, bundan da təsirlili heç nə təsəvvür edə bilmirəm.

Onun atası da, anası da həsirçi idilər. İndiyə qədər öz evləri olmayıb.

Uşaq vaxtı o, bit-birə ilə dolu cir-cindir içərisində dilənçi kimi veyllənərdi. Onlar kəndlərin gircəyində bir xəndək kənarında dayanardılar. Arabanı açıb atı otlamağa buraxardılar. İt çənəsini pəncələri üzərinə qoyub yuxulayardı. Qızçıqaz çəmənlilikdə eşələnər, atanası isə yol kənarındaki qarağac kollarının kölgəsində tələmtələsik köhnə kürsüləri təmir edərdilər. Bu ailədə heç kəs bir-birilə danışmazdı. Yalnız qısaca, kəndə girib evlərin arası ilə "kürsülərə həsir arxalıq salırıq", — deyə qışqıra-qışqıra kimin kəndə gedəcəyini məsləhətləşirdilər. Sonra isə üz-üzə, yaxud yan-yana oturub samanı cəsməyə başlayırdılar. Uşaq çox uzağa getdikdə, yaxud kəndin dəcəl-

lərindən birinə yaxınlaşmaq istədikdə atasının qəzəbli səsi onu çağırırdı: "Rədd ol bu yana, həyasız!" Onun eşitdiyi yeganə şirin sözler bunlar idi.

Qız bir az böyüyəndən sonra onu təmir olunmuş kürsülerin pullarını yiğməga göndərirdilər. O, yavaş-yavaş kənd uşaqları ilə tanışlıq etməyə çalışırdı. Lakin bu dəfə yeni dostlarının valideynləri acıqlı-acıqlı öz uşaqlarını çağırırdılar: "Çəkil həyətə! Bu nədir, dilənçilərlə oynayırsan!" Herdən balaca oğlanlar onu daşa basıldılar. Qadınlar ona qəpik-quruş bağışlayırdılar. Qız isə pulu ehtiyyatla gizləyib saxlayırdı.

Bir gün, on bir yaşında ikən qız buradan keçirmiş. O, qəbiristanlığının yanında ağlayan balaca Şukəyə rast gəlir. Yoldaşları oğlanın iki liar pulunu uğurlayıblarmış. Balaca məşşanın göz yaşları qızə bərk təsir edir. Zavallı qız elə bilirdi ki, belə uşaqlar həmişə şən olurlar. Qız yaxınlaşıb oğlanın göz yaşlarının səbəbini öyrənir, sonra topladığı pulun hamisini onun ovcuna tökür. Yeddi su pul toplamışdı. Şuke gözünün yaşını silə-silə pulu qəbul edir. Sevincdən havalandırmış qız onu qucaqlayır. Şukenin başı pullara qarışdığını heç nə demir. Özünün itələnmədiyini və döyülmədiyini görən qız onu var gücü ilə bir də qucaqlayıb bərk-bərk öpür. Sonra qaçıb uzaqlaşır.

Zavallı qızçıqaz nə düşünürmüştə? Həmin körpəyə özünün dilənçi varını bağışladığına görəmi bağlanmışdı? Bəlkə də, ilk öpüşünü ona verdiyi üçün? Sırr böyükər üçün də, kiçiklər üçün də eynidir. Qız bir neçə ay qəbiristanlığının yanına getməyi, oğlani görməyi arzulayır. Onu yenidən görmək arzusu ilə valideynlərindən uğurlamaya başlayır. Bir su oradan, bir su buradan cirpisidir, gah topladığı həsir pulundan, gah da ərzaq almaq üçün verilən puldan kəsirmiş.

Yenidən həmin kəndə qayıtdıqda onun cibində iki frank pulu vardı. Lakin tərtəmiz geyinmiş balaca əczaçiya yalnız çöldən, atasının dükanında baxa bilir. O, aynaya çəkilmiş qırmızı bakal və bağırısaq qurdı şəklinin arasından görünürdü.

Qız oğlana daha da bərk vurulur. Pəncərəyə düzülmüş rəngli suların, parıldayan kristalların təsiri onun başını gicəlləndirir, ürəyini döyündürür.

Qız xəyalında Şukenin silinməz xatıresini saxlayır. Bir il sonra ona məktəbin arxasında, yoldaşları ilə daş-daş oynadığı vaxt rast

gəlir. Özünü oğlanın üstünə atır. Onu qolları arasında sıxıb cle öpür ki, uşaq qorxusundan bağırmaya başlayır. Qız Şukeni sakitləşdirmək üçün pulları ona verir. Üç frank iyirmi su, əsil xəzina idi. Oğlan gözlerini bərəldib pula baxırmış.

O, pulu götürür və qızın istədiyi qədər onu öpüb sığallamasına icazə verir.

Dörd il qız topladığı pulları onun ovcuna tökür. Şuke isə öpüşlərin əvəzinə pulu cibinə qoyur. O bir dəfə otuz su, ikinci dəfə iki frank, başqa bir dəfə cəmisi on iki su gətiribmiş. Qız həmin gün xəcalətindən ağlamışdı, axı na edə bilərdi, il pis gəlmışdi. Axıncı dəfə qız beş franklıq böyük, dəyirmi bir pul gətiribmiş. Şuke razılıqla gülümşeyir.

Qız onun fikri ilə yaşayırırdı. Şuke isə onun qayıtmasını sebirsizliklə gözler, gəldikdə isə qarşısına qaçardı. Qızçıqaz az qalardı sevincdən ürəyi partlaşın.

Sonra oğlan yoxa çıxır. Onu kollecə qoyublarmış. Qız meharətlə soraqlaşıb onun yerini öyrənir. O hiylə işlədib ata-anasının həmişə keçdiyi yolu dəyişdirmişdi. Tətil vaxtı həmin yerdən keçmək lazım idı. Qız yalnız bir il kələk işlətdikdən sonra məqsədine nail olmuşdu. İki il idi ki, oğlanı görmürdü. Görəndə güclə tanıdı. Şuke çox dəyişmişdi. Böyümüşdü. Gözəlleşmişdi. Qızıl düyməli kollec formasında gümrah görünürdü. O özünü görməməzliyə vurub, lovğa-lovğa qızın yanından keçib gedir.

Qız iki gün ağlayır. Elə həmin gündən də ezbə çəkməyə başlayır.

O hər il qayıtbər gələrdi. Şukenin qarşısından o yan-bu yana keçər, salam verməyə cürət etməzdii. Şuke isə heç gözlerinin ucu ilə də olsa ona baxmazdı. Qız onu dəlicəsinə sevirmiş. O mənə deyirdi: "Cənab həkim, o mənim gördüyüüm yeganə kişidir. Başqalarının varlığı heç ağlıma da gəlməyib".

Ata-anası öldükdən sonra qız onların sənətini işlədirdi. Bir itin əvəzinə iki it saxlayırdı. İtler elə vahiməli idilər ki, heç kəs cürət edib yaxınlaşma bilməzdi. Bir gün o, həsrətini çəkdiyi kəndə qayıdmış. Şukeni cavan bir qadınla qol-qola dükandan çıxanda görüb. Yəqin arvadı olub. O evlənibmiş.

Elə həmin axşam qız özünü bələdiyyə idarəsi meydanındakı hovuza atır. Eve gec qayıdan bir kefli onu hovuzdan çıxarıb əcza-

xanaya gətirir, Şuke ona yardım etmək üçün gecə paltarında aşağı düşür. Özünü tanımamazlığa vuraraq onu soyundurub ovxalayır. Sonra ciddi səslə deyir: "Siz dəli olmuşunuz! Belə axmaqlıq nəyə gərəkmiş!"

Onu müalicə etmək üçün bu kifayət edir. Şuke onunla danışmışdı. Qız indi uzun müddət xoşbəxt ola bilərdi. Qız çox çalışıb zəhmət haqqı vermək istəsə də, Şuke öz köməyinin əvəzində heç ne almir.

Onun bütün həyatı beləcə keçib gedir. Şukeni düşünə-düşünə hesirini toxuyarmış. Hər il gəlib ona pəncərədən baxarmış. Sonralar gəlib oradan lazımsız xırda dərmanlar almağa başlayır. Bu yolla o, Şukeni daha yaxından görə bilir, onunla danışır, yenə də pul verə bilirmiş.

Əvvəldən sizə dediyim kimi həsirçi qadın bu yaz öldü. Bu qəmli ehvalatı söylədikdən sonra məndən xahiş etmişdi ki, bütün ömrü boyu topladığı pulu belə ehtirasla sevdiyi şəxsə yetirim. O yalnız Şuke üçün işləyirmiş. Çox pul toplaya bilmək üçün tez-tez ac da qalırmış. Şukenin gelecəkdə onu düşünəcəyinə ümid edirmiş. Heç olmasa ölündo bircə dəfə yadına salacaq.

O mənə iki min üç yüz iyirmi frank pul verdi. İyirmi yeddi frankı dəfn işləri üçün keşişə verdim. Qalanını isə o, son nəfəsini çekəndə götürüb qapıdan çıxdım.

Ertəsi gün Şukelerin evine yollandım. Onlar sehər yeməyini qurtarmaq üzrə idilər. Üz-üzə oturmuşdular. Hər ikisi kök və qırmızı idilər. Dərman iyi verirdilər. Gümrah və şən görünürdülər.

Mənə yer göstərdilər. Bir qab kirş təklif etdilər. İçdim. Həyəcanlı bir səslə sözə başladım. İnanırdım ki, indicə ağlayacaqlar.

Özünün bir dilənci, həsirçi, veyl tərəfindən sevilmiş olduğunu eşidəndə Şuke özündən çıxdı. Elə bil həmin qadın onun şöhrətini, hörmətini, qeyrətini, həyatından da ezziz bir şeyini uğurlamışdı.

Ondan da çox qəzəblənmiş arvadı: "O həyasız! O həyasız! O həyasız!..." – deyə təkrar edir, başqa bir söz tapa bilmirdi.

Şuke ayağa qalxmışdı. İri addimlarla otaqda gəzinirdi. Başındakı yunan papağı bir qulağının üstündə sallanırdı. O mızıldayırdı:

– Başa düşürsünümüzü, həkim? Kişi üçün bu en dəhşətli hallardan biridir! Nə edəsən? Uf! Əger bunu sağlığında bilsəydim,

jandarm idarəesindən tələb edib onu həbsxanaya atdırardım. Özü də sizi inandırıram ki, oradan heç vaxt çıxa bilməzdi!

Mənim Allah xatirinə yerinə yetirdiyim bu vəzifənin belə nəticə verdiyinə mat qalmışdım. Nə deməli olduğumu heç özüm də bilmirdim. Lakin hər halda vəzifəni başa vurmalı idim. Sözümə davam etdim:

– O məndən xahiş edib ki, ömrü boyu topladığı iki min üç yüz frank pulu sizə çatdırırm. Görürəm ki, indice söylədiklerim sizə çox pis təsir göstərdi. Bəlkə, bu pulları kasıblara paylamaq daha yaxşı olardı?

Onların hər ikisi, ər də, arvad da təəccübə mənə baxdılar.

Pulu cibimdən çıxdırm. Əsil dilənçi pulu idi. Yaxında-uzaqda toplanmış hər cür pul vardi. Qızıl, xırda qəpik-quruş bir-birinə qarışmışdı.

Mən soruşdum:

– Nə qərara gəlirsiniz?

Cənab Şuke birinci dilləndi:

– İndi ki bu həmin qadının son arzusudur... Zənnimcə, etiraz etmək çətin olar.

Şuke hələ de təəccübə mənə baxırdı. O dedi:

– Biz bu pullarla uşaqlarımıza lazıム olan şeylər ala bilərik.

Mən quru bir tərzlə dedim:

– Kefiniz necə buyurur.

O davam edirdi:

– İndi ki o qadın belə istəyib, pulu verin mənə. Biz onu səmərəli bir işə sərf etməyə imkan taparıq.

Mən pulu qoyub, xudahafizlezib evdən çıxdım.

Ertəsi gün Şuke yanına geldi və məndən soruşdu.

– O... həmin qadın öz arabasını burada qoyub. Siz onunla nə etmək fikrindəsiniz?

– Heç nə, əger istəyirsinizsə, götürə bilərsiniz.

– Çox gözəl, çox yaxşı oldu. Ondan öz bostançım üçün daxma düzəldəcəyem.

O sevincək uzaqlaşdı. Mən onu hayladım:

– Həmin qadın özünün qoca yabisini da, iki itini də burada qoyub.

Onları da götürürsünüzmü?

O dayanıb çiyinlərini çekdi:

– Yox, əlbettə yox! Axi nəyimə lazımdır. Onlardan özünüz istədiyiniz kimi istifadə edə bilərsiniz.

O gülürdü. Əlini mənə uzatdı. Mən onun əlini sıxdım. Nə edə bilərdim? Bir kəndin həkimi ilə əczaçı düşmən ola bilməzler.

İtləri öz həyatimdə saxladım. Keşiş isə yabını öz geniş həyatınə buraxdı. Araba Şukenin daxması oldu. Həmin pullarla beş dəmir yolu istiqraz vərəqəsi aldı.

Mənim həyatımda rast gəldiyim yeganə dərin məhəbbət budur. Həkim sözünü bitirdi.

Gözleri yaşıla dolmuş xanım Markiz köksünü öbürdü:

– Doğrudan da əsil məhəbbət yalnız qadınlara məxsusdur.

## EHTİRAS

Qabarmadan səthi qırçınlanan sakit dəniz parıldayırı və bütün Qavr əhli bəndin üstündə dayanaraq, körfəzə daxil olan gəmilərə tamaşa edirdi.

Körfəzə yaxınlaşan gəmilərin sayı-hesabı yox idi. Bu gəmilərin bir qismi – iri gəmilər – tüstüyə bürünmüdü. Yelkənlı gəmiləri isə balaca yedəkçilər arxalarınca sürüyürdü. Onların yekənsiz dorları qabığı soyulmuş düyünsüz ağaca benzeyirdi.

Üfütün her tərəfindən baş alıb gələn gəmilər bəndin dar ağızına yaxınlaşır və bənd bu nəhəngləri bir andaca udurdu. Gəmilər kəsik-kəsik nəfəs almış kimi köks ötürür, qışqırır, ah çəkir və tez-tez topa-topa buxar buraxırı.

İki cavan zabit adamlı dolu olan sahildə gəzinir, salam verir, salam alır, bəzən də tanış-bilişləri ilə söhbət elemək üçün ayaq saxlayıb dayanırdılar.

Birdən onlardan biri, ucaboylu Pol de Anrisel dostu Jan Renoldinin elini sıxıb piçildədi:

– Bax, görürsənmi, xanım Puansonu, diqqətlə bax, səni inandırıram ki, gözü səndə qalib.

Xanım gəmi sahibi olan varlı ərinin qoluna girib gedirdi. Onun yaşı qırxa yaxın olardı, amma çox gözəl idi, bir az kök idi, amma bu köklük ona yaraşırı, ona iyirmidən artıq yaş vermək olmazdı. İri qəzəbə gözləri vardi, görkəmi məğrur idi, yerisindən-duruşundan alicənablıq töküldü, elə buna görə də dostları bu xanımı məleykə hesab edir, adını “məleykə” qoymuşdular. O çox təmiz qadındı, indiyə qədər adına söz deyilməmişdi. Onu ən hörmətli və sadə qadın hesab edirdilər, onu nümunə göstərirdilər, onun təmizliyi haqqında o qədər ehtiramla danışırdılar ki, kişilərdən heç biri ona yaxınlaşmağı ağıllarına belə gətire bilmirdi.

Amma düz bir ay idı ki, Pol de Anrisel dostu Renoldini inandırmaga çalışırdı ki, xanım Puanso gözünü ondan çəkmir, onu mehriban baxışlarla süzür.

– İnana bilərsən, mən səhv elemirəm, – deyə tekid edirdi. – Mən hər şeyi görürem: o səni çılgın ehtirasla sevir, ömründə heç kəsi

sevmeyən, ilk dəfə aşiq olan namuslu, pak, əxlaqlı bir qadın kimi sevir. Qırx yaşı namusu qadın üçün çox dəhşətli bir yaşıdır. Onlar bunu hiss edəndə ağıllarını itirir və çox böyük səfch işlər görürler. Mənim əzizim, bu arvadı məhəbbət dəli eyləyib, o yaralı quş kimi göydən yere düşür, özü də senin ağuşuna düşəcəkdir. Bax, odur, bir bax...

Onlara doğru yanında on iki, on beş yaşlarında iki qız olan qamətli bir qadın gəlirdi. Zabiti gören kimi gözlənilmedən rəngi qaçıb ağappaq oldu. O, gözlərini zabitin üzündən çəkmədi və ehtiraslı baxışlarını ona zilledi. O təkcə zabiti görürdü. Elə bil etrafında heç kəs yox idi, nə əri vardi, nə qızları, nə də camaat. Xanım cavalların salamına gözünü Renoldinin üzündən çəkmədən cavab verdi, bu baxışlar o qədər odlu, ehtiraslı idi ki, Renoldinin qəlbini şübhə düşdü.

Dostu isə ele həy deyirdi:

– Mən buna əmin idim. İndi inandın? Bu xanım hələ çox ləzzətli tikədir, vallah, düz sözümdür!

Jan Renoldi qeybətdən, söz-söhbətdən qaçan adındı. Arvadların dalınca düşüb məhəbbət macəraları axtarmaqdan xoşu gelmediyindən, sakitcə dolanmayı və cavan bir adam kimi əline keçən qızlarla oturub-durmağı kübar xanımları ilə yaxınlaşmadan üstün tuturdu. Yüksək cəmiyyətdə yaşayıb, yaxşı tərbiyə almış xanımlar həmişə özünə qarşı diqqətli olmayı, onların nazi ilə oynamağı və başqa sentimentallıqları tələb edirdilər ki, Renoldinin bunlardan zəhləsi gedirdi. O bilirdi ki, bu xanımlarla əlaqə nə qədər ötəri də olsa, zəhlətökəndir, bağlandırmır, əl çəkmirlər, Renoldi isə heç kəsə bağlanmaq istəmirdi. O bu xanımlar haqqında belə fikirləşirdi: “Bir aydan sonra ondan doyacağam, bundan sonra altı ay nəzakət xətrinə dözməli olacağam”. Bunlardan başqa beş-altı aydan sonra ayrılanla, həmin arvadın açacağı oyunlar, eyhamlar, dava-qalmaqallar onu qorxudurdu.

Ona görə də xanım Puanso ilə görüşməməyə çalışırdı. Amma bir neçə gecə, qonaqlıqda onunla yanaşı düşdü, gördü ki, qonşusu alovlu baxışlarını onun üzündən, gözlərindən çəkmir, hətta bu baxışların qəlbini belə nüfuz etdiyini hiss etdi. Onların əlleri təsadüfən bir-birinə toxundu və dərhal ovuclar sıxlıdı. Bu artıq hər şeyin başlangıcı idi.

O özü də istəmədən yenə onunla görüşdü. O başa düşdü ki, sevılır, bu xanımın əzablarından və çilğın məhəbbətindən bir az qırurlandı və yumşaldı. O, xanıma pərəstiş eleməyə başladı və çalışdı ki, onların münasibəti bundan o yana keçməsin, aralarında yalnız mehribanlıq olsun. O inanırdı ki, axıra qədər hissələrini cilovlaya bileyək və onların əlaqəsi bununla da qurtaracaq.

Bir dəfə xanım cə-bələ, təklikdə səhbət cəmək üçün zabitlə görüş təyin etdi. Amma gözlənilməden özünü pis hiss etdi və oğlanın qucağına yixildi, bələliklə də, oğlan ister-istəməz onun aşinasına çevrildi.

Bu qayda ilə aradan altı ay keçdi. Xanım oğlanı cilovlanması mümkün olmayan ehtirasla, bütün varlığı ilə sevmeyində davam etdi. Bu azgınlaşmış məhəbbətin əlində əsir olan xanım heç nə haqda fikirləşmir, heç nə düşünmürdü, bütün varlığını, qəlbini, ruhunu, bədənini, hörmətini, təmiz adını, dolanmasını, vaxtilə qədimlərdə ən qiymətli şeyləri oda atıb qurban verdikləri kimi qəlbinin atəşini də atıb yandırırdı.

Amma oğlan çoxdan bu qadından usanmışdı. O, təəssüflə əvvəlki işlərini, gözəl bir zabitin çox asanlıqla qızlara sahib olduğu günləri xatırlayırdı. Lakin indi onun əli-qolu bağlı di, ondan yapışmışdır, onu buraxmırıdalar və o özünü əsir hesab edirdi. Xanım elə təkrar eləyirdi:

— Mən hər şeyimi sənə qurban verdim, daha nə isteyirsən?

Onun ürəyindən keçirdi ki, dəsin:

— Axı mən səndən heç nə istəməmişdim, xahiş edirəm, nə verib-sənsə, hamısını geri al.

Xanım Puanso heç nədən: onu görə bileyəklərindən, biabır eləyecəklərindən, admın ləkələnəcəyindən, bir sözlə, məhv ola bileyəcəyindən bələ qorxmadan hər gecə onun yanına gəlir, azgınlaşmış cətirasi ilə getdikcə daha da çılğınlaşırırdı. O, oğlanın boynuna sarılır, qollarının arasına alıb buraxmir, oğlanın zəhləsi getsə də, dodaqlarını onun dodaqlarına sıxıb atəşin öpüşlərə qərq edir, dəqiqələrlə el çəkmir, ele bu vəziyyətdə donub qalırırdı.

Oğlan yorğun halda dillənirdi:

— Yaxşı, ağlını başına yiğ.

Arvad isə onun ayaqlarına döşənir, uzun müddət qılıçlarından yapışır, “səni sevirəm”, — deyə onun baldırlarını riqqətle oxşayırıdı. Nəhayət, oğlan özündən çıxır və onu ayağa qaldırmaq istəyirdi.

— Yaxşı, qalx otur, səhbət eləyək.

— Menə dəymə! — deyə qadın piçildiyir və cezv olmuş halda onun ayaqlarını qucaqlayıb otururdu.

Zabit dostu de Anriselə deyirdi ki:

— Bilirsənmi, men onu döyəcəyəm. İstəmirəm, başa düşürsənmi, istəmirəm, ondan ayrılmak lazımdır, özü də dərhal, tezliklə.

— Sonra da sakitleşib soruşurdu:

— Məsləhətin nədir?

— Əlaqəni kəs.

Renoldi çiynini çekib etiraz edirdi:

— Demək asandır. Sən elə bilirsən ki, öz qayğısı ilə səni tengə gətirən, lütfkarlığı ilə səni bezdirən, səni nəzakəti ilə yorub eldən salan, gecə-gündüz əlləşib yalnız sənin xoşuna gəlməyə çalışan və sənin istəmədiyinə baxmayaraq bütün varlığını sənə teslim edən bir qadının əlindən yaxa qurtarmaq asandır?

Nəhayət, günlərin bir gündündə, səhərçağı məlum oldu ki, Renoldinin xidmət etdiyi polk başqa yere köçür. Renoldi şadlığından oynamaya başladı. Onun canı qurtarırdı. Özü də haysiz-küysüz, dava-qalmaqalsız. Canı qurtarırdı. İlkicə ay da dözmək lazım idi. Bundan sonra her şey qurtarırdı.

Axşam xanım həmişəkindən də həyəcanlı halda onun yanına gəldi. O da bu dəhşətli xəbəri eşitmışdı. Şlyapasını çıxartmadan, əsəbi halda, titrek əlleri ilə onun əlindən yapışdı, gözünü gözünün içine zillədi və titrek səslə, ancaq qətiyyətlə dedi:

— Bilirsən, sən gedəcəksən. Bu xəberi eşidəndə özümü itirdim, amma azaciq sonra nə edəcəyimi qərarlaşdırırdım və fikrimdən dönen deyiləm. Mən seni nə qəder dərin məhəbbətlə sevdiyimi sübut etmək üçün böyük bir addım atacağam. Bu addımı ancaq sevən qadınlar ata bilərlər. Mən də səninle gedəcəyəm. Səndən ötrü erimi, uşaqlarımı, evimi atacağam da, özümü məhv edəcəyəm. Amma xoşbəxtəm. Mənə elə gəlir ki, mən özümü yenidən sənə teslim edirəm. Bax, bu mənim sonuncu və ən böyük qurbanımdır. Mən əbədi olaraq səninəm!

Renoldinin küreyindən soyuq ter axmağa başladı, ürəyini quduz bir qezəb və nifret bürüdü. Ancaq özünü ələ aldı, sakitcə, şirin sözlərlə onun teklifini rədd etdi və arvadı başa salmağa, inandırmağa çalışdı ki, belə hərəkət etmək ağılsızlıqdır.

Xanım Puanso öz qara gözlərini onun gözlerinə zilləyərək, dodaqlarında istehzalı bir təbəssüm, sakitcə, axıracan ona qulaq asdı. O, susan kimi soruşdu:

— Səndəmi qadını əle keçirəndən sonra fürsət düşən kimi atan əcəflərdən olacaqsan?

Onun rəngi ağardı və arvadı dilə tutub məsələləri şərh etməyə başladı. O, belə hərəkət etsələr, onları nələr gözlədiyini söylədi. Söylədi ki, ölənə qədər onları təqib edəcəklər, həyatları məhv olacaq, yüksək cəmiyyətin qapıları üzərinə bağlanacaq. Arvad isə inadından el çəkmirdi:

— Əgər bir-birimizi seviriksə, bunların nə mənəsi var?

Birdən oğlan əsəbileşdi:

— Başa düşmürsənmi, istəmirəm, cədirsənmi, istəmirəm, sənə də qadağan edirəm!

Çoxdan bəri yiğilib qalan hirsini, acığını arvadın üstünə töküb ürəyini boşaltdı:

— Bəsdir! Qır-saqqız olub boynundan yapışdığını bəs deyil, bət səni özümlə də aparacağam? Qarşında baş əyib təşəkkür edirəm.

Arvad heç nə demədi, rəngi ölü rəngi kimi ağardı, sıfətində güclə sezilən əsəbi titrəyiş göründü, elə bil bütün əsəbləri, əzələləri gərilidə və xudahafizləşmədən çıxıb getdi.

Elə həmin gecə özünü zəhərlədi. Düz bir həftə ölü kimi qaldı və ondan əllerini üzdülər. Şəhərdə qeybət, söz-söhbət başladı, onu qınayanlar da oldu, yazıçı gələnlər də. Bəziləri onun öz ehtirasının qarşısını ala bilməməsinə görə tərəfini saxladılar, çünki son həddə çatdırılan və buna görə də cəsarətli addımlara səbəb olan duyğular başqa hallarda məzəmmət edilir, ölüm ayağında bağışlanır. Özünü öldürən arvadların, nece deyərlər, zinalıq etdiklərinə görə işlədikləri günahlarından keçirlər. Azacıq sonra hamı xanım Puanso ilə görüşməkdən boyun qaçırdığına görə leytenant Renoldini bir ağızdan qınamayıb məzəmmət etdi.

Söhbət yaymışdlar ki, leytenant ona xəyanət edirmiş, onu atıb, hətta onu döyürmüş. Polkovnik xanımı yazıçı gəldiyinə görə öz

zabitinə bu işlər barede eyham da vurmuşdu. Pol de Anrisei dostun yanına gəlib:

— Ancaq, əzizim, — dedi, — arvadı özünü öldürməyə qədər getirib çıxartmaq olmaz, vallah, bu əcəfləqliqdır.

Leytenant ona əcəlf deyən dostunun səsinin kəsdi. Onlar duele çıxdılar, Renoldi yaralandı və uzun müddət yorğan-döşəyə düşdü. Hamı bundan razı qaldı.

Bu xəber xanım Puansoya çatdı və elə zənn ctdi ki, leytenant ona görə duele çıxıb. Arvadın qəlbində Renoldiyə qarşı olan məhəbbət daha da şiddətləndi. Ancaq xanım yorğan-döşəkdə olduğuna görə polk yola düşənə qədər leytenantla görüşə bilmədi.

Renoldi artıq üç ay idı ki, Lillidə yaşayırı və bir gün səhər tezdən keçmiş məşuqesinin cavan bacısı onun yanına gəldi.

Keçirdiyi iztirablara və əzablara dözə bilməyen xanım Puanso can verirdi. Onun sağalmağına heç bir ümidi yox idi. Xanım gözlərini əbədi qapayıb ölməzdən əvvəl təkcə birçə dəfə onu görmək istəyirdi.

Aradan xeyli vaxt keçmişdi və oğlanın hırsı soyumuş, arvaddan usandığı unudulmuşdu, ona görə kövrləlib yumşaldı və Qavra getdi.

Arvad deyəsən can verirdi. Onları tək qoydular və burada, can verənin yatağı qarşısında, xanımın ölümüne günahkar olduğuna görə, oğlanın qəlbini kədər bürüdü, hıçkıraq onu boğdu, ağlaya-ağlaya arvadı ehtiraslı və incə öpüşlərə qərq etdi. O, əvvəllər xanımı heç vaxt bu cür ehtirasla öpməmişdi. O kəkələdi:

— Yox, yox, sən ölməyacəksən, sağalacaqsan, biz bir-birimizi sevəcəyik, özü də əbədi bir məhəbbətlə...

— Düzmü deyirsən? Sən məni sevirsənmi? — arvad da piçıldayırdı.

Renoldi arvaddan əlini üzüb ümidsizləşdiyinə görə and içdi, onu sağalana qədər gözleyəcəyinə söz verdi, ürəyi güclə döyünən arvada yazıçı gəldiyindən onun ariqləmiş əllərindən öpdü. Ertəsi günü öz qarnizonuna qayıtdı.

Altı həftədən sonra xanım Puanso onun yanına gəldi. Arvad o qədər qocalmışdı ki, tanımaq olmurdu, amma oğlanı əvvəlkindən də şiddətli bir ehtirasla sevirdi.

O özünü itirdi və xanımı qəbul etdi. Sonra onlar qanuni ərəvad kimi bir yerdə yaşamağa başladılar. Vaxtile xanım Puansonu

atlığına görə leytenant qəzəbi tutan həmin polkovnik onların bir yerdə yaşamasını görəndə özündən çıxdı və belə hərəkətin alaya nümunə göstərməli olan zabitə yaraşmadığı qənaətinə gəldi. Polkovnik öz zabitinə xəberdarlıq etdi, sonralar ona qarşı sərt münasibət bəslədi, axırdı Renoldi istefə verməyə məcbur oldu. Onlar sevgililərin klassik dəniz hesab etdikləri Araňq dənizinin sahilindəki bir malikanədə yaşamağa başladılar.

Aradan üç il də keçdi. Arvadın başı tamam ağardı. Əsaretdə boyun eyen Renoldi sakitləşdi və bu sönməz məhəbbətin quluna çevrildi.

O, artıq hər şeyin qurtardığını və özünün məhv olduğunu yeqinlemişdi. Hər şeydən: gələcəkdə irəliləyəcəyindən, bir vəzifəyə keçəcəyindən, hər cür şadlıq və kədərdən belə əlini üzmüdü.

Bir gün seher ona bir kağız verdilər. Kağızda yazılmışdı: "Jozef Puanso. Gəmi sahibi, Qavr". Bu onun eri idi, bəli, eri! O öz arvadını inadından döndərməyin mümkün olmayacağına başa düşdüyündəndəndi. Görəsən indi ona nə lazımdı?

Cənab Puanso eve gəlməkdən imtina edərək, bağda gözleyirdi. O, nəzakətlə baş əydi, hətta xiyabanlardan birində skamyaların üstündə oturmaqdan imtina etdi, tələsmədən ətraflı səhbətə başladı:

— Cənab, mən buraya sizi məzəmmət eləməye gəlməmişəm, çünki əhvalatın necə baş verdiyini çox yaxşı bilirəm. Mənim başıma... bizim başımıza... bir söz... amansız tale oyun açdı. Əgər vəziyyət dəyişməsəydi, mən heç vaxt sizi narahat edib sakitliyinizi pozmaddım. Mənim iki qızım var. Qızların böyüyü bir oğlanı sevir, oğlan da onu. Ancaq oğlanın valideynləri qızın anasının vəziyyətinə görə bu məsələyə qəti etiraz edirlər. Cənab, mənim qəlbimdə nə nifret var, nə də qəzəb, mən öz uşaqlarımı dəlicəsinə sevirəm. Ona görə sizin yanınızda gelmişəm və xahiş edirəm ki, mənim arvadımı geri qaytarın, qoy o mənim evim... daha doğrusu, öz evinə qayıtsın, elə biliyim indi özü də bu işə etiraz etməz. Mən də uşaqların, ancaq uşaqların xatirinə özüm elə apararam ki, guya hər şeyi unutmuşam.

Renoldinin qəlbini şiddətlə döyüdü və o, ölüm cəzasına məhkum edilmiş bir adamın gözlənilmədən azad olduğunu eşidəndə sevindiyi kimi sevindi.

O kəkələdi:

— Bəli... bəli... elədir, cənab, elədir. Mən özüm də... inanın mənə... şübhəsiz — insaf da bunu deyir... tamamilə haqlısınız...

Renoldi istədi kişinin əlini sıxsın, qolları arasına alsın və hər iki üzündən öpsün.

O, sözünü davam etdi:

— Keçin içəri. Qonaq otağında oturun, mən onu çağıraram. Bu dəfə cənab Puanso skamyaların birində oturdu.

Renoldi pillekənləri qaça-qaça çıxdı, qapının ağızında ayaq saxlayıb nəfəsini dərdi və arvadın yanına sakitləşmiş halda girdi:

— Səni aşağıda gözləyirlər, — dedi, — qızlarından xəber getiriblər, nəsə demək isteyirlər.

Arvad ayağa qalxdı:

— Mənim qızlarımdan? Onlara nə olub? De görüm, nə olub?

Ölüb eleməyiblər ki?

Renoldi cavab verdi:

— Yox, heç nə olmayıb, ancaq elə vəziyyət əmələ gəlib ki, onlara ancaq sən kömək edə bilərsən.

Xanım Puanso onun sözünün dalına qulaq asmayaraq, pillekənləri tələsik aşağı düşdü.

Renoldi həddindən artıq həyəcanlanmış halda səndələ çökdü və işin sonunu gözleməyə başladı.

Gözlədi, lap çox gözlədi. Sonra o aşağıdan qəzəbli səsler eşitdi və aşağı düşməyi qərara aldı.

Özündən çıxmış xanım Puanso durub getmək isteyirdi, eri isə onun etəyindən yapışıp buraxmırıldı. Tez-tez:

— Başa düş, — deyirdi, — sən bəzim qızları məhv edirsən, öz qızlarını, bəzim qızları!

Arvad qətiyyətlə deyirdi:

— Yox, mən sənin yanına qayıdan deyiləm.

Özünü itirmiş Renoldiyə hər şey aydın oldu, irəli keçib kişidən soruşdu:

— Nccə? Geri qayıtınaq istəmir?

Xanım Puanso üzünü Renoldiye əvvirdi, qanuni ərinin yanında ona "sən" deməkdən utanaraq, "siz" deyə müraciət etdi:

— Bilirsinizmi, bu mənə nə təklif eləyir? O, təklif eləyir ki, geri qayıdım, onun evinə gedim!

Xanım az qala qarşısında diz çöküb ona yalvaran ərinə hədsiz bir həqarətlə baxaraq, gülümsündü.

İşi belə görən Renoldi canı boğazına yiğilan və son qepiyini qumara qoyan bir adam qətiyyəti ilə yaziq qızların, özünün və nehayət, kişisin xeyrinə danışmağa başladı. O, sözünə ara verdi, yeni dəlil axtarmaq məqsədi ilə susanda, bütün sübut və dəlillərini deyib qurtarmış cənab Puanso keçmiş vərdişi üzrə arvadına "sən" deyə müraciət edib xcyli kəkələdi.

— Deyilənə qulaq as, qızların gələcəyini fikirləş.

Xanım hər iki kişini dərin bir nifrətlə süzüb, pilləkənə doğru qaçdı və yolboyu qışkırdı:

— Sizin ikiniz də eclafınız!

Onlar ikilikdə qalanda bir-birinin üzünə baxdılar. İki də eyni dərəcədə pərt olmuş, dərdə-qəmə batmışdı. Cənab Puanso şlyapasını yerdən götürdü, dizinin tozunu çırpıldı, onu qapının ağızına qədər ötürən Renoldi ilə xudahafizləşərək tam məyus halda dedi:

— Biz ikimiz də çox bədbəxt adamıq, cənab!

Və ağır addımlarla uzaqlaşdı.

## ATILMIŞ UŞAQ

— Özizim, belə havada gedib kəndi gəzmək ləp ağılsızlıqdır! İki aydır qəribə-qəribə fikirlərə düşürsən. Yerli-yersiz məni dəniz kənarına aparırsan. Evləndiyimiz qırx beş ildən bəri heç bələ xəyalperver olmamışan. Səyahət üçün Fekan kimi qəmli bir şəhəri seçdin. Özün də ki, adı günlərdə yerində tərpənməyən adam, indi ilin ən isti vaxtında çölləri gəzmək istəyirsən. D'Aprövaldan xahiş elə qoy səninlə getsin, o ki, her siltaqlığına dözür. Mən istirahət edəcəyəm.

Xanım dö Kadur öz köhnə dostuna tərəf çevrildi:

— Mənimlə gedərsinizmi, D'Apröval?

O gülümseyərək köhnə adəti ilə baş eydi:

— Siz hara buyursanız, gedəcəyəm, xanım, — dedi.

— Yaxşı, gedin, özünüyü gündə yandırın, — deyə cənab dö Kadur bir-iki saat öz çarpayısında uzanmaq üçün Otel-dö-Bənə qayıtdı.

Köhnə dostlar yola düşdülər. Xanım dö Kadur dostunun əlini sıxaraq astaca dedi:

— Nehayət!.. Nehayət!..

D'Apröval piçıldadı:

— Siz dəliliniz, vallah, dəli olmusunuz. Bircə fikir verin, nədə risk edirsınız. Əgər o adam...

Xanım dö Kadur diksindi:

— Ah! Anri ondan danişarkən "o adam" demə...

O, ciddi bir səslə davam etdi:

— Yaxşı. Əgər bizim oğlumuz şübhələnse, hər şeyi duysa, hər ikimizi tutub saxlayar. Qırx ildir onu görməmiş keçinmisiniz. Bu gün sizə nə olub?

Onlar dənizdən şəhərə gedən uzun yolla, Etrotə təpəsinə qalxmak üçün sağa döndürlər. Ağ, tozlu yol qızmar günəş şüaları altında uzanıb gedirdi.

İstının təsirindən yavaş-yavaş, xırda addımlarla gedirdilər. Xanım dö Kadur qolunu dostunun qoluna keçirib, fikirli gözlərini irəliyə dikmişdi.

O dedi:

- Deməli, siz də onu heç görməmisiniz?
- Xeyr, görməmişəm.
- Heç belə şey olar?

- Əzizim, gəl bu mübatısiyi yenidən başlamayaq. Sizin əriniz olduğu kimi, mənim də arvadım, uşaqlarım var. Hər ikimiz bu fikirdən qorxmaqdə haqlıyıq.

Xanım dö Kadur cavab vermedi. Özünün uzaq keçmişindəki gəncliyini, qəməgin əhvalatları xatırlayırdı.

Başqa qızlar kimi onu da əre vermişdilər. Öz nişanlısını – diplomati tanırımdısa da, sonralar bütün başqa qadınlar kimi ailə həyatına adət etdi.

Lakin iş belə gətirdi ki, cyni tale ilə evlənmiş bir gənc, cənab D'Apröval, onu dərin ehtirasla sevdi. Əri cənab dö Kadur Hindistanda uzunmüddətli hərbi qulluqda olduğu vaxt qadın təslim oldu. Özü də sevdiyi halda tərəddüd edə bilərdimi? Etiraz edə bilərdimi? Güzəştə getməmək üçün qüvvəsi çatardımı? Yox, doğrudan da, yox! Çox çətin olardı. Gənc qadın əzab çəkərdi. Həyat yaman insafsızdır, yaman hiyləgerdir! Baş vermiş fəlakətdən qurtarmaq olarmı? Həyatın hökmündən qaçmaq olarmı?

O şəxs ki, qadındır, tekdir, tərk edilmişdir, mehribanlıq görmür, uşaqsızdır, daxilində baş qaldıran daimi bir ehtirasdan həmişə qaça bilərmi? Bu ömrün axırına qədər zülmetdə yaşamaq üçün günəş işiğindən qaçmaq olardı.

Xanım dö Kadur bütün olmuşları, onun öpüşlərini, təbəssümələrini, otağa daxil olarkən qapı ağızında dayanıb ona baxmasını yadına salırdı.

Cox tez qurtaran bu gözel günlər – xoşbəxt günlər idi!

Nehayət, o hiss etdi ki, hamiledir! Dəhşətli fikirlər ona rahatlıq vermedi.

Ah! O, uzun müddət Cənub səyahəti, o əzablar, o qorxular! Aralıq dənizi sahilindəki dörd tərefi hasarlı bağın içərisindəki tənha, kiçik imarət, – hamısı gözləri qarşısından keçirdi.

Portagal ağacının altında uzanıb yaşıł yarpaqlar arasından görünen yumpyumru, sarı, qırmızı məcyvelərə baxdığı uzun günlər yadına düşürdü. Hərdən o, hasarın üstündən təmiz havasını ududuğu, xırda dalğalarının şırtmasını eşitdiyi dənizi görmek istəyirdi. Tez-tez xəyalna daldığı, günəşin altında bərq vuran, sinəsi ağ yelkənlə dənizə

qədər getmək istəyirdi. Amma evdən çöle çıxa bilməzdi. Onu bu halda, görkəmini dəyişmiş, hamiləliyi ləp uzaqdan nəzərə çarpdığı bir vəziyyətdə görə bilərlər.

Xanım çox eziyyət çekmişdi: gözlemə günleri! Son əzabverici günler! Qoxular, iztirablar! Sonra isə dəhşətli gecə!

Hemin gecə o inleyir, qışqırırdı. Tez-tez əlini öpən sevgilisinin saralmış sıfətini, həkimin tüksüz üzünü, gözətçi qadının ağ papağını hələ də görürdü.

Uşağın səsi, bu inilti, insanların tələffüz etdiyi bu ilk səs, ananın qəlbini elə döyündürdü ki!..

Ertəsi gün! Ertəsi gün isə oğlunu gördüyü, onu bağırna basa bildiyi yeganə gün oldu! Hemin gündən sonra körpəni bircə dəfə uzaqdan da olsa görə bilməmişdi!

O vaxtdan bəri həyat onun üçün körpənin xəyalı dolanan bir boşluqdan başqa heç nə deyildi! O vaxtdan bəri körpəsinə, öz oğlunu görə bilməmişdi. Uşağı götürüb gizlice aparmışdılar. Ana, ancaq onu bilirdi ki, oğlunu bir Normandiya kəndlisi böyüdüb. Uşaq özü də böyüüb bir kəndlə olub, cvlənib və adını bilmədiyi atası onu var-dövlət sahibi edib.

Qırx ildə o, dəfələrlə oğlunu görmək, onu bağırna basmaq üçün çıxıb getmək istəmişdi! Heç təsəvvürünə belə gətirmirdi ki, oğlu böyümüş olar. Həmişə, bircə gün qucağında tutub bağırna baslığı xırdaca insan haqda fikirleşirdi.

Dəfələrlə xanım sevgilisini demişdi:

– Mən daha dözə bilmirəm, onun yanına gətmək istəyirəm.

Hər dəfə D'Apröval onu saxlayırdı. Xanım özünü elə ala bilməyəcək, o da başa düşüb dava sala bilərdi. Beləliklə, qadın məhv olardı.

Xanım dö Kadur soruşdu:

- O necədir?
- Bilmirəm. Həmin gündən mən də onu görməmişəm.
- Heç elə iş olar? Oğlun ola, heç tanımayanın. Ondan qorxasan, onu bir biabırçılıq kimi özündən kenar cdəsən – dəhşətdir!

Onlar istidən yana-yana sonsuz yoxusu qalxırıldılar.

Xanım dö Kadur davam edirdi:

– Elə bunun özü bir ceza deyilmə? Mənim başqa uşağım olmayıb. Onu görmək arzusu qırx ildir məni rahat buraxmir. Daha təred-

düd cde bilməzdim. Siz kişilər bunu başa düşməzsiniz. Təsəvvür edin ki, men indicə oləcəyəm. Deməli, onu görə bilməyəcəyəm! Heç buna dözmək olar? Bu qədər vaxtı necə gözləmişəm? Bütün həyatım boyu onu düşünmüşəm. Hər səhər yuxudan ayılanda, inanın ki, hər səhər mənim birinci fikrim o olub, mənim balaṁ olub.

Görəsən o, necədir? Ah, men onun yanında günahkaram. Heç qorxmağın yeri idimi? Gərək hər şeyi ataydım, onun yanına gedəydim, onu tərbiyə edəydim, onu sevəydim. Əlbəttə, bu cür daha xoşbəxt olardım. Mən bunu bacarmadım. Qorxaq oldum. Nə qədər iztirab çəkdir!.. Ah, bu zavallı, atılmış körpələr öz analarına nifrat etməlidirlər!

O, hönkürtüdən tengnəfəs oldu, dayandı. Hava çox isti olduğundan bütün ətraf sakit və kimsəsiz idi. Yalnız yolun hər iki tərəfindəki sarı və seyrək otların arasından çeyirtkələrin cir səsləri eşidildi.

D'Apröval dedi:

— Bir az eyleşin.

Xanım xəndəyin kənarına qədər gəldi, əlleri ilə üzünü örtüb yere oturdu. Çal saçları hər iki tərəfdən üzünə tökülmüşdü, ürək yanğısı ilə ağlayırdı.

D'Apröval qadının qarşısında ayaq üstə dayanıb, narahatlıqla ona deməli olduğunu fikirləşirdi. Nəhayət, dilləndi:

— Sakit olun!.. Bir az cəsarətli olun.

Xanım ayağa qalxaraq dedi:

— Yaxşı, mən özümü saxlayaram!

Sonra gözlerini silərək asta addımlarla yola düzəldi. Yol uzanıb gedir, içində bir neçə ev gizlənmiş kiçik bir meşədən keçirdi.

Onlar zindani cingildəden dəmirçi çəkicinin səsini eşidirdiler. Yolun sağ tərəfində, qarşısında araba saxlanmış balaca bir koma və çardağın altında at nallayan iki adam gördülər.

Cənab D'Apröval onlara yaxınlaşış ucadan soruşdu:

— Pyer Benediktin ferması hansı tərəfdədir?

Dəmirçilərdən biri dedi:

— Sol tərəfdəki balaca qəhvəxana ilə üzbeüz küçə ilə düz gedəcəksiniz. Poretin fermasından sonra üçüncü həyət. Doqqazın yanında balaca küknar ağacı da var. Düz getsəniz taparsınız.

Onlar sola döndülər. Xanım dö Kadur indi qızlarını sürüye-sürüye çox ləng gedirdi. Ürəyi elə bərk döyüñürdü ki, güclə nefəs alırdı.

Hər addımda o, Allahı çağırırdı:

— Aman Allah, İlahi!

Dözülməz bir həyəcan onun boğazını qovuşdurmuşdu. Ayaq üstə diz aşığı çıxarılmış adam kimi dururdu. Həyəcandan rəngi sapsarı saralıdı.

D'Apröval da həyəcanlanmış ve rəngi saralıdı, ona baxıb dedi:

— Əger özünüzü yaxşı apara bilməsəniz, biabır olacaq. Çalışın özünüzü elə alasınız.

Xanım mızıldadı:

— Elə bilirsən bacarıram. Mənim körpəm! Onu görəcəyimi təsəvvür edəndə!..

Onlar ferma həyətlərinin arası ilə iki cərgə fistiq ağacının kölgəsində, kiçik kənd yolu ilə irəliləyirdilər.

Nəhayət, qarşısında küknar ağacı olan doqqaza çatdırılar.

D'Apröval dedi:

— Buradır.

Xanım ıal-dinməz dayanıb baxmağa başladı.

Həyət böyük idi, ətrafda əkilmiş alma ağacları, damına küfəş yiğilmiş kiçik binaya qədər uzanıb gedirdi. Qarşıda tövlə, anbar, pəyə və toyuq damı yerləşirdi. Büyük bir talvarın altında yük arabası, el arabası, minik arabası düzülmüşdü. Ağacların altında dörd buzov otlayırdı. Həyətin hər tərəfində qara toyuqlar dənləyirdilər.

Səs-səmir eşidilmirdi. Evin qapısı açıq idi, amma heç kəs görünmürdü.

Onlar həyətə girdilər. İri armud ağacının altına diyirlənmiş çələkdən qara bir it çıxıb qəzəblə hürməyə başladı.

Evin divarı boyu taxtadan qayrılmış dayaq üstünə dörd arı pətəyi qoyulmuşdu.

Cənab D'Apröval evin qarşısında dayanıb qışkırdı:

— Ay ev yiyesi!

Qapıda, on yaşlarında, balaca bir qız göründü. Əyninə yun köynək, uzun tuman geymişdi, ayaqları yalın və çirkli idi, utancaq uşağa oxşayırdı.

O, qapının ağzını kəsib dayanmışdı.

— Nə istəyirsiniz? — deyə qız soruşdu.

— Atan evdədirmi?

— Xeyr.

- Hara gedib?
- Bilmirəm.
- Bəs anan?
- Anam inək sağmağa gedib.
- Tez qayıdar?
- Bilmirəm!

Birdən yaşlı xanım, onu buradan zorla aparacaqlarından qorxurmuş kimi, tələsik dedi:

- Mən onu görməmiş buradan gedən deyiləm.
- Biz onu gözləyəcəyik, əzizim.

Onlar geri çevrilərkən əllərində iki tənəkə vedrə və sarı gələn bir qadın gördülər. Hərdən günəşin şüaları vedrələrin üstündə eks edərək ağ, gözqamaşdırıcı işıq saçırı.

Qadının sağ qıcı axsayırdı, cılız bədəni yağışların yuyub, günəşin qurutduğu, rəngi qaçmış, toxunma paltarının içində itmişdi. O, çirkli, yaziq bir qulluqçuya oxşayırdı.

- Anam gəlir, – deyə uşaq dilləndi.

Qadın evə çatanda yad adamlara pis və şübhəli bir nəzər salıb, onları görmürmüş kimi içəri keçdi.

O, batmış ovurduları, saralmış və yaraşıqsız sıfəti, kəndlilərə xas olan ağaç kimi ifadəsiz görkəmi ilə daha yaşlı görünürdü.

D'Apröval onu səslədi:

– Xanım, gəldik xahiş edək ki, içmək üçün bize bir stəkan süd satasınız.

Qadın vedrə'ri evə qoyandan sonra qapıda göründü və donquḍandı:

- Mən süd satan deyiləm.

– Biz bərk susamışıq. Görürsiniz ki, xanım qocadır, özü də yaman yorulub. İçməyə heç bir şeyiniz yoxdur?

Kəndlili qadın narahat və sönük baxışla onları bir də nəzərdən keçirdi.

Nəhayət, ürəklənib dedi:

- İndi ki gelmişiniz, sizə süd verərəm.

O öz daxmasına girdi.

Uşaq evdən iki stul gətirib alma ağaçının dibinə qoydu, anası isə iki qab köpüklü süd gətirib qonaqlara verdi. Sonra nəzarət edirmiş kimi onların qarşısında durub diqqətlə baxmağa başladı.

– Siz Fekandansınızmı? – deyə soruşdu.

– Bəli, biz Fekana istirahət üçün gəlmışik, – deyə D'Apröval cavab verdi. O bir qədər susduqdan sonra soruşdu:

- Bizə toyuq sata bilərsinizmi?

Qadın bir az fikirləşib cavab verdi:

- Bəli, sata bilərəm, sizə yəqin ki, çolpa lazımdır.

– Bəli, çolpa istəyirik.

- Bazardan neçəyə alırsınız?

D'Apröval qiyməti bilmirdi, dostuna təref çevrildi:

- Əzizim, siz çolpanı neçəyə alırsınız?

Xanım dö Kadur gözləri yaşlı mızıldadı:

- Dörd franka, yaxud dörd frank yarıma.

Fermaçı qadın təəccübə qadına yanaklı bir nəzər salıb soruşdu:

- Bu qadın xəstədir? Niye bələ kövrəlib?

D'Apröval nə cavab verəcəyini bilmirdi. Nəhayət, dili dolaşa-dolaşa dedi:

– Xeyr... xeyr... yolda qol saatını itirib, çox gözəl saat idi, ona görə bələ narahatdır. Əgər saatı tapan olsa, bizə xəbər verərsiniz.

Benediktin arvadı cavab vermədi.

Birdən o dilləndi:

- Budur, ərim gelir!

O, darvaza ilə üzbeüz olduğundan ərinin geldiğini evvelcə özü görmüşdü.

D'Apröval diksindi. Xanım dö Kadur isə özünü itirmiş halda çevrilmək isteyəndə az qaldı stuldan yıxılsın.

Onların on addımında ikiqat əyilmiş bir kişi tövşüyə-tövşüyə bir inəyi arxasında çəkirdi.

O qonaqlara fikir vermədən dedi:

- Ay sənə çər dəysin!

Fermer inəklə birlikdə pəyəyə girdi.

Qarının göz yaşları qəfletən çəkilmişdi. O təəccübən keyiyib dinməzcə dayanmışdı: bu onun oğlu idi, onun oğlu!

Eyni fikirdən boğazı qurumuş cənab D'Apröval titrək səsle soruşdu:

- Bu, yəqin ki, cənab Benediktidir?

Fermer qadın şübhə ilə soruşdu:

- Sizə onun adını kim dedi?

— Orada, büyük yolun kollarında dəmirçidən öyrəndik, — deyə o cavab verdi.

Sonra hamı gözünü pəyənin qapısına zilləyib susdu. Qapı divarda açılmış qara bir bacaya oxşayırıdı. İçəridə heç nə görünmürdü, amma yere tökülmüş samanın xişltısı eşidilirdi.

Benedikt alınının tərini sile-sile çölə çıxdı və əyilib qalxa-qalxa iri addımlarla evə təref qayıtdı.

O, əvvəlki kimi yad adamları görmürmüş kimi onların yanından keçərək arvadını səslədi:

— Mən susamışam, gəl bir qab sidri çıxart ver.

Sonra o evə girdi. Arvadı parisiləri tek qoyub zirzəmiyə endi.

Xanım dö Kadur taqətsiz halda:

— Gedək buradan, Anri, — dedi, — gedək buradan.

D'Apröval onun qolundan tutub ayağa qaldırdı, stolun üstünə beş frank pul atdı, qadının səndələdiyini görüb onu bərk-bərk tutub yola düzəldi.

Onlar darvazadan çıxan kimi xanım dö Kadur hönkürməyə başladı, sonra kəderdən qəhərlənmiş səsle inildədi:

— Oh! Oh! Siz ancaq bunumu bacarmışdır?

Rəngi ağarmış D'Apröval sərt səsle cavab verdi:

— Mən bütün bacardığımı etdim. Onun ferması səksən min frank dəyərindədir. Belə bir vərəsəni hər meşşən uşağı ala bilmir.

Onlar dinib-danışmadan geri döndülər. Xanım dö Kadur hey ağlayırdı, gözünün yaşı sisqə bulaq kimi axır, yanağına süzülfürdü.

Nəhayət, göz yaşları qurudu. Onlar Fekana çatdırılar.

Cənab dö Kadur nahar üçün onları gözləyirdi. O, gezintidən qayıdanları görən kimi gülməyə başladı və ucadan dedi:

— Cox gözəl, arvadımı gün vurub, mənim lap üreyimden olub.

Doğrudan, daha inanıram ki, o ağlımı itirib!

Onların heç biri cavab vermedi.

Cənab dö Kadur əllərini ovuştura-ovuştura soruşdu:

— Heç olmasa, yaxşı gəzə bildinizmi?

D'Apröval cavab verdi:

— Əla, əzizim, lap əla!

## QADIN ETİRAFI

Əziz dost, siz məndən həyatımın en parlaq xatirələrindən birini söyləməyi xahiş etmişdiniz. İndi mən qocalmışam, heç kimim yoxdur, nə usağım var, nə də qohum-əqrəbam, ona görə də sizin qarşınızda hər şeyi boynuma ala bilərəm. Ancaq söz verin ki, mənim adımı heç kəsa dəcməyecəksiniz.

Siz özünüz yaxşı bilirsiniz ki, məne aşiq olanlar çox idi, elə mən özüm də tez-tez aşiq olurdum. Mən indi, əvvəlki gözəlliyimdən heç bir əsər-əlamət qalmadığı vaxtda, deyə bilərəm ki, cavanlığımızda çox gözəl idim. Məhebbət mənim həyatımın canı idi, insan havasız yaşaya bilmədiyi kimi mən də məhəbbətsiz bircə gün də yaşaya bilməzdəm. Mən bircə gün nəvazişsiz yaşamaqdan ölümü üstün tuturdum və mənim haqqında düşünən adamın olmamasını hiss etsəm, elə o gün ölərdim. Qadınlar deyirlər ki, ömürlərində ancaq bircə dəfə dərin ehtirasla evə bilirlər, amma mən dəfələrlə dəlicəsinə aşiq olmuşam və təsəvvürümə gətirə bilmirdim ki, mənim ehtirasımın sonu ola bilər, həm də həmişə mənim chtirasım odunu qurtaran soba kimi, öz-özüne, təbii şəkildə sönürdü.

Bu gün mən sizə günahkar olmadığım, lakin sonrakı işlərlə bağlı olan başıma gələn ilk əhvalatlardan birini damışacağam. O, murdar Pekli əczaçının dəhşətli intiqamı özümün də xəberim olmadan iştirak etdiyim müdhiş hadisəni yadına saldı.

Məni qədim Breton nəslindən olan varlı qraf Erve de Kera əre verdiklərindən bircə il keçmişdi və mən ərimi, heç şübhəsiz, sevmirdim. Mənim başa düşdürümə görə əsil məhəbbət həm azad olmalıdır, həm də eyni zamanda müqavimətlərə rastlaşmalıdır. Kilsə və qanunların təsdiq etdiyi məhəbbətə məger məhəbbət dəcmək olarmı? Ər qarşısında arvadlıq borcunu yerinə yetirmək xatirinə göstərilən məhəbbətə heç məhəbbət dəcmək olarmı? Oynaş öpüşü ilə ər öpüşünü dünyada cyniləşdirmək olmaz.

Ərim ucaboylu, qəşəng, boy-buxunlu əsil zadəgan idi. Ancaq ağılsızdı. Həddindən artıq açıq danışan, sözü düz üzə deyən, köntöy bir adam idi. Hiss olunurdu ki, onun beynini ata-anası öz ata-analarından hazır şəkildə götürdükləri fikirlər və mühakimələrle doldu-

rublar. O, başqalarının da müstəqil fikri ola bileyçeyini heç ağlına belə getirmədən özünün həddindən artıq məhdud mühakimələrini heç bir şübhə və terəddüd etmədən asanlıqla, dərhal söyleyirdi. Hiss olunurdu ki, qraf məhdud adam idi və qapı-pəncəresi açıq olan evin havasını təmizləyən külək kimi insan zəhnini zənginləşdirən, onu təzələyən ideyalar onun üçün anlaşılmazdır.

Bizim yaşadığımız qəsr sakit bir yerde yerleşmişdi. Bura ətrafi uca ağaclarla əhatə olunmuş hüzlü böyük bir bina idi. Ağacların gövdəsini basan mamırlar qocaların ağarmış saqqalına oxşayırıdı. Meşəyə dönmüş parkın ətrafında “canavar dəresi” adlandırılan dərin xəndəklər qazılmışdı. Parkın lap sonunda isə içini qamış və su otları basmış iki balaca göl vardı. Mənim ərim həmin gölləri birləşdirən çayın sahilində ördək ovlamak üçün balaca bir pusqu daxması tikməyi əmri etdi.

Evdəki nökerlərdən başqa ərimə tamamile sadiq olan heyvan kimi qanmaz bir gözetçimiz və mənə can-dildən bağlı olan, demək olar ki, mənə sirdaşlıq eleyen bir qulluqcumuz vardi. Beş il əvvəl onu İspaniyadan gətirmişdim. Bu, ata-anasının atıb getdikleri bir uşaq idi. O, qaragözlü, qarayanız, meşə kimi qalın və həmişə pırpız olan qarasaçı, bir sözə qaraçıya oxşayan bir qızdı. Onun on beş yaşı vardi, amma üzdən lap iyirmi yaş da vermək olardı.

Payız girdi. Biz gah qonşuların parkında, gah da öz parkımızda ova çıxırıldık. Elə bu vaxtlar bizim qəsrə tez-tez gələn cavan baron S. mənim diqqətimi cəlb etdi. Sonra o bizdən ayığını kəsdi və mən onu tamamile unuttum, ancaq hiss etdim ki, ərimin mənə olan münasibəti tamam dəyişmişdir.

Dinib-danışmır, həmişə fikirli-fikirli gezir və məni öpmürdü. Mən tək qalmaq və dincəlmək üçün özümə ayrıca yataq otağı düzəltmişdim. Ərim mənim yanımı gəlmirdi. Ancaq gecələr qapımın ağızında ayaq sesləri eşidirdim. Kimsə barmağının ucunda qapıya yaxınlaşır, bir neçə dəqiqə sakitcə dayanır və sonra gəldiyi kimi də sessizcə uzaqlaşırdı.

Mənim yataq otağım aşağı mərtəbədə idi və mənə elə gəldirdi ki, gecələr kimse qəsrin ətrafında dolaşır.

Mən bunu ərimə dedim və bir neçə saniyə diqqətle üzümə baxdım və:

— Bizim keşikçidir! — deyə cavab verdi.

Bir dəfə, nahardan sonra həddindən artıq kefi kök olan, əslində isə o özünü şad göstərməyə çalışırıdı, Erve məndən soruşdu:

— Gəlsənə, bir üç saatlıq daxmaya gedək. Hər axşam mənim toyuqlarımı yeməyə gələn tulkunu də vurarıq.

Men təəccübəndim və fikrə getdim. Amma onun çox qəribə bir baxışla, həm də inadkarlıqla üzümə baxdığını görüb:

— Əlbəttə, gedəram, əzizim, — deyə cavab verdim.

Onu da deyim ki, mən canavar və qaban ovalamaqda kişilərdən heç də geri qalmırdım. Ona görə də ərimin daxmaya getmək təklifi çox yerinə düşmüştü.

Ərim özünü çox qəribə aparırdı: bütün gecəni həyecanlandı, gah yerindən sıçrayıb dik qalxır, gah sakitcə qayıdır otururdu. Saat ona yaxın mənə:

— Hazırsanmı? — dedi.

Mən qalxdım. Tüfəngimi özü getirdiyindən:

— Gülle ilə, yoxsa saçma ilə doldurum? — deyə soruşdum.

O təəccübəndi, sonra cavab verdi:

— Səni inandırıram ki, elə təkcə saçma da kifayət eləyər. — Bir dəqiqədən sonra isə çox soyuqqanlıqla əlavə etdi: — Siz öz təmkin və soyuqqanlılığınıza fəxr eləyə bilərsiniz.

Mən güldüm:

— Mən? Nəyə görə? Tulkü vurmağa gedəndə adama soyuqqanlılıq lazımdır? Bu sizin ağliniza hardan gəldi, mənim əzizim?

Nəhayət, biz səssiz-səmirsiz daxmaya yaxınlaşdıq. Evdə hamı yatrırdı. Damina döşənmiş şiferi parıldayan bu hüzlü qədim qəsrin üzərinə yumurlanmış ay sarımtıl işıq çiləyirdi. Qəsrin hər iki tərəfindəki qoşa qülləsi ay işığını eks etdirirdi, bu hüzlü, işıqlı, həzin və etirli gecənin sakitliyini heç nə pozmurdu, ətrafa ölü sükut çökmişdi. Hava durğun idi, nə qurbağalar quruldaşır, nə də bayquşlar ulayırdı, elə bil hər şey vahiməli bir durğunluğa qərq olmuşdu.

Biz parka, ağacların kölgəsinə gəldiyimiz zaman burnuma cürümüş yarpaqların təzə, etirli qoxusu doldu. Ərim dinmirdi, ancaq bir ovçu chtirası ilə hər şeyi dinləyir, qoxulayır, hər şeye qulaq kəsilib göz qoyurdu.

Biz göllerin yanına gəlib çıxdıq.

Suda bitən qamışlar azca da olsa, tərəpənmirdi, külək onları siğalımadı, amma hərdənbir suda xərif bir titrəyiş baş verirdi, suyun

ortasında balaca bir nöqtə əmələ gelir, sonra onun ətrafında dairəciklər görünür və bu dairəciklər qırışlar kimi işildayıb arası kəsilmədən genişləndirdi.

Biz pusquda durmaq üçün daxmaya yaxınlaşanda ərim məni qabağa saldı, sonra tələsmədən tüfəngini doldurdu, çaxmağın şaq-qılıtı mənə çox qəribə bir təsir buraxdı. O, mənim titrədiyimi hiss etdi:

— Bəlkə cələ bu sınaq səndən ötrü kifayətdir? Əger elə isə gedin!  
— dedi.

Mən həddindən artıq heyrətləndim və:

— Heç vaxt. Mən buraya əlibəş geri qayıtmaq üçün gəlməmişəm. Bu gün sizə nə olub?

O donquldandı:

— Özün bilən yaxşıdır.

Biz sakitcə dayandıq.

Bu işiqlı, cansızıcı payız axşamının sükutunu heç nə pozmadığına görə, təxminən yarım saatdan sonra piçilti ilə soruşdum:

— Heyvanın məhz buradan keçəcəyinə əminsinizmi?

Elə bil mən Erveni dişlədim. Dik atıldı və ağızını qulağımı yapışdırıb cavab verdi:

— Tamamilə əminəm.

Yeniden susduq.

Deyəsən bir azca mürgülədim. Birdən ərim əlimi sıxdı, səsi dəyişdi və fısıltı ilə dilləndi:

— Görürsənmi onu? Ağacın altındadır.

Nə qədər baxdım, heç nə görə bilmədim. Erve gözünü gözümüzün içində zilləyərək, tüfəngi sakitcə ciyninə keçirdi. Mən əlimi tətiyə aparmaq istəyirdim ki, gözlənilmədən, bizdən otuz metr aralı, ay işığında aydın seçilən bir adam göründü, o, təqibdən qaçmaqla yaxasını qurtarmağa çalışan adam kimi, — əyilə-əyilə, tələsik addımlarla uzaqlaşdırdı.

Mən heyrətimdən qışkırdım və geri dönməyə macəl tapmamış gözümün qabağından alov qalxdı, gülə səsindən qulağım tutuldu və mən gördüm ki, həmin adam gülə dəymmiş canavar kimi yerə sərildi.

Dəhşətdən ağlım itirərək, qışkırib fəryad qopartdım, quduzlaşmış Ervenin əlleri boğazından yapışdı. O, evvəlcə məni yerə yıxdı,

sonra göye qaldırdı və havada yelleyə-yelleyə, otluğa sərilmiş meyitin yanına qaçıb və var gücü ilə məni onun üstünə çırpdı. Elə bil mənim başımı ezmək istəyirdi.

Mən hiss etdim ki, məhv oluram; o məni öldürməyə hazırlaşdı. O, ayağını yuxarı qaldırıb çəkməsinin dabarı ilə məni vurmaq istədi və elə bu an, gözlənilmədən, mən özümə gələnə qədər, kimsə ondan yapışb yerə sərdi.

Mən dərhal sıçrayıb ayağa qalxdım. Mənim qulluqcum Pakita Ervenin sinəsinə çökmüşdü. Quduz pişik kimi özündən çıxmış halda, sir-sifati əsə-əsə, Ervenin saqqalını yolar, bigimi dartsıdırır və üzünün dərisini cırıq-cırıq edirdi. Sonra birdən başqa duygu onun qəlbində baş qaldırdı və sıçrayıb meyitin üstünə yıxıldı, onu bağrına basdı, gözlərindən, ağızından öpdü, dodaqları ilə ölümün dodaqlarını araladı, elə bil onun nefesini axtardı, məhəbbətin ən ali nəvazişinə qərq etdi.

Ərim ayağa qalxaraq, ona tamaşa edirdi. O, hər şeyi başa düşdü və mənim ayaqlarına düşərək dilləndi:

— Bağışla məni, əzizim, mən bu qızın oynaşına səni qısqanmışam, gözətçi məni çasdırıb.

Mən isə canlı bir qadının ölümü qərq etdiyi dehşətli öpüşlərə baxır, onun hıçkırıqlarını dinləyir, ümidsiz məhəbbətin coşqunluğunə tamaşa edirdim.

Elə bu andan başa düşdüm ki, ərimə mütləq xəyanət edəcəyəm.

BALACA ÇƏLLƏK

Adolf Tavern 'yeyə

Eprovil karvanşarasının sahibi Şiko balaca faytonunu Maquar qarının fermasının karşısında saxladı. Şiko qırıq yaşlarında, yekə-qarın, qırıq zisifət bir adam idi, bir az da kolekbaz idi.

O, atı hasarın direyinə bağlayıb, həyətə girdi. Qarının malikanəsi onun mülkündən o yana başlanırdı. Şikə çoxdandı gözünü qarının torpağına dikmişdi. O, dəfələrlə bu torpağı almaq üçün söz açırdı, lakin hər dəfə də Maqluar qarı qəti etiraz edib deyirdi:

- Men burada doğulmuşam, burada da öleceyorum.

Qarı qapının ağzında oturub kartof soyurdu. O, ariq, uz-gozu qırışmış, beli bükülmüş, yetmiş iki yaşında olsa da, cavan qız kimi idi. Şiko məhrİbanlıqla əlini qarının kürəyinə vurub, onun yanında, kötilin üstündə oturdu.

- Ho, ana, kefin necadır, canınız sazdır mı?

- Pis devil. Prosper kirvo, sən necəsen?

- Eh biraz sümüklerim sizildayır, qalan hər şey yaxşıdır.

- Ell, mi az?

— Cox gezer! Qarı daha dinnədi. Şiko da dinmezcə onun neçə işləməsinə tamaşa edirdi. Qarı oyri, cedarlanmış, xərcəng qısqacları kimi quru barmaqları ilə kartofu sabətdən çıxarıb, hərleyə-zərləyə o biri əlində tutduğu bıçaqla soyur, qabıq şərid kimi uzanıb axırda qırılırdı. Soyulmuş kartofları su dolu vedrəyə atırdı. Dövresində üç sırtlı toyuq fir-fir fırlanırdı. Onlar qariya yaxınlaşır, kartof qabıqlarını qarının etəyindən qapıb götürür, qaçırdılar.

Şiko biraz narahat idi, o ne iso demek isteyirdi, çekimini, tereddüd edirdi. Nohayet, tıreklenib dedi:

— Mağluar ana, deyin görök...

Büyüğün, mən sizi eşidirəm.

- Deməli, bu fermanı mənə satmaq istəmirsiniz?

— Demiş, bu tərəfindən nüvələşdirilir.  
— Yox, satmiram, gözünüzü çəkin. Demişom satmiram, vəsətələm. Daha bu hərada dərişməyin.

Bütün sizinizi, man bir iş fikirleşmişim, hər ikimizə sərfəlidir.

#### **- BILIRUBIN**

— Bax, məsələ belədir, siz fermanı mənə satırsınız, amma ferma yenə sizin olur. Başa düşmədiniz? Yaxşı qulaq asın.

Qarı olindəki işini yarımcıq qoysdu, oynaq gözlörini qıyıb, mey-xana sahibinin üzünə zillədi.

Şiko sözüne davam etdi:

- İndice başa salaram. Demoli, men sizə hər ay yüz elli frank verirəm. Eşidirsizimi: hər ay faytonuma minibura golirəm, sizə yüz suluq otuz ekü verirəm. Vəssalam, başqa heç nə doyişmir, Siz öz evinizdə qalırsınız, nə manimla işiniz olur, nə də mənə borclu olursunuz. Siz pulu məndən alırsınız, vəssalam. Necədir, xoşunuza golir?

O gülümşüne-gülümşüne qarşıya baxırdı. Qarı burada nə işe bir hiyle olduğundan şübhələnərək onu başdan-ayağacan süzdü, sonra sorusdu:

— Yaxşı, bu monim xeyirim, bəs sizin xeyriniz nədir, fermadan siz no götürürsünüz?

Siko dedi:

— Bu barədə narahat olmayın. Allah sizə no qədər ömür veribsa, o qədər də yaşayacaqsınız. Amma görək notarius idarəsindən mənə bir kağız verəsiniz ki, sizdən sonra ferma mənə qalacaq. Sizin övladınız yoxdur. Bir-iki qohum-qardaşınız var, onlara da ürək qızdırırsınız. Hə, necədir, ürəyinizi yatır? Nə qədər ömrünüz var, əmlakınız özünüzündür. Mən də sizə hor ay yüz suluq ekü verirəm. Mənçə, sizin üçün sərfəlidir.

Qarı bayaqkı kimi çabit qalmışdı, hem də narahat idi, amma tamah ona üstün goldı. Dedi:

— Mən etiraz etməmişəm. Amma gerek bu barədə yaxşı-yaxşı fikir-josom. Gelən həftə gelin, bir də söhbət edərək, Sizə qəti cavab verərəm.

Şiko çıxıb getdi, özündən elő razi idi ki, elő bil dünyanın yarısını almışdı.

Maqluar qarını fikir götürdü. Geconi do yata bilmədi. Sonra dörd gün qızdırmañ adam kimi ağlına cürbocüt şübhəli fikirlər goldı. O hiss edirdi ki, burada nə isə bir kələk var, amma hor ay alacağı otuz ekünü, havayı yerdən ətəyinə tökülcək sikkələrin cingiltisini eşidir, ažzı sulanırdı.

Axırda qarı notarius idarösino gedib ohvalatı danişdı. Ona məsləhət verdilər ki, Şikonun təklifini qəbul etsin. Amma yüz suluq otuz ekünün əvəzində əlli ekü tələb etmək lazımdır, çünki fermanın davarı on azı altmış min frankdır. Notarius deyirdi:

– Əgər siz on beş il yaşasınız, o size cəmisi qırıx beş min frank vermiş olacaq.

Hər ay yüz suluq əlli ekü ala biləcəyini eşidəndə qarı sevinirdi, amma ehtiyat da edirdi, qorxurdu ki, kələk işlədilmiş ola, gözlənilməz hadisə baş verə, ona görə də axşama qədər notarius idarəsində qalib sorğu-sual elədi. Axırda göstəriş verdi ki, müqaviləni hazırlasınlar, evə qayıdanda başı gicəllənirdi, elə bil dörd dolça təzə sidr içmişdi.

Şiko cavab almaq üçün geləndə qarı bir xeyli məzə verməyə başladı, dedi ki, razı deyil, amma əslində qorxurdu ki, Şiko yüz suluq əlli ekü verməyə razı olmaya. Şiko çox yalvardıqdan sonra qarı öz şərtini dedi:

Şiko gözlənilməz bu şəti eşidəndə hirsindən dik atıldı, sonra qəti etiraz elədi.

Qarı onu yumşaltmaq üçün ömrünün axırına lap az qalmasından danışmağa başladı:

– Mənim çox olsa beş-altı il ömrüm qalıb. İndi yetmiş iki yaşı var, canım da saz deyil. Keçən həftə ele bildim ki, ölürem, mədəm doğranırdı. Özümüz güc-bela ilə çarpayıma çatdırıldım.

Şiko isə yumşalmadı:

– Yaxşı, yaxşı kələkbaz qarı, canınız polad kimi möhkəmdir! Heç olmasa yüz on il yaşayacaqsınız. Hələ mənim kimilərin çoxunu o dünyaya yola salacaqsınız.

Bütün günü mübahisə etdilər. Qarı güzəştə getmək istemirdi. Axırda Şiko əlli ekü verməyə razı oldu.

Ertesi gün müqaviləyə qol çəkdilər. Maqluar qarı on ekü çaxır pulu da tələb elədi.

Üç il keçdi. Qarı gündən-günə cavanlaşındı, sanki keçən illərin onun ömrünə dəxli yox imiş. Şiko dildər olmuşdu, elə bildirdi ki, yüz ildir qariya pul verir, onu aldadıblar, soyublar, müflis ediblər. Hərdən faytonuna minib qariya baş çekməyə gəlirdi. Onun bu səfəri, taxi-lin yetişib biçilən vaxtinin çatıb-çatmadığını yoxlamaq üçün iyul ayında tarlaya baş çəkən kəndlinin səfərinə oxşayırırdı. Hər dəfə gələndə qarı ona bic-bic baxırdı. Ele bil gizli bir oyunda ududuğu üçün ürəyində sevinirdi. Şiko tez qayıdır faytonuna minir, dodaqaltı deyinirdi:

– Bəs nə vaxt gəbərəcəksən, ay ifritə??

Şiko başını itirmişdi. Hər dəfə qarını görəndə istəyirdi onu boğub öldürsün...

Şiko baş sindirir, çıxış yolu axtarır. Nəhayət, günlərin birində, ilk dəfə öz teklifini bildirməyə gələndə elədiyi kimi əllerini ovuşturdu-ovuşturdu qariya yanaşdı. Bir az ordan-burdan danışandan sonra dedi:

– Bura bax, anacan, Eprevilə yolunuz düşəndə niyə gelib meyxanamda nahar eləmirsiniz? Camaat arasında səhbət gəzir, dəyirlər guya, bizim aramız deyib, mən pərt oloram. Bilirsiniz ki, bizdə nahar eləsəniz, sizdən pul alası deyiləm. Mən belə xırda şeylərə fikir vermirem. Nə vaxt ürəyiniz istədi gəlin, utanıb eləmeyin, mən çox şad olaram.

Maqluar qarı təklifi unutmadı. İki gündən sonra nökeri Selestinin sürdüyü təkatli faytonla bazara gedəndə birbaş Şiko kirvənin meyxanasına gəldi. Çekinib eləmədən atı tövləyə saldı. Sonra ved edilmiş naharı istədi.

Meyxana sahibi el-ayağa düşüb, ona əsil xanımlara layiq xidmet göstərdi; toyuq əti, kolbasa, qızardılmış qoyun əti və duza qoyulmuş kələm gətirdi. Amma qarı heç nə yemədi, uşaqlıqdan öz rejimini bildirdi, azacıq şorba və bir tike yağı-çörəklə dolanırdı.

Qarı qaralan Şiko israr edirdi. Qarı heç bir şey içmemişdi, hətta qəhvəni də rədd etmişdi.

Şiko soruşdu:

– Belkə bir qədəh şərab içəsiniz?

– Hə! Buna sözüm yoxdur, olar.

Şiko səsi gəldikcə ucadan çıçırdı:

– Rozali, şərab gətir, ən yaxşılarından, sürfin filəndis şərabından gətir.

Xidmetçi uzun bir şərab şüşəsi gətirdi. Şüşə kağızdan düzəldilmiş "üzüm yarpağına" bükülmüşdü.

Şiko iki balaca qədəh doldurdu:

– Dadına baxın, anacan, əla şərabdır.

Qarı aram-aram içməyə başladı. O, ləzzət almaq üçün xırda qurtumlarla içirdi. Qədəh boşalandı qarı ağızını marçıldıdab dedi:

– Doğrudan da gözəl şərabdır.

O, sözünü qurtarmamış Şiko qədəhi bir də doldurdu. Qarı istədi etiraz elesin, amma gec idi. O yenə aramlı içməyə başladı.

Şiko istəyirdi üçüncü qədəhi içirtsin, amma qarı etiraz elədi.

Şiko israr edirdi:

– Axi bu lap süd kimidir. Gördünüz nə dadlıdır! Mən bundan dalbadal on-on iki qədəh içirəm, heç nə olmur. Şəker kimidir. Nə mədəyə eziyyət verir, nə də baş ağrıdır: adamın dilinin üstündə yağ kimi əriyib gedir. Bundan faydalı içki tapılmaz!

Qarının yenə də tamahı çəkirdi, ona görə də güzəstə getdi. Üçüncü qədəhin də yansını içdi.

Şiko eliaçıqlıq edirdi, özündən çıxmışdı:

– Yaxşı, indi ki bu şərab xoşunuza gelir, ondan sizə bir çəllək verərəm, bilərsiniz ki, biz doğrudan da dostuq.

Qarı etiraz elemədi, azaciq keflənmişdi, çıxıb evlərinə getdi.

Ertesi gün Şiko Maqluar qarının yanına gəldi. Faytonundan dəmir çənbərli kiçik bir çəllək düşürtdü. Sonra istədi ki, qarı dadına baxıb şərabın dünənki şərabdan olduğunu təsdiq eləsin. Hərəsi üç qədəh içdilər. Şiko getməyə hazırlaşanda dedi:

– Qurtaranda xəbər eleyin, hələ varımdır, utanıb eləmeyin. Mən xəsis deyiləm. Şərabi nə qədər tez içib qurtarsınız, bir o qədər mənim üreyimə yatar.

Şiko faytonuna minib getdi.

Dörd gündən sonra yenə gəldi. Qarı qapının ağızında oturmuşdu. Şorبaya tökmək üçün çörək doğrayırdı.

Şiko qariya yanaşış salam verdi. Lap yaxınlıqda durub damışındı ki, qarının ağızından iyə gelib-gəlmədiyini bilsin. Qaridan şərab iyə gəlirdi. Şikonun kefi kökəldi:

– Bəlkə, məni bir qədəh şəraba qonaq edəsiniz?

Onlar iki, ya üç dəfə qədəh-qədəh vurdular.

Tezliklə etrafə səs yayıldı ki, Maqluar qarı evdə tek içib sərəxş olur. Onu gah mətbəxdə, gah da həyətində kefli tapırdılar, bəzən də yaxın yol-rızdə yixılıb qahrdı, camaat onu sürüyə-sürüyə evinə gətirmeli olurdu.

Şiko daha ona qonaq gəlmirdi. Ele ki qarı barədə söhbət düşürdü, o qəmli-qəmli deyinirdi:

– Bu yaşda içkiyə belə qurşanmaq bədbəxtlikdir. Adam qoca landa canı da zəifləyir. İcki qarının axırına çıxmasa yaxşıdır.

Doğrudan da, içki qarının axırına çıxdı. Sonrakı qış, milad bayramına az qalmış o, berk keflənmiş, qarın altında qalıb ölmüşdü.

Onun fermasına yiyeşlənmiş Şiko kirvə deyirdi:

– Bu səfəh qarı içməsəydi, hələ bir on il də yaşaya bilərdi.

## ŞEYTAN

Kəndli ayaq üstə, həkimlə üzbezər durmuşdu. Xəstə qarı çarpaçısında uzanmışdı. O halsizdi, sakit-sakit qarışındaki iki kişiye baxırdı. Bilirdi ki, ölcək, amma heç əl-ayağa düşmürdü, özü bilirdi ki, vaxtı bitib, doxsan iki yaşı var.

Qapı ve pəncəre də açıq idi. İçəri dolan qızmar iyul günüşi evin dörd kəndli nəslinin yönəmsiz çəkmələri altında tapdanmış çalaçuxur, gil döşəməsini yandırırdı. İsti nəfəslə meh çöldən otun, taxılın, günorta istisindən ütümüş yarpaqların iyini gətirirdi. Cırçır malar gücləri gəldikcə cirildaşaraq, aləmi başlarına götürmüştü. Ele bil bir dəstə uşaq bazardan təzə aldıqları “cığcığları” həvəslə cirıldadırdılar.

– Yox, Onore, siz ananızı bu vəziyyətdə qoyub gedə bilməzsiniz. Onun ömrü lap lap az qalib.

Qanı qaralmış kəndli sözünün üstündə dururdu:

– Axi mən taxılı çöldə qoya bilmərəm, vaxt keçir. Hava da yaxşıdır, elə deyilmə, ana?

Can versə də hələ normand xəsisliyi canından çıxmamış qarı gözü ilə oğluna razılıq verdi ki, gedib taxılı yiğsin, özü də öle biler.

Amma hekim hirslenir, təpiyini yere vururdu:

– Siz qansız adamsınız, eşidirsinizmi, mən icazə vermirem, vəsalam! Əgər taxılı mütləq bu gün yiğmalısınızsa, cəhənnəm olsun! Heç olmasa Rape qarını təpib getirin, ananızın yanında qalsın. Mən tələb edirəm, eşitdinizmi! Əgər sözümə qulaq asmasanız, özünüz xəstələnəndə yaxın gəlmeyəcəyəm. Sahibsiz it kimi gəbərəcəksiniz, eşidirsinizmi?

Uzun, arıq kəndli ləng-ləng gözlerini döyürdü. O, həkimdən qorxur, amma bir qərara da gelə bilmir, xərcini hesablayır, tərəddüd edir, mızıldayırdı:

– Rape qarı keşik çəkmək üçün nə qədər pul alır?

Həkim qışkırdı:

– Mən nə bilim? Keşikdə olacağı vaxtdan asılıdır. Öz aranızda razılaşarsınız. Lənət şeytana! Bir saatdan sonra qarı burada olmalıdır, eşidirsinizmi?

Nəhayət, oğul razılaşdı:

– Gedirəm, gedirəm, cənab hekim, hirslenməyin.

Hekim çıxıb gedərkən onu bir də hədələdi:

– Bura baxın, yadınızdan çıxməsin, mən hirslenəndə heç kəsi tanıyan deyiləm:

Hekim gedən kimi oğul anasına tərəf çevrildi və məyus bir səsle dedi.

– İndi ki, kişi belə istəyir, gedim Rapeni çağırıım, mən gəlince gözə.

O da çıxıb getdi.

Rape qarının peşəsi paltar ütüləmək idi. O, kəndin və etraf kondələrin ölüleri və can verənlərinə də xidmət göstərirdi. Qarı öz müştərilərini kəfənə salıb ağızını tikdikdən sonra yenidən öz işinə – dirilərin paltarını ütüləməyə başlayırdı. O, bir il saxlanılmış alma kimi qırışmışdı, qəddar və paxıl adamdı. Hem de yaman xəsisidi. Qəddi ikiqat əyilmişdi, elə bil dəmir ütü öz ağırlığı ilə onu əyib həmişəlik ikiqat elemişdi. Qarının ölümə sırlı bir rəğbəti vardı, onu vəhşi bir ehtirasla izləyirdi. O, yalnız gözü qarşısında olmuş adamlardan, şahidi olduğu müxtəlif növ ölüldən danişirdi. Ovçu öz macəralarından danışlığı kimi o da bir-birinə oxşar ölüm səhnələrini təsvir edirdi.

Onore Bontan gələndə qarı kənd adamlarının paltarını boyamaq üçün mavi su hazırlayırdı.

Onore salamlaşdı:

– Hə, salam, Rape xala, işlər nə təhər gedir, pis deyil ki?

Qarı üzünü ona tərəf çevirdi:

– Pis deyil, pis deyil, siz necəsiniz?

– Mən babatam, amma anamın işi xarabdır.

– Ananın?

– Hə, ananın!

– Nə olub anana?

– Can verir!

Qarı əllərini sudan çıxartdı. Mavi su damcıları qolundan süzülbərmaqlarının ucundan qaba damcılıyırdı. O, sırlı bir maraqla soruşdu:

– Yeni halı o qədər pisdir?

– Hekim dedi ki, sabaha qalmaz.

– Deməli, doğrudan da, vəziyyəti xarabdır! – Onore tərəddüd edirdi. İstəyirdi öz təklifini demək üçün söhbəti bir az uzatsın. Amma başqa bir söz tapa bilmədiyinə görə birbaş məqsədə keçdi:

– Anam ölüncə yanında qalsan, məndən nə qəder alarsan? Özünüz bilirsiniz ki, mən varlı deyiləm. Heç qulluqcu saxlamağa da imkanım yoxdur. Elə anam da onun üçün əldən düşdü, çox işlədi, çox yoruldu! Doxsan iki yaşı olsa da on adamın işini görürdü. İndi işlər töküüb qalıb!

Rape ciddi səslə dilləndi:

– İki qiyməti var: varlılar üçün gündüzə qırx su, geceler isə üç frankdır. Başqaları üçün gündüz iyirmi su, gecə isə qırx sudur. Sizdən gündüz iyirmi, gecə qırx su alaram.

Kəndli fikrə getdi. O, anasını yaxşı tanıyrıdı. Bilirdi ki, dözümlüdür, canı bərkdir. Hekim nə deyir desin, qarı hələ səkkiz gün də yaşa bilər.

Onore qətiyyətlə dedi:

– Yox, yaxşısı budur, mənə bir məbləğ deyin, ölənə qədər nə qədər alarsınız, onu deyin. İkimizden birimizin bəxti getirər. Hekim deyir ki, tez ölücək. Əger belə olsa, size xeyir olar, mənə zərer. Əger sabaha qedər, yaxud daha çox yaşasa, mən udaram, siz uduzarsınız!

Qarı təəccübə ona baxırdı. O indiyə qədər belə məsələdə riskə getməmişdi. Tərəddüd edirdi. Amma bəxtinin getirəcəyinə də ümidi vardi. Sonra şübhəyə düşdü, fikirləşdi ki, onu aldatmaq istəyirler.

– Ananiza baş çəkməmiş, bir söz deyə bilmərəm.

– Yaxşı, gedək, özünüz baxın.

Qarı əlini silib onun arxasında getdi. Yolda heç biri dinib danişmirdi. Kəndli elə iri addımlarla yeriyirdi ki, elə bil hər addımda bir arxin üstündən tullanırdı, qarı da onun arxasında qaçmalı olurdu.

İstdən halsizləşib çöldə uzanmış inəklər başlarını ağır-agır qaldırıb yanlarından keçən bu iki nefərə baxır, astadan böyürüb, sanki təzə ot istəyirdilər.

Onore Bontan evlərinə yaxınlaşanda mızıldadı:

– İndi bəlkə de, ölüb.

Səsindən duyulurdu ki, o özü bu ölümü arzulayır.

Amma qarı ölməmişdi. Çarpayıda arxası üstə uzanmışdı. Az qala sümükləri görünən əllərini bənövşəyi yorğanının üstündən sineşinə qoymuşdu. Bu əller qəribə bir heyvancığaza oxşayırdı; elə bil sinə-

sində cüt xərçəng yatmışdı. Yelden, yorğunluqdan az qala bir əsr-dən bəri işləməkdən qırışmış, bükülmüşdü.

Rape qarı çarpayıya yaxınlaşış xəstəni nəzərdən keçirdi. Nəbzini yoxladı, əlini sinəsinə qoyub nəfəsini yoxladı, səsinə qulaq asdı, dayamıb bir az da baxdıqdan sonra Onorenin arxasında çöla çıxdı. O inanmışdı. Xəstə sabaha qalmazdı.

Onore soruşdu:

– Hə, necədir?

Rape qarı cavab verdi:

– Hələ iki gün çəkər, bəlkə də üç gün. Sizdən altı frank alaram, hər iş menim boynuma.

Kəndli qışqırdı:

– Altı frank! Altı frank! Deli olmusunuz nədir? Mən sizə deyi-rəm beş-alı saatdan artıq yaşamaz!

Onlar çox mübahisə elədilər, ikisi də özündən çıxmışdı. Axırda Onore gördü ki, qarı çıxbı getmək isteyir, vaxt keçir, taxıl da qalıb çöldə, əlacsızlıqdan razılaşdı.

– Yaxşı, danışdıq, altı frank verirəm, hər iş sizin boynunuza, cənəzə qaldırılınca buradasınız.

– Razılaşdıq, altı frank.

Onore iri addımlarla tarlaya, biçilib yere serilmiş, qızmar günəşin altında qurulan taxilini yığmağa getdi. Keşikçi qarı otağa qayıtdı. O lazım olan şeyləri götürmişdi. Ölülərin və can verənlərin yanında qarı bekar qalmırdı, ya özü üçün işləyir, ya da dəvət olunduğu evdə başqa işlərə də kömək edib əlavə pul alırdı.

O qəfildən soruşdu:

– Keşiş yanınıza gəlibmi, Bontan qarı?

Qarı başını tərpədib “yox” dedi. Rape dindar adamdı, həyəcanla ayağa qalxdı.

– Aman Allah, belə iş olar? Mən gedirəm keşisi çağırıım.

Rape tələsik ruhani evine yollandı. Elə bərk gedirdi, küçədəki uşaqlar onu görüb fikirləşirdilər ki, nə isə bir bədbəxtlik üz verib.

Keşiş tələsik əbasını çiyninə salıb o saat yola düzəldi. Kilsə xorundan olan kiçik bir uşaq isə onun arxasında gedir, zəng çalıb istidən yanın bu sakit çöldən Allah adının keçdiyini xəber verirdi. Tarlada işləyənlər uzaqdan keşisin ağ əbasını görüb, iri şlyapalarını əllerinə alır, dinmez durur, onun gözdən itməsini gözləyirdilər.

Dərzləri toplayan qadınlar qədlərini düzəldib xaç çevirirdilər. Qara rəngli toyuqlar hürküb qanadlarını çırpı-çırpı çəpər boyu qaçır, bir delik tapıb gözdən itirdilər. Kola bağlanmış bir toyuq əbanı görüb qorxuya düşdü, ayağındakı ipi darta-darta kolun başına firlandı, uca-dan qaqqıldı.

Kilsə xorunun qırmızı paltarlı uşağı irəlidə, başına dördkünc papaq qoymuş keşis isə boynunu büküb dua oxuya-oxuya arxada gedirdi.

Rape qarı isə gedə-gedə səcdə edirmiş kiri ikiqat əyilib, əllə-rini kilsə adəti ilə cütləmişdi, lap arxada qalmışdı.

Onore uzaqdan onları gördü və yanındakılardan soruşdu:

– Görəsən, keşis hara gedir belə?

– Sənin ananın yanına Allah kəlamı aparır, lənət şeytana!

Onore heç təəccübənmədi də:

– Hə, yəqin elədir, ola biler!

Sonra öz işinə qurşandı.

Bontan qarı günahlarını etiraf etdi, xeyir-dua aldı, sonra keşis qarılıarı isti daxmada tek qoyub getdi.

Rape gözlerini can verən qarıya zilləyib durmuşdu, fikirləşirdi, görəsən, çox çəkməz ki.

Axşam düşürdü, içəriyə serin külek dolur, Epinalın iki sancaqla divara bərkidilmiş şəklini yellədirdi. Pəncərənin saralmış, milçək zibilindən xal-xal olmuş xirdəcə ağ pərdələri çırpınır, elə bil qan-nın ruhu kimi çıxbı getməyə, göylərə uçmağa çalışırı.

Qarı isə gözləri açıq, sakit uzanmışdı, gecikmiş ölümü laqeydiliklə gözləyirdi. Nəfəsi qurumuş boğazında xışıldayırdı. Az sonra nəfəsi kəsiləcək, dünyada bir qadın azalacaq, heç ağlayan da olma-yacaq. Qaranlıq düşəndə Onore qayıtdı. Çarpayıya yaxınlaşış gördü ki, anası hələ sağdır, soruşdu:

– İşlər necədir?

Əvvəller anası xəste olanda da Onore bu cür hal-əhval tuturdu. Rape qarı evlərinə qayıdanda Onore ona tapşırıdı:

– Səhər saat beşdə gəlməlisiniz, gecikməyin.

Qarı dedi:

– Yaxşı, səhər saat beşdə gələrəm.

Qarı səhər açılanda gəldi. Onore işə yollanmadan əvvəl özü bişirdiyi şorbam içirdi.

Rape qarı soruşdu:

- Hə, nə oldu, ananız canını tapşırdı?
- Onore gözlərində qəribə bir hiylə cavab verdi:
- Vəziyyəti bir az yaxşılaşıb.
- O çıxbıq getdi.

Rape narahathıqla can verən qarıya yaxınlaşdı. Xəstənin hali dəyişilməmişdi, əvvəlki kimi gözləri açıq, yumulmuş əlləri yorğanın üstündə, sakit-sakit uzanmışdı.

Kesikçi qarı başa düşdü ki, bu vəziyyət iki gün, dörd gün, bəlkə, səkkiz gün davam edə biler. Xəsis qarı narahat oldu. Sonra onu aldatmış Onoreye və ölmək bilmeyən bu qarıya bərk acığı tutdu.

Rape gözləyə-gözləyə öz işini görür, gözlərini Bontan qarının qırışmış üzündən çəkmirdi.

Onore səhər yeməyi üçün eve gəldi. Kefi kök idi, yeməkdən sonra çıxbıq getdi. O, öz məhsulunu toplayırdı, yəqin ki, başqa işləri də yaxşı gedirdi.

Rape qarı özündən çıxbırdı, fikirləşirdi ki, keçən vaxtin hər dəqiqlişəsi onun itirilmiş vaxtı, oğurlanmış puludur. Rape qəzəblənmişdi, isteyirdi bu kaftarin, səfəh qarının, inadkarın boğazından yapışsın, azacıq sıxıb vaxtını və pulunu oğurlayan bu zəif nəfəsi birdəfelik kəssin.

O, işin gerisindən qorxurdu, bir az da fikirləşəndən sonra çarpaçıya yaxınlaşdı və soruşdu:

- Şeytanı hələ görməmişiniz ki?
- Bontan qarı mızıldadı:
- Yox.

Rape söhbətə başladı, qarının halsiz, ölümcül ürəyinə vəlvələ salmaq üçün cürbəcür əhvalatlar danışdı.

O söyləyirdi ki, adam ölməmişdən bir neçə dəqiqə evvel Şeytan gelir. Şeytanın əlində süpürgə, başında qazança olur, özü də bərk-bərk qışqırır. Şeytanı gördün - qurtardı, dəməli, bir-iki dəqiqə ömrün qalıb. Sonra o, bu il ölməzdən evvel Şeytanı görmüş qarları saydı; Jozefin Luazel, Ölali Ratye, Sofi Padano, Scrafin Qrosphys.

Bontan qarı narahat olmağa başladı, axır ki, terpəndi, əllərini terpətdi, başını çevirib otağın künçünə baxmaq istədi.

Birdən Rape çarpayının yanından yoxa çıxdı. O, şkafdan bir mələfə götürüb ona büründü, üç əyri qıcı xırda buynuza oxşayan qazançanı başına keçirtdi, sağ əlinə süpürgə aldı, sol əlinə demir vedrəni götürdü ki, yuxarıdan otağın ortasına atıb bərk səs salsın.

Doğrudan da, vedrə torpaq döşəməyə düşüb gurultulu bir səs çıxardı. Rape qarı stulun üstünə çıxdı, çarpayının ayaq tərəfindəki pərdəni çəkib qarının gözləri qarşısında durdu. Əl-qolunu oynadıb, başına qoyduğu qazançanı çənəsinə kimi endirib içindən boğuq, dəhşətli səslər çıxardı, əlindəki süpürgə ilə qarını hədəleyib kukla tamaşasındaki cinlər kimi atılıb düşdü, can verən qarını vahiməyə saldı.

Qarı özünü itirdi, gözləri kəlləsinə çıxdı, qeyri-adı bir qüvvə ilə özünü yığışdırı, qalxıb qaçmaq istədi, hətta sinəsi, ciyinləri də yorğanın altından çıxmışdı, sonra dərindən nəfəs alıb yerinə yıxıldı. Hər şey bitdi.

Rape sakit-sakit şeyleri yerbəyer elədi. Süpürgəni şkafın künçünə söykədi, mələfəni şkafın içində, qazançanı sobanın üstünə, vedrəni taxçaya qoydu, stulu da divara söykədi. Sonra adətinçə, ölüünün geniş açılmış gözlərini örtdü, çarpayının üstünə bir qab qoyub içərisinə müqəddəs su tökdü, kürsünün üstündən şümşad ağacını suya saldı, diz çöküb ölülər üçün oxunan duaları əzbərdən söyləməyə başladı.

Axşam düşəndə Onore qayıtdı, qarı dua oxuyurdu. Onore həmin dəqiqə hesablayıb gördü ki, qarı iyirmi su artıq qazanıb. Axı o cəmisi üç gün, bir gecə keşik çəkmışdı; cəmisi beş frank eləyirdi, amma altı frank almalı idi.

## AT BELİNDƏ

Bütün ailə ərin azacıq maaşı ilə dolanır, kasib güzəran keçirirdi. Evlənəndən bəri iki uşaqları olmuşdu. İlk gündən əsas bəla köhnə, hörmətli ailənin adını qorumaq, təvazökar, ləyaqətli bir ömür sürmək idi.

Ektor dö Kribelən kənddə atasının malikanəsində böyümüş, təhsilini qoca bir keşidən almışdı. Ailəsi varlı deyildi, abır-həya ilə dolanır, birtəher günlerini keçirirdilər.

İyirmi yaşında ikən ona iş axtardılar. Ektor min beş yüz frank maaşla dənizçilik nazirliyində məmər işləmeye başladı.

Həyatın kəskin mübarizəsinə hazırlığı olmayan, həyatı dumanslı gərən, çıxış yolu tapmaq və müqavimət göstərməyi bacarmayan Ektor, çox əziyyət çəkdi. Əvvəlcədən xüsusi bacarıq, ayrı-ayrı fəndər öyrədilməmiş, mübarizədə aciz, silahsız, əliboş adamlar kimi çəşib qalmışdı.

Qulluğunun əvvəlki üç illi çox pis keçdi. O özü kimi kasib, köhnə ailə dostları ilə tapmışdı. Hamısı Sen Jermen mehelləsinin adlı-sanlı, sonralar kasıblamış küçələrində yaşayır və öz aralarında əlaqə saxlayırdılar.

Müasir həyata nabələd, təvazökar və meğrur olan bu kasib aristokratlar, sakit görünən binaların yuxarı mərtəbələrində yaşayırdılar. Bu evlərdə kirayenişinlər yuxarıdan aşağı təbəqələnir, amma birinci mərtəbədə olduğu kimi altıncı mərtəbədə də puldan korluq çəkirdilər.

Əvvellər cah-calal içerisinde yaşamış, sonradan müflisləşmiş ailələr, indi ancaq öz rütbələri ilə adlarının qeydində qalırdılar. Ektor dö Kribelən həmin ailələrdən birində gənc, özü kimi alicənab və kasib bir qız rast gəldi, evləndilər.

Dörd ildə onların iki uşaqları oldu. Dörd il ərzində həyat sürmüş bu gənc ailə, yalnız bazar günləri Şan-Elizcyə gəzməyə çıxardı. Hərdən bir qışda, dostlarından birinin verdiyi pulsuz biletlə teatra gedərdilər.

Bir gün yazqabağı, müdürü gənc qulluğunun vəzifəsini böyüdü və o, gözlənilməz bir mükafat – üç yüz frank pul aldı.

Pulu getirərkən Ektor arvadına dedi:

– Anriyet, əzizim, gerək özümüzə fikir verək. Məsələn, uşaq-ları əyləndirmek üçün bir iş görək.

Uzun mübahisədən sonra gəzintiyə çıxiş çəmənlilikdə nahar etməyi qərara aldılar.

– Doğrudan da, bir dəfə gəzintiyə çıxsaq günah olmaz ki, – deyə Ektor həyəcanla danışdı. – Sənə, uşaqlara və xidmətçi qızə bir fayton tutarıq. Mən isə atla gedərəm, ləzzət verəcək.

Bütün həstəni qarşidakı gəzintidən danışdırılar.

Hər axşam işdən qayıdanda Ektor böyük oğlunu dizinin üstündə oturdur, onu dizi ilə atıb tutu-tutu deyirdi:

– Bax, gələn bazar, gəzintidə atan belə çapacaq.

Uşaq da bütün günü stilları minib sürüyə-sürüyə otaqda dola-nıb qışqırırdı:

– Atam belə çapacaq.

Qulluqcu qızın özü də ağasının faytonun yanı ilə at üstə gedəcəyini gözünün qabağına getirib ona heyran-heyran baxırdı. Həmişə yemək vaxtı qız, ağasının necə at oynatması, subay vaxtı gösterdiyi qoçaqlıqlar haqda səhbətlərinə qulaq asındı.

O, çox gözel təlim keçmişdi, elə ki, atın belinə qalxdı, heç nədən qorxmaz, heç nədən!

O, əllerini ovuştura-ovuştura arvadına deyirdi:

– Əger mənə bir az xam at versəydi, ürəyimdən olardı. Görərdin ata necə qalxıram. Əger istəyirsənə, meşədən qayıdanda Şan-Elize ilə gedək. Bizə baxanlar heyran qalacaq. Nazirlikdən rast gelən olsa daha yaxşı, müdirlərin yanında hörmət qazanmaq üçün bundan yaxşı fırsat olmaz.

Təyin olunmuş gün fayton və at eyni vaxtda qapının ağızına gəti-rildi. Həmin saat Ektor öz miniyini yoxlamaq üçün aşağı endi. O, şalvarına ayaqlıq tikdirmiş, əvvəlcədən yüksən almışdı.

Atın ayaqlarını bir-bir qaldırıb yoxladı, boynunu, sağmasını sığalıdı, barmağı ilə qayışları çəkib yoxladı, atın ağızını açıb dişlərinə baxdı və onu bəzi xırda-para sinaqlardan keçirdi.

Hamı faytonda yerini tutdu. O, üzengiləri ve yüyəni yoxladı, üzənginin birinə ayağını qoyub özünü atın üstünə saldı. Heyvan yükün altında oynaqlayıb az qaldı üstündəkini yıxsın.

Ektor onu sakit etmeye çalışdı.

– Dayan, dostum, çox gözəl, bax belə.

At sakitləşdikdə Ektor, öz müvazinətini saxladı və soruşdu:

– Hazırınızmı?

Hamı cavab verdi:

– Bəli.

O əmr elədi:

– İrəli!

Atlar uzaqlaşdı.

Bütün nəzərlər Ektora dikilmişdi. O, ingilisler kimi at belində özünü dərtmişdi, hər addımda qalxıb-enirdi. Hər dəfə yenidən yəhərin üstünə düşdükdə göye qalxacaqmiş kimi yenidən yuxarı atılırdı. Hərədən atın yalmanına yatmaq isteyirdi. Gözlərini qarşıya zilləmişdi, yanaqları saralmış, sir-sifəti keyləşmişdi.

Arvadı uşaqların birini, qulluqçu isə o birisini dizləri üstündə tutub tez-tez Ektoru göstəririldilər:

– Atanıza baxın, birçə atanıza baxın!

Şənlikdən ağlınlı itirmiş balacalar, tez-tez cir səslə qışkırdılar. At səsdən hürküb götürüldü. Atın başını yiğmağa çalışanda, Ektorun papağı yerə düşüb diyirləndi. Faytonçu düşüb papağı götürməli oldu və onu yiyəsinə qaytardıqda, atlı uzaqdan arvadını səslədi:

– Uşaqları qışkırmaga qoyma, at məni qaçırdar!

Bağlamalarda gətirdikləri yeməyi Vezinə meşəində, otun üstündə yedilər.

Faytonçu faytona qoşulmuş üç ata qulluq edirdi. Ektor isə tez-tez qalxıb öz atına baş çəkir, boynunu sığallaya-sığallaya ona çörək, pirojna və qənd yedirirdi.

O lovğalanırdı:

– Belə atı hər adam minə bilməzdi. Əvvəlcə bir az məni silkələdi, amma gördünmü nə tez ələ aldım, indi sahibini tanıyb, daha siltaqlıq eləməz.

Qərara aldıqları kimi Şan-Elize ilə qayıtdılar.

Prospektdə faytonlar qaynaşırdı. Gəzməyə çıxanlar sekili rəs doldurmuşdular ki, elə bil qara bir lent Qələbə tağından Konkord meydanına qədər uzanıb gedirdi. Qızmar günəş aləmi qızdırır, faytonların bəzəklərini, qoşqu qayışlarının polad haşiyələrini, qapılaların cəftələrini parıldadırdı.

Bu, insan, at və araba dəstəsini cuşa gətirən gəzmək həvəsi, həyat sərməstliyi idi. Obelisk aşağıda, qızıl duman içərisindən göyə ucalırdı.

Qələbə tağıni yenicə keçmişdilər ki, Ektorun atı yenidən coşdu. O, faytonların arası ilə sürətlə qaçırdı. Ektor çox çalışdı, amma atın başını saxlaya bilmədi.

Fayton artıq uzaqda idi, çox geride qalmışdı. Sənaye sarayının qarşısında at özünü meydanda görüb sağa döndü və dördnala çapmağa başladı.

Öyni döşlüklü qoca bir arvad sakit addımlarla küçəni keçirdi. Qarı çapa-çapa gələn atının yolunun tən ortasında idi. Atın başını yiğə bilməyən Ektor var gücü ilə qışkırmaya başladı:

– Ey, qac, ey, yoldan çıx!

Bəlkə də, qarı kar idı, at da sürət qatarı kimi onun üstünü alıb, sinəsi ilə vurana qədər sakit-sakit addımlayırdı. O, üç dəfə başı üstə diyirləndikdən sonra on addım kənarda düşüb qaldı.

Hər tərəfdən qışkırdılar:

– Tutun onu!

Özünü itirmiş Ektor atın yalmanına yatıb bağırırdı:

– Kömək edin!

Güclü bir təkan onu atın üstündən top kimi irəli atdı və o, yolu kesmiş polisin qolları üstünə düşdü.

Birçə dəqiqədə el-qol ölçen, hay-küylü bir dəstə adam onu araya aldı. Yaxası girdəmedallı, uzunbügli qoca bir cənab özündən çıxmışdı. O deyirdi:

– Qəribə işdir, belə fərsizsən, yixıl qal evdə. At süre bilmirsən, daha yola çıxb camaatı niyə qırırsan?!

Dörd kişi qarını gətirdi. O, ölüyə oxşayırırdı. Rəngi saralmış, palṭarı tozdan bozarmış, papağı aşağıya sürüşmüşdü.

– Qadını həkimin yanına aparın, siz isə menimlə polis idarəsinə gedək, – deyə qoca cənab əmr verdi.

Ektor iki polisin arasında yola düştü. Üçüncü bir polis nəfəri onun atını apardı.

Camaat da onların arkasında gedirdi, fayton gəlib çatdı.

Arvadı irəli atıldı, qulluqçu başını itirmişdi, uşaqlar qışqırıldılar.

O, arvadını başa saldı ki, indicə qayıdacaq, bir qarını at vurub yıxbı, ele bir şey deyil. Arvad-uşaq karıxmış halda uzaqlaşdı.

Polis rəisinin yanında izahat az çəkdi. O, özünü Ektor Qribelən olduğunu, dənizçilik nazirliyində işlədiyini dedi, sonra xəstədən xəber gözlədilər. Xəstənin ehvalını öyrənməyə göndərilmiş polis nəfəri qayıtdı. Qarı huşa gəlmışdı, amma dediyinə görə mədəsi bərk incidiirdi. Simon adlı altmış beş yaşlı qoca bir qulluqçudur.

Qarının ölmədiyini eşitdikdə Ektor sevindi, onu özü müalice etdirəcəyinə söz verdi və həkimin yanına qaçıdı.

Qapının ağızında səslı-küylü bir dəstə dayanmışdı. Qoca qulluqçu bir kresloya sərilib şikayətlənirdi. Qolları taqətsiz idi, sırsifəti kobudlaşmışdı. İki həkim onu hələ də müayinə edirdi. Sinan yeri yox idi, amma daxili zədədən qorxurdular.

Ektor soruşdu:

- Bərk ağrıyır?
- Ah, əlbətə.
- Haranız ağrıyır?
- Elə bil mədəmə od tökülb.

Həkimlərdən biri Ektora yanaşdı:

- Cənab, hadisənin səbəbkərə sizsiniz?
- Bəli, cənab.

Bu qadını sağlamlıq evinə göndərmək lazımdır, mən elə bir ev tanıyıram, günü altı franka qəbul edirlər. İsteyirsinizmi düzəldim?

Ektor sevinçk təşəkkür etdi və arxayın-arxayın evinə qayıtdı.

Arvadı gözyası içinde onu gözləyirdi. O, arvadını sakitleşdirdi:

- Heç nə yoxdur, Simon qarı daha yaxşıdır, üç gündən sonra çıxıb gedəcək, mən onu sağlamlıq evinə göndərmışəm, heç nə yoxdur!

Ertəsi gün işdən çıxarken o, Simon qarının ehvalini soruşmağa getdi. Xəstə şorba içirdi.

- Necəsiniz? - deyə soruşdu.

Qarı cavab verdi:

- Ah, cənab, heç nə dəyişmir, deyəsən, oləcəyəm. Həç yaxşılaşdırıram.

Həkim de dedi ki, gözləmek lazımdır, xəstəlik çevrile bilər.

O üç gün gözlədi, sonra geldi. Rəngi açılmış, gözləri işıqlaşmış qarı, onu görən kimi inildəmeye başladı.

- Daha tərpənə bilmirəm, zavallı cənab, daha bacarmırıam. Ömrümüzün axırına qədər tərpənə bilməyəcəyəm.

Ektorun sümükleri gizildədi. O, həkimdən soruşdu. Həkim əllərini oynatdı:

- Nə etmək olar, cənab, mən özüm də baş çıxarmırıam. Onu qaldırmaq istəyəndə bağırır. Kreslonun yerini dəyişdikdə elə bağırır ki, adamın tükü ürpəşir. Onun dediklərinə inanmamışam, cənab, mənim ki, daxildən xəberim yoxdur. Durub gəzdiyini görməyince, yalan danışdığını söyleməye haqqım yoxdur.

Qarı gözlerini qayıb sakitcə qulaq asırdı. Səkkiz gün keçdi, sonra on beş gün, daha sonra bir ay keçdi. Simon qarı kreslosundan tərpənmirdi. O, səhərdən axşamacan yeyir, kökəlir, başqa xəstələrlə söhbət edib şən-şən gülürdü. Arxayın-arxayın bir yerde oturmağa adət etmişdi. Elə bil əlli ilde piləkenləri qalxıb-enerken, döşəkləri söküb-çırparkən, mərtəbədən-mərtəbəyə kömür daşıyarkən, ev süpürərkən, paltar təmizlərkən çəkdiyi zəhmetin əvəzində indi istirahət edirdi.

Ektor hər gün gəlir, hər dəfə də onu sakit, eyni açıq, amma şikayətlənən görürdü.

- Daha tərpənə bilmirəm, zavallı cənab, daha bacarmırıam.

Hər axşam, xanım dö Kribelən dərdli-dərdli soruşurdu:

- Simon qarı nccədir?

O da hər dəfə ümidsiz-ümidsiz cavab verirdi:

- Əvvəlki kimidir, heç nə dəyişməyib!

Xərcə döze bilmədikləri üçün qulluqçunu qovdular. Daha çox qənaət etdilər, mükafat xəstəyə xərcləndi.

Axırda Ektor dörd məşhur həkim getirtdi və onlar qarının etrafına toplaşdılar. Həkimlər onu yoxladılar, hərtərəflı müayinə etdilər. Xəstə hiyləgər gözleri ilə onların hərəkətlərini izleyirdi.

- Onu yeritmək lazımdır, - deyə həkimlərdən biri dilləndi.

Qarı qışkırdı:

– Yox, yox, bacarmaram, əziz cənablar, mən bacarmaram.

Onlar qarını tutub ayağa qaldırdılar, onu bir-neçə addım sürüdürlər. Lakin xəstə qışqıra-qışqıra onların əlindən çıxıb özünü döşəmənin üstünə sərdi. Ele dehşətlə bağırıldı ki, həkimlər əlleri əsərə onu yenidən öz yerində əyləşdirməyə məcbur oldular.

Onlar fikirlərini söyləyib, belə qərara gəldilər ki, qarı daha işləyə bilməz.

Ektor bu xəbəri evdə söyleyəndə arvadı taqətsiz halda özünü kürsüyə salıb astadan dedi:

– Onu evə getirseydik, daha yaxşı olardı, bizə bir az ucuz düşərdi.

Ektor diksindi:

– Bura, bizəmi, doğrumu deyirsən?

İndi hər şəyle razılaşmağa hazır olan xanım gözləri yaşı cavab verdi:

– Nə cədək, əzizim. Başqa əlacımız yoxdur.

## MARTINA

Əhvalat bir dəfə bazar günü ibadətindən sonra baş vermişdi. Benua kilsədən çıxıb evlerinə gedirdi. Birdən irəlidə madmazel Martinanı gördü. O da evlerinə qayıdırırdı.

Atası qızın yanında idi, varlı kəndlilər kimi lovğa-lovğa yeriyirdi. Kişinin əynində boz pencək, başında enliqanad şlyapa vardı. Həftədə birçə gün geydiyi korset qızın belini sıxır, qamətini şuxlaşdırırdı. Onun kürəyi enli, əndamı etli görünürdü. Yeriyəndə bir az dingildəyirdi də.

“İveto” adlanan moda evindən alınmış güllü papağı saçını yukarı yiğmişdi. Ətli, təravətli boynunda gündən yanmış qızılı ciğalar oynasındırdı.

Benua qızı ancaq arxa tərəfdən görürdüse də, ona elə gəlirdi ki, üzünü həmişəkindən yaxşı görür.

Birdən öz-özünə dedi: “Lənət şeytana, bu Martina entiqə qızımış”. Heyran-heyran qızın yerişinə tamaşa edir, ehtirasdan qulağı cingildəyirdi. Qızın üzünü görməyə ehtiyac duymurdu. Gözlərini onun bədəninə zilləyib öz-özünə tekrar edirdi: “Lənət şeytana, entiqə qızdır”.

Madmazel Martina sağa buruldu, atası Jan Martinin “Martinyer” adlanan fermasına tərəf dönerken çevrilib arxaya baxdı. Benuanın çəşqin sıfətini görüb salam verdi:

– Salam, Benua.

Benua:

– Salam, madmazel Martina, salam Martin əmi, – deyib keçib getdi.

Eve qayıdanda nahar süfrəsi hazır idi. Anası ilə üzbeüz, xidmetçi və çobanla yanaşı oturdu. Xidmetçi qız isə sidr içkisi çıxarmaq üçün zirzəniyə düşmüştü.

Bir-iki qaşıq şorba içib boşqabı kənara itələdi. Anası soruşdu:

– Xəstəsən, nədir?

– Yox, ürəyim bulanır, ona görə iştaham yoxdur, – deyə cavab verdi.

Sonra süfrə başındakılara baxa-baxa fikrə getdi. Hərdən çörek-dən bir loğma qoparıb ağızına atır, uzun-uzadı gövşeyirdi. Martina gözləri öñündən çekilmirdi: "Doğrudan, gözəl qızdır". İşə bax ki, indiyə qədər fikir vermeyib. İndi qəfildən qız onu bir hala salıbdır ki, iştahı da kəsilib.

O, et xörəyinə el də vurmadi.

Anası dilləndi:

– Yaxşı, Benua, zorla da olsa bir az ye. Qoyun etidir, ye canına qüvvə olsun. İştah olmayanda gərək birtəhər yeyəsen.

O, bir-iki tikə udub, qabını yenə kənara itəldi. Doğrudan da, boğazı tixanmışdı.

Axşamüstü gəzintiyə çıxdı. Naxırçını evlərinə buraxdı, qayıdanda inəkləri özü gətirecəyinə söz verdi.

Bazar günü olduğundan çöl-bayır boş idi. Yoncalıqda təkəm-seyrək, yeməkdən qarnı şışmiş inəklər günün altında tənbəl-tənbəl gəzinirdi. Qoşqudan açılmış kotanlar şumun qırığına səpələnmişdi. Şumlanıb səpincə hazırlanmış tarla ot-eləflə sarı haşiyəyə alınmışdı.

Çöldə quru külək əsib, axşamın sərin keçəcəyini xəber verdi. Benua ot dərzinin üstündə oturub başını havaya vermek istəyirmiş kimi papağını çıxarıb dizinin üstünə qoydu. Sonra köksünü ötürüb uca səslə ətrafdakı sükutu pozdu: "Yox, gözəl olmağınə gözəl qızdır".

O, gecə yatanda da, səhər yuxudan oyananda da qız haqda fikrəleşirdi. Benuanın əhvali dəyişmişdi. Heç özü də bilmirdi nə olub. Qəməgin deyildi, bir narazılığı da yox idi. Elə bil məngənəyə düşmüdü, ürəyinə nə isə yüklemişdilər. Fikir onu rahat buraxmir, ürəyi həyəcanla döyündürdü. Bağlı otaqda qalmış iri milçək uçur, vizildiyir, qanadlarının səsi ilə adamı bezikdirir, cana gətirir. Bəzən milçək dayanır, viziltisi yaddan çıxır. Sonra yenə uçur, yenə adamı bezikdirir. Milçəyi nə tuta bilirsən, nə qovur, nə öldürür, nə də bir yerdə saxlaya bilirsən. Qonduğu yerdə bircə an dayanıb yenə uçur, vizildiyir.

Martinanın fikri də bağlı otaqda qalmış milçək kimi Benuaya rahatlıq vermirdi.

Qızı yenə görmek istədi. Martinlərin qapısının ağızında firlandı. Axır ki, gördü. Qız, alma ağaclarına bağlanmış ipin üstünə paltar sərirdi.

Hava isti idi. Qızın əynində gödək çit tuman vardı, köynəyinin altından da heç nə geyməmişdi, qollarını qaldırıb dəsmalları sərəndə köynəyi dərtinib dolğun döşərini tərpədirdi.

Benua hasarın qırığında keyləşib qalmışdı. Qız gedəndən sonra da bir saat yerindən tərpənmədi. Evə qayıdanda əvvəlkindən də halsiz idi.

Bir ay qızı fikrindən çıxara bilmədi. Qızın adı çəkiləndə həyəcandan titrəyirdi. İştahı tamam pozulmuşdu. Gecələr bədənini tər basır, yuxusu ərşə çəkilirdi.

Bazar günləri ibadət vaxtı gözünü qızdan çəkmirdi. Qız bunu duydu, oğlanın baxışlarından təsirlənib üzünə güldü.

Bir axşam, küçədə qız ilə üz-üzə gəldi. Qız onun geldiyini görüb dayandı. Benua düz onun üstüne getdi. Qorxudan və həyəcandan nəfəsi təngmişdi, amma qızla danışmağı qərara almışdı. Dili dolaşa-dolaşa sözə başladı:

– Bilirsinizmi, Martina, bu işi belə qoymaq olmaz.

Qız kinayə edilmiş kimi soruşdu:

– Nəyi belə qoymaq olmaz, Benua?

– Bütün günü sizi fikirləşirəm.

Qız əllerini yambızları üstünə qoydu:

– Mən ki sizi məcbur etmirəm.

O mızıldadı:

– Yox, siz məcbur edirsınız; mənim yuxum, iştahım, rahatlığım, hər şeyim əldən gedib.

Qız lap asta səslə soruşdu:

– Sizi bu dərddən qurtarmaq üçün nə lazımdır?

Benua donub qaldı, qolları yanına düşdü, gözləri halqalandı, ağızını açıb durdu.

Qız onun qarnına bir dürtmə vurub, şən-şən qaçıb uzaqlaşdı.

Həmən gündən onlar, çəper arxasında, xəlvət küçələrdə görüşməyə başladılar. Bəzən axşamlar çöldə görüşür, qayıdanda isə oğlan atları, qız isə inəkləri sürüb həyətlərinə gətirirdi. Benua duyurdu ki, bütün hissələri, bütün varlığı onu qızə təref sürükleyir. O isteyirdi qızı bağrına basıb saxlaşın, sıxıb ezsin, öz varlığında gəzdirsən. Hər-dən coşur, həyəcanlanır, ikisi bir varlıq olsa da, həmişə bir yerde olmadıqlarına əsəbiləşirdi.

Kenddə söz-söhbət başlamışdı. Hami deyirdi ki, elə bir-biri üçün yaranıblar. Oğlan qızdan evlenməyə razılıq almışdı. Qız "hə" vermişdi.

İkisi də valideynlərinə söz açmaq üçün imkan gözləyirdi.

Sonra qəfildən qız yoxa çıxdı, görüşə gəlmədi. Benua evlərinin ətrafında fırıldananda da qızı görə bilmirdi. Ancaq bazar günleri ibadət vaxtı gözəcə baxa bilirdi. Bir bazar günü ibadətdən sonra keşə elan elədi ki, Viktar-Adelayd Martina ilə Jozefin-İzidor Vallip nişanlanıblar.

Benua hiss elədi ki, əlleri keyləşib, elə bil qanı bədənindən çeki lirdi. Qulaqları guruldayır, heç nə eşidə bilmirdi. Bir azdan hiss etdi ki, gözünün yaşı ibadət kitabının üstünə süzülür.

Benua bir ay evdən çöle çıxmadı. Sonra yenə işləməyə başladı.

Amma Benuanın yarası sağalmamışdı, qızı yadından çıxara bilmirdi. Onların evinin yanından keçən küçələrlə də getmirdi ki, həyətdəki ağacları görəndə gecə-gündüz çəkdiyi əzab təzelənər. Qız ətraf kendlərdə ən varlı fermer sayılan Vallinə əre getmişdi. Benua Vallinlə uşaq vaxtından yoldaş olsa da, indi salamı kəsmişdi.

Bir axşam Benua bələdiyyə idarəsinin qarşısında eşitdi ki, Martina hamiledir. O qəherlənməkdən sevindi. İndi hər şey bitmişdi. Qız əre getdiyi gündən indi daha yad olmuşdu. Fikirləşirdi ki, elə belə yaxşıdır.

Aylar gəlib keçdi. Benua kənd içinde gəzinəndə hərden Martinanı görürdü. Qız onu görəndə qızarır, başını aşağı salıb addımlarını yeyinlədirdi. Benua da onunla göz-gözə gəlməmək üçün yolunu dəyişirdi.

Amma hərdən qorxuya düşürdü ki, günlərin birində Martina ilə üz-üzə çıxb danışmali olar. Əvvellər əllerini elində tutub üz-gözünü öpdüyü vaxt dediyi sözlərdən sonra indi ona nə deməliydi? Hələ də çəper arxasındaki görüşləri unuda bilmirdi. Hər halda o, əhd-pcymandan sonra yaxşı iş görməmişdi.

Benuanın dərdi yavaş-yavaş dağılmış, yüngül bir qüssə qalmışdı. Günlərin bir günündə, o ilk dəfə yolunu qızın yaşadığı evin qarşısından saldı. Uzaqdan evin damına baxırdı. Deməli, yene oradadır! Orada başqa birisi ilə yaşayır! Alma ağacları çiçək açmışdı. Xoruzlar pəyənin üstündə banlayırdılar. Ev boş görünürdü, adamlar çöle, yay işinə getmişdilər. O, çəperin qırğında dayanıb həyətə

baxdı. İt damın qarşısında yatmışdı. Həyətdəki üç buzov bir-birinin arkasında tənbəl addımlarla gölməçəyə tərəf gedirdilər. Qapının qabağında bir hind xoruzu özünü şışirdib, səhnəyə çıxmış müğənni kimi toyuqların qarşısında fırıldanırdı. Benua hasara söykəni b durdu, hiss etdi ki, gözləri yaşıla dolur. Elə bu vaxt bir qışqırıq eşitdi. Evde kimsə ucadan qışqırıb köməyə çağırırdı. O çəşib qalmışdı, söy-kəndiyi payadan yapışib qulaq asırdı. Uzun, ürekparçalayan bir qışqırıq onun qulaqlarını, ürəyini, bütün bədənini lərzəyə saldı. Qışqırıran Martina idi. O irəli atıldı, otluğu keçib qapını açdı. Martina yerdə uzanmışdı, rəngi qaçmışdı, gözləri halqalanmışdı, doğuş ağrısından qırılıb-açılırdı.

Benua donub qalmışdı, rəngi ağarmış, bədəni titrəyirdi. O müzildəndi:

— Mən buradayam, mən buradayam, Martina.

Martina tengnəfəs dilləndi:

— Məni tek qoyma, getmə, Benua.

O nə deməli, nə etməli olduğunu bilmədən Martinaya baxırdı. Qadın yenidən qışqırmağa başladı.

— Ah! Uf! Parçalanıram! Ah! Benua?

Martina ağrıdan çapalayırdı. Qəfildən Benua ona kömək etmək, sakitleşdirmək, ağrısını yoxa çıxarmaq fikrinə düşdü. Aşağı əyilib qadını qucağına alıb yerdən qaldırdı, gətirib çarpayının üstünə qoydu. Martina inildəyir, Benua isə onu soyundurur, köynəyini, donunu, alt paltarını çıxarırdı. Qadın qışqırmamaq üçün əlini ağızına tixayırdı. Benua doğan inəklərə, qoyunlara, madyanlara kömək etdiyi kimi Martinaya da kömək elədi və uşağı tutdu. Körpə inildəyirdi.

Benua uşağı sildi, ocağın qabağından bir əsgı götürüb bükdü, masanın üstünə yiğilmiş ütülənəsi paltarın üstünə qoyub, Martinanın yanına qayıtdı.

O, qadını çarpayıdan düşürdü, ağı dəyişib onu yenidən çarpaçıya qoydu.

Martina müzildəyirdi: "Sağ ol, Benua. Sən ürəyitemiz adamsan" Sonra nəyəsə təəssüf edilmiş kimi, bir az ağladı.

İndi Benua onu sevmirdi, daha heç sevmirdi. Hər şey qurtarılmışdı. Nə üçün? Nəyə görə? Özü də bilmirdi. İndicə baş vermiş hadisə onu Martinadan elə soyutmuşdu ki, onillik ayrılıq adamı belə soyuda bilməzdı.

Qadın zəif, üzgün səslə soruşdu:

– Neyim olub?

O sakit səslə cavab verdi:

– Qızdır, sağlam bir qızdır.

Yene susdular. Bir az sonra körpənin anası halsiz-halsiz dilləndi:

– Göster onu mənə, Benua.

O gedib uşağı götürdü, əlində müqəddəs bir şey tutubmuş kimi, anasına göstərdiyi vaxt qapı açıldı və İzidor Vallin qapıda göründü.

Əvvəl o heç nə anlamadı, sonra qəfildən işin nə yerdə olduğunu başa düşdü.

Özünü itirmiş Benua Mizildayırdı:

– Yoldan keçirdim, ele-bele yoldan keçirdim, birdən eştdim ki, qışqırır, mən də gəldim... bu da sənin uşağın, Vallin.

Martinanın əri gözüyaşlı bir addım irəli çıxdı. Benuanın təqdim elədiyi xirdaca varlığı əlinə aldı, öpdü, bir-iki dəfə dərindən nəfəs alıb körpəni çarpayının üstünə qoydu, hər iki əlini Benuaya uzadıb dedi:

– Vur bura, əl ver, Benua. İndi görürsənmi bizim aramızda her şey həll olunub. İstəyirsən, gəl dost olaq. Biz mehriban dostlar olarıq!..

Benua cavab verdi:

– Mən razı, doğrudan, gel dost olaq.

## MÜNDƏRİCAT

Ön söz .....	4
Gonbul ( <i>tərcümə edəni I.Şixlı</i> ) .....	7
Simonun atası ( <i>tərcümə edəni H.Qocayev</i> ) .....	48
Pyero ( <i>tərcümə edəni H.Qocayev</i> ) .....	56
Ay işığı ( <i>tərcümə edəni H.Qocayev</i> ) .....	61
Daş-qas ( <i>tərcümə edəni H.Qocayev</i> ) .....	66
İp ( <i>tərcümə edəni H.Qocayev</i> ) .....	73
Boyunbağı ( <i>tərcümə edəni I.Şixlı</i> ) .....	80
Qəbirbazlar ( <i>tərcümə edəni H.Qocayev</i> ) .....	89
Bir yaz axşamında ( <i>tərcümə edəni I.Şixlı</i> ) .....	97
Kənde sefər ( <i>tərcümə edəni H.Qocayev</i> ) .....	102
Eybəcərlər anası ( <i>tərcümə edəni I.Şixlı</i> ) .....	113
Hesirçi qadın ( <i>tərcümə edəni H.Qocayev</i> ) .....	119
Ehtiras ( <i>tərcümə edəni I.Şixlı</i> ) .....	126
Atılmış uşaq ( <i>tərcümə edəni H.Qocayev</i> ) .....	135
Qadın etirafı ( <i>tərcümə edəni I.Şixlı</i> ) .....	143
Balaca çöllək ( <i>tərcümə edəni H.Qocayev</i> ) .....	148
Şeytan ( <i>tərcümə edəni H.Qocayev</i> ) .....	153
At belində ( <i>tərcümə edəni H.Qocayev</i> ) .....	160
Martina ( <i>tərcümə edəni H.Qocayev</i> ) .....	167

**Gİ DE MOPASSAN**  
**HEKAYƏLƏR VƏ NOVELLALAR**  
“ŞƏRQ-QƏRB”  
BAKİ-2006

Buraxılışa məsul: *Əziz Güləliyev*  
Texniki redaktor: *Rövşən Ağayev*  
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*  
Kompyuter səhifələyicisi: *Rəvan Mürsəlov*  
Korrektorlar: *Elnaz Xəlilqızı*  
*Tutu Məmmədova*